


RABİNDRANAT TAQOR

FƏLAKƏT



“ŞƏRQ-QƏRB”
BAKİ-2006

Bu kitab "Rabindranat Taqor. Seçilmiş əsərləri. Səkkiz cilddə. I cild"
(Bakı, Azərnəşr, 1963) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Rus dilindən tərcümə edən:

Əli Səbri

891.4414-dc22

AZE

Rabindranat Taqor. Felakət. Bakı, "Şərq-Qərb", 2006, 280 sah.

Hindistanda və dünyada tam yetkin və realist istiqaməti yazuçı, görkəmli ictimai xadim, Nobel mükafatı laureati kimi tanınan Rabindranat Taqorun "Felakət" romanında real həyatla mühafizəkarlıq ənənələri,封建 aile etikası ile demokratik meyiller arasındakı konflikt, müstəməkəciliyə, zülüm və istibdada qarşı mübarizə psixoloji inandırıcılıqla göstərilmişdir.

ISBN10 9952-34-065-6
ISBN13 978-9952-34-065-5

© "ŞƏRQ-QƏRB", 2006

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latın qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ÖN SÖZ

Böyük hind yaziçisi ve şairi, filosofu ve ictimai xadimi, Nobel mükafatı laureati, maarifpərvəri, humanisti və vətənpərvəri Rabindranat Taqor (Rabindranath Thakur) 1861-ci il may ayının 7-də Benqaliyanın paytaxtı Kəlkete şəhərində anadan olmuşdur.

Taqor nəslİ Benqaliyaya görkəmli ictimai və mədəni xadimlər vermişdir. Yaziçinin babası Dvarkanath Taqor, XIX əsrin əvvəllerində Hindistanın böyük maarifpərvəri və "Brahmo Samac" adlı dini cəmiyyətin əsasını qoyan Ram Mohan Royun silahdaşlarından biri olmuşdur. "Brahmo Samac" cəmiyyəti hindu təriqətinə, dini qurbanlara və hindu təriqətinin orta əsrlərdən beri davam edən hər cür qalıqlarına qarşı çıxırırdı; onun atası Debendranath Taqor bu cəmiyyətin görkəmli xadimlərindən biri olmuşdur. Yaziçinin qardaş və bacılarının çoxu istedadlı və elmlı adamlar olmuşdur: qardaşı Dvicendraləl filosof və şair, o biri qardaşı Cotirindranath yaziçi və həvəskar artist idi.

Taqor "Çinda səhbətlər" adlı kitabında öz dünyagörüşünün müeyyənələşməsində rol oynayan üç faktordan danışır. Bu faktorlardan biri XIX əsrin ikinci yarısında yaşamış (1838-1894) görkəmli benqal yaziçisi Bonkima Çondro Çottopadhayanın dərin vətənpərvəlik hissələri ifadə edən, milli şüurun inkişafına yönəldilən yaradıcılığı; digəri "Brahmo Samac" cəmiyyətinin fealiyyətini müeyyən edən ideyalar, üçüncüüsü isə 1885-ci ildə Hindistan Milli Konqres Partiyasının yaranması ilə nəticələnən milli-azadlıq hərəkatının canlanması idi.

Bundan əlavə deməliyik ki, Taqor çox qədim ənənələrə malik olan zəngin hind ədəbiyyatını və xüsusən öz vətoni Benqaliyanın ədəbiyyatını dərindən öyrənmişdi. O, xalq yaradıcılığını çox gözəl bilirdi. Taqor Avropa ədəbiyyatı ilə de yaxşı tanış idi.

Taqorgilin ailesində uşaqları dəbdəbə ilə saxlamaq adət deyildi, amma onların yaxşı təhsil almalarına çox diqqətle yanaşırırdılar. Uşaqlar məktəbdə oxuduqları halda evde də müəllimlərdən ders alırdılar. Dərslər benqal dilində keçilirdi. Taqor öz "Xatirələr"ində yazır: "Bizim mənəvi inkişafımız ona görə sürətli idi ki, biz uşaq iken məhz benqal dilində oxuyurdum... Benqaliyalı uşağı ingilis dilində oxutsalar, elə birinci dərsdə uşağıın bütün dişləri sınar. Ingilis təbiyesinin vacibliyi haqqında hər

yerdə nə qədər danışsalar da, böyük qardaşımın bizi benqal dilində oxutmaq fikri qeti idi". Taqorun öz ana dilini dərindən bilməsi və onu sevməsi də məhz buna göredir.

Rabindranat ilk təhsilini Şərq seminariyasında, sonrakı təhsilini Benqaliya akademiyasında (orta məktəb tiplidir) almışdır. Bu məktəbdə müəllimlər şagirdlərə, xüsusilə varlı bañalarına qarşı tələbkar deyildilər; əksər hallarda məktəbin varlığı onlardan alınan pullardan asılı olurdu. Xeyirli cəhət yalnız orası idi ki, Rabindranat burada ilk dəfə dram tamaşalarında iştirak etdi və şeirlər yazdı.

Taqor xatirələrində deyir: "Mənim nəzmə həvesim ele güclü idi ki, bu işdən əl çəkməyə məni heç kəs məcbur edə bilməzdi".

Rabindranatın on iki yaşı tamam olanda onun brähmən olması üçün ənənəvi ayıntıları icra etdilər və atası oğlunu ilk dəfə özü ilə Himalaya səyahətə apardı. Bu səyahət təbiəti qəlben seven gənc şairin qəlbində silinməz iz buraxdı. Onun atası bacarıqlı tərbiyəçi idi, oğlunun hər bir təşəbbüsünə görə onu həvəsləndirirdi.

Rabindranat səyahətdən qaytdıqdan sonra ailənin tamhüquqlu bir üzvü kimi böyüklerin məclisində oturmaq ixtiyarına malik oldu. Rabindranat daha məktəbə getmədi, bir neçə müddət də müqəddəs Ksaveri orta məktəbində dərse davam etdi. Bununla da onun məktəbdə oxuması qurtardı. Taqor ali məktəb bitirmədi, ancaq öz səyi sayesində hərtərəfli biliye malik oldu.

O yazırdı: "Mənim gəncliyimdə ən böyük xoşbəxtliklərdən biri evimizdə ədəbi və sənətkarənə bir mühitin hökmən olması idi".

Həqiqətən də Taqorgilin evi xüsusi bir universitet idi; oraya Benqaliyanın görkəmli yaziçilər, çalğıçıları, draməvisləri və ictimai xadimləri gelib-gedirdilər. Onun beşinci qardaşı Cotirindranathın Rabindranata (o, ailədə on dördüncü uşaq idi) xüsusi təsiri olmuşdu. Sonralar Taqor demişdir: "Ədəbi və emosional inkişafimda mən, az qala hamidan çox Cotirindranatha borchuyam". Gecələr qardaşı skripka çalar, Rabindranat isə oxuyarmış. Taqor musiqini çox sevər və onu dərinden duyardı. Cotirindranathın yaxın dostu Okxoy Çondro Çoudhuri vişnuuların nəzminin zənginliyini oğlana sevdirdi. Vişnuular orta əsrlər şairleridir, onlar insanların Allah yanında bərabər olduğunu və insana məhəbbəti təbliğ edir, zümrələri inkar edirdilər; vişnuuların lirikası Taqorun poetik yaradıcılığına olduqca güclü təsir göstərmışdır.

Gənc şair öz müasirləri olan benqal yaziçilərinin ayrı-ayrı əsərlərini xüsusi diqqətlə oxuyurdu. Bu əsərlər arasında Dinabondhu Mitronun

“İndiqo¹ aynası” adlı pyesi də var idi. Bu əserdə ingilis müstəmləkəçilərinin indiqo plantasiyalarında fəhlələrin rəhmsizcəsine istismarı təsvir edildirdi. Rabindranat “Benqodorşon” jurnalının növbəti nömrələrinin çapdan çıxmamasını səbirsizliklə gözleyirdi; o jurnalda Bonkima Çondro Çottopadhayanın tezə romanı çap olunurdu.

Rabindranat Taqor hələ məktəbdə oxuyarkən Şekspirin “Maqbet” faciəsini benqal dilinə tərcümə etmişdi.

Taqorun ilk şeirləri və məqalələri “Qyanankur” jurnalında çap edilmişdir. Cavan Rabindranat, qardaşı Cotirindranath tərəfindən əsası qoyulan “Bharoti” jurnalının 1877-ci ildən etibarən ən feal əməkdaşlarından biri olur. Taqor bu jurnalda Avropa ədəbiyyatına dair məqalələr, məsələn, İtaliya şairləri haqqında məqalə, hemçinin orta əsrlərin vişnunuşu şairi Bidyapotiye fövqəladə məhərətə bənzətdiyi “Bhanu Şinqhonun poemaları” əsərini çap etdirir.

Taqorlar ailəsinin kömeyi ilə hər il Hindu Mela adlı milli yarmarka təşkil olunardı ki, bu yarmarkada xalq incesənetinin, peşə senetinin əsərləri nümayiş etdirilər, vətənpərvərliyi tərənnüm edən şeirlər oxunardı. Taqor öz “Xatırələr”ində yazdığı kimi, bu yarmarka o illərdə bir də ona görə əhəmiyyətli idi ki, təhsil görmüş adamların çoxu öz xalqının istər dili, istərsə də medəniyyətindən uzaqlaşmışdır. Amma ömründə bəxtindən çox dönüklük görmüş atamın vətənimizə dərin məhəbbət və pərəstişkarlığı onun övladlarında güclü vətənpərvərlik hissi oyadı.

1878-ci ildə Rabindranatın ikinci qardaşı onu İngiltərəyə apardı; gənc orada hüquqşunaslığı öyrənib, vəkil olmalı idi. Rabindranat əvvəlcə Braytondakı məktəbdə, sonra Londonda oxuyur, universitetdə ədəbi mühazirələrə gedir və öz şeir və məqalələrini əvvəlki kimi, “Bharoti” jurnalında çap etdirir.

Taqor ingilis ədəbiyyatını öyrənməkə bərabər, ingilis xalqının mədəniyyət və həyat tərzini ilə, Avropa musiqisi və incesəneti ilə tanış olur.

O, il yarım İngiltərədə qaldıqdan sonra vətəninə qaydır. Rabindranat 1881-ci ildə hüquqşunaslıq senetindən el çəkərək, atasının təhribi ilə Şileyddəkə (Benqaliya) ata-baba mülklərini idarə etmeye başlayır və çox keçmədən (1883-cü ildə) Mrinaline Debi ile evlenir.

Taqor hind və Avropa musiqisinin tesiri ilə “Dahi Valmiki” adlı kiçik bir musiqili dram yazar; bu əsərin əsasını qədim hind dastanı “Rama-yana”nın yaranması haqqındaki əfsanələrdən biri təşkil edir.

¹ Indiqo – bitki adıdır, ondan boyalar hazırlanırlar.

1881-ci ildə Rabindranat Qanq çayı sahilindəki Çandernaqarda yaşayış qardaşı Cotirindranatha qonaq gedir və orada “Axşam mahniları” adlı lirik şeirlər kitabını yazar. Bu şeirlər, özünün yazdığı kimi, hələ qəlbindəki fikirleri seyretmə idi. “Hələ nə vəznlər, nə də dil kamil olmasa da, “Axşam mahniları” ona görə qiymətlidir ki, o şeirlərdə mən düşündürkərimi istədiyim kimi ifadə etmişəm”. “Axşam mahniları”ndakı şeirlərin natamarnlığına baxmayaraq, Bonkima Çondro Çottopadhaya onları bəyənmişdi.

Sonralar, yeni 1883-cü ildə, Rabindranatın Hindistanın orta əsrlər həyatından bəhs edən “Bouthakuranir Hat” adlı ilk romanı və məşhur “Tərki-dünya” pyesi nəşr olunur. Bu pyesdə tərki-dünyalıq, mütərrəd felsefi mühakimələr və düşüncələr aləmینə yuvarlanmaq pislenir, insan şəxsiyyəti və onun yer üzündə sevinci təsdiq edilir. Taqor yazar: “Bu pyesə bəlkə də mənim bütün gələcək fealiyyətimin başlangıcı, yaxud, daha doğrusu, bütün yazılarımın əsasını təşkil edən mövzu kimi baxmaq olar”.

Taqorun “Düşüncələr” adlı məqalələr və “Şəhər mahniları” adlı şeirlər məcmuəsi də bu mövzuya həsr edilmişdir.

80-ci illərin axırında Taqor “Mənzərələr və mahnilər”, “Diyezler² və bemollar²” adlı yeni şeirlər məcmuələrini nəşr etdirir. Bu şeirlərində, özü etiraf etdiyi kimi, ilk dəfə olaraq ətraf mühite müraciət edir. Taqor 1886-ci ildə “Balok” jurnalı üçün Tripur racesi Qobinda Manikyanın həyatına dair tarixi məlumatdan istifadə edərək, “Müdrik hökmdar” romanını yazar (sonralar o bu roman əsasında “Qurban” pyesini yazmışdır). “Race və Rani” pyesinin də yazılmış tarixi bu zamana təsadüf edir.

Yazıcının fikrini meşgul edən yalnız ədəbiyyat deyildi. Get-gedə onu ictimai fealiyyət sahəsi də özünə cəlb edir. Taqor mühazirələr oxuyur, “Brahmo Samac” cəmiyyətinin iclaslarında iştirak edir və çox keçmədən bu cəmiyyətin katibi olur.

1880-90-ci illərdə Hindistanda siyasi vəziyyət çox mürekkeb idi. 1872-1882-ci illərdə bütün Hindistani bürüyən kəndli həyecanları ingilislərin müstəmləkə üsul-idarəsinin təməlini laxlatmışdı. Milli burjuaziya siyasi səhnəyə çıxır, cürbəcür ictimai təşkilatlar yaranır. 1885-ci ilin dekabrında Bombeyde Hindistan Milli Konqres Partiyasının müəssisələr qurultayı toplanır. Bu partianın yaradılması milli burjuaziyanın

¹ Diyez – yarımton gösteren not işaretü

² Bemol – səsi yarımton alçaltmaq işaretü

müstəmləkə üsul-idarəsilə müxalifətdə olmasının ifadesi idi, bununla belə, bu dövrde Konqres xalq hərəkatından kənarda dururdu. Buna baxmayaraq, partiyanın yaranmasının əhəmiyyəti ondan ibarət idi ki, partiya ingilis hökumət orqanlarının özbaşnalığına, hindlilərin hökumət idarələrində rəhbər vəzifələrə buraxılmamasına, hindlilərin öz vətənində alçaldılmasına ve hüquqsuzluğuna qarşı çıxməqla, ölkədə milli şürünün oyanmasına kömək edirdi.

Benqaliyada milli şürün özünü xüsusilə parlaq surətdə göstərməkdə idi, çünki benqallar Hindistanda nisbətən daha yaxşı təşəkkül tapmış millət idi. Təsadüfi deyildi ki, gənc Taqorun da iştirak etdiyi vətənpərvər ictimai və mədəni təşkilatlar məhz burada geniş fəaliyyət göstərirdi.

90-ci illərdə Taqor tamam yetkin bir yazıçı, görkəmli və fəal ictimai xadim olur. Onun əsərlərinin mövzusu dəyişir, qısa hekayələr yazmağa başlayır.

Taqorun hekayələri onun yaxşı əsərləri sırasına daxildir: onlarda sadə adamlara dərin hüsн-reğbət, hər cür əsəretçilərin və acgözlerin – ingilis müstəmləkəçilərinin, böyük çinovniklərin, polis məmurlarının, mülkədarların amansızlığına, yalançlığına və əxlaqsızlığına nifret və kin vardır.

Taqor, keçmişin qalıqları içinde hamidən artıq batıb qalan hind qadınlarının taleyinə xüsusi diqqət yetirir. Taqor ilk dəfə olaraq hekayələrində xalq kütlələrini gösterib, “balaca adamı” öz əsərlərinin qəhrəmanı edir və ona namuslu, alicənab, insanpərvər, öz borcuna sadiq olmaq kimi gözəl sifətlər verir.

Taqor hekayələrlə yanaşı bir neçə dram, şeirlər məcməsi və məqalələr de yazmışdır.

Yazıcının realist istiqaməti o dövrde yazdığı pyeslərində bariz surətdə özünü göstərmişdir. Bu, əsasən ictimai komediyalardır “Lap evvəldən sehv”, “Subaylar klubu”, “Boykuntanın qədim əl yazısı” ince yumur, yerində deyilən ağıllı atmalarla dolu komediyalardır.

Taqorun şeir yaradıcılığı da rəngarəngdir. Şairin “Manoşlar” (1890) adlı şeir məcməsi onun yetkin əsərləridir, bu şeirlər təbiət, insani hissələr və doğma ölkəsi haqqındadır. “Qızıl qayıq” məcməsi (1892) təsirli bədii suretlərlə zəngindir. “Çitranqada” (1893), “Kotha” (1899) və başqa məcmələrindeki şeirlər ritmin ahəngdarlığı ilə fərqlənir. “Khonika” (1899) məcməsinə sənətkarlıqla nəzəmə çəkilən aforizmlər toplanmışdır.

Taqor bu illərdəki publisist məqalələrində 90-ci illərdə Benqaliyanın mədəni və ictimai həyatındaki çoxlu vacib problemlərə toxunur. O öz vətəninin ictimai həyatı ilə yaxından maraqlanır və bu həyatda fəal iştirak edir.

“Brahmo Samac” cəmiyyətinin fealiyyəti Taqoru daha təmin etmir, tədricən bu cəmiyyətdən uzaqlaşır. Taqor 1895-ci ildən etibarən “Şadhona” adlı jurnal nəşr etməyə başlayır. Bu jurnalda aktual siyasi mövzularda məqalələr çap edir. Məsələn, “İngilislər və hindlilər” və “İngilisin çəkinməsi” məqalələrində Taqor hindlilərlə müsəlmanların birliyinin zəruriliyini göstərməklə, qeyd edir ki, ingilis müstəmləkəçiləri məhz bu birlükdən çekinirlər.

Hindistanın ictimai həyatındaki cəreyanlardan biri olan neohinduizm tərəfdarları ilə Taqorun toqquşması həmin bu illərə təsadüf edir.

Neohindustalar milli şürünün möhkəmlənməsi və milli mədəniyyətin inkişafı uğrunda çıxış edirdilər. Bununla berabər onlar keçmişə qayıtmak, hinduizmin orta əsrlər qalıqlarını saxlamaq tərəfdarı idilər. Taqorun əsərlərindən, çıxış və məqalələrində gördüyü kimi, o, neohinduizmi məhz bu mürtece cəhətinə görə tənqid edirdi.

Taqor ölkənin həyatındaki bütün əhəmiyyətli hadisələrə öz fəal münasibətini bildirirdi. Ingilislər milli azadlıq hərəkatının görkəmli xadimlərindən biri olan Tilakı həbs etdikleri zaman yazıçı hərarətə onun müdafiəsinə qalxır. O, Tilakı azad etdirmək tərəfdarlarına qoşulur, xüsusi yardım fonduna pul toplayır. Yaziçı eyni zamanda ölkədə baş verən müxtəlif təbii fəlakətlərlə mübarizəyə də kömək edir (məsələn, Kəlkütədəki taun xəstəliyi zamanı). Milli mədəniyyətin hərarətli tərəfdarı və müdafiəcisi olan Taqor benqal dilinin müxtəlif idarə və ictimai təşkilatların gündəlik işində tətbiqi uğrunda inadla mübarizə aparır. O tələb edir ki, benqal uşaqları öz ana dillərində təhsil alınsınlar. O, xalq laylalarını toplayır, şifahi ədəbiyyat haqqında mühazirələr oxuyur, benqal ədəbiyyatının inkişafında onun əhəmiyyətini göstəridi.

Taqor 1901-ci ildən özünün ən qiymətli fikirlərindən birini həyata keçirir: o, ailəsi ilə bərabər atasının Şantiniketondakı mülküne köçür, orada məktəb açır və şövqə dərs verməyə başlayır; Taqor dərsləri özü nünn hazırlanğı ayrıca üsulla keçirdi.

Əvvəller məktəbdə cəmi beş oğlan oxuyurdu ki, bunlardan biri yazıcının öz oğlu idi. Bir neçə ildən sonra şagirdlərin sayı artıb yüz əlli nəfər olur. Taqor belə hesab edirdi: uşaqlar ele şəraitdə oxumalıdırular

ki, onların teşebbüsleri üçün geniş meydan açılsın. Taqor uşaqlarda elmə maraq oyatmağa çalışır. Meşgələlər eksər hallarda açıq havada keçilirdi, dərs məhnə oxumaqla başlanırdı. Taqor çalışırda məktəbə elə müəllimlər seçib cəlb etsin ki, onlar onun məktəbinin məqsədini anlaşınlar, uşaqlarda ədəbiyyatın, tarixin, incəsənetin ve dəqiq elmlərin öyrənilməsinə maraq oyada bilsinlər. Şantiniketonda tez-tez dram əsərləri tamaşa yoxulurdu. Bu tamaşalarda uşaqlar və yazıçı özü iştirak edirdi. Taqor pyeslərinin çoxunu məhz bu məktəb üçün yazmışdır.

Şantiniketonda uşaqlar əlaqə qaydalarını özleri müəyyən edir, özleri öz rəhbərlərini seçirdilər ki, onlar məktəb şurası ilə birlikdə temizliyi və qayda-qanunu qoruyur, yemek, istirahət və eyləncə təşkil edirdilər. Bu və ya başqa bir qanunsuz hərəket üçün uşaqlar özleri cəza tədbirləri müəyyən edirdilər. Bir sıra nöqsanlarına baxmayaraq, bu məktəb rəsmi, qanuni təhsil sistemindən xeyli fərqlənirdi.

Taqor əvvəller təhsil xərci tələb etmediyi üçün, bu məktəbi açması ilə əlaqədar olaraq xeyli maddi çətinliklər çəkmişdi.

Taqor pedaqoji fealiyyəti ilə bərabər ədəbi yaradıcılığını da davam etdirir. O, 1891-1892-ci illərdə ilk ictimai-psixoloji romanları olan "Gözə qum dənəsi" və "Fəlakət"i yazar və benqal ədəbiyyatında bu janrı əsasını qoyur.

"Fəlakət" romanı real həyatla mühafizəkarlıq ənənələri arasındaki konfliktə həsr olunmuşdur. "Gözə qum dənəsi" romanında isə gənc yaşlarından dul qalan, hind həyatında feodal zehniyyəti ilə buxovlanmış qadının taleyi təsvir edilir.

XX əsrin əvvəlləri Taqorun həyatında çox ağır bir dövrdür. 1902-ci ilin noyabrında onun ürəkden bağlı arvadı vəfat edir. Onun ardınca, 1903-cü ildə qızı, 1905-ci ildə atası və 1907-ci ildə 13 yaşlı oğlu ölürlər. Ancaq şəxsi dərdi Taqorun metanetini qıra bilmir, o əvvəlki qüvvə ilə öz ictimai fealiyyətini davam etdirir.

Bu vaxtlar Hindistanın təlatümlü dövrü idi. Birinci rus inqilabı Şərq xalqlarını oyatmışdı. Hindistanda inqilabi yüksəliş başlanılmışdı. 1905-ci ildə lord Kerzonun Benqaliyanı parçalamaq aktı ingilis müstəmlekəcilerine qarşı kütlevi hərəkatın bilavasitə səbəblərindən biri oldu. Ölkədə milli-azadlıq hərəkatı yeni bir qüvvə ilə dalgalandı. Bu hərəkatın əsas şüərləri "svarac" (öz idarəmiz) və "svadeşi" (öz istehsalatımız) idi. Bu hərəkatın iştirakçıları Hindistana özünü idarə etmək hüququ vermək, xarici məalləri boykot etmək və milli istehsalın inkişafı uğrunda çıxış edirdilər. Bu hərəkat "svadeşi" adı ilə məşhurdur.

Taqor "svadeşi" hərəkatının rəhbərlərindən biri idi. O, yığıncaqlarda, mitinqlərdə çıxış edir, vətənpərvərlik mahnıları yazır. Bu mahnıları bütün xalq oxuyurdu.

Taqor 1905-ci ildə "Bhandar" adlı ictimai-siyasi jurnalın əsasını qoyur və burada öz siyasi görüşlərini şərh edir. O, "Kral və təbəələr" adlı məqaləsində yazar ki, ingilislərin məqsədi Hindistana kömək etmek deyil, ondan pul çıxarmaqdır. O, lord Kerzona cavab olaraq, Böyük Moqollar dövründən (XVII əsr) Hindistanın milli qəhrəmanı Şivac haqqında poemasını çap etdirir; bir sıra məqalələrində aqrar islahatı planını irəli sürür. O, Milli Təhsil Şurasının fealiyyəti planının tərtibində iştirak edir. Bu şura "svadeşi" hərəkatı zamanı məktəblərdən xaric edilən telebələri birləşdirməli idi. Şura məşhur hind siyasi xadimi və filosofu Orobinda Qhoşun rəhbərliyi altında Benqaliyanın mütərəqqi əhvali-ruhiyəli gənclərini birləşdirmişdi. Taqor bu gənclərə ədəbi mühazirələr oxuyurdu. 1906-1907-ci illərdə Taqor ölkədə daha da məşhurlaşır, gənclərin sevimli olur, vətənpərvərlər onun evində toplaşırlar, minlərlə adamlar mühazirələrini dinleyirler.

Ancaq çox keçmədən Taqor "svadeşi" hərəkatından uzaqlaşır. O, islahatın və siyasi mübarizə kimi zoraklıqlıdan əl çəkməyin tərəfdarı idi. Taqor ictimai dəyişiklikləri utopikcəsinə anlayırdı, onun etiqadına görə, bunlar ölkədə xalq arasında maarifin yayılması, ölkənin öz istehsalının genişlənməsi, dinc yolla aqrar islahata nail olmaq, könüllü təşkilatlar yaratmaq yolu ilə olmalıdır idi. Hərəkat kütlevi inqilabi mübarizə xarakteri alanda Taqorun mehdud baxışları onu bu hərəkatda iştirak etməyə qoymadı.

Taqor "svadeşi" hərəkatından uzaqlaşdıqdan sonra özünü ancaq yaradıcılığı və Şantiniketondakı məktəbə rəhbərliyə həsr edir. O səhərdən axşama kimi işləyərək, yeni əsərlər yaradır, şagirdlərə dərs verir, musiqili və dram tamaşalarında iştirak edir.

1909-1913-cü illərdə Taqor həyat həqiqətini daha dərindən əks etdirən bir sıra yaxşı əsərlərini yazar. Bununla bərabər, bu əsərlərde utopik, islahatçı filosof Taqorun baxışları ilə yazıçı Taqorun realizmi arasındaki ziddiyət qabarlıq surətdə nəzərə çarpmaqdadır. Taqorun bu illərdəki əsərləri onun baxışlarının müxtəlifliyindən xəbər vermekdədir.

1909-cu ildə onun yazdığı benqal dilinin qrammatikası, "Upanişadlar" adlı hind dini-felsefi elmi traktatlarının tədqiqi, "Əvəz" draması çapdan çıxır. Bu əserin qəhrəmanı passiv müqavimet təbliğatı aparır,

zor işletmekdən, hökumət orqanlarının özbaşnalığına etiraz əlaməti kimi irəli sürülen vergi verməmək tələbindən boyun qaçırır.

1910-cu ildə Taqor lirik şeirlər məcməsi "Qitançalı" ni çap etdirir. Bu şeirlərdə vişnuçular poeziyasının güclü təsiri vardır. Şeirlər insana məhəbbətlə doludur. Həmin ildə o, neohinduslarla brähməsamaclar arasında mübarizəyə həsr olunmuş "Qora" adlı romanını, "Racə" dramını və notlarla birlikdə mahnilar məcməsini nəşr etdirir.

Taqorun xaricə səfərləri 1912-ci ilden başlayır. O, uzun fasıldən sonra yenidən Hindistan sərhədlərindən çox-çox uzaqlara – Avropa və Amerikaya gedir. Taqor ABŞ-da qədim hind mədəniyyəti haqqında mühazirələr oxuyur. Onun Harvard universitetində fəlsəfədən oxuduğu mühazirəleri isə "Şadhona" adı ilə kitabça şəklində nəşr edilir. (Bu kitabça rus dilində "Постижение жизни" – "Həyatı dərk etmə" adı ilə məshhurdur.)

Bu illərdə yaziçı bütün dünyada məşhurlaşır. "Gitancalı" əsəri ingilis dilində nəşr ediləndən (1913) sonra bir çox dillərə tərcümə edilir. "Gitancalı" əsəri 1914-cü ildə tekçə rus dilində dörd dəfə nəşr edilir.

"Gitancalı" şeirlər kitabında lirik şeirlərlə yanaşı şairin öz vətəninin təleyi haqqındaki düşüncələrini eks etdirən şeirlər də vardır.

1913-cü ildə Kəlkutə universiteti Taqora ədəbiyyat doktoru elmi dərəcəsi verir. Həmin ildə əsərlərinə görə ona Nobel mükafatı verilir.

1914-cü ildə benqal yaziçisi Promodho Coudhuri "Şobuc Potro" adlı jurnal nəşr etməyə başlayır. Taqor həmin jurnalın fəal iştirakçısı olur. Taqorun "svadeş" hərəkatına həsr olunmuş "Ev və sülh" romanı (1916) bu jurnalda çap edilir.

Taqor Birinci Dünya müharibəsi dövründə gərgin ədəbi zəhmətdən başqa içtimai və pedaqoji fəaliyyətini də davam etdirir. O, Yaponiyaya və ABŞ-a səfəri (1915) zamanı oxuduğu mühazirələrdə bəşəriyyət tarixində Hindistanın əhəmiyyətindən danışır, "maşına pərestişin" əleyhinə çıxır.

Bu vaxtlar Taqorun fikrini məşğul edən məsələ onun hələ 1901-ci ildə açdığı məktəb əsasında Şantiniketonda universitet təşkil etmək idi. O isteyirdi ki, Hindistanın müxtəlif yerlərindən gələn tələbələr Hindistanın, Asyanın başqa xalqlarının, birinci növbədə Çinin və müsəlman Şərqiyanın zəngin mədəniyyətini öyrənə bilsinlər. O belə hesab edirdi ki, Hindistandakı universitetlər Qərb universitetlərini təqlid edir və hind mədəniyyətinin ruhuna uyğun deyildir.

Taqor, qocalığına baxmayaraq, dünyanın bütün böyük ölkələrini gezir. O, 1920-21-ci illərdə ABŞ-a, Fransaya gedir, orada böyük fransız yaziçisi Romen Rollanla yaxından tanış olur; Almaniyada məşhur alim Eynşteynlə görüşür, Danimarkaya, İsveçə, Avstriyaya, Çexoslovakiyaya gedir.

1924-cü ildə yaziçı Yaponiyaya və Çinə gedir. Onun Çinə səfəri Asyanın iki böyük xalqı arasında mədəni əlaqələrin möhkəmlənməsinə kömək edir. Taqor Çinin görkəmli mədəniyyət xadimləri və universitet gençləri ilə görüşür. O, 1925-ci ildə "Çində səhbətlər" kitabını nəşr etdirir.

Taqor 1926-ci ildə İtaliyaya gedir. İtaliya mühacirləri ilə və İtaliyadakı işlərin həqiqi vəziyyətini ona nağıl edən Romen Rollanla görüşəndən sonra Taqor faşizmi kəskin surətdə pisleyən məktubla "Manchester hardian" qəzetiinin redaksiyasına müraciət edir. Həmin bu ildə o, İsveçrədə, Almaniyada, Skandinavyada, Balkanda və Misirdə olur. Taqor 1927-ci ildə İndoneziya və Tailandə səfərə çıxır.

1928-1929-cu illərdə Taqor "Üç nəsil" adlı romanını yazıb çap etdirir. Bu romanda yaziçı köhnə zadəgan mülkədarlıqla yeni varlıklar arasındaki konflikti təsvir edir. "Axırıncı poema" əsərində "yeni nəslin" nümayəndələri verilmiş və bu nəslin ideya mövqelerinin mürəkkəbliyi və ziddiyyəti göstərilmişdir.

1929-cu ildə Taqor Kanadada bir kurs mühazirə oxuyur. ABŞ-da mühazirə oxumaqdən boyun qaçırır: onun bu hərəketi Los-Anceles şəhəri hökumət orqanlarının ona göstərilən kobud irqi ayrı-seçkilik münasibətinə qarşı etiraz əlaməti idi.

O, 1930-cu ildə öz axırıncı səfərinə çıxır; İngilterənin Oksford universitetində mühazirələrini oxuyur, sonra Amerika Birleşmiş Ştatlarına, Almaniyaya, Danimarkaya, Fransaya, Çexoslovakiyaya, həmin ilin sentyabrında isə SSRİ-yə gəlir.

1931-ci ildə Rabindranat Taqorun yetmiş yaşı təntənə ilə qeyd edilir. Taqor daha Hindistandan kənara çıxmır, ancaq mədəni-maarif sahəsində fealiyyətini yorulmadan davam etdirir, yeni-yeni əsərlər yazar. Bunların çoxu yaziçinin görüşlərinin sonrakı təkamülünü göstərir. Taqor günün bütün aktual məsələlərinə öz münasibətini bildirir və ölkədəki mütərəqqi təzahürlərə tərəfdar çıxır, faşizm və müharibə əleyhinə çıkış edir.

1933-cü ildə onun "İki bacı" və "Molanço" adlı povestləri nəşr edilir. 1934-cü ildə yaziçinin "Dörd hissə" adlı romanı çıxır. Bu romanda

“svadeş” hərəkatı fonunda şəxsiyyətlə cəmiyyət arasındaki konflikt göstərilmişdir. Taqor 1931-ci ildə “Son” və “Yüksəliş” adlı iki şeirlər məcmuəsi çap etdirir. 1933-cü ildə “Çandalika” və “Davamsız səltənət” adlı iki müsiqili dram nəşr etdirir.

Taqor Hindistanı gəzərək, öz universitetinin əhəmiyyəti haqqında məruzələr edir və bu universiteti genişləndirmək üçün vəsait toplayır.

Taqor 1936-ci ildə Hindistanın mütərəqqi yazıçılar cəmiyyətinin təşkilini alyışlayır; yazıçı xəste olduğu üçün özü bu təşkilatda bilavasitə iştirak edə bilməmişdi. O, Benqaliyada nəşr edilən “Poriçoy” adlı mütərəqqi ədəbi-bədii, ictimai-siyasi jurnalda feal iştirak edir. Hemin ildə Taqor Ümumdünya Sülhü Müdafiə Konfransına müraciəti imzalayır.

1930-cu ildə Taqor bir sıra şeirlərlə hind ədəbiyyatında geniş yayılmış siyasi lirika kimi yeni janrın əsasını qoymuş. Bu janrin yaranması Hindistanda milli azadlıq hərəkatının gələcək inkişafını müəyyən dərəcədə əks etdirmiş oldu. Taqor İtaliyanın Hebeştanaya hücumu münasibəti ilə 1936-ci ildə yazdığı “Afrika” şerində imperialist dövlətlərin əsareti altında olan Afrika xalqlarını müdafiə etməyə çağırır. O, Hebeştan haqqında yazır: “O yerde ki, inilti, səsler boğulur, meşə ciğirləri qan və göz yaşları ile islanmışdır”. O, “Budda sitayışçiləri” şerində imperialist Yaponiyasının basqınına məruz qalmış Çin xalqını müdafiəyə qalxır. “Pratik” şerində isə (1938-ci il) faşistləri nezərdə tutaraq, barbarlarla mübarizəyə hazır olmağa çağırır.

Taqor “Sağalma” məcmüsündə dərc olunan “Zəhmətkeşlər” adlı şerində (1941-ci il) saysız-hesabsız sade adamlara müraciət edir ki, onlar “yüzlerle imperiyanın mehvini görmüşlər və onlar hər yerdə – Pencabda, Bombeydə, Qucəratda zəhmət çekirklər”. “Birlik” şeri yazının cavab şairlərə xeyir-duası kimi seslenir.

Rabindranat Taqor 1941-ci il avqust ayının 7-də vəfat etdi.

A.Qnatyuk-Danilçuk



BİRİNCİ FESİL

Romeşin hüquq imtahanlarını bu dəfə də verə biləcəyinə heç bir şübhə yox idi. Elmlər hamisi Sarasvati daim onun yoluna qızıl şanagülle yarpaqları döşər, ona səxavətlə medal bağışlar, eyni zamanda biliklərdən də meğmun etməzdı.

Romeş imtahanları bitirər-bitirməz evlərinə yola düşmeli idi, lakin onun yır-yığış etməyi o qədər də nəzərə çarpmırıldı. Təxire salmadan evə qayıtması haqqında atasının yazdığı məktuba cavab olaraq Romeş xəbər vermişdi ki, imtahanların nəticəsini öyrənen kimi dərhal yola düşəcəkdir.

Romeş yaşayın evlə qonşu olan evdə onun yoldaşı, Onnoda-babunun¹ oğlu Cogendro yaşayırıdı, Onnoda-babu "Brahmo Samac"² mənsub idi. Onun qızı Hemnolini elə bu zaman incəsənət sahəsində bakalavr³ adı almaq üçün imtahan verirdi. Romeş ya çay içmək üçün, ya da heç bir münasibət olmadan tez-tez onlara gedirdi.

Hemnolini çımdıkdan sonra əlinde kitab damın üstündə gəzişərək, yaş saçlarını qurutduğu vaxtlarda Romeş də yaşıdağı evin damında, çardağın pilləkəni yanında əlinde kitab eyleşməyi adət etmişdi.

Məşğul olmaq üçün buranın münasib olmasına söz ola bilməzdi, lakin yaxşı fikirləşəndə dərhal aydın olurdu ki, burada mancələr də az deyildi. İndiyə qədər nə qız, nə də oğlan toydan söhbət açmışdı. Onnoda-babunun bu məsələ haqqında müəyyən fikri var idi: o, vəkil olmaq üçün İngilterəyə oxumağa getmiş bir gənci gözaltı eləmişdi, ürəyində məhz bu gənci özüne kürekən seçmişdi.

Bir dəfə stol başında çay içərkən qızığın mübahisə başlandı. Cogendromun yoldaşı Okxoy imtahanlarını müvəffeqiyyətli verə bilməsə də, hər halda çay içmək ve bunun kimi ehemmiyyətsiz əyləncələrin miskin həvəskarlarından heç cür geridə qalmaq istəməyerək, tez-tez Hemnolininin yanına çay içməyə gelirdi. Bu gün Okxoy

¹ Babu – ağa mənasındadır, hörmət əlaməti olaraq işlənir.

² "Brahmo Samac" – Brəhma cəmiyyəti deməkdir. Bu dini cəmiyyəti 1828-ci ilde məşhur Hindistan maarifçisi və yazılışı Ram-Mohon Ray təşkil etmişdir.

³ Bakalavr – kiçik elmi dərəcə almış şəxs

yenə deyirdi ki, kişinin ağlı qılınca bənzer: hətta bu qılınc yaxşı itilən-mədikdə belə təkcə ağırlığı ilə bir çox hallarda faydalı ola bilər, qadın ağlı isə karandaşyanon bıçaq kimidir: onu nə qədər itiləsən də, ciddi hallarda əsla vəcə gəlməz. O biri səhbətlərin də hamısı bu ruhda idi.

Hemnoliniye gəldikdə o bu səhbətə əhəmiyyət vermek və Okxoya baş qoşmaq istəmirdi. Lakin Hemnolininin qardaşı Cogendro qadın ağlığının zəifliyini sübuta çalışdıqda Romeş daha susa bilmədi. O qızışaraq, bəşər nəslinin qadın cinsini mədh etməyə başladı.

Qadına pərəstiş hissine qapılıb vəcde gelmiş Romeş öz adətinin əksine iki fincan çay artıq içmişdi ki, xidmətçi içəri girərək, ona bir məktub verdi. Məktubun üzərində atasının xətti ilə Romeşin adı yazılmışdı. Romeş mübahisəni yarımcıq qoyaraq, dərhal məktubu oxuyub, yerindən qalxdı. Verilən sualların hamısına "atam gəlmışdır" cavabını verirdi.

— Dada¹, — deyə Hemnolini Cogendroya müraciət etdi, — na üçün, Romeş-babunun atasını bize çay içməyə dəvet etmirik?

— Yox, yox, hər halda bu gün yox, — deyə Romeş etiraz etdi.
— Mən tez evə getməliyəm.

Romeşin getməsinə öz ürəyində çox sevinən Okxoy dedi:

— Bəlkə o, ümumiyyətlə, bu evdə yeyib-içmək istəmir...

Romeşin atası Brocmohan-babu oğlunu görçək dedi:

— Sabah səhər qatarı ilə evə yola düşərsən.

Romeş çəşqin bir halda soruşdu:

— Yoxsa bir hadisə üz veribdir?

— Yox canım, bir şey olmayıb, — deyə Brocmohan-babu cavab verdi.

Romeş diqqətli atasının üzünə baxıb, nə üz verdiyini anlamağa çalışırdı, lakin Brocmohan-babu oğlunu maraqlandıran suala cavab vermək niyyətində deyildi.

Axşam atası Kəlkətedəki dostlarının görüşünə getdikdə, Romeş oturub ona məktub yazmaq istədi, lakin adı müraciət sözleri olan "Sizin hörmətli, lotos kimi pak ayaqlarınıza düşərək" sözlerini yazdıqdan sonra məktubu davam etdirə bilmədi.

"Hemnolini ilə məni dilsiz bir əhd-pcyman bağladığını atamdan gizlədə bilmərom ki!" deyə o özünü inandırmağa çalışaraq, bir neçə variantda məktub yazdısa da, hamısını bir-bir cirib tulladı.

¹ Dada — Hindistanda böyük qardaşa belə müraciət edirlər.

Axşam yeməyindən sonra Brocmohan-babu sakit uzanıb yatdı. Romeş isə damın üstünə qalxaraq, gecə ruhu kimi gəzib-dolaşır və qonşu evdən gözünü çekmirdi. Saat 9-da Okxoy oradan çıxıb getdi, saat onun yarısında küçə qapısını bağladılar, saat 10-da qonaq otağının işığı söndü on birin yarısında isə bütün ev dərin yuxuya daldı.

Ertəsi gün Romeş birinci qatarla Kəlkətoni tərk etməyə məcbur oldu. Brocmohan-babunun ehtiyatkarlığı sayesində gönc Romeş qatara gecikməyə fırsat tapa bilmədi.

İKİNCİ FƏSİL

Romeş evlerində bildi ki, ona nişanlı seçilmiş, hətta toy günü də təyin olunmuşdur.

Brocmohan-babu həle kasib olduğu zaman onun dostu İşan vəkillik edirdi. Brocmohan-babu məhz onun köməyi ilə sərvət sahibi olmuşdu. İşan qeflətən öldükdə məlum oldu ki, o, borcdan başqa heç nə qoymamışdır. İşanın dul qadını balaca qızı ilə çörəyə möhtac qalmışdır. İndi İşanın qızı böyümüş, əre getməli olmuşdu. Brocmohan onu oğluna almağı qət etmişdi. Romeşin xeyirxahlarından bəziləri atasının bu niyyətinə etiraz edərək, deyirdilər ki, qız o qədər də gözəl deyil.

— Qızın gözəl olub-olmamasının heç bir əhəmiyyəti yoxdur, — deyə Brocmohan cavab verirdi. — İnsan nə güldür, nə də kəponək. İnsanın zahiri gözəlliyi əsas deyil. Qız öz anası kimi yaxşı qadın çıxsa, Romeş özünü xoşbəxt hesab edə bilər.

Yaxınlarda toyu olacağı haqqında danışqlardan Romeş lap başını itirmişdi. O, səhərdən axşamadək boş-boşuna gəzib-dolanır, bu vəziyyətdən qurtarmaq üçün plan düşünürdü. Lakin fikirləşdiyi tədbirlər ona həyata keçirilməz görünürdü. Nəhayət, cəsəretini toplayıb, atasına müraciət etdi:

— Mən evlənə bilmərəm, başqası ilə əhdim var.

— Sən nə danışırsan! — deyə Brocmohan səsini ucaltdı. — Deməli, nişanlanıbsınız?

— Yox... elə də yox... amma...

— Sən qızın ata-anası ilə hər barədə danışib məsələni qət etmişən?

— Yox hələ danışmamışıq.

– Hə, deməli, söhbətiniz olmayıb! Bu qədər sükut etmişənə, bir az da susa bilsən!

Azacıq fasilədən sonra Romeş:

– Yox, – deyə cavab verdi. – Mən başqa qızla evlənsəm, namusuz hərəkət etmiş olaram.

– Amma heç evlənməsən daha çox namussuzluq etmiş olarsan.

Etiraz etmeye daha yer qalmamışdı. Romeş indi yalnız gözlənilməyən bir təsadüfə ümid bağlaya bilerdi. Müneccimlərin dediyinə görə, toy təyin edildiyi gündən sonra uğurlu toy mərasimi keçirmək üçün düz bir il münasib vaxt olmayacaqdı. Ona görə de Romeş bu fikirdə idi ki, tekce bu günü birtəhər başa vursa, evlənmək işini bir il təxirə sala bilecekdir.

Gelinin yanına çay yolu ilə getmək lazımlı gəldi. Gelin çox uzaqda yaşayırırdı, oraya getmek üçün 3-4 gün vaxt lazımdı.

Brocmohan yolda gözlənilmədən yubana bileceklerini nəzərə alaraq, hər ehtimala qarşı, toya bir həftə qalmış yola düşməyi qərara aldı.

Yol uzunu külək onların qayığını qovduğuna görə gelinlə anasının yaşıdları Şimulqhataya üç sutkadan tez çatdırılar. Toya hələ dörd gün qalmışdı.

Brocmohana elə bu lazımlı idi: gelinin anası burada bərk ehtiyac içərisində yaşayırırdı. Brocmohan öz dostuna dostluq borcunu yerinə yetirmək, qadının heyati ehtiyacını ödəyib xoşbəxt etmək üçün onu çoxdan öz kəndinə köçürmək istəyirdi.

Onların heç bir qohumluqları olmadığı üçün Brocmohan qadına belə bir təklif etmək üçün özünü indiyədək ixtiyar sahibi hesab etmirdi.

İndi isə qarşıda toy məsəlesi olduğuna görə Brocmohan, axır ki, dostunun dul qadımını öz kəndlərinə köçməyə razı edə bildi: yaziq qadının dünyada heç kimi yox idi, var-yox bir qızı qalmışdı. Qadın bu qərara gəldi ki, qızı ilə bərabər köçüb getsin, onlarla birgə yaşasın və eyni zamanda uşaq iken qalmış kürəkəninə analıq etsin.

“Qoy ne isteyirlər danışsınlar, – deyə dul qadın təkrar edirdi, – mən qızımın və kürəkənimin yanında olmaliyam”.

Şimulqhataya toydan bir neçə gün qabaq gəlmış Brocmohan öz təzə qohumunun şeylərini bağlayıb yola hazırlamağa başladı. Onun məqsədi toydan sonra hamılıqla çayda səyahətə çıxməq idi, buna görə də qohum-əqrebasını da özü ilə getirmişdi.

Toy mərasimində Romeş lazımlı gelen əhd-peymanı tekrar etmedi. İlk görüşündə qızın üzüne baxmayaraq gözlərini yumdu. Başını aşağı salıb gəlin otağında qəhqəhə çəkerek gülənlərin zarafatlarına sükütlə dözdü. Gecə sehərə kimi arxasını qızı çevirərək, yatağıñ kənarında uzandı və səhər açılar-açılmaz otağı tərk etdi.

Toy mərasimi qurtardıqdan sonra hamı qayıqlara oturub yola düşdü. Qayıqların birində gəlin öz rəfiqələri ilə oturmuşdu, ikinci qayıqda yaşılı qohumlar, üçüncüsündə isə bəy öz yoldaşları ilə əyləşmişdi. Çalğıçılar ayrıca qayıqda oturmuşdular. Onlar qonaqları əyləndirmək üçün müxtəlif mahnular çalır və toy nəgmələri oxuyurdular.

Bütün günü dözülən dərəcədə bürkü oldu. Göydə bir parça da olsa bulud görünmürdü. Yalnız üfükü donuq bir tüstü bürümüştü və buna görə çayın sahilindəki kiçik meşələr boz kül rənginə çalırdı. Ağaclarda bir yarpaq belə tərpenmirdi. Avarçuları tər basmışdı. Həle şər qarışmadan çox qabaq avarçılardan biri Brocmohana müraciət edərək:

– Ağa, gəlin burada dayanaq, qabaqda sahile yan almaq mümkün olmayıacaq, – dedi.

Lakin Brocmohan yolda dayanmaq niyyətində deyildi.

– Burada sahile yan almağın mənası yoxdur, – deyə o etiraz etdi. – Gecə ay işığı olacaq, hərgah bu gün Baluqhata çatsaq, layiqli bəxşis alacaqsınız.

Çox keçmədən kənd arxada qaldı. Bir tərəfdən güneşin yandırıldığı qumlu dayaz yerlər, digər tərəfdən uca sıldırıım sahilin əyri-üyri xətti uzanırdı. Ay qalxdı, lakin onun ətrafinı bürümüş çən arasından görünən işığı sərخosun bulanıq gözlərini xatırladırdı. Səma əvvəlk kimi aydın idi, orada hətta bulud parçası belə görünmürdü. Lakin birdən-birə uzaqlardan boğuq göy gurultusu eşidildi. Yolcular dönüb geriyə baxdıqda, sanki görünmemiş bir süpürgənin göye qaldırıldığı çörçöpdən, budaqlardan, ot dəstələrindən, qumlu tozanaqdan ibarət nəhəng bir sütunun ərşə yüksəldiyini, iti bir sürətle onlara yaxınlaşdığını gördüler.

Qayıqdakılar çığırışmağa başladılar.

– Fəlakət! Özünüüzü xilas edin! Məhv olacaqıq!

Bir dəqiqlik sonra bir adam qalmadı ki, baş vermiş hadisəni danışsın. Qasırğa ensiz bir zolaq kimi gəlib keçmiş, qarşısına çıxanı yerlə yeksan etmişdi. O, qəflətən tügyan etdiyi kimi, qəflətən də susduqda bədbəxt qayıq karvanından bir esər də qalmamışdı.

ÜÇÜNCÜ FƏSİL

Duman çəkildi. Ay uzaqlara doğru uzanıb gedən cansız qum zolağını parlaq işığa qərq edirdi, sanki qumluğun üstüne dul qalmış qadının şəffaf libasını sərirdi. Çayda bir dənə də olsun qayıq yox idi. Suyun səthi sakit, hərəketsiz idi. Su və yer də dərin bir sükutu dalmışdı, elə bil ki, əzabın şiddetindən zara gəlmış xəstəni ölüm əbədi rahat etmişdi.

Huşu başına gəldikdə Romeş özünü çayın su çekilən kənarında uzanmış gördü. Baş vermiş hadisəni təsəvvürüne o qədər də tez gətirə bilmədi. Nəhayət, qəza-qədərin təfsilati dəhşətli bir yuxu kimi onun yadına düşdü.

Atasının və qalan müsafirlərin başına nə gəldiyi yadına düşdükdə yerindən dik qalxdı, ətrafa diqqətlə baxdı. Lakin kimsəni görmədi. O bütün qumlu sahili yoxlamaq istədiyi üçün irəlilədi.

Ağ, kiçik ada Padmanın¹ iki qolu arasında mehriban ananın ağışundakı körpə kimi uzanırdı.

Romeş əvvəlcə adanın bir tərefini yoxladı, sonra o biri tərefinə keçdi və birdən yaxında paltar parçasına benzər qırmızı bir şey gördü. O, addımlarını yeyinlətdi və yaxınlaşdıqda al-qırmızı gəlin paltarı geymiş bir qızın huşuz halda uzandığını gördü. Romeş suda boğulanları ayıltmaq qaydasını bilirdi. O, qızın qollarını xeyli və seylib açıb bükmeklə onu hərəketə gətirdi. Nəhayət, qız nəfəs alıb gözlerini açdı.

Romeş özü bərk yorulub gücdən düşmüdü, qızdan təfsilati soruşmağa taqəti olmadığı üçün dini-b-danişmadan oturdu. Qız da görünür həle tamam özünə gəlməmişdi: yalnız bir an gözünü açdı, sonra kırıpları yenə qovuşdu. Romeş qızın nəfəsini yoxlayıb, onun sağ olduğunu yəqin etdi. Romeş indi boş, qupquru sahilde həyatla ölüm arasında olan bu qızın zəif Ay işığı düşən üzüne xeyli baxdı.

Kim deyir ki, Suşila gözəl deyil! Ucsuz-bucaqsız göy qübbəsinin altında, Ayın sakit şəfəqinə qərq olmuş dünya, Romeşin nəzərində bu əzəmetli sakitliklə yatan gözəl simli qızın mücəssəməsinə yalnız nadir bir şəkilin çərçivəsi kimi görünürdü.

Romeş dünyada hər şeyi unutdu. "Yaxşı ki, mən bu qızı orada, toy mərasimində, camaatın arasında baxmamışam. Onu heç yerde indi

olduğu kimi görə bilməzdim. Onun həyatını özünə qaytardığım üçün nikah mərasiminin köhnəlmiş, mənasız ifadələrinin mənə verdiyi səlahiyyətindən daha artıq səlahiyyət və hüquq qazanmış oldum. Birinci halda mən onu qanuni olaraq özümün hesab edəcəkdir. İndi isə o mənim üçün mərhəmətli tale tərəfindən verilmiş bir bəxşisdir".

Nəhayət, qız gözünü açdı. Qalxb əturdı, əzilmiş paltarını düzəldti və örtüyü üzünə çekdi.

Romeş soruşdu:

- Səninlə qayıqda olanların başına nə gəldiyini bilirsənmi?

Qız dinməz-söyləməz başını yırgaladı.

- Onda sən burada otur, mən isə bir də ətrafa göz gəzdirm, bəlkə onlardan birini görə bildim. Tez qayıdaram.

Qız heç bir şey demədi. Lakin onun qorxudan əsən bədəni, üzündəki iztirab sanki: "Məni burada tek buraxma, yalvarıram" – deyirdi. Romeş başa düşdü. Yerindən tərənməyərək, ətrafi diqqətlə süzdü. Lakin ağ qumlar arasında heç bir həyat əlaməti görmədi. Qohumlarından bəlkə də birisi onun səsini eşidər ümidi ilə o, bağırmağa başladı.

Romeş səmərəsiz təşəbbüslerdən sonra yorularaq yere çökdü. O gördü ki, qız hönkürüb ağlamaq dərəcəsinə gəldiyindən sinəsinin qalxb-düşdүünü gizlətmək üçün əlleri ilə üzünü örtdü. Romeş təselli verməyin heç bir ehəmiyyəti olmadığını anlayaraq, qızı yaxınlaşdırıb onun başını tumarlamağa başladı. Qız davam getirə bilməyib hönkürdü və anlaşılmaz səslerlə dərdini ifadə edərək, gözünün yaşını tökdü. Romeş də ağladı.

İztirabin keşkin ağrısı sakitləşib göz yaşları quruyarken Ay batmışdı. Gecənin qaranlığı bu tənha yer zolağına xüsusi bir zinət verirdi: dumanlı bir şəkildə ağaran qumlar bir xeyal kimi görünür, ulduzların gah parlayıb, gah da sənən işığı altında suyun səthi də işıqlanır, şəffaflanır, nəhəng bir ilan qabığı kimi parıldayırdı. Romeş qızın qorxudan buz kimi olmuş barmaqlarını əlinə alaraq, onu yavaşça özünə tərəf çekdi. Qorxuya düşmüş qız müqavimət göstərmədi, çünkü o indi hər şeydən artıq tek qalmaqdən qorxurdu. Qız qatı qaranlıqda Romeşin sinesinə sığınaraq sakitləşdi. Burada daha utanmağın yeri deyildi. Oğlanın ağışunda yerini rahatlayaraq yuxuya getdi.

Parıltısı zeifləmiş ulduzlar bir-birinin ardınca sönərkən və şərqdə dan yeri çayın mavi sethi üzərində qızararkən göründü ki, Romeş

¹ Padma – Qanq çayının Benqal körfəzine töküldüyü yerde iki an iri qollarından biridir.

qumun üzerinde dərin yuxuya getmiş və qız, qollarını onun döşünün üstündə başının altına qoyub rahat yatmışdır.

Nəhayət, seherin mehriban günəşinin şüaları onların kirpiklərini oxşadıqda her ikisi oyandı. Bir müddət təəccübə ətrafa baxdılar, sonra birdən evdə olmadıqlarını anladılar, dünən fəlakətə uğradıqları yadlarına düşdü.

DÖRDÜNCÜ FƏSİL

Səher balıqçı qayıqlarının ağ yelkənləri çayın üzünü bürdü. Romeş qayıqlardan birini yanına çağırıb, balıqçıların köməyi ilə böyük avarlı barkas kiraye etdi, itmiş qohumlarının axtarılmasını polis nəfərlərinə tapşırıb evlerine yola düşdü.

Romeşin yaşadığı kəndin körpüsünə yanaşar-yanaşmaz ona xəber verdilər ki, polis nəfərləri onun atasının, qayınanasının və bir neçə qohum və dostunun meyitini tapmışlar. Bir neçə avarçıdan başqa kimsənin salamat qurtarmasına ümidi yox idi.

Romeşin nənəsi evdə qalmışdı. O, nevesini gəlinlə yalqız görəndə qışqırıb ağladı və zarımığa başladı. Qonşu evlərdə də ağlaşma başlandı, çünki qonşu evlərdən de bu bədbəxt toy seyahətində iştirak edənlər çox idi.

Musiqi çalınmırıldı, qadınların şən səsləri eşidilmirdi, cavan qızı təbrik edən yox idi, hətta onun üzünə də baxmırıldılar.

Defn mərasimi qurtaran kimi Romeş arvadı ilə buradan köcüb uzaq bir yerə getməyi qət etmişdi, lakin atasından qalan irs məsələsini həll etmədən gede bilməzdi. Bundan başqa, yasa batmış qadın qohumların yasına getmək isteyirdilər, onların da qeydinə qalmaq lazımdı.

Başqa işlərlə yanaşı o, məhəbbət hüququnu da unutmadı. Onun nişanlısı deyilən kimi o qədər də cavan deyildi. Hətta kənd qızları qız gülür, evdə qalıb qartılmışdır, deyirdilər. Bunların hamısına baxmayaraq, heç bir elmi eser məhəbbəti necə izhar etmek məsələsində bakalavr gəncə məsləhət vere bilməzdi. Romeş uzun müddət nədən və neçə başlayacağını təsəvvürünə gətirə bilmir, hətta mümkün də hesab etmirdi. Təəccüb etməlidir ki, bu kimi məsələlərin Romeşin kitablardan əzx etdiyi təcrübə ilə heç bir əlaqəsi olmasa da, onun yüksək təhsilə malik olan ağılı yavaş-yavaş bütünlükə izahedilməz

bir hissin hökmünə tabe oldu, bu hiss onu qarşıtlınmaz bir qüvvətə qızı bağlayırdı. O, qızı artıq öz evinin Lakşmisi¹ kimi təsəvvür edirdi.

Bu qız Romeşin xəyalında gah nişanlısı kimi, gah gənc məşuqəsi kimi, gah da uşaqlarının müləyim xasiyyətli anaları kimi canlanırdı. Bir nəqqas və ya bir şair şəkil və ya poema yaratmaq fikrinə düşərkən qabaqcadan öz gelecek əsərini tamamlanmış gözəl və kamil bir şəkildə təsəvvür etdiyi, yalnız bu fikirlə yaşıdagı kimi, Romeş də daim gelecek arvadı haqqında düşünərek, öz ürəyində ideal gözəl bir surət yaratmışdı.

BEŞİNCİ FƏSİL

Üç aya qədər belə keçdi. İslər tamamile sahmana düşdü, qohumları olan qadınlar ziyarətə hazırladılar, qonşu arvadlardan bəziləri, nəhayət, Romeşin gənc nişanlısına fikir verməyə başladılar. Qızla Romeşin ürəklərini bir-birinə bağlayan sevgi telləri getdikcə möhkəmlənirdi.

Romeşlə nişanlısı tez-tez damın üstündə həsir salaraq, axşamı açıq havada keçirirdilər. Bəzən Romeş ya yavaşça arxadan qızı yanaşır, birdən onun gözlerini əli ilə tutur və ya da başını bağrına basırı. Bəzən də qız qarənliq çökməden yuxulayıb şam etmədikdə Romeş onu oyatmaq üçün seksəndirirdi, qız oyanıb Romeşi zarafatla söyürdü.

Belə gecelerin birində Romeş əlini qızın hörüklerine çekib dedi:

— Suşila, bu gün sən saçlarını yaxşı daramayıbsan.

Qız birdən soruşdu:

— Bilmirəm siz hamınız burada niyə adımı Suşila qoyubsunuz?

Romeş təəccübə ona baxdı. O bu sualın nə demek olduğunu başa düşmədi.

— İnsanın adını dəyişməklə taleyini də dəyişmək olarmı? — deyə qız sözünə davam etdi. — Men axı uşaq vaxtından bedbəxtəm, ölüne kimi də bədbəxt qalacağam.

Bu sözleri eşitdikdə Romeş nəfesini belə ala bilmədi, rəngi ölü rəngi kimi ağardı. Onun beynində dəhşətli bir fikir oyandı. Romeş soruşdu:

— Necə olub ki, sən hələ uşaq vaxtından bədbəxt olubsan?

¹ Lakşmi — Hind mifologiyasında seadet və sərvət ilahəsi, xeyirxah və mühafizə allahı Vişnumun qadımdır. Hindistanda gözəl və sadıq qadınları Lakşmi adlandırırlar.

— Mən heç dünyaya gəlməmiş atam ölübdür. Altı ayım tamam olar-olmaz anam da öldü. Əmimin evində mən çox pis yaşayırdım. Birdən eşitdim ki, haradansa sən gəlib çıxıbsan. Sənin xoşuna gəldim. İki günün içinde bize toy elədilər. Sonra nə oldu, sən özün yaxşı bilirsən!

Mütəkkəyə söykənmiş Romeş yerindəcə quruyub qaldı.

Aydın Ay işığı idi, lakin Romeşə ele geldi ki, Ayın işığı birdən səndü. Sonrasını soruşmağa cəsarəti çatmadı. O bu saat istərdi ki, indicə eşitdikləri bir yuxu, bir sayıqlama kimi ötüb keçsin.

Yazın isti küləyi bayılmış adamın gözünü açarkən dərin köks ötürməsi kimi fişildayıb yox oldu. Ayın işığında ququ quşunun səsi gəlirdi. Körpünün yanında bağlanmış qayıqdan hambalların nəgməsi eşidilirdi.

Romeşin sükutunun səbəbini başa düşməyen qız əlini astadan ona toxundurub soruşdu:

— Yatıbsan?

— Yox, — deyə Romeş cavab verib, yenə uzun müddət susdu.

O susan zaman qız yuxuya getdi. Romeş ayağa qalxaraq, qızın üzüne diqqətlə baxmağa başladı. Yaradanın qızın alnında yazdığı sırrın nişanları onun simasında indi də qətiyyen görünmürdü. Belə bir dəhşətli tale qızın bu qədər cazibədar zahiri görünüşü altında necə də gizlənə bilərmiş!

ALTINCI FƏSİL

İndi Romeş bildi ki, bu heç də onun evləndiyi qız deyildir, lakin həqiqətdə kimin arvadı olduğunu təyin etmək çox da asan iş deyildir.

Bir dəfə Romeş gizli bir ümidi qızdan soruşdu:

— Sən toyda məni birinci dəfə görəndə sənə necə təsir bağışladı?

— Mən səni heç görmədim də, — deyə qız cavab verdi. — Mən onda gözümü yere zillədim.

— Yəqin sən heç mənim adımı da eşitməmişdin, elemi?

— Mənə xəbər verdikləri günün sabahı toy başlandı. Mən sənin adını haradan öyrənə bilərdim? Xalam məni başdan eləməyə elə tələsirdi ki!

— Sən axı təhsil almışsan. Gəl baxım görüm heç olmazsa öz adını yaza bilərsənmi? — deyə Romeş karandaşı və kağızı qızın tərəf uzatdı.

— Necə bilirsən, sənin fikrinə, mən heç bir şey bacarıram? — deyə qız cavab verdi. — Mənim adımı yazmaq çox asandır.

O, böyük hərflərlə öz adını yazdı: "Şrimoti Kəmalə Debi".

— Yaxşı indi əminin adını yaz görək, — deyə Romeş xahiş etdi. Kəmalə yazdı: "Şricukto Tariniçorон Çottopadxayya".

— Heç bir yerdə səhvim olmadı ki?

— Yox, — deyə Romeş cavab verdi. — Kendinizin də adını yaz görək.

Qız yenə hərflərin şəklini çəkdi: "Dxobapukur".

Beləlikle, Romeş böyük bir ehtiyatla qızın həyatı barəsində bəzi məlumat toplaya bildi. Lakin bununla məsələni asanlaşdırma bilməzdi. Romeş qızla bundan sonra necə rəftar edəcəyini düşünməyə başladı. Çox ola biler ki, qızın əri suda boğulmuşdur. Lakin tamamilə şübhəli idi ki, Romeş Kəmalənin qayınatasının evini tapıb qızı ora göndərərsə, onu qəbul edərlərmi? Digər terəfdən isə qızı əmisinin evinə göndərmək də lap qəddarlıq olardı. Əgər bu sırların üstü açıllarsa, Kəmalənin yad bir kişinin evində onun qadını sıfəti ilə qaldığı məlum olarsa, gəlin nə edə biler? Camaat buna nə deyər?

Birdən işdir-qəzadır, Kəmalənin əri sağ qalsa necə? Onu istərmi? Onu qəbul etməye cəsarət edərmi?

Onu indi harada buraxsan oradaca, dibsiz dənizdə olduğu kimi batıb boğulacaqdır.

Romeş Kəmaləni yalnız arvadı kimi yanında saxlaya bilərdi, lakin onu öz arvadı adlandırmağa da haqqı yox idi. Amma Kəmaləni gəndirməyə də yer yox idi.

Bextinin lövhəsində müqəddəs məhəbbətin firçası ilə təsvir etdiyi bu qızı, ocağının Lakşmisinin surətini Romeş əbədi olaraq qəlbindən silməyə məcbur oldu. Romeş daha doğma kendində qala bilməzdi. Yalnız Kəlkətənin qələbəliyində itərek veziyetdən çıxmış olar fikri ilə o, Kəmaləni götürüb yola düşdü. Kəlkətəye gəldikdə Romeş əvvəl yaşadığı yerden mümkün qədər uzaqda mənzil tutmağa çalışı.

Kəmalə böyük şəhəri mümkün qədər tez görmək istəyirdi. O, şəhərə gəldiyinin birinci günü böyük bir maraqla pəncərenin önündə oturub, insanların arasıkəsilməyən axınınnı seyr etməyə başladı. Onların yeganə xidmətçisi olan qadın Kəlkətənin hər yerinə bələd idi. Şəhərə yeni gəlmiş bu qızın heyratını misilsiz bir axmaqlı hesab edərək, öz-özünə mirtildənirdi:

— Ağzını niyə ayırlıbsan? Heç olmasa çımeydin. Lap gedcir!

Axşamlar xidmətçi qadın işlərini qurtardıqdan sonra öz evinə gedirdi. Romeş elə xidmətçi tapa bilmirdi ki, gecələr öz evinə getməsin.

"İndi axı Kəmalə ilə bir yorğan-döşəkde yata bilmərəm. Digər tərəfdən, yaziq qız yad yerdə gecəni necə keçirsin?" – deyə Romeş düşünürdü.

Axşam yeməyindən sonra xidmətçi qadın getdi. Romeş Kəmaləyə onun yatağını göstərərək dedi:

– Sən yat, mən də bir az mütalie etmək isteyirəm.

Sonra Romeş əlinə keçən birinci kitabı götürüb guya oxumağa başladı. Kəmalə yorğun olduğu üçün tez yuxuya getdi.

Bu gecə belə keçdi. Sabahı günü Romeş yənə bir behanə taparaq, Kəmaləni tək yatırtdı. Çox isti idi. Romeş yataq otağının qabağındakı balaca evvanda özüne yer saldı. O öz çətin vəziyyətini düşünerək, uzun müddət yata bilmədi. Yuxuya gedəndə gecəden xeyli keçmişdi.

Gecə saat üçə yaxın ona elə gəldi ki, yataqda tək deyildir, birisi onun yanında oturmuş, onu yelpiklə yelleştir. Romeş yuxulu-yuxulu qızı özüne tərəf çekərək yavaşca dedi:

– Suşla, yat, məni yelləmək lazımdır.

Qaranlıqda qorxan Kəmalə ona sıgnıb, şirin yuxuya getdi.

Romeş seher tezdən oyanarkən diksindi: Kəmalə sağ qolunu onun boynuna dolamış, sadədil qadın mehribanhqla oğlanın qoynunda dərin yuxuya getmişdir. Romeş yatmış qızın üzünə diqqətə baxdıqda gözləri yaşla dołdu: məgər ona sıgnan və bütün varlığı ile inanan bu zərif qolları açmaq olardı? Gecə Kəmalənin ona yelpik çəkdiyini xatırladı. Nəhayət, köksünü dərindən ötürərək, qızın qollarını ehmalca açıb ayağa qalxdı.

Romeş xeyli düşündükdən sonra Kəmaləni qadın pansionuna qoymağı qət etdi. Belə bir tədbir müvəqqəti olsa da, onu intehasız təşviş və düşüncələrdən qurtara bilərdi.

Romeş bir dəfə soruşdu:

– Kəmalə, sen oxumaq isteyirsənmi?

Kəmalə dönüb ona mənalı-mənalı baxdı, sanki o deyirdi: "Sən bu sualı mənə ne üçün verirsən?"

Romeş təhsilin Kəmaləyə xeyir verəcəyindən, onu əyləndirəcəyindən uzun bir səhbət başlandı. Lakin onun səyi tamamilə artıq idi. Kəmalə Romeşin səhbətini yarımcıq qoyub dərhal dedi:

– Öyrət məni.

– Öyrənmək istəsən, gərək məktəbə gedəsən.

– Məktəbə? – Kəmalə təəccüb etdi. – Məgər mən yaşda adamlar məktəbə gederlər?

– Əlbəttə, məktəbdə oxuyan qızlar çoxdur. Səndən də yaşıları var, – deyə Romeş cavab verdi və Kəmalənin yaş hədəleri haqqında təsəvvürünə gülümsədi.

Kəmalə daha etiraz etmirdi. Bir dəfə Romeş onu məktəbə apardı. Böyük bir binada yerləşən pansionda Kəmalə müxtəlif yaşılı qızlar gördü.

Romeş Kəmaləni pansionun müdürüne tapşırıldıqdan sonra, dönüb qapıya təref gedəndə Kəmalə də onun daılınca yönəldi:

– Sən hara? – deyə Romeş qızı saxladı. – Sən gərek burada qalasan.

– Sən menimlə olmayacaqsan? – deyə Kəmalə qorxmuş halda soruşdu.

– Yox, mən qala bilmərəm.

– Ele isə mən də qala bilmərəm, – deyə Kəmalə onun elindən yapışdı. – Məni də özünlə apar!

– Ayıbdır, Kəmalə! – deyə Romeş qolunu qızın elindən dartıb azad etdi.

Romeşin danlamasını görən qız daş kimi yerində qaldı. Onun üzü qırışdı. Həyecanlanmış Romeş tələsik çıxdı, lakin qızın hərəkətsiz yalvarışlı siması, gözlərindəki qorxu və iztirab onun gözünün qabağından çekilmirdi.

YEDDİNÇİ FƏSİL

Romeş Alipurda vəkillik etmək fikrinə düşdü, lakin indi onun qəlbini sinnmişdi. Yeni işə başlayan vəkillərin daim qarşısına çıxan çətinliklərin öhdəsindən gəlmək üçün zəruri olan əvvəlki ehtiras, həvəs və enerji ində onda yox idi. Romeş indi Qanq körpüsündən lüzumsuz, məqsədsiz keçməyə və Holladiqxı etrafında gezib-dolaşmağa adət etmişdi. O hətta Qərba gedib bir ay istirahət etmək fikrinə düşmüştü, lakin elə bu zaman Onnoda-babudan məktub aldı.

Onnoda-babu yazdı: "Qezetlərdən biz sənin imtahani verdiyini öyrəndik, lakin sənin özündən bu barədə xəber almadığımıza təcəcüb etdik və kədərləndik. Çoxdanır səndən bir xəber yoxdur. Nəcə yaşıdığını və Kəlkotəyə nə zaman geləcəyini bize mütləq yazarsan".

Biz burada İngilterəyə təhsil almağa getmiş və Onnoda-babunun öz qızını vermək istədiyi gəncin vəkil olaraq vətənə qayıtdığını söyləsək maraqsız olmaz. İndi o, zəngin bir ailədən olan qızla evlənmək niyyətində idi.

Romeş isə hələ də qət edə bilməmişdi ki, başına gələn macəradan sonra Hemnolini ilə görüşməyin mənası qalmışdır mı? Nehayət o belə bir qərara gəldi ki, Kəmalə haqqında və özünü ona münasibəti barəsində bir kəsə söyleməsi günahsız və pak bir qızı cəmiyyət qarşısında ləkələmək deməkdir. Digər tərəfdən, əhvalatı Hemnoliniye danışmadan onunla münasibəti təzələnməyə haqqı varmı?

Hər halda Onnoda-babuya cavabı gecikdirmək nəzakətsizlik olardı. Romeş məktubu belə başlıdı:

"Məni bağışlamınızı xahiş edirəm. Çox ciddi səbəblərə görə sizinlə görüşmək şərəfindən məhrumam".

Ancaq özünün yeni ünvanını məktubda göstərmədi.

Cavabı poçt ilə göndərdiyinin ertəsi günü Romeş vəkil şapkasını qoyub evdən çıxdı və birinci dəfə Alipur məhkəməsini ziyarət etmək istədi.

O bir dəfə məhkəmədən qayıdarkən yolun bir qismini piyada getdi və fayton tutmaq istəyərkən birdən yaxşı tanıdığı bir səs eşitdi:

– Ata, bu ki Romeş-babudur! Faytonçu, saxla!

Romeş ona yanaşan faytonu gördü.

Onnoda-babu qızı ilə Alipur heyvanxanasına getmişdi. Onlar gəzməkdən qayıdırıldılar.

Hemnolininin sakit və mehriban üzünü, onun özünəməxsus səliqə ilə qatladığı sarisini¹, saçlarının başqa qızların kənzəməyen hörüklerini, hamar bilerziklərini və qızıl qolbaqlarını gördükdə Romeş danışmaq iqtidarıni itirdi, hissiyyatın isti dalğası onun ürəyini bürüdü.

– Sənə rast gəlmeyimiz çox yaxşı oldu, – deyə Onnoda-babu sözə başladı. – Sən bizi məktub yazmaqdən tamam vaz keçmisən.

¹ Sarı – qadınlara məxsus üst paltarıdır. Bu, hind qadınlarının məharətli büründükleri biçilməmiş və tikilməmiş parçadan ibarətdir.

Yazanda da ünvanını göstərmirsən. İndi hara gedirsen, toxırəsalınmaz bir işin yoxdur ki?

– Xeyr, elə-bele məhkəmədən qayıdırıdım.

– Elə isə gedək bizdə çay içək.

Romeşin ürəyi fərəhli döyündü. O daha heç bir tərəddüdə yol verə bilməzdi. Faytona oturdu. Özünü itirdiyini bürüzə verməmək üçün Hemnolininin kefini soruşdu.

Hemnolini onun sualına cavab vermək əvəzinə özü sual verdi:

– Bu necə olur, imtahanları qurtarırsınız, bize bir xəber də vermirsiniz?

Özünü itirmiş Romeş zorla dilləndi:

– Eşitmışəm siz de imtahanlarınızı veribsiniz!

– Yaxşı ki, hələ bizi unutmayıbsız, – deyə qız gülərək cavab verdi. Onnoda-babu Romeşdən soruşdu:

– Sən indi harada yaşayırsan?

– Dorciparda.

– Sənin Qolutoldakı əvvəlki mənzilin məger daha münasib deyil?

Hemnolini Romeşin cavabını gözleyerek xüsusi bir maraqla onun üzünü baxırdı. Romeş özü də gözləmədən birdən dedi:

– Mən yenə oraya köçməyi qərara almışam.

Romeş çox yaxşı anlayırdı ki, onun başqa məhəllədə mənzil tutması Hemnolinini incitmişdir və indi o özünü təhqir edilmiş sayır. Romeş öz hərəketini doğrultmağa söz tapmayıb tamamilə ruhdan düşdü. Lakin ona yeni suallar vermedilər. Hemnolini qəsdən ona təref baxmırıdı. Romeş belə bir vəziyyətə qatlaşa bilməyərək, gözlənilmədən sözə başladı:

– Heduyyanın yaxınlığında bizim bir qohumumuz olur. ...Ona görə mən Dorciparda mənzil tutdum ki, onunla təz-tez görüşmək mənə mümkün olsun.

Romeşin dedikləri tamamilə yalan olmasa da heç inandırıcı səslənmədi: məger Qolutul Heduyyadan o qədər uzaqdı ki, Romeş köhne yerində yaşasayıdı, ara-sıra öz qohumunu ziyarət edə bilməyəydi? Hemnolinini hələ də yolu seyr edirdi. Yazıq Romeş heç cür fikirləşə bilmirdi ki, daha nə demek, nədən söz salmaq olar? O, böyük çatınlılıklı bircə cümlə deyə bildi:

– Cogendən nə xəber var?

– Hüquq imtahanlarından kəsildikdən sonra qərbə, havasını deyişməyə getdi, – deyə Onnoda-babu cavab verdi.

Fayton onların evinin yanında dayandıqda tanış otağın, tanış seylerin şehri Romeşə yenidən təsir etməyə başladı. Romeşin köksündən dərin bir ah qopdu.

Çay içərkən Romeşin ağızından bir söz də çıxmadı. Onnoda-babu gözlenilmədən dedi:

— Bu dəfə nədənsə evinizdə çox yubandın. Görünür səni vacib işlər lengidib.

— Atam vəfat etdi, — deyə Romeş cavab verdi.

— Nə deyirsən? Nə böyük bədbəxtlik! Nəden öldü?

— O, qayıqda evə qayıdırı. Birdən firtına qalxdı, qayıq çevrildi, atam həlak oldu.

Gözlenilmədən qopan güclü külək qara buludları qabağına qatıb qovduqda göy üzü necə aydınlaşırsa, bu ağır xəber də deyilər-deyilməz Romeşlə Hemnolini arasındakı gərginlik eləcə dərhal yox oldu.

“Mən Romeş haqqında yaxşı fikir etməmişəm. İş onu karıxdırmış, digər tərəfdən atasının vəfatı onu yasa baturmışdır, — deyə Hemnolini düşünürdü. — Yəqin indi bu saat da əzab çekir, üreyi qan ağlayır, biz isə onun ailə münasibətindən xəbersiz, ürəyindəkili bilmədən onu töhmət etməyə başlamışıq”. Hemnolini yetim qalmış oğlana daha çox qayıq və diqqət göstərməyə başladı. O, Romeşin heç bir şey yemədiyini görərək, xüsusi bir seylə oğlanı qonaq edir və deyirdi:

— Sizin başınıza böyük müsibət gəlib, özünüzdən muğayat olun. Atacan, — deyə o, atasına müraciət etdi. — Romeş bizimlə şam etməsə, onu heç yana buraxan deyilik.

— Cox yaxşı, — deyə Onnoda-babu qızı ilə razılaşdı.

Bu an Okxoy içəri girdi. Son zamanlar Onnoda-babunun çay stolunun başında birinci yeri o tuturdu. Buna görə də Romeş burada gördükde pərt olub təəccüb etdi, lakin özünü dərhal ələ alaraq gülüməsədi:

— A, Romeş-babu! Mən belə güman edirdim ki, siz bizi tamamilə unutmuşsunuz.

Romeşin üzündə zəif bir təbəssüm göründü.

— Atanız sizi gözlenilmədən götürüb qaçı. Mən əmin idim ki, sizi evləndirmədən Kelkətəyə buraxmayacaqdır, — deyə Okxoy sözünə davam edirdi. — Demək, təhlükə artıq sovuşub keçmişdir?

Hemnolini Okxoya hırslı bir nəzər saldı. Onnoda-babu isə dedi:

— Romeşin atası vəfat edib.

Çöhrəsi ağarmış Romeş başını aşağı salmışdı.

Okxoy Romeşin yenidən iztirab çekməsinə bais olduğu üçün Hemnolini ona bərk hırsınlıb, tələsik söhbətə qarışdı:

— Romeş-babu, yəqin ki, siz bizim yeni albomumuzu görməyibsiniz.

Hemnolini albomu gətirib Romeşin qarşısına qoydu ve şəkilləri bir-bir ona göstərməyə başladı. Birdən, guya heç bir məna vermedən soruşdu:

— Romeş-babu, güman edirəm ki, təzə mənzilinizdə tək yaşayırıınız, elemi?

— Bəli, — deyə Romeş cavab verdi.

— Elə isə qonşumuzdakı evə köçməyə tələsin.

— Əlbəttə, bazar ertəsi mütləq köçəcəyəm.

— Ola biler ki, arabir kömək üçün sizə müraciət etməli oldum. Axı mən indi bakalavr adı almaq üçün imtahana hazırlaşıram, felsəfə ilə məşğul oluram, — deyə Hemnolini dilləndi.

Belə bir imkan Romeşin ürəkdən sevindirdi.

SƏKKİZİNCİ FƏSİL

Romeş köhnə mənzilinə köçməyi təxire salmadı.

Hemnolini ilə Romeşin arasındaki inamsızlıq tamamilə yox oldu. Romeş Hemnolininin ailəsində öz adamları hesab olunurdu. Vaxtlarını şən, zarafat və qəhqəhələrlə keçirirdilər.

Son zamanlar, Romeş qayıtmamışdan qabaq Hemnolini həmişə çox məşğul olur və seylə çalışırı; ona görə daha zəif görünürdü. Adama ələ gelirdi ki, bərk külək əssə qızı, bir budaq kimi, asanlıqla qırar. O az danışırı, ümumiyyətə, onu dindirmek təhlükəli idi — balaca bir şey, ehəmiyyətsiz bir məsələ onun əsəblerinə toxunurdu.

Lakin indi, demək olar ki, lap ələ bu son bir neçə günün ərzində Hemnolinidə təəccüb oyadan bir dəyişiklik əmələ gəlmİŞdi: indi onun solğun sıfətində zəriflik və sakitlik ifadəsi görünməkdə idi. Gözlərində şenlik qıçılcımı tez-tez parıldayırdı. O əvvəller geyimə, zinətə diqqət verməyi yelbeyinlik, hətta nalayıq bir hərəkət hesab edirdi. Amma indi... Yaradandan başqa bir kiñsə Hemnolinidə əmələ

gələn belə bir dəyişikliyin mənə və səbəbini anlaya bilməzdi, çünkü Hemnolini kimsəye ürəyini açmadığı kimi, heç kəslə də məsləhət-leşməzdi.

Lakin Romeş belə bir qərara gəlmüşdi ki, onun borcu Hemnoliniyə kömək etməkdir. Buna görə də özünü ciddi tuturdu, guya dərin bilikdən nəinki onun başı, hətta bədəni də ağrılaşmışdır.

Ulduzlu göydə planetlər daim hərəkətdədir, lakin bunların hərəkəti rəsədxananın və orada olan cihazların tamamilə sakit, hərəkətsiz qalmalarına heç bir maneə töretdir. Romeş də başqicəlləndirici bir süretlə dəyişilen dünyada öz planlarının və kitablarından aldığı biliyin ağırlığı altında hərəkətsiz dayanıb durmuşdu. Axı onu bu vəziyyətdən çıxarmaq kimiə lazımdı?

Hər halda indi o da zarafatlara lazım gələn cavabı çox fikirləşmədən tapa bilməsə də, əvvəlkine nisbetən daha tez-tez gülürdü.

Onun saçları indinin özündə belə darağa gəlməsə də, köynəyi əvvəlkilərdəki kimi kirli olmurdu, hərəkətlərində isə zəkasında olduğu kimi, nəhayət, müəyyən bir əcəvlik hiss edildirdi.

DOQQUZUNCU FƏSİL

Kəlkətə, adəton poemalarda sevgililər üçün zəruri şərait kimi bol-bol təsvir edilen bütün atributlardan məhrum bir şəhərdir.

Çiçəklənən eşqi və bagıl xiyabanlarını Kəlkətənin harasında tapmaq olar? Madhabinin sarmaşan kollarının yaratdığı göy çadırlar bu şəherin harasında var? Ala-bəzək ququ quşunun gözəl səsini harada eşitmək olar? Buna baxmayaraq, məhəbbət öz sehrli gözəlliyi ilə bu hər hansı cazibə qüvvəsindən məhrum şəhərin yanından laqeyd ölüb keçmir, onu da ziyarət edir.

Kim deyə biler ki, allahların hamisindən qədim, daim gənc olan bu məhəbbət allahı küçələrin qələbeliyində, faytonların və metala bürünmiş tramvayların arasında öz kamanını qırmızı sarıqlı polis nəfərlərindən gizlədərək, neçə gün, neçə gecə, neçənci dəfə və haraya tələsir?

Romeş Qolutolda çekmeçi dükanının düz qarşısında və baqqal dükanının yanında kirayə etdiyi evdə yaşasa da, heç kəs cəsarət

edib deyə bilməzdi ki, hisslerin inkişafı məsələsində Romeş və Hemnolini çiçəkli köşklerin romantik sakinlərindən bu və ya digər cəhətdən geri qalırdılar. Lotos çiçəkləri ilə bəzənmiş gözəl göl əvəzinə qarşısında süfrəsi lekeli nimdaş və kiçik stolu gördükdə Romeş zərrə qədər kədərlənmirdi. Qoy Hemnolininin əldə böyük pişiyi qara dağkeçisine bənzəməsin, Romeş bu pişiyin boynunu elə heveslə qidiqlayırdı ki, elə bil əsil ceyranın boynunu qidiqlayır. Pişik belini kaman kimi əyib əsnədikdə və nazla əl-üzünü yumağa başlıdıqda valeh olmuş Romeşə elə gəlirdi ki, dünyada olan dörddayaqlıların ən gözəli, ən zərfi bu pişikdir.

Hemnolininin başı imtahanlara qarışarken, el işlərinə vaxt serf edə bilmirdi. Lakin son zamanlar birdən-birə rəfiqəlerinin birindən naxış işləməyi böyük bir həvəslə öyrənməyə başladı. Romeşə qaldıqda o bu məşğəleni lüzumsuz və hətta nifretəlayiq sanırdı. Söhbət ədəbiyyatdan gedəndə onların ikisi də bərabərhüquqlu və seviyyəli adamlar kimi mübahisə edirdilər, amma əl işindən söhbət düşər-düşməz Romeş geri çökilməyə məcbur olurdu. Ona görə Romeş tez-tez öz narazılığım izhar edərək deyirdi:

— Nə üçün siz əl işinə bu qədər aludə olmuşsunuz? Bu məşğələ yəniniz vaxtını başqa bir şeye sərf etməyi bacarmayanlar üçündür.

Hemnolini ona cavab olaraq yalnız dinnəzəcə gülümşəyir və ipək sapı iynənin deşiyinə keçirməyə çalışırı.

Bir dəfə Oxkox acı bir ifadə ilə söhbətə qarışdı:

— Romeş-babunun mötəbər eqidəsinə görə, təcrübə mahiyyəti olan hər bir iş nifretə layiqdir. Ancaq, yeri gelmişkon deyim ki, bu nifretəlayiq xırda şeylər olmazsa, heç kəs, kim olursa olsun, ister böyük bir alim, ister şair, bir gün yaşaya bilmez.

Söz Romeşə toxunduğu üçün o, qollarını çırmalayıb mübahisəyə girişməyə hazır idi, lakin Hemnolini onu saxladı.

— Romeş-babu, belə bir mühakiməyə bu və ya digər cavabı vermək üçün bu qədər həyəcanlanmağa dəyərmi? Dünyada səmərəsiz mübahisə edənlər onsuz da çoxdur. Onların sayını artırmağın nə mənası var?

Bu sözləri dedikdən sonra Hemnolini yenə başını aşağı salıb, iynə ardı tikışları sayaraq, əl işinə meşğul oldu və ipək sap əlində oynamaya, parıldamağa başladı.

Bir gün seher Romeş kabine təqdimatında stolun üzündə tumaclarla cildlənmiş bir qovluq gördü. Onun qabığının bir küncündə "R" hərfi, o birisində isə qızıl saplarla lotos çiçəyi işlənmişdi.

Nə töhfənin kim tərəfindən verilməsi, nə də kimə təqdim edilməsi haqqında onun heç bir şübhəsi ola bilməzdi. Romeşin üreyi döyünməyə başladı. O dərhal üreyinin dərinliyində el işi kimi bir məşğələnin əhəmiyyətini tamamilə etiraf etdi. Romeş bu qiymətli şeyi bağırına basaraq, hətta məglub olduğunu Okxoyun qarşısında belə boynuna almağa hazır idi. Qovluğu açıb içindən kağız çıxartdı və yazdı: "Mən şair olsaydım, bir poema yazıb sizə təşəkkürümü izhar edərdim, əfsus ki, mənim şairlik istedadım yoxdur. Lakin böyük yaradan məni töhfə vermək imkanından mehrum edərkən töhfəni qəbul etmək qabiliyyətini əsirgəməmişdir. Yalnız başqasının qəlbindəkini oxumağı bacaran biler ki, bu gözlənilməyən töhfəni mən necə qəbul etdim. Axı hədiyyəni görmək və duymaq olar, mənim hisslerim isə ürəyimin dərinliyində gizlənmişdir.

"Özünü həmişə sizə borclu sanan".

Əlbette, məktub Hemnolininin əlinə çatmışdı, lakin nə o, nə də Romeş bu barədə bir-birinə bir söz dedi.

Yağışlı mövsüm yaxınlaşır. Şəher adamlarına yağış xoş gelmez, lakin tarlalar ve meşələr onu tamam başqa cür qarşılıyır. Şəhərdəkilər yağışın yolunu əbəs yere keşməye çalışaraq, damları örtür, pəncərələri bərk-bərk qapayırlar, tramvayların pəncərələrini örtür, insanlar başlarına çətir tuturlar – şəhərdə yağış bax belə qarşılanır, bunların hamisəna baxmayaraq, yağış hər şeyi, her kəsi təpədən-dırnağadək isladır, palçığa batırır, amma meşələr, çaylar, təpələr, dağlar yağışı bir dost kimi qarşılıyır, onu öz fərəhli səsləri ilə salamlayırlar. Onlar üçün yağış intizarla gözlənən əziz bir qonaqdır. Yerlə göyün qovuşmasının bu şən bayramında heç bir hüzün eşidilmir.

Sevgililər dağlara, meşələrə bənzərlər: ardi kəsilməyən yağışlar Onnoda-babunun mədesinə pis təsir göstərdiyi halda, Hemnolininin və Romeşin nikbinliyini qətiyyən azalda bilmirdi.

Qara buludlar, göy gurultusu, yağışın şırtltısı elə bil onların ürəklərini bir-birinə daha da yaxınlaşdırır, bir-birinə daha sıx bağlayırırdı.

Yağış yaşarkən Romeş çox vaxt məhkəməyə gede bilmirdi. Günlərlə ara verməyon yağış elə bir inadla sel kimi tökürdü ki, Hemnolini toşvişlə soruşurdu:

– Romeş-babu, belə dəhşətli havada siz evinizə necə gedəcəksiniz?

Romeş utana-utana cavab verib deyirdi ki, bir sayaq gedib çıxar.

– Axı size soyuq deyər, xəstələnə bilərsiniz, mən sizi buradan heç yere buraxmaram, axşam yeməyini bizdə yeyərsiniz.

Romeş soyuq dəyməkdən qətiyyən qorxmurdı, dostları, tanışları yaxşı bilirdilər ki, o, sağlam olduğu üçün xəstəlikdən qorxmur. Lakin Hemnolininin ona qarşı qayğıkeşliyinə teslim olaraq, yağışlı günlərdə Onnoda-babu ilə öz mənzili arasındaki bir neçə addımlıq məsafəni keçməyi cinayətkarcasına bir yelbeyinlik hesab edirdi.

Buludlar qatı və qorxunc olan günlərdə Romeşin Hemnolininin otağına səherlər göyərti qovurması, günortalar et bozartması yeməyə dəvət edirdilər. Tamamilə aydın bir məsələ idi ki, bu evdə onun ciyərlerinin qeydində qalmağın medəyə təsiri olmurdu.

Vaxt belə gəlib keçirdi. Romeş qəlbinin qarşısızlaşmaz hərəkətinin nə ilə nəticələnə biləcəyini düşünməyə belə fürsət tapa bilmirdi, lakin bu məsələ neinki Onnoda-babunu, hətta bir çox tanışları da məşğul edirdi. Bu məsələ ətrafında dedi-qodu çox idi.

Alimliyinə nisbetən Romeşin həyat təcrübəsi olduqca az idi, məhəbbət isə indi onun adı həyat məsələlərinə baxışını həmişəkindən daha çox dumanlandırırırdı.

Hər gün Onnoda-babu Romeşin üzünə yeni bir ümidi dıqqətlə baxırırdı, lakin bu simada heç bir cavab oxuya bilmirdi.

ONUNCU FƏSİL

Okxoyun səsi o qədər də güclü deyildi, lakin o, kamançanı özü çalıb, özü oxuyanda yalnız ən sərt, ən amansız münəqqid bir şey də oxumasını xahiş etməzdi.

Onnoda-babu musiqiyyə bir o qədər də həris deyildi, lakin bunu açıq göstərə bilmədiyinə görə yaxasını musiqidən qurtarmaq üçün xüsusi bir üsul tapmışdı.

Birisini Okxoya müraciət edərək oxumasını xahiş edən kimi Onnoda-babu dərhal deyirdi:

– Bir insafınız olsun, adam oxuya biləndə onu bu qəder incitmezlər ki!

Lakin Onnoda-babunun sözlerine cavab olaraq Okxoy təvazö-karlıqla etiraz edirdi:

– Siz narahat olmayın, Onnoda-babu, kimin kimə oxumağı verdiyi hələ bəlli deyil.

Bu söhbətdən sonra müsiqinin səmimi həveskarlarından biri mübahisəyə son qoymaq üçün bir şey oxumağı Okxoydan xahiş edirdi.

Bir dəfə gündüz qurşun kimi ağır buludlar göy üzünü tamamile örtdü. Qaranlıq düşəndən sonra da yağış kəsməmişdi, şıdrığı yağmaqdı idı.

Okxoy istər-istəməz Onnoda-babugildə qalmalı oldu. Hemnolini ondan xahiş etdi ki, oxusun. Qız fisqarmoniyanın qarşısında oturdu. Okxoy isə kamançanı kökləyib, hind dilində oxumağa başladı:

Ey zərif qanadlı səhər nəsimi,
Əs başım üstündə, qasidim ol, gel!
Söylə ki, gözümə getmeyir yuxu
Bilməden necədir sevdiyim gözəl.

Qulaq asanlar nəgmənin sözlərinin hamısını başa düşmürdülər. Bu heç vacib də deyildi. Ürəklər məhəbbətə dolu olanda və vüsal anından hicran anınadək döyünləndə bir-birini anlamamaq üçün kiçik bir eyham da kifayətdir.

Nəgmənin ümumi ruhu aydın idi: buludlar göz yaşı axıdır, tovuzların avazı eşidilir, sevgililərin iztirabı isə qurtarmaq bilmirdi.

Okxoy bu nəgmənin sözlərindən istifadə edərək, öz gizli hissəsini izah etməyə çalışırdı. Lakin bundan iki nəfər başqası istifadə etdi. Nəgmənin dalgalanlığında onların ürəkləri həməhəng döyünləndi. Onların nezərində bütün aləmdə kiçik və qaranlıq heç bir şey yox idi – bütün aləm gözəl və şən idi. Sanki əslərdən bəri insanların qəlbine od vurub yandıran eşq atəsi yalnız bu iki sevgilinin arasında bölünmüştə, indi onların ürəklərini hədsiz səadət və ağrı ilə, təşviş və intizarla döyünməyə mecbur edirdi.

O gün nə buludlar çekildi, nə hava açıldı, nə də nəgmələrin arası kəsildi.

Hemnolini: “Okxoy-babu, xahiş edirəm bir mahni da oxuya-sınız”, – deyər-dəməz Okxoy dərhal oxumağa davam edirdi.

Hər an nəğmə yüksəlir, daha dərindən təsir edirdi. Gah bu nəğmələrdə sanki uzun müddət gizlənən ildirim parlayır, gah da iztirab və həsrətlə dolu ürək çırpinırı.

Okxoy gedəndə gecə keçmişdi. Romeş Hemnolini ilə vidalaşarkən tamamilə müsiqinin tesiri altında olduğundan dinməz-söyləməz onun gözlərinə baxdı, qız da ateşli baxışla cavab verdi, nəgmənin kölgəsi bu gözlərde hələ də süzməkdə idi.

Romeş evə qayıtdı. Bir anlığa ara vermiş yağış indi daha güclü yağmağa başladı. Bu gecə Romeşin gözüne yuxu getmədi. Hemnolini də yata bilmədi. Qız qatı qaranlıq gecədə kəsməyən yağışın səsinə qulaq asırdı. Nəgmənin səsi onun qulaqlarında əvvəlki kimi cingildəyirdi:

Ey zərif qanadlı səhər nəsimi,
Əs başım üstündə, qasidim ol, gel!
Söylə ki, gözümə getmeyir yuxu
Bilməden necədir sevdiyim gözəl.

Romeş ertəsi gün ah çekerək fikirləşdi: “Kaş mən də oxuya bileydim! Mən düşünmədən bütün istedadımı buna qurban verərdim”.

Amma bu senəti öyrənməyə Romeşin, təessüf ki, heç bir güməm yox idi. Buna görə də müsiki ilə məşğul olmayı qərara aldı. Bir dəfə o, təsadüfen Onnoda-babu ilə otaqda tek qaldıqda kəmənəni kamançaya çəkdiyini yadına saldı. Lakin kəmənə kamançaya toxunar-toxunmaz müsiki ilahəsi elə inildədi ki, Romeş bu alətə el vurmaq təşəbbüsündən vaz keçdi, çünki davam etmək müsiki ilahəsinə zülüm etmək demək idi.

Kamançada çalmağa özünü layiq görməyən Romeş fisqarmoniya aldı. O, otağın qapılарını bərk örtərək ehtiyatlı fisqarmoniyanın dillərinə toxundu və belə bir eqidəyə gəldi ki, hər halda bu alət kamançadan xeyli döyümlüdür.

Ertəsi gün Romeş Onnoda-babunun evinə gələn kimi Hemnolini dərhal soruşdu:

– Dünən sizdə kim isə fisqarmoniya çalırdı?

Romeş belə güman edirdi ki, qapını bağladıqda başqası onu eşidə bilməz. Lakin örtülü qapı arxasında çalmanın fisqarmoniyanın səsinə eşidəcək həssas qulaq tapılmışdı.

Romeş utana-utana boynuna almalı oldu ki, fisqarmoniyani o alıbdır, çalmağı öyrənmək istəyir.

Hemnolini dedi:

– Nahaq yerə qapınızı bağlayıb özbaşına çalmağa çalışırsınız. Yaxşı olar ki, gəlib bizdə məşğul olasınz. Mən bir az çalıram, öz bildiyimi size də öyrəde bilerəm.

Romeş cavab verdi:

– Axı mən bir az küt şagirdəm, sizi çox incidərəm.

Hemnolini güldü:

– Mənim də bildiyim küt şagirdləri birtəhər öyrətməyə ancaq kifayət eder.

Çox çəkmədi məlum oldu ki, musiqi sahəsində cüzi istedadı olduğunu söyləməklə Romeş çox da təvazökarlıq göstərməmişdir. Hətta Hemnolini kimi o qədər də səbirli və tələbkar olmayan bir müəllim də, sey göstərməsinə baxmayaraq, ahəng hissini Romeşin zehnинə yeritmək üçün bir yol tapa bilmədi.

Üzmək bilmeyən adam boğulmaq qorxusu ilə suda nece əl-qol çalarsa, Romeş də eləcə səslerin içində özünü itirir, barmaqlarını dillər üzərində haraya gəldi vurur, saxta səsler çıxarırdı. Onun öz qulaqları üçün bu saxta, qarışq səslerin heç bir mənası yox idi: o, ahənglə ahəng pozğunluğu arasında heç bir fərq görmürdü, hətta tonlara da qeyri-adi bir laqeydiliklə fikir vermirdi. Hemnolini ona “nə edirsiniz, tamamilə yanlış səslerdir!” deməyə macal tapmamış Romeş birinci sahvi təzə sahvlə yox etmeye çalışırdı. Lakin təbiəti etibarı ile ciddi, səbirli və davamlı olan Romeş, kotanı əlindən tez buraxanlardan deyildi. Yavaş tərəfən, buxarla işləyən ağır yolbasan yolları bərkidərən, qabağına gəleni əzib toza döndərdiyi kimi, Romeş də, belə bir kor inadla yaziq notalara və açarlara arasıkəsil-mədən hücum edirdi.

Hemnolini Romeşdə musiqi istedadı görmədikdə ürekden gülürdü. Romeş də ona qoşulub qəhqəhə çəkirdi.

Romeşin pozuq səsler toxuşturmaqdə fəvqəladə bacarığı qızı çox lezzət verirdi.

Yalnız məhəbbət sahvlər, pozuq ahənglər içərisində şənlik tapmağa qadırdı.

Ana körpəsinin ilk, hələ möhkəm olmayan qədəmlərini gördükdə onun qəlbini fərəhle dolur, balasına məhəbbəti daha da artır; Hemnolini

də Romeşin musiqi aləmində ağlasıgmaz xamlığıni görəndə gülür, həzz alır, qəlbini eyni hissə dolurdu.

Romeş bəzən deyirdi:

– Siz mənə gülürsünüz, bəs özünüz çalmaq öyrənəndə heç sahv buraxmırdırınız?

– Əlbəttə, mən də sahv etmişəm, ancaq doğrusunu deyim ki, Romeş-babu, mənim sahvlerimi sizinkilərlə heç cür müqayisə etmək olmaz.

Buna baxmayaraq, Romeş inadından el çəkmirdi. O qəhqəhə çəkib gülür, təzədən başlayırdı.

Biz demişdik ki, Onnoda-babunu heç bir zaman musiqi həvəskarı, bu sənətə qiymət verən hesab etmək olmazdı, lakin bəzən o, Romeşin çalmağına qulaq asıldıqdan sonra birdən mənalı-mənalı deyirdi:

– Pis çalmır. Çox ola bilər ki, gələcəkdə Romeş qabiliyyətli bir çalan olar.

– Bəs necə! Qarışq səsler çıxarmağın mahir ustası olacaq! – deyə Hemnolini güldü.

– Yox, men doğrudan deyirəm. Onun birinci günlərde çaldığını bugünkü ifası ilə müqayisə etdikdə böyük təfavüt görürəm. Mənə belə gəlir ki, Romeş sey etsə, yaxşı çala biləcək. Xanəndəlik kimi, burada da həmişə çalışmaq şərtidir. Sadə qammaları öyrəndimi, dalısı yağı kimi gedəcək.

Bele aksiomlara etiraz etmək mümkün deyildi, Onnoda-babunun nüfuzu qarşısında onların hörmət və ehtiramdan başqa çarəleri qalmırırdı.

ON BİRİNCİ FƏSİL

Hər payız Puca¹ bayramında Onnoda-babu və Hemnolini ucuz biletən istifadə edərək, Onnoda-babunun bacısı ərinin xidmət etdiyi Cobboipura gedərdilər. Hər il bu səfərə çıxmağına səbəb bu idi ki, Onnoda-babu bu səfərlə mədesinin yaxşılaşmasına sarsılmaz ümidi bəsləyirdi.

Avqustun axırı idi, bayram tetillərinə lap az qalmışdı. Onnoda-babu səfərə hazırlaşırdı.

¹ Puca – Durqə ilahəsinin şərəfinə payız bayramıdır. Bu on günlük bayram ərzində idarəeler və məktəblər bağlı olur.

Romeş yanında aynılacaqlarını gözləyərək, musiqi məşğələlərinə daha çox səy göstərirdi.

Bir dəfə söhbət zamanı Hemnolini ona müraciət edərək dedi:

– Romeş, mənə belə gelir ki, bir müddət havanızı dəyişmənin sizə çox xeyri olar. Ata, sən buna nə deyirsən?

Bir az fikirleşdikdən sonra Onnoda-babu özüyündə bu neticəyə gəldi ki, bu təklifin Romeşə xeyri olar: Romeş atasını itirdiyi üçün səfər onun zehnini açar, dərdini dağıdır.

O dedi:

– Əlbəttə, bir neçə günlüyü havanı dəyişmək çox yaxşı işdir. Romeş, mən təcrübədə görmüşəm ki, hər yerdə – ister qərb əyalətlərində, isterse də başqa bir vilayətdə – havanı dəyişmək ancaq bir neçə gün yaxşı təsir göstərir. Əvvəlcə insanın iştahası yaxşılaşır, çox yeməye başlayır, sonra isə yenə hər şey əvvəlki kimi olur; yenə də mədəndə bir ağırlıq hiss edirsən, qıçırma əmələ gəlir, hər nə yeyirsən, hamısı...

Hemnolini atasının sözünü kəsdi:

– Romeş, siz Normot şəlaləsini heç görüb sunuzmü?
– Xeyr, mən o yerlərə bir dəfə de getməmişəm.
– Elə isə gedib görməyinizi deyir. Ata, doğru deyilmi?
– Doğrudan da nə üçün Romeş bizimlə getməsin? Həm havasını dəyişər, həm də mərmər qayaları görər.

Əmələ gəlmış bu vəziyyətdə havanı dəyişdirmeyin Romeş üçün son derecə böyük əhəmiyyəti var idi. Ona görə də dəvəti qəbul etməkdən başqa çaresi qalmamışdı.

Bu gün Romeş şadlığından sanki göylərdə uçur, pərvaz edirdi. O, evə girib qapını bağladı, sevincini bir növ ifadə etmək üçün fisqarmonianın qabağında oturdu. Onun çılgın barmaqları bütün ahəng qanunlarını bir tərəfə tullayıb, bu bədbəxt çalğı alətində əsil cin rəqsini çalmağa başladı.

Son günler Hemnolinidən tezliklə aynılacağımı düşündükcə Romeş sarsılır, tamam ruhdan düşürdü. İndi isə o, böyük əziyyət ve çətinliklərlə elde etdiyi musiqi nailiyyətlərini şadlığından qarışq bir əcinnələr nəğməsinə çevirir, dəhşətli gurultu qoparırdı.

Qapı döyüldü, kiminsə səsi eşidildi.

– Siz nə qayırırsınız, Romeş-babu! Rica edirəm, bəsdir!

Utandığından qıpqırmızı olmuş Romeş qapını açıldıqda Okxoy içəri girdi:

– Bu nədir, bu nə oyundur çıxarırsınız? Gözləyin ha, yoxsa öz cinayət kodeksinizin maddələrindən birinə ilişərsiniz!

– Etiraf edirəm, təqsirkaram, – deyə Romeş güldü. Okxoy dedi:

– Romeş-babu, etiraz etmirsinzsə, sizə bir neçə sözüm var.

Belə bir müqəddimədən narahat olan Romeş, suallı nəzərlərle ona baxdı. Okxoy sözə başladı:

– Məlumunuz olduğu kimi mən Hemnolininin taleyinə laqeyd deyiləm.

Romeş izahat gözləyərək, cavab vermedi.

– Mən Onnoda-babunun dostuyam, ona görə də Hemnolininin haqqında niyyətinizi bilməyə haqqım var.

Okxoyun nə sözləri, nə də ifadə tərzı Romeşə xoş geldi, lakin o, sərt cavab verməyi bacarmadığı üçün və dalaşmaq fikri olmadığına görə sakit və təmkinlə soruşdu:

– Mənim Hemnolinini qarşı pis niyyətdə olmağımdan şübhələnmək üçün sizdə bir əsas varmı?

– Bilirsinizmi, sizin mənsub olduğunuz ailə hinduizm¹ təriqəti tərəfdarıdır. Atanız da bu dinə sitayış etmişdi. Mənə bəllidir ki, atanızın sizə kəndə aparmaqdə məqsədi sizə orada evləndirmək idi. O qorxurdı ki, siz atanızın təriqətindən olmayan ailədən bir qız alarsınız.

Okxoyun əhvalatdan xəbərdar olmasının xüsusi səbəbi vardı, çünki başqa birisi yox, məhz onun özü Romeşin atası Brocmohanın ürəyinə belə şübhə və təşviş salmışdı.

Romeş bir neçə dəqiqa Okxoyun üzüne baxmağa cesarət etmedi.

– Demək, atanız öldüyünə görə siz indi evlənmək məsələsində özünüüzü sərbəst hesab edirsiniz? – deyə Okxoy sözüne davam etdi.

– Axı atanız isteyirdi ki...

Lakin Romeş təmkinlə dayana bilmədi:

– Qulaq asın, Okxoy-babu, mənə başqa məsləhət vermək fikriniz varsa, mən o məsləhəti məmənuniyyətlə dinlərəm, lakin atamla münəsibətim haqqında danışmaq sizə qalmayıb.

Okxoy təkid etməyə başladı:

– Yaxşı, bu məsələni kenara qoyaq. Hər halda siz mənim bir sualıma cavab verməlisiniz: Hemnolinini almaq fikriniz varmı və ala bilərsinizmi?

¹ Hinduizm – Hindistanda en məşhur dini təriqətlərdən biridir. Hinduizm təriqət qaydalarına və silki ayrıqlarla ciddi riayət etməyi nəzərdə tutur.

Zerbə ardınca zerbə alan Romeşin nəhayət səbri tükəndi:

– Bilirsinizmi, Okxoy, bəlkə siz doğrudan da Onnoda-babunun dostusunuz, lakin mənimlə sizi heç bir dostluq telleri bağlamadığı üçün zəhmət çəkib bu söhbəti kəsin.

– Hər şey təkcə məndən asılı olsaydı, mən çıxdan kəsərdim, siz də öz hərəkətinizin nəticəsini düşünmədən vaxtinizi həmişəki kimi qayğılıqla keçirə bilərdiniz. Lakin sizin kimi qayğısız adamlar üçün cəmiyyət əlverişli yer deyil. Əlbəttə, siz ancaq ali materialyanı – ruhu düşünənlərdəniniz və yer üzərində baş verən hadisələr sizi az maraqlandırır. Belə olmasayı, siz sadə bir şeyi başa düşərdiniz ki, hamının hörmətini qazanmış bir adamın qızı ilə belə dolanmaq kənardan baxanların nəzərində onun qızına leke vurmaqdan başqa bir şey deyildir. Əger meqsədiniz, doğrudan da, hörmət və şərəflərinə güdmədiyiniz adamları rüsvay etməkdirse, o zaman tutduğunuz yol doğrudur.

– Məni xəberdar etdiyiniz üçün minnətdaram, – deyə Romeş cavab verdi. – Mən necə edəcəyim barəsində yubanmadan qəti bir qərarə gələr və öz qərarımı yerinə yetirərem – siz şübhə etməyə bilərsiniz. İndi bu məsələ haqqında danışdığımız kifayətdir.

– Bilsəniz siz məni nə qədər şad etdiniz, Romeş-babu! Mən indi arxayınam ki, siz, nəhayət, qəti bir qərara geldiniz və onu yerinə yetirəcəksiniz. Bununla mənim sizinlə söhbətim bitmiş olur. Müsiqi məşğələnizə mane olduğum üçün üzr istəyirəm. Eybi yoxdur, yenidən başlarsınız. Mən gedirəm, – deyə Okxoy tələsik otaqdan çıxdı.

Ahəng qanunlarına tamamilə yabançı olan müsiqiye belə Romeşin heç bir həvəsi qalmadı. O, yatağına sərıldı və əllərini başının altına qoyub xeyli uzandı. Nəhayət, saatın beşi vurdugunu eşidib, tələsik yerindən sıçradı. Gələcəkdə nə edəcəyi haqqında Romeşin qərarını bircə tanrı bilir, lakin bir məsələnin həllində o, doğrudan da, zərrə qədər tərəddüd etmedi: bu saat qonşu evə getməli və orada bir fincan çay içməlidir.

Romeş içəri girdikdə Hemnolini onun görkəmindən təşvişə düşərək soruşdu:

– Romeş, siz xəstə deyilsiniz ki?

– Xeyr, əsla, elə bir şey hiss etmirəm, – deyə Romeş cavab verdi.

– Elə bir şey yoxdur, – deyə Onnoda-babu müdaxilə etdi. – Bədənində ödün çoxluğundandır. Mən, bax, bu həblərdən atram, birisini udursan, görürsen ki...

Hemnolini güldü:

– Ata, ona bu həbleri yedirtmə, elə bir adam yadına gəlmir ki, sən onu bu həbə qonaq etməyəsən, sənин həblərinin bir adama xeyri varmı?

– Heyif ki, köməyi olmayıb, amma hər halda indiyə qədər atdığım həbələrin hamısından bu yaxşıdır. Mən bunu lap yeqin eləmişem.

– Sən həmişə beleşən: yeni bir derman içəndə mütləq onda müstəsna bir keyfiyyət tapırsan.

Onnoda-babu etiraz etdi:

– Romeş, sən Hemnoliniyə inanma, Okxoydan soruş, gör mənim dərmanım ona köməkdir, ya yox.

Atasının dediyi şahid buraya çağırılmamaq üçün Hemnolini dərhal səsini kəsdi. Lakin onu çağırmağa ehtiyac yox idi. Özü gəlib çıxmışdı. Elə qapının astanasından Onnoda-babuya müraciət etdi:

– Siz mənə bir həb də versəydiniz, size minnətdar olardım. Həbələrinizin mənə xeyri çox oldu. Onları atdıqdan sonra özümü çox yaxşı hiss edirəm.

Okxoy bu sözleri söylərkən Onnoda-babu bir qalib kimi qızına baxdı.

ON İKİNCİ FƏSİL

Qonaqpərəest Onnoda-babu dərmanı Okxoya verdikdən sonra onu buraxmaq istəmədi. Okxoyun özü də getməyə bir o qədər tələsmirdi. Arabir Romeşə mənalı, sınaycı bir nəzər salırdı.

Romeşdə heç vaxt xüsusi müşahidə qabiliyyəti olmamışdı, amma bu gün Okxoyun qəribə baxışları, hətta Romeşdən də gizli qalmadı, bu da onu rühdən salırdı.

Hemnolini bu gün həmişəkindən şən idi. Qərbə səyahət edəcəklərinə az qaldığı fikri yadından çıxmırı. Romeş gələn kimi tətili necə keçirmək, boş vaxtlarında oxumaq üçün hansı kitabları aparmalı olacaqlarını onunla buradaca müzakirə etməyi qərara almışdı. Onlar şərtləşmişdilər ki, Romeş bu gün tez gəlsin, kimse, xüsusən həmişə çay vaxtı burada hazır olan Okxoy mane olmadan səfirlə elaqədar olan məsələləri təklikdə müzakirə etsinler.

Lakin Romeş bu gün həmişəkindən daha gec gəlib çıxdı. Bu işe Hemnolininin kefinin xeyli pozulmasına sebəb oldu. Qız fürsət tapıb yavaşca soruşdu:

– Nə üçün gecikdiniz?

Romeş bir az yubanıb, xeyli dalğın cavab verdi:

– Bəli, mən doğrudan da bir az gecikmişəm.

Hemnolini isə vaxtında hazır olmaq üçün gör necə səy edirdi!

O bu gün yataqdan çox tez qalxmış, saçlarını səliqə ilə daramış, geyinmiş, saatı tez-tez baxa-baxa Romeşti gözləməyə başlamışdı. Əvvəl ona elə gəldi ki, saatı düz işləmir və vaxt o qədər də gec deyil. Hemnolini Romeşin doğrudan da gecikdiyini anladıqda, əl tikişini götürüb, ağır fikirləri özündən birtəher uzaqlaşdırmaq üçün pəncərənin qarşısında oturdu.

Nehayət, Romeş gəldi. O nedənse çox fikirli, qayğılı idi, hətta gecikmesinin səbəbini izah etməyi də lazımlı bilmədi. Elə bil onlar bu gün sehər görüşəcəklərini qabaqcadan heç müəyyən etməmişdilər.

Hemnolini çayların içilib qurtarmasını çətinliklə, əzabla gözlədi. Hami boş fincanını qabağından itələyen kimi qız Romeşin diqqətini cəlb etmək üçün son dəfə teşəbbüs etdi. Otağın küncündə, stolun üstündə kitablar düzülmüşdü. O, kitabları götürüb, özünü elə göstərdi ki, guya getmək istəyir. Hemnolininin bu hərəkəti Romeşti sanki yuxudan oyadı, o tələsik qızın yanına gəldi:

– Kitabları hara aparırsınız? Axi biz onlardan bəzilerini özüümüzə aparmaq üçün seçmək istəyirdik.

Hemnolininin dodaqları titrədi. O, göz yaşlarını zorla saxladı.

– İstəməz, seçməyə ehtiyac yoxdur... – O tələsik qalxıb yataq otağına getdi. Orada kitabları yerə tulladı.

Hemnolini getdikdən sonra Romeşin kefi daha da pozuldu. Okxoy isə öz üroyində ona gülerək lütfkarlıqla soruşdu:

– Deyəsən sizin sehhətiniz yaxşı deyil, Romeş-babu?

Romeş bu sualın cavabında nə isə anlaşılmaz bir şey mızıldadı.

Onnoda-babu sehhət barəsində eşidən kimi tamamdırçıldı:

– Aha, bax, mən də onun üzüne baxan kimi elə bunu fikirleşdim.

– Romeş kimi adamlar canlarının qeydinə qalmırlar, – deyə Okxoy hiyləgercəsinə gözünü qırıb, sözünə davam etdi: – Axi onlar yalnız idrakla yaşayırlar və bu əqidədədirlər ki, mədənin qidani yaxşı həzm edib-etməsindən fikir vermək axmaq işdir.

Onnoda-babu Okxoyun bu kinayəsini ciddi hesab edərək, hamının, hətta filosofların belə, mədənin həzmetmə qabiliyyətinə fikir verməli olduğunu isbat etməyə çalışdı.

Romeş özünü elə hiss edirdi ki, elə bil, onu şıx taxıb odda yavaş-yavaş qızardırlar.

Okxoy sözünü belə qurtardı:

– Mənim məsləhətimə qulaq asın, Romeş: Onnoda-babunun həbini atın, tez gedin yatın.

– Mənim Onnoda-babu ilə söhbətim var, danışıb qurtardıqdan sonra gedəcəyəm.

Okxoy ayağa qalxıb dedi:

– Bunu qabaqcadan deyeydiniz. Bu, Romeşin şakəridir. O, bir şey olanda gizlədir, məqamı gələndə fürsəti əldən verir, birdən yadına düşəndə heyecanlanır, tələsir.

Okxoy bu sözləri deyib getdi, Romeş isə gözünü başmaqlarının ucuna zilləyərək sözə başladı:

– Onnoda-babu, siz məni evinizdə məhram bir adam kimi qəbul edirsiniz. Mən size təşəkkürümü izhar etmək üçün söz tapa bilmirəm.

– Lap yaxşı! Sən bizim Cogenin yoldaşan, sənə başqa bir münasibət ola da bilməz.

Söhbət açılmışdı, lakin Romeş hər şeyi deyə bilmir, çətinlik çəkirdi. Onu bu vəziyyətdən qurtarmaq üçün Onnoda-babu əlavə etdi:

– Doğrusunu desəm, Romeş, biz özümüzü çox xoşbəxt hesab edirik ki, sənin kimi bir gənci oğul kimi evimizə qəbul edirik.

Lakin Onnoda-babunun bu xoş sözlərindən sonra da Romeşin dili açılmadı. Onnoda-babu sözüne davam etdi:

– Yeqin ki, sənin haqqında dedi-qoduları eşitmisən. Adamların fikrincə, Hemnolininin ərə getmək vaxtı gəlib çatıbdır, indi o özüne yoldaş seçdikdə xüsusilə ehtiyatlı olmalıdır. Amma mən həmişə demişəm ki, Romeşə tamamilə etimad edirəm və eminəm ki, o heç vaxt bizi camaat qarşısında xar etməyəcəkdir.

Romeş, nehayət, özünü elə alaraq, sözə başladı:

– Siz məni, Onnoda-babu, çox yaxşı tanıyırsınız. Məni Hemnoliniyə layiq bilirsinizsə...

– Dalını deməsen də olar. Mən də belə düşünmüştüm. Evinizdə bədbəxt hadisə üz verməsəydi, toy gününü çoxdan təyin edərdik. Her halda, əzizim, nəzərə al ki, bu işi çox da təxirə salmaq olmaz. Cürbəcür dedi-qodu yayılır. Bunlara nə qədər tez son qoysaq, o qədər yaxşı olar. Sənin bu barədə fikrin nədir?

— Siz ne vaxt məsləhət görsəniz. Lakin əsas məsələ qızınızın reyini bilməkdir.

— Elədir, ancaq mən çox yaxşı bilirəm ki, onun fikri sənin fikrine ləp uyğundur. Sabah səhər biz qəti qerara gələrik, — deyə Onnoda-babu sözünü qurtardı.

— İndi icazə verin gedim. Onsuz da sizin vaxtinizi çox aldım.

— Bir dəqiqli dayan. Mənçə, sizin toyunuza hələ Cobboldura getməmiş eləsəydik yaxşı olardı.

— Bəli... Lakin səfərə çıxmamıza ləp az qalib axı! — deyə Romeş cavab verdi.

— Təxminən on gün. Sizin toyunuza gələn bazar gününə salsaq, yola hazırlaşmağımıza üç gün vaxt qalar. Bilirsən, Romeş, mən səni bu qədər tələsdirməzdim, ancaq mən axı öz sehhətimin də qeydinə qalmalıyam.

Romeş razı oldu. Onnoda-babunun həbindən bir dənə atıb, evinə getdi.

ON ÜÇÜNCÜ FƏSİL

Məktəb tətili yaxınlaşır. Romeş pansion müdürü ilə qabaqcadan danışış şərtləşmişdi ki, Kəmale yayda orada qalacaqdır.

Ertəsi gün səhər tezdən sakit bir kütçə ilə şəhərin mərkəzi meydانına doğru gedərken Romeş bu qərara gəldi ki, toydan sonra o, Hemnolininə Kəmale haqqında təfsilatı nağılı etsin. Sonra əlverişli bir imkan tapdıqda Kəmaleyə də hər şeyi açıb deyər.

Beleliklə, ümumi anlaşma əldə edilmiş olar. Kəmale ilə Hemnolini rəfiqə olarlar. Hər üçü bir yerdə xoşbəxt yaşayarlar.

Romeş yaxşı bilirdi ki, Kəmale haqqında müxtəlif şayieler labüb olaraq yayılacaqdır, buna görə də o, Kəlkətədə qalmayacağını və toydan sonra dərhal Hacarıbağa köçüb orada vəkiliyik edəcəyini qərara alı.

Romeş gəzməkdən qayıtdıqdan sonra Onnoda-babugilə getdi və piləkəndə gözlənilmədən Hemnolininə rast gəldi. Qabaqlarda olsayıdı, belə bir görüşdə onlar hər hansı bir barədə dərhal səhbəto başlayardılar. Lakin bu gün belə olmadı. Hemnolininin yanaqları qıpçırmızı qızardı, onun üzündə sübh şəfəqinin ilk parıltısı kimi xərif bir təbəssüm tozahür oldu. Qız başını aşağı salıb qaçıdı.

Romeş evə qayıtdıqdan sonra fisqarmoniyanın qabağında oturub, Hemnolininin öyrətdiyi mahnını çalmağa başladı. Lakin bütün gün eyni havanı çalmaq olmazdı. Fisqarmoniyani buraxıb şeir oxumağa başladı. Sonra belə qənaətə gəldi ki, heç bir poemə onun məhəbbət günəşinin parladığı zirvələrə yüksələ bilmez.

Hemnolini isə sevinc içərisində öz işlərini davam etdirirdi. Günortadan sonra o, nəhayət, işlərini qurtardı, yataq otağının qapısını örtdü, oturub tikiş tılməyə başladı. Qızın sakit siması hədsiz xoşbəxtlik nuru saçındı. Məhəbbətdən doğan şadlıq hissi sevinclə onu öz ağuşuna almışdı.

Coxdan bəri adət etdiyi çay içmək saatı hələ çatmamış Romeş şeir kitabını bir yana tulladı, fisqarmoniyani da buraxıb Onnoda-babunun evinə gəldi. Qabaqlar Hemnolini hemiše onu qarşılıamağa tələsərdi, amma bu gün gənc yemək otağını boş gördü. Yuxarıda da heç kəs yox idi. Deməli, Hemnolini hələ də öz otağından çıxmamışdı.

Onnoda-babu hemişəki vaxtında gelib, stol başında öz yerində oturdu.

Romeş tez-tez və utana-utana qapıya tərəf baxırdı. Nəhayət, onun qulağına ayaq səsi dəydi. Lakin içəriye girən tekce Okxoy idi.

O, Romeşlə çox səmimi salamlaşdıqdan sonra dedi:

— Mən sizdən gəlirəm, Romeş-babu.

Bu xəbərdən Romeşin üzündə nigaranlıq əlaməti göründü.

Okxoy ucadan güldü:

— Niyə qorxdunuz, Romeş? Mən sizə hücum etməyə ümumiyyətlə hazırlaşmırıam. Axı həyatınızda baş verən belə bir xoşbəxt hadisə münasibəti ilə sizi təbrik etmek bir dost kimi mənim borcumdur. Size getməyimde yegane məqsəd bu idi.

Söhbət zamanı Onnoda-babu bərdən Hemnolininin burada olduğunu dərk etdi. O, qızı səslədi, cavab almadiqda özü yuxarıya, onun yanına qalxdı.

— Sən niyə indiyə kimi işindən ayrıla bilmirsən, Hem? Çay hazırlırdı. Romeş də, Okxoy da olmuşdur.

Hemnolini xəsifcə qızardı.

— Ata, tapşırın menim çayımı buraya gətirsinlər. Mən əlimdəki işi qurtarmalıyam.

— Aman sənin xasiyyətindən! Bir şeyə başın qarışdım, aləm dağlılsın, vecinə gəlməz. İmtahan vaxtı başını kitabdan qaldırmadın,

indi də əl tikişindən yapışmışan, nə olur olsun, əlindən yere qoymur-sən. Yox, belə olmaz! Tez aşağı düş!

Onnoda-babu qızını danişdından sonra əlindən yapışib, az qala zorla çəkə-çəkə yemək otağına gətirdi. Hemnolini başını qaldırib kimsənin üzüne baxmir, sanki bütün diqqətini çay süzməyə verirdi.

Onnoda-babu heyretlə səsini ucaldı:

– Hem, sən nə qayırsan? Mənim çayımı niyə şeker saldin? Axi sən bilirsən ki, mən şirin çay içmirəm!

Okxoy gülerek elavə etdi:

– Bu gün onun sexavəti aşib-daşır. O hamiya, fərq qoymadan, şirin çay verməyə hazırlıdır.

Hemnoliniyə aid olan üstüörtülü istehzalara Romeş qatlaşa bilmirdi. O ele buradaca qət etdi ki, toydan sonra onlar Okxoyla əlaqəni tamamilə kəsməlidirlər.

Bir neçə gün sonra hamı Onnoda-babunun çay stolunun başına toplaşarken Okxoy gözlenilmədən üzünü Romeşə tutdu:

– Bilirsiniz, Romeş-babu, siz adınızı dəyişsəydiniz yaxşı olardı.

– Səbəbini bilsək pis olmazdı, – deyə Romeş əsəbi bir halda soruşdu. Okxoyun dumanlı eyhamları onu həmişə özündən çıxarırdı.

Okxoy qəzeti açdı:

– Buraya baxın, Romeş adında bir tələbə imtahan verərkən öz yerinə başqa adam göndərmiş, lakin finıldağı baş tutmamış, ifşa olunmuşdur.

Romeşin belə zarafatlara qarşı hazırlıq olmadığını bilən Hemnolini həmişə onu müdafiə etməyi öz vəzifəsi sayırdı. İndi də belə etdi. Öz hiddətini aşkara çıxarmadan gülə-gülə zərbəyə qarşı zərbə endirdi:

– Onda gərek bu cür işlərdə ifşa olunan bir çox okxoysar hebs-xanada yatsın.

– Siz bir buna baxın! – deyə Okxoy etiraz etdi. – Mən dostcasına məsləhət vermək istəyirəm, bu özündən çıxır. İndi ki, belə oldu, mən sizə bir əhvalat danışım. Əlbəttə, siz dövtəniz ki, mənim kiçik bacım Şorot ali qız məktəbinə gedir. Dünən axşam məktəbdən qayıdır mənə dedi: “Bilirsən, qardaş, sizin Romeşin arvadı bizim məktəbdə oxuyur”. Dedim: “Sən axmaqsan-nəsən? Elə bilirsən, dünyada başqa Romeş yoxdur?” Şorot sakit olmurdu, deyirdi: “Bu adam kim olur olsun, arvadına qarşı zülmkardır. Tətil vaxtı qızların

hamısı evlərinə gedir, amma o, arvadını pansionda saxlatdırır. Yazıq arvad ağlamaqdən az qala kor olub”. Bundan sonra ağlıma geldi ki, bu yaxşı iş deyil, axı başqaları da Şorot kimi səhv edə bilerlər, ya yox?

Onnoda-babu qəhqəhə çəkib güldü:

– Sen ləp delisən, Okxoy! Belə axmaq fikir sənin başına haradan geldi? Nə səbəbə görə bizim Romeş adını dəyişsin? Birce ona görə ki, bilmirəm hansı Romeşinə arvadı məktəbdə ağlaya-ağlaya qalıb?

Romeş birdən ağardı, stol başından qalxıb otaqdan çıxdı.

– Romeş-babu, sizə nə oldu? Yoxsa hirsəndiniz? Siz elə fikir etməyin ki, mən sizdən şübhəlenirəm, – deyə Okxoy səslənib Romeşin dalınca qaçıdı.

Onnoda-babu ucadan təşvişlə soruşdu:

– Bunlara nə oldu, canım?!

Onnoda-babu heyəcanla soruşdu:

– Yaxşı, bu söhbətin sənə nə dəxli var, Hem? Sən niyə ağlaysırsan?

Qız, nəhayət, göz yaşları içinde hicqira-hicqira dilləndi:

– Ata! Okxoy-babu çox ədalətsizdir. Onun nə ixtiyarı var bizim evimizdə belə bir ləyaqətli adamı təhqir etsin?

– Okxoy zarafat etdi. Bunu ciddi hesab etmək olmaz.

Qız etiraz etdi:

– Mən belə zarafatlara dözə bilmərəm, – deyə yuxarıya çıxdı.

Romeş Kəlkətəyə gəldikdən sonra Kəmalənin ərinin tapmaq üçün çox səy göstərdi. Nəhayət o çox çətinliklə axtarış qızın dayısı Tariniçoronun yaşadığı Dxobapukur qəsəbəsini tapdı. Romeş ona Kəmalə barəsində məktub yazdı.

Onnoda-babunun evində baş vermiş hadisənin sabahı o, Tariniçorondan məktub aldı. Tariniçoron yazdı ki, bədbəxt hadisədən sonra qardaşı qızının əri Nolinakxadan heç bir xəber eşitməmişdir. Nolinakxa Ranqpurda həkim imiş. Tariniçoron Ranqpura məktub yazmış ve cavab almışdır ki, Nolinakxanın taleyindən orada indiyədək heç kəsin xəbəri yoxdur. Nolinakxanın harada olduğunu Tariniçoron da bilmirdi.

İndi Kəmalənin ərinin sağ olması barədə Romeşin heç bir ümidi yeri qalmadı.

Hemin o poçt ilə Romeş bir çox başqa məktublar da aldı. Bu məktubları onun evlənməsi münasibəti ilə dostları yazmışdı. Dostlarının bəziləri ondan qonaqlıq tələb edir, başqları zarafatla gileyənlərdilər ki, bu məsələni Romeş uzun müddət dostlarından gizli saxlamışdır.

Bu vaxt Onnoda-babunun nökeri kiçik bir məktub getirdi. Hemnolininin xəttini görək Romeşin üreyi şiddetle döyünmeye başladı. Romeş fikirləşdi: "Okxoyun sözleri onda şübhə oyatmışdır. Bu şübhəni rədd etmək üçün mənə məktub yazmaq qərarına gəlmüşdər".

Məktub qısaca idi.

"Dünən Okxoy-babu sizinlə çox pis rəftar etdi. Men belə güman edirdim ki, siz bu gün səhər bize geləcəksiniz. Nə üçün gəlmədiniz? Okxoy-babunun dediklərinə nə üçün bu qədər əhəmiyyət verirsiniz? Siz bilirsiniz ki, mən onun bir sözünə də inanmiram. Bu gün mütləq həmişəki vaxtından bir az tez gəlin, mən tikişlə meşğul olmayıacağam".

Bu bir neçə sözdən Romeş Hemnolininin sevən və hər təqsirindən keçməyə hazır olan ürəyinin nə qədər əzabla ağrıdığını hiss etdi. Romeşin gözləri yaşıla doldu.

Romeş anladı ki, dünən gecədən Hemnolini çox intizardır, aramız olaraq onu gözləyir, iztirabını yüngülləşdirmək arzusundadır. Gecə keçmiş, səhər də sona yetmək üzrə idi. Romeş gəlib çıxmada qıda səbri tükənərək bu məktubu yazıb göndərmişdir.

Romeş bütün ehvalatı təxire salmadan Hemnolinini söyleməyi hələ dünən axşam qərara almışdı. Lakin dünənki hadisədən sonra bu qərari yerinə yetirmək daha da çətinləşmişdi: axı, indi hamı belə fikir edə bilərdi ki, Romeş öz hərəkətləri üçün məsuliyyətdən qaçmağa yol axtarır. Bundan əlavə başqa fikir də ona ezbər verirdi. Bu məsələnin açılması Okxoyun qalibiyəti olacaq idi. "Okxoy, Kəmalənin ərinin doğrudan da başqa bir Romeş olduğunu düşünür, - deyə Romeş fikirləşir, her şeyi ölçüb-biçirdi. - Yoxsa o, eyhamla kifayətlənməz, bütün şəhəre hay-küy salardı. Nə olursa olsun yubanmadan bir çıkış yolu tapmaq lazımdır".

Romeş bu fikirdə ikən bir məktub da geldi. Bu məktub Kəmalənin oxuduğu məktəbin müdüründən idi. Müdir yazdı ki, Kəmalə çox bərk sıxıntı çəkir, ağır veziyətdədir. Ona görə də tətil zamanı

onu pansionda saxlaya bilməyəcəkdir. Gələn şənbədən tətil başlanır. Romeş tətil qurtaranadək Kəmaləni pansiondan mütləq evə aparmalıdır.

Şənbə günü Kəmaləni pansiondan öz yanına götürsin! Bazar günü isə toydur!

Birdən Okxoy yürürək otağa daxil oldu:

- Romeş-babu, siz məni gərək bağışlayasınız, - deyə o, sözə başladı. - Men bilseydim ki, siz əhəmiyyətsiz bir zarafat üstündə belə qeyzlənəcəksiniz, bu barədə heç söhbət açmadım. Ümumiyyətə, axı adamlar sözdə azacıq bir həqiqət olanda hiddətlənirlər. Mənim sözlərimdə isə sizin hamının yanında belə əsəbileşmənizə səbab ola biləcək bir şey yox idi. Onnoda-babu dünəndən meni söyür, abrimi verir, Hemnolini isə mənimlə heç danışmaq da istəmir. Men bu gün səhər onların evinə getmişdim, Hemnolini məni görən kimi dərhal otaqdan çıxdı. Axı bir mənə deyin görüm mən nə pis iş görmüşəm?

- Vaxtı gələndə biz bunların hamısını birlikdə müzakirə edərik, - deyə Romeş cavab verdi. - İndi isə məni bağışlayın, çox məşğulam!

Okxoy:

- Aha, doğrudur, toya hazırlaşırsınız, lap az qalıb! Elə isə mən sizi xoş işinizdən qoymayım. Xudahafiz, - deyib yox oldu.

Romeş də Onnoda-babunun evinə getdi. O içəri giron kimi Hemnolinini gördü. Romeşin səhər tezdən geleceyinə əmin olan qız çıxdan onu qarşılamağa hazırlaşmışdı: el tikişini qatlayıb yaylıga sarılmış, stolun üstünə qoymuşdu. Fisqarmoniya isə stolun yanında idi. Qız həmişəki kimi Romeşlə musiqi dərsi keçməye hazırlaşmışdı, lakin ürəyində başqa bir musiqi də eşitmək ümidində idi: ele bir musiqi ki, o yalnız aşıqların ürəyində səslənir və yalnız onların özleri eşidə bilirlər. Romeş içəri girdikdə Hemnolini onu incə, nevaziqli bir təbəssümə qarşılıdı. Lakin qızın üzündəki təbəssüm tez yox oldu, çünki Romeş hər seydən əvvəl Onnoda-babunun harada olduğunu soruşdu.

- Atam öz kabinetindədir, - deyə Hemnolini cavab verdi. - O, məgər sizə çox lazımdır? Bəlkə gözləyəsiniz? Atam çay içmək üçün aşağı enəcəkdir.

- Mənim onunla təcili işim var. Gözləyə bilmərəm.

- Ele isə gedin, atam öz otağındadır.

Romeş getdi.

"Tecili iş!" Bu dünyada işleri texire salmaq olmur. Yalnız məhəbbət öz saatı çatanadək qapının yanında dayanıb səbirlə gözləməlidir.

Ele bil bu an aydın və saf payız günü köksünü ötürürək, öz şadlıq xezinəsinin qızıl qapısını örtnüşdü.

Hemnolini fisqarmoniyanın yanındakı kreslonu kənara itələyərək, stolun yanında oturdu və əl işinə başladı. Lakin ona ele gəlirdi ki, iynə parçaya deyil, ürəyinə sancılr.

Romeşin tecili işi görünür çox vaxt tələb edirmiş! Onun işi racə kimi, istədiyi qədər vaxt alır, məhəbbət isə yalnız sədəqə gözləməyə məcburdur.

ON DÖRDÜNCÜ FƏSİL

Romeş Onnoda-babunun yanına gəldi.

Qoca qazetlə üzün örtüb mürgüleyirdi. Romeşin nəzakətlə öskürməsindən səksənərək gözlerini açdı və qəzeti Romeşə uzadaraq dedi:

— Romeş, oxumusamı bu il vəbadan nə qədər adam qırılmışdır.

Ancaq Romeş dərhal nə məqsədlə gəldiyini izah etməyi üstün tutdu:

— Toyu bir neçə gün texire salmalı olacaq. Mənim tecili işim var.

Bu sözlər Onnoda-babunu məcbur etdi ki, vəbanın bütün qurbanlarını dərhal yadından çıxartsın. O, bir neçə saniyə Romeşə diqqətlə baxırdan sonra dilləndi:

— Nə olub, Romeş? Axı camaata dəvətnamə gönderilib!

— Ele bu gün hamiya xəbər vermək olar ki, toy gələn bazara qədər texire salınır.

— Sən məni heyrete salırsan, Romeş! Toy axı məhkəmə prosesi deyil ki, nə vaxta istəsən texire salasan və hansı günü istəsən teyin edəsen! Senin tecili işinin nədən ibarət olduğunu bilmək istərdim.

— Doğrudan da çox vacib və tecili işdir!

— "Tecilidir!" — deyə Onnoda-babu külək sindirmiş banan ağacı kimi kresloya yixıldı. — Əcəb! Çox gözəl! — deyə o, sözünə davam etdi. — Yaxşı, necə istayırsən ele də et. Dəvətləri texire salmaq istədin, sal! Məndən səbəbini soruşan olsa, deyərəm ki, mən heç bir şey bilmirəm. Səbəbini ancaq bəy bilir, ondan soruşun. Deyərəm toyun

nə üçün texire salındığını və onu ləğv edib, nə vaxta teyin edildiyini bəy özü deyə biler.

Romeş başını aşağı salıb susurdu.

— Hemnoliniyə bu baradə bir söz deyibsenmi? — deyə Onnoda-babu soruşdu.

— Yox, o hələ bilmir.

— Hər halda ona da demək pis olmazdı, axı toy tek səninkı deyil!

— Mən sizinle danışıb qurtardıqdan sonra ona bildirməyi qət etmişdim.

Onnoda-babu qızını səslədi.

— Hem!

Qız içəri girərək soruşdu:

— Nə buyurursan, ata?

— Romeş deyir ki, nə bilim, nə vacib işi varsa, ona görə indi toy etməyə vaxtı yoxdur.

Hemnolininin sıfəti dəyişdi, gözlərini Romeşə zillədi. Gənc bir günahkar kimi susmuşdu. O gözləmirdi ki, bu xəbəri atası belə bir şəkildə qızına söyləyəcəkdir.

Romeş iztirabdan üzülmüş bütün qəlbini, bütün varlığı ilə başa düşürdü ki, bu acı xəberin bu cür gözlənilmədən və belə bir qaba şəkildə Hemnoliniyə çatdırılması onun qəlbinə nə qədər dərin yara vuracaqdır. Lakin kamandan çıxan oxu geri qaytarmaq olmaz. Romeş lap aydın hiss edirdi ki, o ox Hemnolininin qəlbinə sancıldı.

Deyilmiş sözləri heç bir şeylə yumşaltmaq mümkün deyildi. Artıq her şey aydın idi: toyu texire salmalı olacaqlar, Romeşin tecili işi var. Bu tecili işin nədən ibarət olduğunu da Romeş demək istəmir. Başqa yeni bir izah fikirlesib tapmaq da mümkün deyil.

Onnoda-babu qızına baxdı və:

— Bu məsələ sizə aiddir, nə təhər istəyirsiniz, elə də həll edin, — dedi.

— Ata, mənim heç bir şeydən xəbərim olmamışdır, — deyə Hemnolini başını aşağı salaraq cavab verdi və guruldayan qara buludlar tərəfindən qabağı kəsilmiş günəşin son şüaları kimi qapının arxasında yox oldu.

Onnoda-babu qəzet oxuyurmuş kimi, fikirlərinə qərq oldu.

Romeş bir neçə dəqiqə hərəkətsiz oturdu, sonra birdən ayağa qalxıb otaqdan çıxdı.

O, böyük qonaq otağına girdikdə pencerənin qabağında Hemnolini sakit dayanmış gördü.

Qızın gözleri öñündə Kelkətə bayramqabağı necə olursa, eləcə bütün əzəmeti ile canlanmasıdır: şəhərin bütün küçələrində və dalalarında ala-bəzək insan axını daşmış çay kimi coşurdu.

Romeş Hemnoliniyə yanaşmağa cürət etmirdi. O, gözünü qızdan çəkməyərək, bir neçə dəqiqə dayanıb durdu. Qızın pencerə qarşısında hərəkətsiz dayanan və üstünə payız güneşinin sönüklü işığı düşən bədəninin quruluşu uzun müddət Romeşin xatirində silinmədi. Üzünün zərifliyi, gözəl birçəkləri, boynuna sallanmış qıvrım saçları, qızıl boyumbağının xoş parıltısı, sol çıynından sərbəstcə sallanan palṭarının kənarı – xülasə hər şey ən kiçik təfərrüatına qədər onun bəynində, heykeltəraşın yonduğu bir heykəl kimi, həkk olundu.

Nəhayət, Romeş yavaş-yavaş qızı yaxınlaşdı. Ancaq, yoldan keçənləri seyr etmək bəlkə də qızı Romeşə baxmaqdan daha çox xoş idi.

Romeş:

– Mənim sizdən xahişim var, – dedikdə göz yaşından onun səsi titrəyirdi.

Hemnolini onun sözlərində və səsindəki iztirab və yalvarişi hiss edərək, cəld ona tərəf döndü.

– Sən mənə inan. – Ona ilk dəfə “sən” deyən Romeş sözünüə davam etdi: – Mənə söz ver ki, sözlərimə inanacaqsan. Mən isə dünyamı xəlq edəni özümə şahid çağırıram ki, heç vaxt sənə yalan satmayacağam!

Romeş bundan başqa daha heç bir söz deyə bilmədi, onun gözləri yaşla dolmuşdu.

Bu anda Hemnolini Romeşin düz gözlərinə baxdı. Bu baxışda cavan oğlan hem rəğbət, hem də məhəbbət ifadəsini oxudu. Bir an keçmədən o, kişilik mətanetini itirdi, gözlərindən sel kimi yaş axdı.

Burada, pencerənin yanında onlar bir-birini sözsüz və izahatsız tamamilə anladılar. Hər ikisinin qəlbini rahatlandı.

Romeş sakit, göz yaşları ilə yuyulmuş bir kədər hakim kesildi. Bir neçə dəqiqə susdular. Sonra Romeş, üstündən dağ götürülmüş kimi, köksünü dərindən ötürüb dedi:

– Toyumuzu bir həftə təxire saldığınıñ səbəbini bilmək isteyir-sənmə?

Hemnolini dinməz-söyləməz başını yırgaladı. Yox, o bunun səbəbini bilmək istəmirdi.

– Ele isə men hər şeyi toydan sonra nağıl edərəm.

Toy sözünü eşitdikdə Hemnolininin yanaqları xəfifcə qızardı.

Bu gün günortadan sonra Hemnolini Romeşin gəlməsinə müntəzir halda şən-şən bezənir, qarşidakı görüsə görə həyecanlanmış qız, xəyalən bir çox zarafatlar edir, gizli izahlar eşidir və səadətin başqa səhnələri nəzərində canlanır. Lakin heç bir vəchlə onun xəyalına gələ bilməzdi ki, bir neçə dəqiqədən sonra onlar bir-birinə sədaqət nişanəsi olaraq çələng¹ verəcəklər. Heç bir izahatsız onlar göz yaşları tökeçəklər, səssiz-səmirsiz bir neçə an yanaşı dayanacaqlar və yaxınlığın doğurmuş olduğu hədsiz-hüdudsuz sevinc, etibar onları etiraflardan daha yaxşı birləşdirəcəkdir.

– Sən atamın yanına getməlisən, – deyə nehayət Hemnolini sükütu pozdu. – Onun kefi çox pozulub.

Üreyi rahatlanmış Romeş bütün dünyanın vura bileceyi zərbəyə sinəsini sıpər verməyə hazır halda Onnoda-babunun yanına getdi.

ON BEŞİNCİ FƏSİL

Romeşin qayıtdığını gördükdə Onnoda-babu ona təəccüblə baxdı. Romeş Onnoda-babuya müraciət etdi:

– Dəvət olunanların siyahısını mənə verin, mən elə bu gün onlara xəber verim ki, toy günü yenidən təyin olunacaqdır.

Onnoda-babu soruşdu:

– Deməli, sən toyu təxire salmaq qərarından dönmürsən?
– Bəli, men başqa bir çıxış yolu görmürəm.

– Belə olduqda, əzizim, yadında qalıñ ki, bu işlərin mənə heç bir dəxli yoxdur, nə lazımdırsa özün edərsən. Mən xalqı öz üstümə güldürə bilmərəm. Hərgah nikah məsəlesi kimi ciddi bir işi uşaqlıq oyunçağı qayırmak isteyirsənə, o zaman mən sində olanlar bu işdə iştirak edə bilməzler. Bu da çağırılanların siyahısı, buyur! Bu işə sərf etdiyim pulların çoxu həder gedəcəkdir. Mən daha var-yoxumu sovura bilmərəm.

¹ Hindistan qaydasına görə boy vo gəlin nişanlanarkən bir-birinin boynuna çiçək-dən çələng salırlar. Bu, məhəbbət və sədaqət əlamətidir.

Romeş xərcin və qayğıların hamisini öz öhdəsinə götürməyə hazır idi. O getməyə hazırlaşdı ki, Onnoda-babu onu saxladı:

– Romeş, toydan sonra harada vəkillik edəcəksən? Güman edirəm ki, Kəlkətədə qalmazsan.

– Əlbəttə yox, özümə başqa bir yer axtaracağam. Çox güman ki, qərbə gedəm.

– Bax, bu düz qərardır. Məsələn, Etoyyanı götürək, pis yer deyil, oranın suyu mədə üçün çox yaxşıdır. Bir dəfə yolum oraya düşdü. Etoyyada tam bir ay yaşadım. Men yəqin etdim ki, oranın suyu iştahının artmasına çox kömək etdi. Bilirsənmi, əzizim, bu dünyada mənim varım-yoxum bircə Hemdir. O mənsiz özünü tamamilə xosbəxt hesab edə bilməz. Men də onszuz rahatlıq nə olduğunu bilmirəm. Ona görə də mən çalışıram ki, sən iqlimi saf yere köçəsən.

Onnoda-babu Romeşin özünü günahkar hesab etdiyini gördükdə belə bir fürsəti əldən buraxmayaraq, ona öz tələblerini söyleməyi qət etdi. Bu saat o, Romeşə Etoyyanı deyil, Qaronu və Çərapuncını belə təklif etsəydi, Romeş buna da razi olacaqdı.

Romeş gedərkən dedi:

– Yaxşı, mən Etoyyanın vəkilləri sırasına yazılarım.

Dəvətlerin təxirə salınması məsələsini Romeş öz öhdəsinə götürdü.

Bir neçə dəqiqədən sonra Okxoy daxil oldu. Onnoda-babu toyun bir həftə təxirə salınmasını dərhal ona xəber verdi.

– Nə danışırınz! Ola bilməz! – deyə Okxoy təəccüb qaldı. – Toy axı sabah olmalıdır idı!

Onnoda-babu belə cavab verdi:

– Əlbəttə, belə olmasayı daha yaxşı olardı. Ağlı başında olan adi adamlar belə etməzler. Lakin sizdən, indiki gənclərdən hər şey gözlemek olar.

Okxoy çox qayğılı bir görkəm aldı. Onun fikri sürətlə işləməyə başladı. O dedi:

– Qızına ər seçdikdə intixab etdiyin adamı bir dəqiqli də olsa gözdən qoymamalısan. Qızın birisinə ömür yoldaşı kimi verdikdə o adamin haqqında mükəmməl məlumat toplamalısan. Qoy ləp elə allahın özü olsun, hər halda ehtiyat çox yaxşı şeydir.

– Bilirsənmi, Romeş kimi bir oğlanдан bədgüman olduqda gərək dünyada kimsəyə inanmayasan, – deyə Onnoda-babu etiraz etdi.

Okxoy Onnoda-babuya sual verdi:

– Yaxşı, Romeş toyu nə üçün təxirə salığının səbəbini söylədim?

Onnoda-babu:

– Yox, – cavabını verib, fikirli-fikirli əlini saçlarına çəkdi. – Bu barədə bir şey demədi. Mən bu barədə ona sual verdimse də o mənə dedi ki, təxirə salmaq labüddür.

Okxoy üzünü çevirdi ki, Onnoda-babu onun üzündəki təbəssümü görməsin.

Okxoy yenə sual verdi:

– Yəqin ki, qızınıza demiş olar, eləmi?

– Yəqin.

– Olmazmı ki, qızınızı buraya çağırıb təfsilati ondan öyrənəsiniz?

– Bax, bu doğrudur, – deyə Onnoda-babu Okxoya razılaşdı və ucadan qızını çağırıdı.

Hemnolini otağa girdi, lakin Okxoyu gördükdə atasının yanında elə dayandı ki, Okxoy onun üzünü görməsin.

– Toyu nə üçün belə qəfildən təxirə salmağın səbəbini Romeş sənə deyibmi? – deyə Onnoda-babu soruşdu.

Hemnolini başını buladı.

– Bəs sən özün ondan soruştmadın?

– Yox.

– Qəribədir! Demə sen də onun kimi gicin biri imişsen. Romeş deyir ki, onun evlənməye vaxtı yoxdur, sən isə cavab verirsen ki, yaxşı, sonra evlenərik. Bununla da məsələ qurtarır.

Okxoy Hemnolininin tərəfine keçdi:

– Birisi öz hərəkətlərinin səbəbini anlatmaq istəmedikdə onu vadar etməyin mənası nə imiş? Romeş-babu lazımlı bilseydi, əlbəttə, söylərdi.

Hemnolini hiddətlə:

– Men bu məsələ haqqında kənar adamlann rəyini eşitmək istəmirəm. Məsələnin belə şəkil alması məni heç də narahat etmir, – deyib tez otaqdan çıxdı.

Okxoyun rəngi boğuldı, lakin özünü gülməyə məcbur etdi.

– Dünya elə qurulmuşdur ki, dostluq bütün məşgələlərin ən etibarsızıdır. Ona görə də mən dostluğun böyük əhəmiyyətini çox yaxşı duyuram. İstəyirsiniz mənə nifrət bəsləyin, istəyirsiniz söyüñ, lakin

mən özümə borc bilirom siza deyim ki, Romeşə inanmiram. Siza azacıq toxuna bilən bir şey hiss edəndə mən rahat dayana bilmirəm. Etiraf edirəm, bu mənim zəif cəhətimdir. Sabah Cogen gəlir, əhvalatdan xəber tutduqda bacısının taleyi onu narahat etməsə, mən daha bir kəlmə də danışmayacağam.

Demək olmaz ki, Onnoda-babu Romeşin haqqında hər şeyi Okxoydan soruşmağın möqamı geldiyini anlamamışdı. O bunu yaxşı anlayırdı ki, lakin o, səs-küye öz təbəti etibarı ilə nifrat bəsleyirdi. Birisini ifşa edəndə, sırrının üstünü açıldıqda isə mütləq səs-küy başlanacaqdır.

O, hiddətələ Okxoyu töhmətləndirməyə başladı:

— Sən hər şeydən şübhələnirsən, Okxoy! Sənin əlində bir sübut olmadığı halda nə haqqın var...

Okxoy özünü ələ almağı bacarırdı, lakin burada hətta o da düzə bilmeyib, sürətli danışmağa başladı:

— Qulaq asın, Onnoda-babu! Mənim, əlbəttə, nöqsanım çoxdur: mən qızın nişanlısının “paxılılığını çekirəm”, “müqəddəsi” şübhə altına alıram, biliyim çatırı ki, qızlara felsefədən dərs deyəm, onlara poeziyadan söhbət açmağa cəsarət edəm, — xülasə, mən adı bir insanım. Ancaq mən həmişə ailənizə sadıq və vəfali olmuşam, sizi də lap ürəkdən sevirom. Əlbəttə, mən çox şeylərdə Romeşlə yarışa bilmərəm; lakin eyni zamanda bir şeylə fəxr edirəm ki, heç vaxt və heç bir şeyi sizdən gizlətməmişəm. Mən sizdən sədəqə istəyə bilərəm, lakin evinizi soxulub sizi talan edə bilmərəm. Mənim nə demək istədiyimi günü sabah görərsiniz.

ON ALTINCI FƏSİL

Romeş gecə yarısına kimi məktubları paylamaqla məşğul oldu. Nəhayət o, yatağına uzandı, lakin gözüne yuxu getmədi. Onun fikirləri iki istiqamətdə cərəyan edirdi. Bu cərəyanların birisi aydın, o biri isə Qanq çayı ilə Cambul çaylarının birləşdiyi yerdəki kimi bulanıq, qaranlıq idi. Bu iki cərəyan bir-birinə qarışaraq, onun yuxusunu qovurdu. O, uzun müddət yatağında vurnuxdu, sonra ayağa qalxıb pəncərənin qabağına yanaşdı. Sakit və boş dalanın bir tərəfinə üz-üzə duran evlərin kölgəsi, o biri tərəfinə isə Ay işığı düşmüşdü.

Romeş sakit dayanmışdı. İndi onun fikri bütün kainat ətrafında, dünyanın sakit, kədərsiz dövranı, intehasızlığı ətrafında həyecan, düşmənçilik olmayan yerlərdə cövlən edirdi. Ona elə gəlirdi ki, intehasız və sakit dünyanın pərdesi arxasından çıxaraq eşidilməz melodiyanın ahengi altında həyat və ölüm, əmək və istirahət, ibtidə və intəha bu dünyada ardı kəsilmədən bir-birini əvəz edir. O, xəyal aləmində göründü ki, oradan, nə gecə, nə də gündüz olmayan yerdən, ulduzların işığına qərq olan bu kainata kişi ilə qadın məhəbbəti gəlir.

Romeş ağır addımlarla damın üstünə çıxdı və oradan Onnoda-babunun evini seyr etməyə başladı. Ətrafda sakitlik idi. Aynı işığı evlərin divarlarına, karnızların altına, divarların və qapıların çuxurlarına palçıqdan hörülülmüş möhrə divarlara cürbəcür naxış salırdı.

Mənzərə olduqca gözəl idi! Burada, bu gur izdihamlı şəhərdə, adı bir evdə sadə və təmkinli bir qadın qiyafəsində olduqca gözəl bir məxluq gizlənmişdi!

Paytaxtda müxtəlif adamlar çoxdur: onların içerisinde təlebeler, vəkillər, özgə vilayətlərdən gələnlər və yerli əhalidə var. Lakin bu sadə adamların içerisinde tale yalnız birinə — Romeşə payız günəşinin qızılı çalan işığı altında pəncərənin qarşısında, həmin bu qızın yanında dayanmayı nəsib etmişdi. Bu görüş öz intehasız şənliyi ilə onun həyatını və bütün dünyani işıqlandırırdı. Hər şey ona gözəl, qəribə görünürdü! Bu möcüzə onun daxili aləmini və ətrafindakı hər şeyi dəyişmişdi.

Gecədən çox keçdiyinə baxmayaraq, Romeş damın üstündə varğıl edirdi. Nazik orağabənzər Ay, küçənin o biri tərəfindəki evin dalında gizləndi, yer üzünə qatı qaranlıq çökdü. Vidalaşan Ayn işığı tekçə səmada hələ də görünməkdə idi.

Romeşin yorulmuş bedəni soyuqdan titrədi. Birdən-birə onun canına naməlum bir qorxu düşdü. Onun yadına düşdü ki, sabah həyat səhnəsində yenə mübarizə etməli olacaqdır.

Göyün üzündə qayğıdan, dərddən yaranan bircə dənə də qırış yox idi; Ayn işığı narahat cəhdlərdən sönümək bilmirdi; gecə lap sakit idi; həmişə hərəkətdə olan saysız-hesabsız ulduzlar aləmi isə çoxdan yuxuya dalmışdı. Yalnız insanlar arasındaki çekişmələrin və təşvişlərin sonu yox idi. Xoşbəxtlik və kədər, çətinliklər və fəlakət bəşəriyyəti ara vermədən həyecanlandırır. Bir tərəfdən əbədiyyatın daimi dincliyi, digər tərəfdən yer üzündəki daimi mübarizə! Romeş də

kedərlı fikirlərə dəlaraq öz-özündən soruştı: bu cür ziddiyətlər eyni zamanda necə yanaşı yaşaya bilər? Ləp ləp bu yaxınlarda məhəbbət onun nəzərində kainatın sırrı dərinliyindən çıxan sakit bir əzəmətə malik həqiqət idi; indi isə o, məhəbbəti real mühit tərəfindən əhatə olunmuş gördü. Mübarizə ilə dolu olan bu mühitdə məhəbbətin yolu çətinliklər və tikanlarla doludur. Bəs iki surətin hansı xəyalı, hansı həqiqidir?

ON YEDDİNCİ FƏSİL

O günün sabahı səhər qatarı ilə Cogendro qərbən qayıtdı. Şənbə günü idи. Bazar gününə isə Hemnolininin toyu təyin edilmişdi. Lakin Cogendro evlerinin qapısına çatdıqda ziyafət üçün heç bir hazırlıq eseri görmədi. O ümidi edirdi ki, evlərini deodar¹ ağacının yarpaqlarından düzəldilmiş höruklerle bəzenmiş görecəkdir, lakin evləri qonşularının sadə və görkəmsiz evlərindən yənə heç fərqlənmirdi.

Cogendro qorxuya düşüb fikirləşdi: "Evde xəstələnən yoxdur ki?" Lakin evə daxil olduqda süfrəni açıq gördü. Onu gözleyirdilər. Qarşısında hələ içib qurtarmadığı fincan olan Onnoda-babu oturub qəzet oxuyurdu.

Cogendro tələsik soruştı:

- Hem sağ-salamatdırıñ?
- Bəli, ləp salamatdır.
- Bəs nə üçün toyun əlaməti görünmür?
- Gələn bazar gününə qədər təxirə salınmışdır.
- Niye?

– Sen bunu öz dostundan soruş. Romeş biziñ ancaq bir şey demişdir: onun bu saat çox vacib işi olduğu üçün toyu təxirə salmaq lazımdır!

Atasının etinasızlığı Cogendronu hiddətləndirdi.

– Men ayağımı qapıdan kənara qoycaq mütləq bir hadisə gərək baş versin! Yaxşı, Romeşin nə işi ola bilər ki, onu təxirə salmaq mümkün olmasın? O, bir kəsdən asılı deyildir, yaxın qohumlarından da kimse qalmamışdır. Pul işi dolaşıbsa, bilmirəm, niye bunu

açıq deməsin. Anlamırıam, axı siz ne üçün onun teklifinə belə asanlıqla razı olubsunuz?

– Dediklərinin hamısı doğrudur, – deyə Onnoda-babu oğluna cavab verdi. – Amma, Romeş axı heç yana qaçmayıb, get təfsilati onun özündən soruş.

Cogendro ağızı yana-yana tələsik çayını içib evdən çıxdı.

Atası onu seslədi:

– Cogen, bir ayaq saxla, niyə belə tələsirsən? Əvvəl bir çörəyini yeyəydiñ, Romeş qaçmir ki!

Cogendro atasının sözlərini eşitmədi. Romeş yaşıyan evə səsküyle girdi, hələ pillekəndən qalxarkən bağırıldı:

– Romeş, Romeş!

Lakin Romeş burada yox idi. Cogendro onu nə yataq otağında, nə kabinetdə, nə damda, nə də aşağı mərtəbədə tapa bildi. Təkidli axtarışlardan sonra, nəhayət nökərə rast gəldi.

– Ağan haradadır? – deyə soruşduqda nökər cavab verdi ki, ağası səhər tezdən bir qədər şey-şüy götürüb getdi və dedi ki, dörd-beş gündən sonra qayıdacaq. Hara getdiyini nökər bilmir.

Cogendro kədərli-kədərli evə qayıdıb, stolun başında oturdu.

Onnoda-babu soruştı:

– Nə olub?

– Bilmirəm bunun dalısı nə olacaq, – deyə Cogendro qaşqabaqlı cavab verdi. – Bu adam bu gün-sabah sənin qızının əri olacaq. Amma sən onunla yanaşı yaşadığına baxmayaraq, kürəkeninin nə ilə məşğul olduğunu, hara çıxıb getdiyini belə bilmirsən, onunla maraqlanmırısan.

– Necə yəni gedib? O hələ dünən axşam burada idi.

– Görürsen! – deyə Cogendro özündən çıxdı. – Sen hələ onun hara isə getmək niyyətində olduğunu da bilmirsən. Onun nökəri də ağasının hara getdiyini bilmir. Bu gizlənəcə oyunu məni heç açır. Bilmirəm, ata, sən bu hadisələrə necə belə sakit yanaşa bilirsən?

Oğlunun belə mezməmetindən sonra Onnoda-babu özünü ciddi qayğılı göstərməyə çalışaraq, mümkün qədər təsirli bir tərzdə dedi:

– Doğrudan da bunların hamısı nə deməkdir?

Romeş dünən, doğrudan da çox asanlıqla Onnoda-babunun yanından çıxıb getmişdi. Lakin gənc buna heç bir əhəmiyyət verməmişdi, qayğısız Romeş "vacib işim var" kimi mötəber sözlərin sehrlı təsirinə güvənərək fikirləşirdi ki, bu sözlər hər cürə səfərə bəraət

¹ Himalay sidr ağacı

qazandırır. Buna görə də Romeş belə arxayınca öz təxirəsalınmaz vəzifəsini ifa etməyə başlamışdı.

— Hemnolini haradadır? — deyə Cogendro soruşdu.

— Bu gün o, çayını tez içib yuxarı qalxdı, — deyə Onnoda-babu cavab verdi.

— Yaziq qız yəqin Romeşin belə qəribə hərəkəti üçün xəcalet çəkir, mənimlə üz-üzə gelməkdən utanır.

Bu sözlərdən sonra Cogendro bacısına təselli vermək məqsədi ilə yuxariya qalxdı.

Hemnolini qonaq otağında tek oturmuşdu. Qardaşının ayaq səsini eşitdikdə tələsik bir kitab götürüb özünü elə göstərdi ki, guya mütaliədir. Qardaşı içəri girdikdə Hemnolini kitabı kənara qoyaraq, şən bir təbəssümle onu qarşılıamaq üçün cəld ayağa qalxdı:

— Dada! Nə vaxt gəldin? Bilirsən, sənin görkəmin heç xoşuma gəlmir.

— Ola biler ki, mənim kefim olmasın. Burada təəccüb ediləcək bir şey yoxdur, — deyə Cogen cavab verib kresloya oturdu. — Mən ehvalatdan xəbərdaram, Hem! Hər halda sən kefini pozma. Mən evde olsaydım belə olmazdı. İndi özüm işləri sahmana salaram. Yeri gəlmişken, qoy soruşum: Romeş toyu təxirə salmanın səbəbini sənə söylədimi?

Hemnolini çətin veziyətdə qaldı. O, Romeş haqqında şübhələrə daha dözə bilmədi. Ona görə də Romeşin ona doğrudan da heç nə demədiyini söyləmək istəmirdi, lakin Hemnolini yalan danışmağı bacarmırdı. Hemnolini belə cavab verdi:

— Romeş hər şeyi mənə danışmaq istəyirdi. Ancaq mən belə qərara gəldim ki, bunun mənim üçün elə də ehəmiyyəti yoxdur.

“Qürurundan belə deyir, bunun xasiyyəti belədir”, — deyə Cogendro düşündü və bacısına dedi:

— Hem, sən qətiyyən narahat olma, Romeşin nə üçün belə etdiyini elə bu gün aydınlaşdıraram.

Hemnolini dizlərinin üstündəki kitabın vərəqlərini dalğın-dalğın çevirərək, cavab verirdi:

— Yox, mən heç də narahat olmuram. Ümumiyyətə, mən istəmirəm sən onu sorğu-sualı çəkəsən.

“Yenə qürur, təşəxxüs”, — deyə Cogendro fikirleşdi.

— Bunun daha sənə dəxli yoxdur, — deyə Cogendro getmək istəyirdi ki, Hemnolini kreslodan həyəcanla qalxdı...

— Dada, onunla danışmağa ehtiyac yoxdur. Siz onun haqqında nə düşünürsünzsə düşünün, mənim gözüm də o, şübhə xaricindədir.

Yalnız indi Cogendronun ağlına gəldi ki, bacısının sözleri qürur və təşəxxüslük noticesi deyildir. Onun bacısına yazığı gəldi, ona qarşı məhəbbəti daha da artdı. Cogendro gülərək, öz-özünə düşündü: “Ax, bu təhsil görmüş qızlar!.. Heyat haqqında düzgün və həqiqi təsəvvürləri yoxdur. Bu qədər oxumuşdur, hər şeyi bilir, amma yalanla üz-üzə gələn kimi heyat təcrübəsi çatmır ki, hər şeyi ayırdedə bilsin”.

Cogendro bu hədsiz və şərtsiz inamı birinin ikiyüzlülüyü ilə müqayisə etdikdə, Romeşə qarşı qəzəbi daha da artdı. O, toyun təxirə salınmasının səbəbini neyin bahasına olursa olsun öyrənəcəyini ürəyində qət etdi. Cogendro yenə ayağa qalxbı getmək istədi, lakin Hemnolini cəld onun əlindən tutdu:

— Dada, söz ver ki, sən onunla bu barədə səhbət açmayıacaqsan.
— Baxarıq.

— Yox, dada, “baxarıq” yox, sən mənə söz ver, yoxsa mən səni buradan buraxmayacağam. Səni inandırıram ki, bu işdə təşvişə düşməye heç bir ehtiyac yoxdur. Sən bunu mənim xatirime elə!

Hemnolininin inadını görərək Cogendro qət etdi ki, Romeş təfsili bacısına söyləmişdir. Lakin Hem kimi qızları aldatmaq üçün balaca bir uydurma da kifayətdir. Cogendro dedi:

— Mənə bax, Hem! Məsələ şübhədə deyil. Bir qız ərə getməyə hazırlaşdıqda onu böyüdünlərin və tərbiyə verənlərin öhdəsinə müəyyən vezifələr düşür. Güman ki, siz bir-birinizi çox yaxşı başa düşmüssünüz və hər şeydən razınız — bu sizin öz işinizdir. Lakin bu kifayət deyil, gərək kürəkən də, biz də bir-birimizi yaxşı anlayaq. Bu da var axı! Doğrusunu desək, onun izahatını dinləmək sənə deyil, bize lazımdır. Toy qurtardıqdan sonra bizim sizə deyəcək heç bir sözümüz olmayıacaq.

Bu sözləri dedikdən sonra Cogendro evdən tələsik çıxdı.

Bir anın içinde məhəbbət özünü kənar adamların gözündən qoruyaş pərdəsini itirmiş oldu. Sevənləri gündən-güne daha da yaxınlaşdırın əlaqələr tezliklə onlar üçün xüsusi bir əlem təşkil edəcəkdi. İndi isə başqalarının kobud şübhələri sevgiya bir-birinin ardınca zərbə endirirdi. Xoşagelmez bu müdaxilələr Hemnolinini artıq üzürdü, qızə o qədər əzab verirdi ki, hətta o öz qohumlarını və dostlarını belə

görmek istemirdi. Cogendro getdikdən sonra öz otağında tek qalmayı daha münasib gördü.

Cogendro evdən çıxarkən Okxoya rast gəldi.

– O, Cogen, gəlibsen! – deyə Okxoy söza başladı. – Yeqin ki, əhvalatdan xəbərdarsan? Bu barədə fikrin nədir?

– Her cür ehtimal etmək olar. Boş yerə bəhs etməkdən, fal aćmaqdan nə çıxır? Çay stolunun başında oturub psixoloji təhlilə məşğul olmaq vaxtı deyil.

– Sen çox yaxşı bilirsən ki, boşboğazlıqdan mənim özümün də xoşum gəlməz. Boş-boş səhbətlərə ister psixoloji, ister fəlsəfə, isterse poeziya adı ver – mən qətiyyən bunların tərəfdarı deyiləm. Mən iş adamıyam. Mən sənə elə bunu demək üçün gəlmişəm.

– Çox yaxşı, onda gəl mətləbə keçək, işdən danışaq, – Cogendro səbirsizliklə təklif etdi. – Məsələn, sən Romeşin hara getdiyini deyə bilersənmi?

– Deyə bilərem.

– İndi onun harada olduğunu deyə bilmərəm, lakin elə bu günün özündə saat üç tamamda sən onu görecəksən.

– Axi ne olub, bu nə əhvalatdır? Hamınız lap sirlər xəzinəsinə dönübsünüz. Mən gələn dəqiqədən menhüs sirlər aleminə düşmüşəm. Yox, Okxoy, bu olmadı. Hər şeyi sirre döndərdiyiniz daha bəsdir.

– Səndən belə bir söz eştirməyə şadam, çünki mən heç bir zaman heç bir şeyi gizlətmərəm. Ona görə də mən özümə bu qədər düşmən qazanmışam: bacın məni görmək də istəmir, şübhələndiyim üçün atan məni məzəmmət edir, Romeş-babuya gəlinçə o məni gördükdə elə bil tikan olub gözüne batıram. Yalnız sən qalmışsan. Səndən də qorxuram. Axi sən boş və səmərəsiz danışıqları sevmirsən. Sənin xasiyyətin belədir ki, açıq və ciddi hərəkət edirsən. Mən zəif adamam. Ağlıma gələndə ki, bu işdən sənə xata toxunar, canına qorxu düşür.

– Okxoy, qulaq as, sənin bu baş-ayaq sözlerin heç xoşuma gəlmir. Mən lap açıq görürom ki, sən nə isə bilirsən. Axi gizlətmək nə üçün? Yoxsa öz qiymətini qaldırmaq istəyirsən? Hər nə varsa, mərd-mərdanə aç söyla, boyun qaçırdığın kifayətdir!

– Yaxşı, hər şeyi başdan-ayağa kimi söylərəm. Diqqətələ qulaq as, sən xeyli təzə şey eşidəcəksən.

ON SƏKKİZİNCİ FƏSİL

Dorciparda kirayə etdiyi mənzilin vaxtı hələ keçməmişdi, lakin Romeşin ağlıma belə gəlmirdi ki, oranı müvəqqəti olaraq başqa bir adama versin. Son aylar Romeş yerdən üzülmüş, göylerdə haradasa pərvaz edirdi. Elə bir alemdə ki, orada pulun əsla əhəmiyyəti yox idi.

Romeş səhər tezdən bu mənzilə gəlib otağı yığışdırmağı, yorğan-döşəyi qaydaya salmağı, yere həsir döşəməyi və bir sıra ərzaq şeyləri alıb getirməyi tapşırıdı.

Bu gün Kəmalə məktəbdən qayıdacaqdı.

Bütün hazırlıq görülüb qurtarmışdı, lakin Kəmalə hələ gəlib çıxmamışdı. Romeş onu gözleyərkən yatağa uzanıb gələcəyi düşünməyə başladı. O, Etoyda heç vaxt olmamışdı, lakin qərb eyalətlərinin mənzərələrini təsvir etmək çətin deyil. O, şəhərin cəvərində ev tutacaqdı. Hər iki tərəfdə ağaclar əkilmış böyük yol onun bağıının yanından keçir... Yoldan o yana üzərində quyular görünən tarlalar göz işlədikcə uzanırıdı. Orada-burada tarlaları heyvanlardan və quşlardan qoruyan gözetçilərin çardaqları nezərə çarpırdı. Orada öküzlərin hərəkətə getirdiyi quyu çarxları səhərdən axşama kimi cirildiyirdi. Ara-sıra toz sütunları içərisində tekathlı araba ötüb keçir, onun zil ciriltiləri isti və dörgün havanı bir anlıqa hərəkətə getirirdi.

Hemnolininin ata yurdundan kənardı, günortanın üzüçü istisnədə bunqaloda¹ qapıları bərk-bərk örtülmüş otaqda günlərlə tek qalmığa məcbur olacağını düşündükcə Romeşin qəlbə sizildiyirdi. Həm də, qızın yanında yaxın rəfiqəsi olacağını fikirləşdikdə oğlan təselli tapırdı. Onun fikrincə, Hemnolininin belə bir rəfiqəsi Kəmalə olacaqdır.

Romeş Kəmaləyə hələ heç nə deməyəcəyini qərara almışdı. Toydan sonra həssas Hemnolini sahibsiz qızı ağuşuna alacaq və onun başına gəlmış esil əhvalatı mehriban bir ehtiyatla söleyəcək, beləliklə, Kəmaləni heyatındakı sirlər torundan nezakətlə azad edəcəkdir. Sonra Kəmalə başqa bir şəraitdə sakit, təşvişsiz yaşayaraq, onların hər ikisi ilə dost olacaq və həyatda öz yerini tapacaqdır.

Günorta oldu. Küçənin səs-küyü dayandı. Zəhmət çəkməye məcbur olanlar işə getdi. Asudələr günorta yeməyindən sonra yuxuladılar.

¹ Bunqalot – şəhər kenarlarındakı evlər deyilir.

Payızə mexsus sərin havada gələcək bayramın sevincə canlanması hiss olunurdu.

Bu sakin günortaqası Romeşin xəyalı boyalara qənaət etməyərək, gələcək seadətin şəklini çəkməkdə idi.

Onun xülyasını evin qapısında dayanan araba təkərlərinin taqqılıtı yarımcıq qoydu. Romeş Kəmalənin gəldiyini hiss etdi. Romeş narahat olmağa başladı. Kəmalənin gelib çıxmamasını gözleyərək, özündən soruşdu: Kəmaləni necə qarşılaşın, onun yanında necə davransın, onunla nə danışın, nəhayət, Kəmalə özü ona necə münasibət bəsləyəcək?

Romeşin iki nökəri aşağıda idi. Onlar əvvəlcə Kəmalənin çamdanını gətirib eyvana qoydular və yene getdilər. Sonra qızın özü də gelib çıxdı. Otağın qapısına çatanda astanada dayandı.

— İçeri gel, Kəmalə, — deyə Romeş dilləndi.

O sanki mütərəddidliyə çətinliklə qalib gelərək, nəhayət, içəri girdi. Tətiller zamanı Kəmaləni məktəbdə saxlamaq haqqında Romeşin qərarı qızın göz yaşlarına sebəb olmuşdu. Digər tərefdən bir neçə ay Romeşdən ayrıldığı üçün ona yadırğamışdı. Ona görə də Kəmalə otağa girdikdən sonra başını qaldırıb Romeşə baxmadı. Üzünü açıq pəncərəyə çevirib, ayaq üstə dayandı.

Onun zahiri görünüşü Romeşti heyrətə saldı. Ona elə gəlirdi ki, Kəmaləni deyil, tamamilə başqa bir qızı görür. Bu bir neçə ayın içərisində qız çox deyişmişdi. Boyu ucalmış, sərv ağacı kimi qamətli olmuşdu. Sapsağlam kənd qızına xas olan bir qəder kobud sadəlik harada qalmışdı? Əvvəlki girdə sıfəti sanki uzunlaşmış, ariqlamışdı. Bu isə qızə xüsusi bir məlahət verirdi. Yanaqlarının qırımızısı getmiş, zərif bir solğunluqla əvəz olunmuşdu. Onun yerisində, davranışında keçmişdəki utancaqlıqdan əsər də qalmamışdı.

İnce, zərifbədənli qız başını azaciq əyərək pəncərənin qarşısında durmuşdu, Romeş ona qeyri-ixtiyari tamaşa edirdi.

Günorta çağında payız günəşinin şüaları qızın üzünü işıqlandırırdı. Onun başı açıq idi. Qırmızı lenta ilə hörtülmüş saçlarını dala atmışdı. Zəferan rengli yun sarısı ince bedəninə kip yapışmışdı.

Son zamanlar Kəmalənin gözəlliyi haqqında Romeşdə yalnız ötəri bir təsəvvür, dumanlı xatirələr qalmışdı. İndi isə daha da parlaq olmuş bu gözəllik Romeşti birdən-birə heyran qoydu. O belə bir gözəlliklə üz-üzə gələcəyini heç gözləmirdi.

Romeş qızı müraciət etdi:

— Kəmalə, əyləş.

Kəmalə itaatlı kresloya oturdu.

— Dərslərin necə gedir?

Qız qısaca cavab verdi:

— Yaxşı gedir.

Romeş bərk fikrə getmişdi ki, qızdan daha nə soruşsun. Nehayət, gözlənilmədən mövzu tapdıqına sevinib dedi:

— Yəqin ki, sənacsan? Burada sənin üçün hər şey hazırlayıblar. İstəyirsən, deyim bir şey götərsinlər.

— Yox, yola çıxmazdan qabaq yemişəm.

— Deməli, heç bir şey yeməyəcəksən? Bəlkə üreyin şirin şey istəyir? Meyvə var — alma, nar, armud.

Kəmalə yalnız başını yırgaladı.

Romeş ona bir daha diqqətlə baxdı. Qız başını azaciq yana əyib ingilis dərsliyindəki şəkilləri nəzərdən keçirirdi.

Bütün sirlərlə dolu olan, hər şəya can verən sehrlili qızıl əsa kimi gözəl bir sima. Kəmalənin üzü payız günəşinin titrəyən şüasına, bu sentyabr gününe sanki ilham verdi, onu gözəlləşdirdi. Hər hansı bir mərkəz ətrafinda olanların hamısını idarə etdiyi kimi, bu cazibeli qız da göyü də, küleyi də, işığı da, ətrafında nə varsa hamısını öz təsiri altına almışdı, halbuki özünün bundan xəbəri yox idi, dərs kitabının şəkillərinə dinməz-söyməz baxırdı.

Romeş tələsik otaqdan çıxdı, dərhal da nimçədə armud, alma və nar gətirdi. O dedi:

— Kəmalə, görünür, sən yemək istəmirsen, lakin mən acmışam, gözləməyə də təqətim yoxdur.

Ona cavab olaraq Kəmalə xəfifcə gülümşündü. Gözlənilməyən bu təbəssümün nuru onların ürəyindəki yadlıq dumanını məhv etdi.

Romeş biçağı əlinə alaraq almanın soyumağa başladı, lakin belə işlərdə onun səriştəsi yox idi. Kəmalə onun tələsməsini və bacarıqsızlığını gördükde, nəhayət, özünü saxlaya bilməyib, qəhqəhə çekərək güldü.

Qızın şənliyini görünen Romeş dilləndi:

— Mən meyvələri soya bilmədiyim üçün, deyəsən, mənə gülürsən? İndi ki, belədir, götür özün soy, mən də sənin səliqənə baxım, məharetini görüm!

— Meyvə biçağı burada olsaydı təmizlərdim. Belə biçaqla soya bilmərəm, — deyə Kəmale cavab verdi.

— Yoxsa sən elə bilirsən ki, burada meyvə biçağı tapılmaz? — deyə Romeş güldü, nökəri çağıraraq, meyvə biçağı olub-olmadığını soruşdu.

— Var, — deyə nöker cavab verdi.

— Onu yaxşıca təmizlə, gətir bura.

Bıçaq gətililəndən sonra Kəmale ayaqqabılarını çıxarıb yerə oturdu, gülə-gülə meyvənin qabığını soydu və sonra onu dilim-dilim doğradı. Romeş də qızın qarşısında yerə oturub, meyvə dilimlərini podnosa düzmeye başladı.

— Sen necə, yeyəcəksən, ya yox? — deyə Romeş qızı müraciət etdi.

— Yox.

— Elə isə mən də yemirəm.

Kəmale başını qaldırıb ona baxdı.

— Yaxşı, evvel sən ye, sonra da mən yeyərəm.

— Aldatmazsan ki?

Kəmale ciddi halda dedi:

— Sizi inandırıram ki, aldatmaram.

Romeş səmimi vəde əmin olaraq, meyvənin bir parçasını götürdü.

Lakin gözlənilmədən onun qonaqlığı yarımcıq qaldı. Qapının ağzında, lap onun qarşısında Okxoyla Cogendro dayandılar.

— Bizi bağışlayın, Romeş, — deyə Okxo üzr istədi. — Biz gümən edirdik ki, sizi burada tek görəcəyik. Cogen, biz gərək xəbərdarlıq etmədən, birdən içəri girməyəydi. Gəl düşək aşağı, orada gözləyək.

Kəmale elindəki biçağı tullayıb cəld yerindən qalxdı və qapıya doğru qaçı. Lakin tanımadiği bu iki nəfər onun yolunu kəşmişdi. Cogendro bir az kənara çekilərək qızı yol verdi, lakin arxasını Kəməleyə çevirmək istəmədi, hətta diqqətə onu süzməyə başladı.

Qorxmuş Kəmale qonşu otağa qaçı.

ON DOQQUZUNCU FƏSİL

— Bu qız kimdir? — deyə Cogendro Romeşə sual verdi.

— Mənim qohumlarımdandır.

— Bu qız sənin yaşlı qohumlarından olmadığına görə ümidi varam ki, sizi bir-birinize bağlayan sevgi deyil, elemi? Sən yaxın adamlarının hamısı haqqında məne danışıbsan, lakin bu qız haqqında mənə heç bir söz deməyiibsən.

Burada Okxo səhbətə qarışdı.

— Cogen, sən haqlı deyilsən, məgər adamın elə bir sırrı ola bilməz ki, onu dostlarına demek mümkün olmaya?

Cogendro soruşdu:

— Romeş, doğrudanmı sənin belə bir sırrın var?

Romeş qəzəbələ cavab verdi:

— Beli, var. Bir də, ümumiyyətlə, mən bu qızın haqqında sizinle danışmaq istəmirəm.

Cogendro təkəd etdi:

— Bədbəxtlik burasındadır ki, mən səninle o qız haqqında danışmağa çox ehtiyac hiss edirəm, Həmə evlənməyi təklif etməsəydin, inan ki, sənin kimlə qohumluq əlaqəsi bağlamağın heç kəsi maraqlandırmazdı. O zaman nəyi istəyirsin gizlet, o sənin öz işindir.

— Size yalnız bir şey deyə bilerəm, — deyə Romeş sözə başladı.

— Bütün dünyada elə bir adam yoxdur ki, onunla əlaqəm mənim Hemnolini ilə evlənməyime əngel töredə bilsin.

— Sənəcə, bu bəlkə də bələdir? — deyə Cogendro etiraz etdi, — lakin Hemnolininin qohum-eqrəbasının bu hadisəyə, sizin evlənməyinize əsash manə kimi baxmağa haqqı vardır. Mən yalnız bunu bilmək istərdim ki, qohumluq əlaqəniz nə şəkildə olursa olsun, bunu indiye kimi gizli saxlamaq ne üçünmüs?

— Sənin dediyinin səbəbini söylemək bir sırrın üstünü açmaq deməkdir, — deyə Romeş cavab verdi. — Sən ki məni uşaqlıqdan tanıyırsan, çox xahiş edirəm, mənim hərəkətimin səbəplerini soruşma. Sən mənim sözümüzde xilaf olmadığına inan.

— O qızın adı Kəmale deyilmə?

— Elədir.

— Sən onu arvadındır adı ilə yazdırmışsan, deyilmə?

– Bəli.

– Hələ sən inanmağı da tələb edirsən? Ona arvadımdır deyə bizi əmin etmək istəyirsən ki, o sənin arvadın deyil? Özün bilən yaxşıdır, ancaq belə bir hal səmimiyyət və sədaqət nümunəsi ola bilmez.

Yenə Okxoy söhbətə qarışdı:

– Sən demek isteyirsən ki, belə ifadələr klassik məntiqi düşüncə üçün heç bir vaxt nümunə ola bilməz? Lakin, əziz Cogen, həyatda elə bir ciddi vəziyyət meydana çıxır ki, birinə belə, başqasına isə eksini deməyə məcbur olursan. Lakin iki rəvayətin biri həqiqətə müvafiq olacaqdır. Nə üçün sən Romeş-babunun dediyinin həqiqət olacağını fərz etmək istəmirsen?

– Mən sizə əlavə bir şey deyə bilmərəm. Yenə də təkrar edirəm ki, Hemnolini ilə evlənmək mənim vicdanımın tələbatına zidd deyildir. Size Kəmalə haqqında məlumat verməməkdə mənim olduqca ciddi əsasım var. Məlumat verməsəm, namusuz bir hərəkət etmiş olaram. Siz şübhənizdən el çəkmək istəməsəniz də, mən susmağa məcburam. Mənim öz şəxsi kəderim, şəxsi işim olsaydı, sizdən heç bir şey gizletməzdəm. Lakin bu sırr başqasının namusuna aid olduğu üçün susmağa məcburam.

Cogendro soruşdu:

– Hemnoliniye söylemişsin mi?

– Yox. Mən toydan sonra ona söyləmək fikrində idim. Lakin Hemnolini belə bir təmənnada olarsa, mən ona dərhal məlumat verərəm.

– Kəmaleyə bir neçə sual vermək olarmı?

– Heç bir vəchlə! Hərgah siz məni müqəssir hesab edirsinizsə, istədiyiniz cəzani verin, lakin heç bir günahın sahibi olmayan bir qızı istintaq etməye mən yol vermərəm.

– Kimsəni istintaq etməye ehtiyac qalmadı. Bize nə lazımdısa, hamisini öyrəndik. Sübut həddindən artıqdır. İndi isə mən sənə açıqca deyirəm: bu hadisədən sonra bizim evimizə bir daha qədəm qoyma. Gəlsən, mütləq təhqir olunacaqsan.

Romeşin rəngi ağardı, lakin sakit dayandı.

Cogendro sözüne davam etdi:

– Bundan əlavə, Həmə məktub yazmaq fikrinə düşmə. Seninlə Hem arasında nə gizlin, nə də aşkar heç bir əlaqə ola bilməz. Əgər

sən yenə də Hemnoliniye məktub yazsan, bunu bil ki, sənin bu səyle gizlətdiyin sırrı ifşa etməklə bərabər, əldə etdiyim sübutları da göstərəcəyəm. Hələlik isə toyun nə səbəbə görə baş tutmadığını soruşanlara deyəcəyəm ki, bu nikaha mən razı olmadım, həqiqi səbəbin də üstünü açmayaçağam. Ancaq sənə xəbərdarlıq edirəm: birəcə ehtiyatsız addım atsan, səni ifşa edəcəyəm. Romeş, düşünmə ki, yaxanı asanca qurtardin, elə güman etmə ki, sənin kimi riyakar və dələduza mənim yazığım gəldi. Mənim səninle belə yumşaq danışmağıma yeganə səbəb Həmə – bacıma olan məhəbbətimdir. İndi mənim son sözümü eşit: Hemnolinini tanıldığını heç vaxt bir kəlmə ilə də bürüze verməyəcəksən. Mənim sənin verdiyin sözə etibarım yoxdur, yalançının dilində həqiqət özü de inandırıcı ola bilməz. Hərgah həyadan səndə bir eser-əlamət qalıbsa, ifşa olunmaqdan qorxursansa, mənim bu məsləhətime etinəsiz olma!

– Eh, Cogen, bəs deyilmə? – deyə Okxoy söhbətə qarışdı. – Bir fikir ver gör Romeş-babu sənin dediklərinə necə dinməz-söyləməz qulaq asır. Heç sənin ürəyində rəhm, səndə insaf yoxdur? Gedək, Romeş-babu, heç narahat olmayın, biz gedirik.

Nəhayət, onların hər ikisi otaqdan çıxdı. Daşdan yonulmuş bir heykəl kimi Romeş durduğu yerde donub qaldı. Onun fikri özüne geldikdə evdən çıxıb getmək və təklikdə bu hadisəni düşünərək çıkış yolu axtarmaq idi. Lakin dərhal Kəmalə onun yadına düşdü. Daha onu burada tek qoyub getmek olmazdı.

Romeş qonşu otağa girdikdə gördü ki, Kəmalə küçəyə çıxan pəncərənin taxta örtüyünü qaldırıb dərin bir sükutla uzaqlara baxır. Romeşin ayaqlarının səsini eşitdikdə o, örtüyü salıb arxaya çevrildi. Romeş yerə oturdu. Qız soruşdu:

– Bu gələnlər kim idi? Bu səhər onlar bizim məktəbə gelmişdilər.

Romeş təccübələ soruşdu:

– Məktəbə?

– Bəli, – deyə Kəmalə təsdiq etdi. – Bəs onlar səninlə nə danışdırılar?

– Soruştular ki, sən mənim nəyimsən.

Kəmaleyə qayınata evinde davranışaq fənnini öyrətməmişdilər. Hansı hallarda utanmaq lazımlığı olduğu haqda kimse ona öyünd vermemişdi, lakin Kəmalə uşaq vaxtından sadəliyə adət etmişdi, Romeşin sözlərini eşitcək qıpçırmızı qızardı. Cavan dedi:

– Men onlara dedim ki, sen mənə yadsan.

Kəmaleyə elə gəldi ki, Romeş acı zarafatlarla onu özündən çıxarmaq isteyir. Qız sert halda:

– Bəsdir, – deyib üzünü yana çevirdi.

Romeş isə fikirləşirdi ki, əhvalatı Kəmaleyə necə desin.

Birdən qız qışkırdı:

– Ora bax, qarğalar meyvələrini daşıyb apardı!

Kəmalə o biri otağa qaçıb qarğaları qovaladı və əlində podnos içəri girdi.

– Al, ye, xahiş edirəm, – deyə podnosu Romeşin qabağına qoydu.

Romeşin iştahası tamamən qəçmişdi, lakin qızın belə qeydkeşliyi ona təsir etdi.

– Bəs sən özün?

– Əvvəl sən başla!

Əlbette, bu kiçik, əhəmiyyətsiz bir iş idi. Lakin belə bir ağır vəziyyətdə Kəmalənin səmimiyyəti Romeşin qəlbini kövrəltdi, ürəyində kəskin ağrı hiss etdi, az qaldı ağlasın, heç bir şey demədən yeməyə başladı.

Romeş yeyib qurtarandan sonra dedi:

– Sabah evimizə gedəcəyik, Kəmalə!

Qız gözlərini yere zilləyib kədərlə cavab verdi:

– Ora mənim xoşuma gelmir.

– Deməli, sən məktəbdə qalmaq isteyirsən?

– Yox, yox, xahiş edirəm məni oraya göndermə. Mən utanırıam. Qızlar məni təngə gətirirlər. Hey sənin haqqında suallar verirlər.

– Bəs sən onlara nə deyirsən?

– Heç nə. Məsələn, onlar hey məndən söz almaq isteyirlər ki, nə üçün sən məni tətil günlerində məktəbdə saxlamaq isteyirdin? Mən isə...

Kəmalə sözünün hamisini demədi. Dərdi yadına düşək ürəyindəki yara yenidən göynədi.

– Nə üçün sən onlara demədin ki, sən mənə yadsan?

Kəmalə lap hırslandı. Gözaltı Romeşə baxıb hiddətlə dedi:

– Buradan get!

Romeş nə edəcəyini döne-döne özündən soruşdu. Məyusluq hissi qurd kimi onun ürəyini yeyirdi. Göresən Cogendro Hemnoliniyə nə dedi? Hemnolini onun haqqında nə düşündü? Əsil həqiqəti Hemno-

liniye necə anlaysın? Onunla ayrılmaga necə tab getirsin... Romeşə əzab verən, vücudunu sıxan məsələlər o qədər idi ki, öz vəziyyətini layiqince düşünməyə daha taqəti yox idi. Bir şey ona aydın idi: onunla Hemnolininin əlaqəsi olduğu Kəlkətədə dostların da, düşmənlərin de dilinə düşmüş, onların arasında maraqlı mövzu olmuşdur. Kəmalənin onun arvadı olması iftirası, yəqin ki, indi şəhərə yayılmışdı. İndi onlar bir gün də bu şəhərdə qala bilmezdilər.

Romeşin fikrinin dağınq, kefinin pis olması Kəmalənin nəzerindən qaçmadı. O soruşdu:

– Nə üçün belə dalğınsan? Sənin kənddə yaşamağa həvəsin çoxdur, mən kəndə getməyə razıyam.

Kəmalənin itaətkarlığı onun ürəyini yenidən ağırtdı. Bəlkə yüzüncü dəfə onun qarşısında eyni sual durdu: bəs nə etsin, bunun sonu nə olsun?

Romeş fikir içində gözünü Kəmaleyə zilləyib, yene susurdu.

Qız birdən ciddi bir görkəm alaraq dedi:

– Açıq de: yəqin tətil günləri məktəbdə qalmaq istəmədiyimdən narazı qalıb məndən inciyibsən?

– Kəmalə, düzünü axtarsan, sənə yox, özüma hırslenmişəm.

Nəhayət, Romeş özünü fikirlərin torundan çətinliklə qurtarıb, səhbəti dəyişmək istədi:

– Kəmalə, bilmek istərdim ki, sən bu vaxt ərzində nə öyrənibsen?

Qız böyük bir heveslə əldə etdiyi bilikləri onun qarşısında nümayiş etməyə başladı. Romeş heyrətdə qoyacağına əmin olaraq, ən əvvəl Yerin kürə şəklində olduğunu söylədi. Romeş özünü ciddi tutdu, qızın sözüne inanmayırmış kimi, Yerin kürə şəklində olmasına şübhə etdiyini dedi.

Kəmalə gözlərini geniş açdı:

– Axı kitabda belə yazılıb, biz də belə öyrənmişik!

Romeş təəccübəldi:

– Sən nə danışırsan? Hətta kitabda da yazılıb? Böyük kitabdır?

Sual Kəmaləni çətin vəziyyətdə qoydu. Bir az fikirleşdikdən sonra inamlı dedi:

– Kitab o qədər də böyük deyil, ancaq çap olunub. Şəkilləri də var.

Belə bir əsaslı sübutun qarşısında Romeşin geri çəkilməkdən başqa çərəsi qalmadı. Kəmalə məktəbdə öyrəndiklərindən yadına

düşən ne varsa, hamisini söylədikdən sonra məktəb yoldaşlarından, müellimlərdən, orada vaxtını necə keçirdiyindən söhbət açdı. Romeş arada qızı nəzər salır, öz fikirləri ilə ələşirdi. Bezen Kəmalənin sözünün yalnız axırını eşidərək, metləbə dəxli olmayan suallar verirdi.

Birdən Kəmələ hırslı yerindən qalxıb dilləndi:

– Sən ki mənə heç qulaq asmırısan!

Romeş onun könlünü almaq istədi:

– Kəmələ, acığın tutmasın. Bu gün mənim halım bir qədər pərişandır.

Bunu eşidən kimi Kəmələ ona tərəf döndü:

– Nə olmuşdur? Olmaya xəstəsen?

– Yox, yox canım, xəstə deyiləm. Əslinə baxsan, bir elə şey yoxdur, hərdən bu hala düşürəm. Keçib gedər, fikir vermə!

Bu söhbətdən sonra Kəmələ öz biliyini daha da nümayiş etdirmək və Romeşti heyretdə qoymaq istədi. O dedi:

– İstəyirsən coğrafiya kitabındaki şəkilləri sənə göstərim.

Romeş məmən nüyyətlə razı oldu. Qız dərhal yerindən qalxıb kitabı getirdi, Romeşin qarşısında açdı, izahat verməyə başladı:

– Sən burada iki kürə görürsən, əslində iki deyil, birdir. Axi biz girdə bir şeyin eyni zamanda hər iki tərəfini görə bilərik.

Romeş guya düşünür və bu həqiqəti dərk etməyə çalışırıñ kimi fikrə getdi və birdən başını qaldırıb dedi:

– Bəs axı hamar şeylərin də hər iki tərəfini eyni zamanda görmək olmur.

Kəmələ təkəbbürlə cavab verdi:

– Ona görə de bu şəkildə şərin hər iki tərəfini ayrıca çəkiblər.

Onların hər ikisi bu axşamı belə sona verdilər.

İYİRMİNCİ FƏSİL

Onnoda-babu ümid edirdi ki, Cogendro xeyir xəberlə qayıdaçaq və bununla da rüsvayçılığın qabağını almaq mümkün olacaqdır. Oğlu ilə Okxoy içəri girdikdə Onnoda-babu onlara təşvişlə baxdı.

Cogendro ona müraciət etdi:

– Ata, kimin ağlına gelərdi ki, sən Romeşti bu qədər özbaşına buraxacaqsan? Mən təfsilati bilmış olsaydım, onunla danışmağa belə səni qoymazdım.

Onnoda-babu cavab verdi:

– Cogen, axı bu toyu arzu edən sən özün olmuşsan. Sən dəfələrlə bunu mənə demişdin. Sən olmasaydın mən...

– Əlbəttə, qadağan etmek mənim ağlma da gəlnəmişdir, bununla belə...

– Görürsən, bununla beləsi de var! Belə olarmı, canım? Bu məsələdə orta bir mövqə tutmaq olmaz. Ya razı olduğunu de, ya da eleyhinə olduğunu.

– Bununla belə, mən demək istəyirəm ki, onu bu qədər özbaşına buraxmaq, işin bu yerə gəlib çıxmasına yol vermək lazımdır deyildi.

Okxoy gülə-gülə dedi:

– Bir çox işlər var ki, bunlara birçə dəfə təkan vermək kifayətdir. Sonra daha kimsənin köməyinə ehtiyac qalmır. Bu sayaq işlər getdikcə öz-özünə böyükür, sabun qovuğu kimi partlayana qədər şisir. Olub-keçmiş məsələlərdən bəhs etməyin nə faydası var? İndi onu fikirləşmək lazımdır ki, bundan sonra nə etməliyik.

Onu dinlədikcə təşvişi getdikcə artan Onnoda-babu, nəhayət, soruşdu:

– Siz Romeşti gördünüz mü?

– Gördük, hem də lap yaxından, – deyə Cogendro cavab verdi.

– Fikrleşdiyinizdən daha yaxından gördük. Hətta onun arvadı ilə də tanış olduq.

Onnoda-babu heyretindən ləl olub onlara baxırdı. Sonra təccübə soruşdu:

– Kimin arvadı ilə tanış oldunuz?

– Romeşin arvadı ilə.

– Anlamıram, nə danışırsan? Hansı Romeşin arvadı ilə?

– Bizim Romeşin! Bir neçə ay evvəl o, vətəninə getmişdi, oradaca evlənibdir.

– Axi o vaxt onun atası vəfat etmişdi, buna görə də heç bir toy ola bilməzdii.

– Atasının ölümünə azacıq qalmış evlənmişdir.

Onnoda-babu lap quruyub qalmışdı. Bir qədər fikrə getdikdən sonra boynunu qaşdı və başını qaldıraraq dedi:

– Deməli, onun Hemnolini ilə evlenmesi barədə heç bir söhbət ola bilməz?

Cogendro dedi:

– Bəs biz nə deyirik?

– Sözünüzün canı bu imişsə, bəs siz düşünmədiniz ki, toya hazırlıq görülmüşdür? Toyun bazar gününə teyin olunduğu haqqında hamiya xəber verilmişdir. Deməli, belə çıxır ki, indi də hamiya məktub göndərib toyun baş tutmadığını xəber verməliyik?

– Toyu tamamilə ləğv etmək lazımlı deyil, – deyə Cogen davam etdi. – İndi yalnız əvəz etmək lazımlı gələcək. Bununla da hər şey öz yoluna düşəcek.

– Sən nə deyirsən?

– Ata, bu lap sade işdir! Əlbətə, əvəz etmək o vaxt olar ki, imkan olsun. Toy mərasiminin icrası üçün birçə çıxış yolu var. Biz də belə etməliyik. Bir sözle – biz Romeşin yerinə başqa adaxlı qoysaq, bazar günü toy olacaq. Bu tədbirdən vaz keçsək, biz daha gərək camaatın gözünməyəcək.

Cogendro mənalı-mənalı Okxoya baxdı. O utanaraq, başını aşağı saldı.

Onnoda-babu soruşdu:

– Belə bir az vaxtda sən adaxınızı haradan tapacaqsan?

– Sən bu barede narahat olma.

– Hər halda Hemin razılığını almaq lazımdır, ya yox?

– Mən əminəm ki, əhvalatdan xəbər tutsa, razı olacaq.

– Yaxşı, elə isə necə məsləhət bilirsən, elə də elə. Amma çox təessüf: Romeşin vanı da çoxdur, ağlı da varına layıqdır. Qeribə işdir! Hələ srağagün Etoya getməyi qərara aldıq. O orada vəkilliklə məşğul olacaqdır. İndi buyur, birdən-birə gör nə oldu... Gərək elə bədbəxtçilik bizi tutaydı!

– Sən nə üçün onun qeydinə qalırsan? Onun Etoya getməsinə mane olan yoxdur ki! Gedim Hemi çağırırm, vaxtı itirmək olmaz.

Bir neçə dəqiqə sonra Hemnolini ilə qayıdı. Okxoy otağın künkündə oturmuşdu. Kitab şəkfi onun qabağını kəşmişdi.

Cogendro bacısına müraciət etdi:

– Hem, əyləş. Biz sənə bir xəbər verməliyik.

Hemnolini dinməz-söyləməz kresloya əyleşdi. O, böyük bir sınaq karşısındakini duydurdu.

Cogendro sözünü belə bir müqəddimə ilə başladı:

– Romeşin hərəkəti sənə şübhəli gəlmirmi?

Hemnolini bir söz demədən başı ilə redd etdi.

– Toyu təxirə salmağına necə bir səbəb ola bilər ki, onu bizdən gizlətsin.

Hemnolini gözlerini qaldırmadan cavab verdi:

– Əlbətə, bir səbəb vardır.

– Doğrudur, səbəb vardır. Yaxşı, sənin ayıq olmanın üçün bunun özü kifayət deyilmi?

Hemnolini yenə sükutla başını yırgaladı. Yox, o heç belə şeyi ağlına da getirmir.

Hemnolininin Romeşə atasından, qardaşından çox inadla inanması, nəhayət, Cogeni hırsıldırırdı. Ehtiyatla edilən işaretlərin, eyhamlarının, uzaqlardan başlamağın daha əhəmiyyəti qalmamışdı. Cogendro hırsı davam edirdi:

– Romeşin bir neçə ay bundan qabaq atası ilə evlərinə getdiyi sənin elbətə yadindadır? Sonra biz onun məktub yazmadığına xeyli tövəccübləndik. Yəqin sən bir şeyi də unutmusan ki, gündə iki dəfə bizim evimizə galən Romeş, həmişə bizim qonşuluğumuzdakı evi tutan Romeş Kelkötəyə qayıtdıqdan sonra bizim evimizdən tamamilə ayağını kəsdi və gedib şəhərin o biri başında ev tutdu. Bunların hamisəna baxmayaraq, siz ona həmişəki kimi inandınız, hətta onu yenə də evimizə dəvət etdiniz! Mən burada olsaydım, buna imkan vererdimmi?

Hemnolini yenə susurdu.

– Romeşin belə davranışının mənasını anlamağa cəhd etmişdinizmi? Necə ola bilər ki, onun belə hərəkəti sizdə kiçicik də olsa, bir şübhə oyatmasın? Görün siz ona nə qədər inambsınız!

Hemnolini yenə sükut edirdi.

– Ne isə! Yəqin ki, özünüz təmiz, vicdanınız da pak olduğu üçün başqalarının vicdansız olduğunu seçə bilməzdiniz. Elə olduqda, ümid edirəm ki, mən də müəyyən dərəcədə etibarınız var, elemi? Məsələ belədir: mən şəxsən özüm məktəbə getdim və öyrəndim ki, Romeş arvadı Kəmaləni məktəbə qoymuş və məktəb müdürü ilə danışmışdır ki, tətillərdə arvadı məktəbdə qalsın. Ancaq, üç gün əvvəl o, gözlənilmədən məktəb müdirləndən məktub almışdır. Məktubda müdürü Kəmalənin tətil zamanı məktəbdən aparılmasını xahiş etmişdir. Bu gün tətilin birinci günüdür. Məktəbin faytonu Kəmaləni Romeşin Dorcipardakı keçmiş mənziline aparmışdır. Mən özüm ora getdim.

Biz Romeşin mənziline girdikdə Kəmalənin alma soyub dilim-dilim kəsdiyini, Romeşin isə bu dilimləri bir-bir ağzına qoyub yedyini gördük. Mənim “bu nə əhvalatdır?” sualıma Romeş cavab verdi ki, indi bu saat heç nə deyə bilməz. O, birçə kəlmə desəydi ki, Kəmalə onun arvadı deyil, biz onun sözüne inanardıq, şübhəye də yer qalmazdı, lakin Romeş bize müəyyən bir cavab vermək istəmədi... İndi gördünümüz? Eşitdiyiniz bu əhvalatdan sonra da Romeş etibar etmek niyyetindəsiniz?

Cogendro Hemnoliniye diqqətlə baxır, onun nə deyəcəyini gözleyirdi.

Qızın bənizi ağardı. Özünü sakit saxlamağa çalışaraq, var qüvvəsi ilə kreslonun dirsəkliyindən yapışdı, lakin bir dəqiqə keçmədi ki, qız qabağa əyildi, huşunu itirərek yere serildi.

Onnoda-babu qorxuya düşüb iki eli ilə qızının başını döşünə sıxaraq, arasıkəsilmədən təkrar edirdi:

— Sənə nə oldu, əzizim? Sənə nə oldu? Onlara inanma, hamısı yalandır!

Cogendro atasını kənar edib, bacısını divanın üstünə apardı və yaxındakı bardağın suyunu qızın üzünə çiləməyə başladı, Okxoy seylə yelpik çəkirdi.

Bir neçə dəqiqədən sonra Hemnolini gözünü açdı, diksindi və inildəməyə başladı:

— Ata, Okxoy-babuya de ki, bu saat buradan çıxsın!

Okxoy yelpiyi yerə qoydu, otaqdan çıxbıq qapının dalında dayandı. Onnoda-babu Hemnolininin yanında oturdu və köksünü ağır ötürürək, onun başını tumarlamağa başladı:

— Nə üçün belə? Nə oldu, əzizim? Sakit ol!

Birdən qızın gözündən yaş sel kimi axdı. Hönkürtüdən sinəsi qalıb düşürdü. Dözlüməz dərdini boğmaq üçün başını atasının dizlerinin üstüne qoydu.

Onnoda-babu göz yaşı töke-töke titrək bir səslə təkrar edirdi:

— Sakit ol, qızım, bəsdir! Mən Romeşti çox yaxşı təriyiram. O heç vaxt belə namussuzluq eləməz. Əlbettə, Cogen sehv edib.

Cogendro acığını saxlaya bilmədi:

— Ata, sən ona nahaq yerə ümid verme. Sən Həni indi sakit etməklə gələcəkdə onun daha böyük əzab çəkmeyinə imkan yaratırsan. Vaxt ver, qoy özü hər şeyi fikirləssin.

Hemnolini qamətini düzəltdi, gözlerini qardaşına zilləyib qeyzle dedi:

— Mənə nə lazımdırsa, hamısını düşünmüşəm. Yadında yaxşı saxla ki, hər şeyi Romeşin öz dilindən eşitməsəm, heç bir şeyə inanmaram.

Bunu deyerək qız yerindən qalxdı.

Onnoda-babu narahat halda qızının qolundan tutdu.

— Ehtiyatlı ol, yixılma.

Hemnolini atasının qoluna söykənərək, öz yataq otağına getdi və yerine uzandı.

— Atacan, məni tək burax, — deyə o, atasından xahiş etdi. — Görüm birtehər yata biləremmi.

Onnoda-babu soruşdu:

— Belkə Xorini göndərim səni yelpiklesin?

— Yox, ata, mənə heç nə lazım deyil.

Onnoda-babu qonşu otağa keçdi. O, Hemin anasını xatırladı. Hemnolini hələ altı aylıq körpə ikən o olmuşdu. Onnoda-babu qızın atasının fədakar sədaqətini, təmkinliliyini, həmişə şən, gülər olduğunu yadına salırdı. Onnoda-babu qızını özü əzizləyib bəsləmiş, böyütmüş, indi qız öz atasının canlı təcəssümü olmuşdur. Hemin əzab çəkdiyini düşündükdə Onnoda-babunun ürəyindən qanlar axdı. Qızın yataq otağının divarı arxasında oturarkən, ata fikrən qızına müraciət edirdi:

— Sən kəder görməyəsən, mənim əziz balam, xoşbəxt olasan! Mən axıratə köçüb anana qovuşana kimi səni xoşbəxt, razi və istədiyin bir adamin evində rahat görseydim, başqa bir arzum qalmazdı.

O, eteyi ilə gözlerinin yaşını sildi.

Cogendro əvvəldən də qadınların ağılı haqda yüksək fikirdə deyildi, indi isə əqidesinin tamamilə düzgün olmasına inandı. İndi, o nə elesin ki, onlar tekzib olunmayıcaq sübutlara da inanırlar! Qadınlar başqlarının rəyinə tamamilə laqeyd olaraq, iki dəfə ikinin dörd eləmədiyini dəlilsiz-sübutsuz təsdiq edərlər. Ağilla yanaşanlar üçün qara ele qaradır, lakin eşq birdən qadına desə ki, qara ağdır, qadın hər hansı sübuta qəzəble hücum edəcek, hiddətlənəcəkdir. Anlamاق olmur ki, qadınlar mövcud ikən bu dünya neçə bərqrər olacaqdır.

Cogendro fikirlərini yarımcıq qoyaraq, Okxoyu səslədi. O, otağa nədənse yanaklı girdi. Cogendro soruşdu:

- Əlbəttə, sən danışınları eşitdin. İndi biz nə etməliyik?
- Dostum, nahaq yerə sən məni bu işlərə qarışdırırsan. Bunların heç birinin mənə dəxli yox idi. Sən gelər-gelməz məni birdən-birə bu ürəkağırdan əhvalata qarışdırın.
- Bəsdir! Sonra şikayət edərsən. İndi bizim yeganə bir çarəmiz qalmışdır: Romeş məcbur etməliyik ki, özü bütün əhvalatı açıb Hemnoliniye nağıl etsin.
- Sən deli olubsan! Kim öz ayibini açar.
- O, Hemnoliniya məktub yaxşıydı, daha yaxşı olardı. Sən indi gerək bu məsələ ilə məşğul olasan. Nəzərə al ki, vaxtı itirmək olmaz.
- Yaxşı, bir fikirleşim görüm nə etmək olar, – deyə Okxoy cavab verdi.

İYİRMİ BİRİNCİ FƏSİL

Axşam saat doqquzda Romeşlə Kəmalə Şiyaldoxo vağzalına getdilər. Dolayı yollarla gedirdilər. Faytoncuya əmr verilmişdi ki, dolayı yollarla getsin. Fayton Qolutolda bizim tanıdığımız evlərin birinə yaxınlaşdıqda Romeş başını çıxarıb həsrət və diqqətlə eve baxdı. Burada heç bir şey dəyişməmişdi, hər şey öz yerində idi. Romeş köksünü elə ötürdü ki, mürgüleyən Kəmaləni oyadı. Qız soruşdu:

- Sənə nə oldu?
- Heç nə, – deyə Romeş cavab verdi və çəkilib yerində oturdu. O, yol uzunu susdu.

Kəmale yenə faytonun arxasına söykənərək, dərhal yuxuya getdi. Onlar Qolutoldan keçdikləri bir neçə dəqiqə ərzində Kəmalənin burada olması birdən-birə Romeş dözülməz göründü.

Onlar stansiyaya vaxtında geldilər və Romeşin qabaqcadan sıfariş verdiyi ikinci klas kupesini tutdular. O, divanların birinin üstündə Kəmalə üçün yer salıb abajuru bir az endirdi və qızı müraciət etdi:

- Kəmalə, yat! Sənin yatmaq vaxtin çoxdan keçib.
- Qatar yerində tərpənən kimi yataram. İcazə ver indi pəncərənin qabağında oturum, – deyə Kəmalə xahiş etdi.

Romeş razı oldu. Kəmalə çarqatını başına çəkərək, divanın ucunda, pəncərənin qarşısında oturdu və izdihamla dolu platformanı seyr etməyə başladı. Romeş isə orta oturacaqda yerini rahatlayıb, dalğın-dalğın ətrafi gözdən keçirirdi. Qatar yola düşərkən Romeş gözlənilmədən yerindən sıçradı – platformada qaçan adam ona tanış gəldi.

Kəmalə də bu adamı gördü, qəhqəhə çəkib gülməyə başladı. Romeş pəncərədən başını çıxarıb gördü ki, qatara gecikmiş bu sərnişin dəmiryol xidmətçisinin etirazına baxmayaraq, qatar gedə-gedə vəqona sıçradı, şərfi isə dəmiryolçunun əlində qaldı. Sonra vəqon pəncəresindən sallanaraq, elini uzadıb şərfi aldı. Romeş tanımadiği adama indi diqqətlə baxıqdırda onun Okxoy olduğunu yəqin etdi.

Kəmalə şərf hadisəsini xatırlayaraq, uzun müddət güldü.

– On birin yarısıdır, – deyə Romeş ona müraciət etdi. – Çoxdan yola düşmüşük, səni niyə yatmırısan?

Qız itaətə yatağa uzandı və gülə-gülə də nəhayət yuxuya getdi.

Lakin Romeşin əhvalı pozulmuşdu. O çox yaxşı bilirdi ki, Okxoy Kəlkətənin özündəndir, kenddə onun qohum-əqrəbəsi yoxdur. Elə olan surətdə Okxoy belə tələsik hara gedə bilərdi, özü də elə bu gecə! Aydın meseledir ki, Okxoy onu – Romeş təqib edir.

Okxoy onun doğma kədində gedə bilər və orada Romeşin haqqında məlumat toplamağa başlar. Bunun nəticəsində onun dostlarının da, düşmənlerinin də arasında dedi-qodu başlanar, – deyə fikirleşdikdə Romeş narahat olmağa başladı. Bu macəra çox iyrənc bir şəkil ala bilərdi. Kenddə nə cür dedi-qodu başlanacağını təsəvvür edən kimi Romeşin ürəyi sıxıldı. Kəlkətə kimi böyük bir şəhərdə həmişə gözdən yayınmaq olar, lakin balaca bir kənd dayaz suya benzər, onda firtına qoparmaq üçün kiçik bir təkan da kifayətdir. Romeş bunları nə qədər çox düşünürdü, ürəyi o qədər də çox ağıryırdı.

Barakpurda Romeş vəqonun pəncəresindən baxıb Okxoyun burada düşmədiyini yəqin etdi. Noyxotidə xeyli adam qatara minib düşdü, Romeş Okxoyu onların da içərisində görmədi. Buqula stansiyasında da Romeş nahaq yerə təlaşa pəncərədən boylandı. Okxoy heç yerde görünmürdü. Yəqin onun qarşidakı stansiyada da düşməsinə ümid bağlamaq əbəsdir.

Gecə yarından keçənə kimi Romeşin gözünə yuxu getmədi. Nəhayət yuxuladı. Ertəsi gün səhər qatar Qoymalondo vağzalında

dayanarken Romeş boynuna şerf sarılmış Okxoyu gördü. O, əlində çamadan gəmiyə telesirdi.

Romeşin gedəcəyi gəminin yola düşməsinə az qalmışdı, lakin başqa bir gəmi ikinci limandan səfərə çıxmاسını bildirən fit verdi.

– Hara gedirsiniz? – deya Romeş soruşdu.

– Qərbe.

– Hansı mentəqəyə kimi?

– Çay dayazlaşmamış olsa Benaresə qədər getməliyik.

Romeş göyərtəyə qalxdı, kayutların birində Kəmaləni rahatladı və yol üçün süd, düyü, banan almağa getdi.

Bu müddətdə Okxoy başqa sənişinlərdən qabağa keçərək, birinci gəmiyə qalxmışdı. O, gözə görünməsin deyə, bir çox ehtiyat tədbirləri gördükdən sonra münasib bir yer tapmışdı – oradan gəmiyə minenlərin hamisini görmek mümkün idi. Lakin sənişinlər o qədər telesmirdilər, gəminin yola düşməsi ləngiyirdi. Sənişinlər fürsətdən istifadə edərək yuyunur, çimirdilər, bir çoxları sahildə xörək bişirir, oradaca da yeyirdilər. Okxoy güman etdi ki, belkə də Romeş Kəmaləni qəlyanaltı üçün mehmanxanaların birinə aparmışdır, lakin Qoyyalondonu yaxşı tanımadığı üçün onları axtarmağa getmədi.

Gəmi fit verməyə başladı, indice yola düşəcəkdi, Romeş isə həle görünmürdü. Tərpənməkdə olan körpü taxtaların üstü ilə sənişinlər tələsə-tələsə yuxarı qalxırdılar. Ardi kəsilməyən gəmi fitləri sənişinləri tələsməyə məcbur edirdi. İzdiham getdikcə sıxlığındı. Lakin Romeş nə gəmiyə minənlərin, nə də təzə gələnlərin arasında görünürdü.

Nəhayət, sənişinlərin axını qurtardı, körpüləri qaldırdılar, kapitan lövberin qaldırılmasına emr verdi.

– İcazə verin men düşüm, – deya Okxoy təşviş içinde çıçırdı, lakin matroslar onun sözünə ehəmiyyət də vermedilər. Gəmi sahildən hələ çox ayrılmamışdı. Okxoy gəmidən sahile sıçradı.

O, sahilde Romeşin izini tapa bilmədi. Okxoy bir neçə dəqiqlikə bundan qabaq qatarın Kəlkətəyə getdiyini öyrəndikdə bu qərara gəldi ki, dünən platformada dəmiryol xidmətcisi ilə mübahisə edərkən yəqin Romeş onu görmüş və məqsədini anlamışdır, ona görə də kəndə deyil, səhər qatarı ilə Kəlkətəyə qayıtmışdır. Birisi Kəlkətədə gizlənmək fikrinə düşmüsdürse, orada onu axtarın tapmaq çətin məsələdir.

İYİRMİ İKİNCİ FƏSİL

Okxoy Qoyyalondoda səhərdən axşama kimi gəzib-dolaşdı, yalnız axşam poçt qatarı ilə Kəlkətəyə qayıtdı. Səhər tezdən qatardan düşən kimi birbaşa Corciparda Romeşin mənziline yollandı. Lakin qapını bağlı gördü. Aydın idi ki, kimse buraya qayıtmamışdır.

Okxoy Romeşin Qolutoldakı mənzilinə də baş çəkdi. Burada da adam görmədi. Vəziyyət belə olduqda o, Onnoda-babunun evine gelib Cogendroya xəbər verdi ki, Romeş qəçmişdir. Onu təpib saxlamaq mümkün olmamışdır.

Cogendro soruşdu:

– Bu necə olub?

Okxoy öz səyahətinin təfsilatını başdan-ayağa Cogendroya söylədi.

Okxoyu gördükdə Romeşin Kəmale ilə gizlenmesi Cogendronun şübhəsini daha da möhkəmləndirdi. O dedi:

– Məsələ burasındadır ki, bu dəlillərin heç birinin bizi zerrece xeyri yoxdur. Yalnız Hemnolini deyil, hətta atam da axmaqcasına deyib durur ki, Romeşin öz ağızından eşitməsə, ona qarşı etibarını itirməyəcəkdir. Hətta iş o yerə çatmışdır ki, əgər Romeş bu saat gələrsə, hələlik heç bir şey deyə bilməyəcəyini söyleyərsə, atam bir an fikirləşmedən onun Hemnolini ilə toyuna razı olacaqdır. Mən çox çətin vəziyyətdəyəm. Atam qızının iztirabına yol vermək istəmir, Hem isə “nə olursa olsun, Romeşin arvadı da olsa, men yalnız ona gedəcəyəm” deməye hazırlıdır. Çox mümkündür ki, Hemin qüsse çekməsinə yol verməmək üçün atam buna da razı olsun. İndi görürsən ki, bizim yegane çəromiz qalmışdır: məmkün qədər tez, her hansı yolla Romeşdən öz etirafını qoparmaq lazımdır. Okxoy, sen heç vaxt ruhdan düşməməlisən. Mən özüm də bu tədbirdə iştirak edirəm. Lakin ağlıma heç bir əməlli fikir gəlmir. Bircə ümidiq qalırsa, o da Romeşlə savaşmaqdır. İndi isə, Okxoy, get yuyun, yoxsa bu görkəmle çay içmək olmaz.

Yuyunmaqdan sonra Okxoy gelib stol başında oturdu, fikrə getdi. Bu an qızın qoluna girmiş Onnoda-babu otağı gəldi, lakin Hemnolini Okxoyu görər-görmez dərhal dönüb getdi.

– Hem yaxşı iş görmür, – deya Cogendro hırslı qeyd etdi. – Sən onun nəzakətsiz hərəkətlərini təqdir etməməlisən, ata. Onu geri qaytarmağa məcbur etmək lazımdır. Hem! Hem!

Lakin Hemnolini artıq yuxarıda idi.

— Cogen! Sən ancaq mənim işlərimi korlayırsan, — deyə Okxoy narazılığını bildirdi. — Ona mənim barəmdə heç bir şey demə. Zorakılığa əl atdıqda isə, hər şeyi məhv etmək olar.

Okxoy sözünü qurtardıqdan sonra çayını içib getdi.

Onu səbirsizlikdə ittiham etmek olmazdı. Beyninə bir şey düşəndə veziyət onun əleyhinə çevriləsə də, öz məramından əl çekməzdi. Onun xasiyyətində tələsmek, özündən çıxmak yox idi. Eyni zamanda Okxoy, özünü ağıllı göstərib yekə-yekə danışan lovğalardan deyildi. Heç bir təhqir və ya nifret ona toxunmadı. Okxoy doğrudan da səbirli adam idi, hər cür münasibətə qatlaşırırdı.

Okxoy getdiqdən sonra Onnoda-babu Hemnolinini yenidən getirib çay stolunun başında oturdu. Qızın yanaqlarının qırmızısı qaçmışdı, gözlerinin altı qaralmışdı.

O içəri girərkən gözlerini aşağı dikmişdi. Başını qaldırıb qardaşına baxa bilmirdi, çünkü bilirdi ki, qardaşı ona da, Romeşə də qəzəblidir, ikisini də çox qəddarcasına ittiham edir.

Hemnolinidə inamı yaşıdan məhəbbət, nəhayət, ağlin sədasi qarşısında gücsüz olurdu. Hələ srağagün qız Cogendronun yanında Romeşə sarsılmaz etiqadını nümayiş etdiqdən sonra qaranlıq gecədə yataq otağında tək qalaraq çox fikirləşərkən, onun ürəyi daha rahat deyildi.

Əvvəlcə o, Romeşin davranışında, əlbəttə, şübhəli heç bir şey görmürdü. Onun İlqarına sadıq qalaraq, ürəyinə heç bir pis şey getirmirdi. Bununla belə şübhələr onun könül evindən əl çəkmirdi.

Ana ölüm təhlükəsi qarşısında uşağını iki əlleri ilə sinesinə necə sixırsa, Hemnolini də efəcə var qüvvəsi ilə Romeşin etibarını ürəyində saxlamağa, bu etibən düşmənciliklə deyilən bütün dəlillərdən qorumağa çalışırırdı. Lakin eyvah! Bezon qüvvəmiz çatmir.

Onnoda-babu bu gecəni Hemnolininin yataq otağına yanaşı otaqda keçirdi. O, qızın yataqda necə əzabla çapaladığını eşidirdi. Tez-tez onun yanına keçirdi. Lakin:

— Yuxun gəlmir, qızım? — deyə sual verdikdə, hər dəfə eyni cavabı alırdı.

— Bəs sən niyə yatmırsan, ata? Mən, bax yuxuya gedirəm, indicə yatacağam!

Dan yeri sökülərkən Hemnolini damın üstünə çıxdı. Romeşin mənzilinin bütün qapı və pəncərələri bağlı idi.

Güneş şərqdəki qarlı dağların bəmbəyaz zirvələri arxasından yavaş-yavaş qalxırırdı. Yeni doğmaqdə olan güneş ona o qədər sönük və ümidsiz gəldi ki, o, darmın bir küncündə oturdu. Əlləri ilə üzünü örtərək acı-acı hönkürdü. İndi onun yanına kimsə gelməyəcək, daha o, çaya heç kəsi gözleməyəcəkdi. Sevgilim qonşu evdədir, — deyə onun qəlbi daha fərəhə dolmayıcaq.

— Hem! Hem!

Hemnolini cəld qaxdı, gözlerinin yaşını sildi.

— Nə var, ata? — deyə qız atasına səs verdi.

Onnoda-babu qızına yaxınlaşdı və əlini onun küreynə mehriban-mehriban çekerək dedi:

— Bu gün men gec oyandı.

Onnoda-babu gecə keçənə kimi Hemnolinidən qorxur, gözüne yuxu getmirdi. O ancaq səhərə yaxın mürgüldədi. Lakin günəş şüaları gözlerinə düşər-düşməz o tez yerindən qalxdı, yuyundu və dərhal qızını yoxlamağa getdi. Qızın otağını boş gördükde damın üstünə çıxdı. Tənha Hemnolininin görkəmi onun ürəyini sıxırdı. Qızına dedi:

— Gedək çay içək, qızım!

Qız stol başında Cogendro ilə üz-üzə oturmaq istəmirdi. Lakin adət halına düşmüş qaydaları pozduqda atasının çox narazı qaldığını bilirdi. Bundan başqa o hər gün atası üçün öz əli ilə çay süzürdü. İndi aşasını bu kiçik xidmətdən mehrum etmək istəmədi.

Ona görə də səhər Onnoda-babu onu çay içməyə çağırıldıqda, atasının qoltuğuna sığınaraq yemek otağına keçdi.

Aşağı düşəndə, hələ qapının dalında dayananda Cogendronun birisi ilə danışdığını eşitdi, ürəyi şiddetle döyünməyə başladı. Ona elə geldi ki, qardaşı Romeşlə danışır. Onların evinə səhər tezdən kim gələ bilərdi?

O müterəddid addımlarla otağa girdikdə Okxoyu gördü, özünü ələ almağı bacarmayaraq, dərhal çıxdı.

Onnoda-babu ikinci dəfə qızını yemek otağına getirdi. Bu dəfə Hemnolini atasının kreslosuna doğru çəkilərək, başını aşağı saldı və çay hazırlamaqla məşğul oldu.

Hemnolininin davranışsı Cogendronu hiddətləndirirdi. Romeşə görə bacısının əzab çekdiyinə laqeyd baxa bilmirdi. Lakin Onnoda-babunun qızın dərdinə şerik olmasının, digər tərefdən Hemnolininin ata məhəbbəti kölgəsinə sığınaraq, bütün dünyadan gizlənmək istədiyini gördükdə Cogendro lap hırslandı.

Cogendro fikirləşirdi: "Sanki bizim hamımız cinayətkarıq! Biz yalnız onu sevdiyimiz üçün öz borcumuzu yerinə yetirmək, onun səadəti qayğısına qalmaq isterken, guya ona düşmən kəsilmişik. Bizim təlaşımız qarşısında o nə edir? Minnətdər olmaq əvəzinə hələ bizi ittihad da edir. Atama geldikdə isə o, ümumiyyətlə, əhvalatdan baş çıxara bilmir. İndi daha təselli vermək məqamı deyil, qəti zərbə vurmaq vaxtıdır. Atam isə Hemnoliniyə yazıçı geldiyi üçün xoşagəlməz həqiqəti ondan gizlətməyə çalışır".

— Ata, bilirsənmi nə olmuşdur? — deyə Cogendro Onnoda-babuya müraciət etdi.

Atası qorxmuş halda soruşdu:

— Yox, nə olmuşdur ki?

— Dünən Romeş arvadı ilə Qoyyalondo qatarı ilə vətəninə gedmiş, lakin Okxoyun həmin qatara oturduğunu gördükdə qayıdır Kelkətəye qaçmışdır.

Çay süzen Hemin eli titrədi, çay çalxalanıb töküldü, qız kresloya oturdu.

Cogendro bacısına çəpəki baxaraq, sözünə davam etdi:

— Anlaya bilmirəm, nə üçün gerek qaçaydı? Okxoy üçün burada təzə bir şey yox idi. O, əhvalatın bütün təfsilatını onsuz da bilirdi. Romeşin əvvəlki herəkətinə yaxşı demək olmaz, bu öz yerində, lakin belə bir qorxaqlıq eləmək, oğru kimi qaçıb gizlənmək, məncə, lap murdar işdir! Mən bilmirəm bu barədə Hemin fikri nədir? Mənə belə gəlir ki, onun qaçmağı günahkar olmasına aydın sübutdur.

Tir-tir əsən Hemnolini yerindən qalxıb dedi:

— Dada, mən heç bir sübut axtarmıram! Onu mühakimə etmək isteyirsinzsə, bu sizin öz işinizdir. Mən onun hakimi deyiləm!

— Sənin əre getmək istədiyin bir adama biz laqeyd ola bilərikmi? — deyə Cogendro cavab verdi.

— İndi toydan söhbət açmağın nə mənası var? Siz toya mane olmağa çalışırsınız, sizə belə lazımdırsa, olsun. Ancaq mənim öz qərarımı dəyişmək üçün əbəs yere özünü yormayın.

Qız lap taqədən düşdü, hönkürüb ağlamağa başladı. Onnoda-babu cəld yerindən sıçradı, qızın göz yaşları ilə islanmış üzünü bağrına basaraq dedi:

— Hem, gedək yuxarıya!..

İYİRMİ ÜÇÜNCÜ FƏSİL

Gəmi sahildən ayrıldı. Birinci və ikinci klasda sərnişin əsla yox idi. Romeş kayutların birində özünə yer saldı. Səhər Kəmalə süd içdikdən sonra qapını taybatay açıb, çayı və ötüb-keçən sahilleri seyr edirdi.

Romeş qızdan soruşdu:

— Kəmalə, hara getdiyimizi bilirsənmi?

— Sənin yurduna.

— Axı kənd sənin xoşuna gəlmir, ona görə də ora getmirik.

— Sən mənə görə kəndə getməkdən vaz keçdin.

— Əlbette, yalnız sənə görə.

Qız ciddi soruşdu:

— Nə üçün belə etdin? Men çox çərənləyə bilərəm. Sən menim hər sözümü ciddi başa düşəcəksən? Boş bir şeydən ötrü inciyirsen.

Romeş güldü:

— İncimək heç mənim ağlıma da gəlmeyib. Özüm də kəndə getmək istəmیرəm.

Kəmalə maraqla soruşdu:

— Onda bəs səfərimiz harayadır?

— Qerbe.

"Qerb" sözünü eşitcək Kəmalənin gözləri bərəldi.

Qerb!.. Heç vaxt öz evindən kənara çıxmayan bir adam bu sözü eşitdikdə təsəvvürünə neler getirmir!

Qerbə müqəddəs yerlər, şəfa verən iqlim, gözəl mənzərələr və şəhərlər, imperiyaların və şahların keçmiş əzəməti, efsanəvi məbədlər var! Hələ qəhrəmanların hünərinə aid gözəl, qədim dastanlar, cürbəcür afsanelər!

Tamam heyrətə gəlmış qız sorğu-sualını davam etdirdi:

— Yaxşı, biz axı hara gedirik?

— Hələ qət etməmişəm. Biz Mungerdən, Patnudan, Danapurdan, Boksardan, Hacipurdan, Benaresdən keçəcəyik. Bunların birində düşərik.

Bu cür məşhur və qeyri-məşhur yerlərin adları sadalananda Kəmalənin xəyalı lap qanadlandı:

— Necə maraqlıdır! — deyə o, çəpik çaldı.

– Sonra maraqlı olacaq! Bu neçə günün içinde biz Allah bilir ne yeyəcəyik. Yəqin ki, sən matrosların gəmi mətbəxində bişirdiyi xörəyi yeməyəcəksən, eləmi?

– Dəhşət! – deyə Kəmalə üz-gözünü turşutdu. – Əlbəttə, yox!

– Yaxşı, bəs onda sən nə təklif edirsən?

– Özüm bişirəcəyem!

– Bacararsan?

Kəmalə güldü:

– Bilmirəm, sən məni necə bilirsən! Niye gərək bacarmayam? Mən ki balaca deyiləm. Əmimin evində xörək bişirmək işlərinə mən özüm baxardım.

Romeş sualına peşman olaraq, əlavə etdi:

– Doğrudan da sualımlap yersiz oldu. İndi ki belədir, gəl elə bu saat mətbəx düzəldək. Sən buna necə baxırsan?

Romeş getdi və bir azdan sonra haradansa balaca bir dəmir peç tapıb getirdi. Bundan əlavə gəmide sərnişin sıfəti ilə gedən və qayastxa¹ silkinə mənsub olan Umeş adında bir uşaqla damışdı ki, ona bir az zəhmət haqqı versin və Benaresə kimi biletini alınsın, uşaqsa onlara su daşısın, qabları yusun, başqa lazımlı gələn işləri də görsün.

Romeş soruşdu:

– Kəmalə, biz bu gün nə bişirsek yaxşıdır?

– Mənə çox şey getiribsən? – deyə Kəmalə cavab verdi, – düyü, bir də paxla! Demək, paxla ilə düyü olacaq, ayrı nə bişirmək olar ki?

Kəmaləyə lazımlı olan ədviyyeləri Romeş matroslardan aldı, lakin qız Romeşin təsərrüfat işinə naşı olduğuna ürəkdən gülürdü.

– Yaxşısan, vallah. Təkcə bu ədviyyelərdən nə bişirmək olar? Şilnorsuz² onları nə ilə döyüm?

Romeş qızın məzəmmətinə sükutla dirlədikdən sonra şilnor axtarmağa getdi, lakin şilnor tapa bilmədi. Matroslardan metal həvəngdəstə tapıb getirdi və Kəmaləyə verdi.

Kəmalə ədviyyəni həvəngdə döyə bilmədiyi üçün çəşib qalmışdı.

– Gəl birisindən xahiş edək, döysün, – deyə Romeş təklif etdi, lakin Kəmalə onun təklifinə etinasız qaldı. Kəmalə qətiyyətlə özü bu işə girişdi. Bu çətinlikler, bilmədiyi alətlərdən istifadə etməyə

çalışmaq, deyəson Kəmalənin xoşuna da gəldi. Ədviyyə həvəngdən sıçrayır, etrafə səpələnirdi. Qız özünü saxlaya bilməyib gülür, uğunub gedirdi. Romeş də ona baxıb gülürdü.

Ədviyyə hazırlanıb qurtardıqdan sonra Kəmalə sarisinin ucunu belinə bağlayaraq, xörək bişirməyə başladı. O, xörək bişirmək üçün Kəlkətədən getirdiyi şirə küpəsindən istifadə etməyə məcbur oldu. O, küpəni odun üstüne qoyaraq Romeşə müraciət etdi:

– Tez get çım, xörəyim tez hazır olacaq.

Romeş vaxtında qayıdır gəldi. Yemək hazır idi. Burada yeni bir məsələ meydana çıxdı: boşqabları yox idi. Bəs xörəyi nədə yeməli idilər?

– Matroslardan saxsı boşqab almaq olar, – deyə Romeş cəsarətsiz təklif etdi.

Fikirleşmədən irəli sürülmüş bu təklif Kəmaləni dəhşətə getirdi. Romeş günahkar kimi izah etdi ki, o, qabaqlarda da belə günaha¹ yol vermişdir.

Kəmalə dedi:

– Olan oldu, keçən keçdi. Ancaq bundan sonra belə şey olmayıacaq, mən belə şeylərə döza bilmərəm!

Sonra o, küpənin qapagını götürdü, təmiz yudu və Romeşə verdi.

– Bu gün qapaqda ye, sabah bir çarə taparıq.

Göyərtənin küncü tərtəmiz yuyulduqdan sonra, şam yeməyi üçün yer hazırladıqdan sonra Romeş razi qalaraq, yeməye başladı. O, yeməyi ağızına alan kimi gördü ki, xörək ləzzətli çıxmışdır. Kəmalə utandı.

– Mənə gülmə.

– Yox, mən zarafat eləmirem. Özün yeyib görəcəksən.

Bunu dedikdən sonra o, qabı bir an içinde boşaldıb yenə istədi. Bu dəfə qız ona daha çox xörək verdi.

– Nə qayırdın, yoxsa özünə saxlamadın?

– Qorxma, burada hələ çox qalıb, – deyə Kəmalə cavab verdi.

Onun aşpazlıq məhərətinə Romeşin yaxşı münasibəti Kəmaləni fərəhlandırdı. Romeş soruşdu:

– Bəs sən nədə yeyəcəksən?

¹ Hinduizm qanununa görə yüksək silke mənsub olanlar aşağı silkinən və ya başqa dinə mənsub olanların qab-qacağından istifadə etsələr, murdar olurlar.

¹ Qayastxa – ali silklərdən biri, məktub yazanlar silki

² Şilnor – ədviyyəni döymək üçün iki yastı daş, həvəngdəstə əvəzi

– Mən de ele o qabda.
 Romeş narahat oldu:
 – Yox, belə olmaz.
 Kəmalə təcəcübə soruşdu:
 – Nə üçün?
 – Yox, yox, heç vaxt.
 Kəmalə etiraz etdi:
 – Səni inandırıram ki, mən nə etdiyimi çox yaxşı bilirəm.
 – O, oğlanı səslədi: – Umeş, sən xörəyi nədə yeyəcəksən?
 – Aşağıda şirniyyat satılır, mən bir şal yarpağı alaram.
 – Qulaq as, Kəmalə, – deyə Romeş qızı müraciət etdi. – Sən mütləq bu qabda xörək yemək istəyirsənə, ver onu yaxşı-yaxşı yuyum.

Qız hırslınob qışkırdı:

– Deli olmuşan-nedir? – Bir neçə dəqiqə sonra isə Romeşə dedi: – Sənə pan¹ bişirə bilməyəcəyəm, ona lazıim olan şeylər getirmeyibsən.

– Aşağıda birisi pan satır, – deyə Romeş cavab verdi.

Beləliklə, heç bir ciddi çətinlik çekmədən onların tesərrüfatının əsası qoyuldu. Lakin Romeşin ürəyi sakit deyildi, o daim fikirləşirdi: nə təhər eləsin ki, Kəmalə ona qarşı bir zövcə kimi qayğı göstərdikdə özünü kənara çəkə bilsin.

Evdar qadının vezifəsini icra etməkden ötrü Kəmaləyə nə kömək, nə də təlim keçmək lazıim idi. Kəmalə bir neçə il əmisinə yemək hazırlamış, uşaqlarına baxmış və ev işlərinin hamısını özü görmüşdü. Qızın çevikliyi, səyi və əməyi sevməsi Romeşin xoşuna gəlirdi, lakin eyni zamanda münasibətlərinin gələcəkdə nə kimi şəkil alacağını hər an düşünürdü. “Mən onu öz yanımda saxlamaq istəmirəm, – deyə Romeş fikirləşirdi, – lakin onu ata da bilmirəm”. Kəmalə ilə öz münasibətinin hüdudunu harada qoysun? Hemnolini onun yanında olsayıdı, hər şey yaxşıca düzələrdi. Hər halda indi belə bir ümidiə yaşımaq olmazdı. Kəmalə ilə təklikdə bu məsələni həll etmək isə olduqca çətin görünürdü. Nəhayət, Romeş qəti qərara gəldi ki, sırrı tamamilə Kəmaləyə söylesin, gizlənpaç oyununa birdəfəlik son qoysun.

¹ Pan – betel ağacı yarpaqlarına bir sıra ədviyyə qatandan sonra emələ galən stırılı saqqız

İYİRMİ DÖRDÜNCÜ FƏSİL

Axşama yaxın gəmi dayaza oturdu. Komandanın bütün cəhdlerine baxmayaraq, gəmini həmin gün dayazdan çıxarmaq mümkün olmadı.

Yüksek sahildən çaya doğru eniş su quşlarının ayaq izləri ilə dolu idi. Kənd qadınları gün batmamışdan qabaq son dəfə su aparmağa gəlmisdilər. Onlar gəmiyə maraqla tamaşa edirdilər. Kimisi cəsaretlə üzüaçıq, kimisi qorxaraq çadra altından baxırdılar. Uçurumun üstündə bir dəstə kənd uşağı oynayır, atılıb-düşür, burnunu yuxarı qaldırmış gəminin çətin vəziyyətə düşdüyüna sevindiklərini çığır-bağırla ifadə edirdilər.

Qarşidakı sahilin intəhasız qumları arxasında günəş qürub etdi. Romeş göyərtənin məhəccərinə söyklənərək, getdikcə qatılışmaqdə olan qaranlıqda hələ işiq olan qərb tərəfdəki üfüqü seyr edirdi. Kəmalə pərdə çəkilmiş mətbəxindən çıxaraq, kayutun qapısında dayandı.

Kəmalə bilmirdi ki, Romeşin diqqətini özüne necə cəlb etsin, o yavaşdan öskürdü, lakin istədiyi olmadı, Romeş dönüb baxmadı. Qız açar dəstəsi ilə qapını taqqıldatmağa başladı. Açırlar berk danqıldadılğıdan sonra axır ki, Romeş dönüb baxdı. O, Kəmaləni gördükde yaxınlaşış soruşdu:

– Bu nə qəribə çağırmaqdır?

– Bəs nə cür çağırırmı?

– Sənəcə, atam-anam mənə niyə ad qoyublar? Ondan ötrümü ki, adım heç işlənməsin? Mən sənə lazıimamsa, nə üçün mənə Romeş deyib çağırımayasan?

Yenə də həmin mənasız zarafat!¹ Qızın yanaqları, hətta qulaqlarının ucu da qızardı, sanki qürub qızartısını onun üzündən aldı. O, başını aşağı salıb dedi:

– Menasız şey deyirsen!.. Bura bax, yemək hazırlıdır. Bu gün axşam yeməyini tez ye, sehər lap az yemisən.

Çayın saf və təmiz havası Romeşin iştahasını çoxdan açmışdı, lakin o indiyədək süküt edirdi, istəmirdi ki, ərzağın çatmaması üzündən Kəmalə hədər yerə həyəcanlansın. Qızın gözlənilmedən yemək

¹ Hindistan ənənələrinə görə qadın erinin adım çağrılmamalıdır, yoxsa erinin başına xəta gələ bilər.

təklif etməsi onu sevindirdi. Onun sevincinə yalnız yemək səbəb olmamışdı. Cavan oğlanın ağlına bürdən gəldi ki, tale özü onun qeydində qalmışdır və o, tale qarşısında başını əyməyə bilməz. Lakin bütün bunların yalnız bir səhv üzərində qərar tutduğunu düşünərkən ürəyində ağrı hiss etməyə bilmirdi. Romeş derin bir ah çəkib kayuta girdi.

— Deyəsən sən heç yemək istəmirsin? Məgər acımayıbsan? Mən səni vadə etmirəm, özün bil.

Lakin Romeş özünü şən göstərərək, tələsik cavab verdi:

— Sən nə üçün məni vadə edirsən, məni vadə eleyən öz mədəmdir. Gözle ki, məni bir də açarları danqıldatmaqla yeməyə davət edəndə Madxusudon¹ özü gəlməsin. Ancaq nədənse mən burada yeməli bir şey görmürəm! — Romeş ətrafa baxaraq, sözüne davam etdi. — Mən ne qədər ac olsam da, güman etmirəm ki, belə şeyləri həzm edə biləm. — Romeş yatağı və kayutda olan başqa şeyləri göstərdi. — Məni uşaqlığımdan başqa xörəklərə öyrədiblər.

Kəmalə qəhqəhə çəkib güldü və uzun müddət özünü saxlaya bilmədi.

— Görürsən, indi sebrin çatmır. Durub gözlerini göye dikmişdin, nə achiq yadına düşürdü, nə də susuzluq. Çağırın kimi achiğın yadına düşdü! Yaxşı, yaxşı. Bir dəqiqə gözle, hər şeyi gətirərem.

— Bax, sənə deyirəm, tez ol, yoxsa gəlib kayutda yorğan-döşəyi də görməyəcəksən! Xahiş edirəm onda məndən inciməyəsən.

İki dəfə tekrar edilən bu zarafat qızı ləzzət verdi. O, hədsiz şənliklə qəhqəhə çəkib, gülə-gülə qapının dañında yox oldu. Romeşin süni şənliyi dərhal yox oldu.

Kəmalə əlində şal yarpaqları ilə örtülmüş toxunma səbət geri qayıtdı, səbəti çarpayının üstünə qoyaraq, sarisinin ucu ilə döşəməni silməye başladı.

Romeş təşvişlə səsini ucaltdı:

— Nə qayırırsan?

— Eybi yoxdur, onsuz da mən indi paltarımı dəyişəcəyəm.

Kəmalə bunu deyərək döşəməyə şal yarpaqları sərdi, üzərinə luç² və tərəvəz qoydu.

Romeş təəccüb qaldı:

— Lap möcüzə oldu ki! Bu luçları haradan tapdın?

Amma qız sırrın belə tez açılmasını istəmirdi. O, sırlı bir adam kimi soruştı:

— Bəs sən necə bilmisən!

Romeş özünü elə tutdu ki, guya cavab verməkdə çətinlik çəkir.

— Yeqin gəmi komandasının ehtiyatından götürübsən?

Kəmalə hiddətlə dedi:

— Nə danışırsan? Elə şey olar?

Romeş luçları bir-bir ötürməyə başladı və Kəmaləni cılətmək üçün onun luçları necə tapdıǵına dair ağlaşımayan müxtəlif fərziyyələr söyledi. Nehayət, Romeş dedi ki, bu luçları sehrli çırığın sahibi ərəb nağıllarının qehremanı Əlaəddin Bülucistandan öz pəresişkarına töhfə göndərmişdir. Axırda o, qızı lap hövsələdən çıxardı.

— Bəsdir! Bundan sonra mən sənə heç bir şey nağıl etməyəcəyəm! — deyə qız üzünü kenara çevirdi.

— Yox, yox! Maǵlub olmaǵımı boynuma alıram! — deyə Romeş az qala qışqırıdı. — Əlbəttə, çayın ortasında luç bişirməyin necə mümkün olduğunu təsəvvür etmək çətindir, hər halda dadı-tamı çox gözəldir.

Oğlan iştahasını öyrənmək həvəsinə nə qədər üstün geldiyini söyle sübüt etməyə başladı.

Gəmi dayaza oturan kimi qurtarmaqdə olan ərzaq ehtiyatını artırmaq üçün Umeş kəndə göndərdi. Romeş onu məktəbə apararkən verdiyi pullardan bir az qalmışdı, indi Kəmalə o pulları qxiyə¹ və una xərcledi.

Kəmalə oğlandan soruştı:

— Bəs nə yemək istəyirsən, Umeş?

— Xanım, südsatan kişidə mən yaxşı kəsmik görmüşəm. Bizdə isə banan var, bir-iki paysalıq² döyülmüş düyü alsayıq, mən bir yaxşı xörək bişirərdim, — deyə Umeş cavab verdi.

Kəmalenin özünün belə bir şirniyə həvəsi yox idi.

— Umeş, səndə heç pul qalıbmı? — deyə Kəmalə soruştı.

— Heç nə qalmayıb, ana.

¹ Qxi — ərinmiş yağı

² Paysa — Hindistannı xırda pulu

¹ Madxusudon — Vişnu allahının adıdır.

² Luç — ərinmiş yağıda qızardılmış nazik qoǵala deyirlər.

Bu, Kəmaləni çətin vəziyyətə saldı. Qız özü də bilmirdi ki, Romeşdən necə pul istəsin.

Bir az sonra o dedi:

— Bu gün şirniyə pulumuz çatmaz, ancaq sən darıxma, bizim luçumuz var. Gedək xəmir yoğuraq.

— Ana, axı mən dedim ki, yaxşı kəsmik də görmüşəm, bəs bu necə olsun?

— Qulaq as, Umeş, bu gün ağa yeməyə oturanda şey-şüy almaq üçün ondan pul istə.

Umeş boynunu qaşıyaraq, utana-utana Romeşə yaxınlaşdı. O oturub iştahla ilə yeyirdi. Romeş dönüb ona baxdıqda oğlan ancaq mızıldaya-mızıldaya rabitəsiz sözlər deyə bildi:

— Ana... pul barədə... şey-şüy almaq üçün...

Yalnız indi Romeşin ağılna gəldi ki, xörek bişirmək üçün axı pul lazımdır. Əlaəddinin sehrlı çıraqı bu işdə kömək edə bilməz.

Romeş qayğı ilə dilləndi:

— Kəmalə, sənin axı pulun heç yoxdur. Nə üçün sən özün bunu mənim yadımı salırsan?

Qız öz sükütu ilə təqsirini boynuna aldı.

Axşam yemeyindən sonra Romeş qızı bir balaca mücrü verib dedi:

— Bu gündən daş-qasıını və pullarını buraya yiğarsan.

Romeş ev işlərinin bu gündən sonra tamamilə Kəmalənin öhdəsinə düşməsindən xatircəm olub, yenə göyərtənin meheccərinə söykəndi, gözlerini qərbə, insanların gözləri önünde üfüq qaranlığa qərq olan yere zillədi.

Nəhayət, Umeş kəsmikdən, banandan və düyüdən özünə yemek bişirdi. Kəmalə isə uşağın qarşısında duraraq, onun keçmiş güzəranını soruşurdu.

Umeşin ailəsində ögey ana hökmərənlik edirdi. Umeş evlərindən qaçmışdı. İndi Benaresə babasının evine pənah aparırdı.

Uşaq sərgüzəştini nağıl edib qurtaranda dedi:

— Ana, sən məni yanında saxlasan, mən heç yere getmərem.

İYİRMİ BEŞİNCİ FƏSİL

Sahil boyu uzanan, sanki tuşla çəkilmiş, kolluqlar zolağı gəlin gecənin qumas libasında tutqun rəngli bir hasiyəye bənzəyirdi. Bütün günü kəndin etrafında dənleyən vəhşi ördekler göllerde gecələmək üçün qürub edən günəşin sönməkdə olan şüaları altında qatar-qatar sakit uçurdular. Yuvalarında yerlərini rahatlaşmış qarğaların səs-küyü kəsilmişdi. Çayın üzərində bir dənə də olsun qayıq qalmamışdı. Yalnız yelkon gəmisini sahile doğru səssiz-səmirsiz çəkirdilər. Onun qaraltışı çayın qızılı-yaşılı çalan səthində aydın görünürdü.

Romeş hörmə kreslonu gəminin burnuna çəkdi. Təzə Ayın saf işığı gəmiyə nur saçırı.

Göyün qerb tərefində axşam şəfəqinin son qızılı parıltısı çekilib getmişdi, sanki bütün kainat Ay işığının sehrlı örtüyü altında əriyib yox olmuşdu.

Romeş öz ürəyində “Hem! Hem!” deyə təkrar edirdi. Bu ad onun üçün mehriban bir əlin nevazişlə ona toxunması kimi idi, sanki o əl gəncin qəlbini oxşayırı. Onun səsini eşidən kimi Romeşə elə gelirdi ki, kiminse sonsuz incəlik və mehribanlıqla dumanlanmış və altına kölgə çökmüş gözləri iztirabla ona baxır. Romeş diksindi, gözleri yaşıla doldu.

İki il ərzindəki heyatının bütün təfsilatı gözlerinin karşısındı canlandı. Hemnolini ilə tamışlığının birinci günü yadına düşdü. O zaman Romeş təsəvvür edə bilməzdı ki, bu gün onun heyatında belə bir yer tutacaqmış. Birinci dəfə Cogendro onu evlərinə gətirdikdə utamış sıxlıq gənc, çay stolu başında Hemnolinini görər-görmez özünü dəhşətli bir təhlükə içərisində hiss etdi. Lakin bu sıxlıq yavaş-yavaş keçdi. Onlar bir-birinə öyrəsdilər, ünsiyyət bağladılar. Ünsiyyətin görünməz telleri Romeş tədricən bir əsirə çevirdi. Ona elə gəlirdi ki, məhəbbət haqqında oxuduğu şeirlərin hamısı yalnız Hemnolininə həsr edilmişdir. İftixarla öz-özünə “mən onu sevirəm” deyib tekrar etdikcə qəlbində hədsiz bir fərəh coşub-daşırı. Yoldaşları imtahan-qabağı məhəbbət poemalarının məzmununu əzberləməyə məcbur ikən, Romeş özü həqiqətən sevirdi, buna görə də yoldaşlarından üstün idi. İndi Romeş bunların hamisini xatırlayırkən, anladı ki, o zaman yalnız məhəbbətin qapısı önünde imiş. Yalnız gözlənilmədən zahir

olmuş Kemale onun heyatını dözülməz dərəcədə çətinə saldıqda, onun məhəbbəti ağır sınaqlardan çıxaraq möhkəmləndi, ayıldı və canlandı.

Romeş başını aşağı salıb əllerinə söykənərək fikirləşirdi ki, qarşısında bütöv bir ömür, ürek sıxıntıları ilə dolu bir həyat, çıxılmaz vəziyyətin möhkəm toru içerisinde çəşib qalmış bir insanın həyatı durur. Doğrudanmı bu toru cirib parçalamağa onda qüvvə tapılma yacaq?

O möhkəm bir qətiyyət coşqunuğu ilə başını dik qaldırıqdə birdən Kəmaləni gördü. Qız yaxındakı krestoya söykənib dayanmışdı.

Qız təşvişlə soruşdu:

– Sən yatmışdır? Mən səni oyaddım.

Romeş qızın peşman qayıtməq istədiyini gördükde tələsik onu saxladı.

– Yox, yox, Kemale, yatmadıdım. Otur, sənə bir nağıl danışmaq istəyirem.

Qız nağıl sözünü eşitcək sevindi və kreslosunu derhal ona yaxınlaşdırıldı. Romeş öz-özünə deyirdi ki, daha məqamı çatmışdır, hər şeyi açıb ona danışmaq lazımdır. Amma lap gözlənilmədən belə bir zərbe endirməyə qüvvəsi çatmadığı üçün ona nağıl vəd etdi. O belə başladı:

Qədimdə çox davakar bir tayfa varmış. Bu tayfa...

– Qədimdə, yeni ne vaxt? Lap qədimdə?

– Bəli, çox qədimdə. O vaxt sən hələ dünyaya gəlməmişdin.

– Amma sən dünyaya gəlmışdin? Əcəb qoca tapılıb! Yaxşı, dalını de.

– O tayfanın adamlarının belə bir adəti varmış. Toy mərasimində özləri heç iştirak etməzmiş, yalnız qılınclarını gəlinə göndərərlərmiş. Əvvəlcə qızı qılıncla nişan taxarlarmış, qızı adaxlısunın evinə getirəndən sonra həqiqi toy başlanarmış.

– Ba, nə pis qaydaymış! Bu nə qəribə toydur?!

– Bu qayda heç mənim özümün de xoşuma gəlmir, ancaq mən neyləyim, belə imiş. Haqqında danışdığını tayfanın cəngavərləri gəlinin evinə gəlib orada nişanlanmağı özləri üçün həqarət sayardılar. İndi nağılımlı dediyim racə ele həmin o tayfadanmış. Bir dəfə o...

– Sən racənin harada hökmər olduğunu axı heç demədin?

– O, Madura¹ ölkəsinin racesi imiş. Hə, bir dəfə həmin race...

– Əvvəlcə onun adını de.

Kemale bütün təfsilatı bilmək istəyirdi, nağılda hər bir xırda şeyi də deməyib keçmək olmaz. Romeş belə suallar veriləcəyini qabaqcadan bilsəydi, mükəmməl hazırlaşardı. İndi o, yəqin etmişdi ki, nağıl Kəmaləni nə qədər maraqlandırsa da o, səhbətin heç yerində yalana və yaxud dürüst olmayan sözə dözməyəcəkdir.

Gözlənilməyən bu sualı cavab vermək üçün bir qədər yubanıb düşündükdən sonra Romeş sözüne davam etdi:

– Madura hökmədarının adı Rancit Singh idı.

Qızda ucadan təkrar etdi:

– Rancit Singh, Madurun hökmədarı. Yaxşı, sonra?

– Sonra əhvalat belə olmuşdu: bu racə gəzərti bir xanəndədən eşidir ki, həmin o tayfaya mənsub başqa bir racənin gözəl bir qızı var.

– Bəs o ikinci racə kimdir?

– Belə fərz edək ki, o da Kançinin hökmədarı imiş.

– Fərz etmek nə üçün? Məger o, həqiqətən racə deyilmiş?

– Yox, elə əslə belədir, doğrudan da hər şey mənim dediyim kimidir. Yəqin sən adını bilmək istəyirsən. Onun adı Amar Singh idı.

– Sən hələ o qızın adını da demədin... O, gözəl dediyin qızın adını.

– Hə, doğrudan, lap yadımdan çıxıb! Qızın adı... Onun adı... Hə, hə, yadıma düşdü. Onun adı Çandra idı.

– Qəribədir! Sən həmişə belə şeyləri yadından çıxardırsan. Bir dəfə mənim adımı da unutmuşdu.

– Audxanın² racesi xanəndədən eşidən kimi...

– Bu Audxa racesi haradan çıxdı? Sən axı Maduranın hökmədarından danışırdın!

– Sen yoxsa elə güman edirsen ki, racə yalnız bir vilayətin hökmədarıymış? O həm Maduranın, həm də Audxanın hökmədarı olmuşdur.

– Onda gerek bu iki knyazlıq bir-birinin yanında ola?

– Bəli, lap bir-birinə yapışq imişlər.

Beləliklə, Romeş addımbaşı səhv edə-edə, bir-birinə zidd sözlə deyə-deyə, Kəmalənin suallarının köməyi ilə səhvələrini birtəhər

¹ Madura – Hindistanın şimal-qərbində olan Poncab ərazisinin qadım adıdır.

² Audxa – Qanq vadisində ölkənin şimal-şərqində yerləşən bir knyazlıqdır.

düzelde-düzelde, nəhayət, qızə söylədi ki, Maduranın hökməarı Rancit Singh, Kançı hökmərinin yanına qasid göndərib qızını istədi. Kançının rəcəsi Amar Singh bu təklifdən çox şad olub razılıq verdi.

Bele olduqda adaxının kiçik qardaşı İndracit Singh qoşun götürür, bayraqlarını yellədə-yellədə, təbillərin gurultusu altında, şey-purlar çala-çala Kançı knyazlığına doğru yola düşür və saray başında düşərgə salır. Kançı şəhərində ziyafət başlanır. Şahin münəccimləri izdivac üçün xoş gün seçirlər. Tətənə ay qaranlığı olan günlərə, yəni on ikinci güne, gecə yarısından iki saat keçmişə təyin olunur.

Şahin qızı Çandranın toyu şərefinə evlərin hamısı çiçəklərlə bəzənmiş, hər yanda çırqlar yanmış.

Amma şahzadə qız onu kimə ərə verdiklərini bilmirmiş. Qız anadan olarkən elcəbilən Paramananda Svami qızın atasına demişdi: "Sənin qızın planetlərin nəhs birləşmələri vaxtında anadan olmuşdur. Yادında saxla: toy zamanı o, adaxlısının adını eşitməməlidir".

Təyin olunmuş saatda qız qılıncla toy ayinini keçdi.

İndracit Singh hədiyyeler gətirib qardaşının arvadını təbrik etdi. O, Lakşman Ramaya¹ sadıq olduğu kimi, Rancitə də sadıq idi. O, nəcib və zərif Çandranın rübənd altında qızarmış çöhresinə gözü-nün ucu ilə de baxmir. O yalnız qızın qırmızı ləkə boyanmış, zinqırovlar asılmış balaca ayaqlarına baxır.

Toyun sabahı günü İndracit qıymətli daş-qasıla bəzənmiş örtülü kəcavədə gəlinlə vətənинe yola düşür. Kançının rəcəsi planetlərin nəhs birləşmələri haqqında elcəbilən Paramananda Svaminin sözlərini xatırlayaraq, ürəyi sixila-sixila, sağ əlini qızın başına qoyaraq, ona xeyir-dua verir. Anası isə Çandranı öpərkən gözünün yaşını saxlaya bilmir. Məbədlərin hamisində minlərcə kahin ayinler icra edirlər ki, fəlakətin qarşısı alınsın.

Kançidan Madurayadək məsafə böyükdür, az qala bir aylıq yol-dur. Yola düşdüklərinin ikinci gecəsi karvan Vetası çayın sahilində düşərgə sahri. Qoşunlar istirahətə hazırlaşanda məşədən məşəl işıqları görünür. İndracit kəşfiyyatçı dəstəsi göndərir ki, bunun nə olduğunu aydınlaşdırılsınlar.

¹ Lakşman və Rama – hindililərin qədim "Ramayan" dəstanının qəhrəmanlarındandır. Rama öz qadını Sita ilə sürgünə gedikdə qardaşı Lakşman onların dalınca gedərək, her bir tehlükə və məhrumiyətlərinə şərık olur.

Qoşun nəfərlərindən biri qayıdır şahzadəyə xəber verir ki, onlar da şahzadənin tayfasına mənsubdurlar. Onlar da galini bey evinə müşayiət edirlər. Bu yerlərdə yol çox təhlükəli olduğu üçün onlar şahzadədən xahiş edirlər ki, karvanı onların himayəsi altına versin. Şahzadə razı olarsa, onlar yolun bir hissəsini bərabər gedə bilərlər.

İndracit cavab verir ki, himayəyə ehtiyacı olanları himayə altına almaq bizim borcumzdur, onları layiqince mühafizə edin.

Belelikle, hər iki dəstə birləşir.

Üçüncü gecə ay qaranlığının axırını gecəsi idi. Karvanın qarşı-sında kiçik təpələr silsiləsi uzanır, arxa isə meşə idi.

Yorulmuş qoşun nəfərləri xırda cincirəmaların cir-ciri və yaxın-dakı şəlalənin səsi altında bərk yatırlar.

Qəflətən qalxmış səs-küydən hamı oyanır. Qoşun nəfərləri görürər ki, Madura düşərgəsində bağlı atlar açılmış, başlarında cilov, noxta, gözləri hədəqədən çıxmış heyvanlar o tərəf-bu tərəfə qaçırlar, görünür kim isə onların noxtalarını kesmişdir. Hər yanda çadırlar alovlanıb yanır, aysız gecəni al-qırmızı şəfəq bürüyübdür.

Tamamile aydın idi ki, düşərgəyə quldurlar hücum ediblər. Əlbə-yaxa vuruşma başlanır. Qaranlıq gecədə özünüñküñü düşməndən ayırmak mümkün olmur.

Qarşıqliqdan istifadə edən quldurlar qənimətlər ale keçirib, meşəlik təpənin dalında yox olurlar.

Vuruşma bitdikden sonra məlum olur ki, şahzadə qız yoxdur. O, vahime içində düşərgədən uzaqlaşarkən, qaçqınları öz adamları hesab edib, onlara qoşulubdurlar.

Amma qaçqınlar o biri toy karvanının adamları imişlər. Çaxnaş-malar zamanı quldurlar ikinci karvanın gəlinini götürüb qaçırmışlar. İkinci karvanın cəngaverləri Çandranı onlara müşayiəti tapşırılmış gəlin bilib, götürüb teləsik öz ölkələrinə yola düşmüslər.

Onlar yoxsullaşmış nəsildən idilər. Onların mülkləri Kalinqada¹, dənizin kənarında idi. Çandra ilə itən gəlinin adaxlısı burada görüşürər. Onun adı Çet Singh ididi.

Çet Singhin anası gəlini qarşılamağa çıxır və onu evə gətirir. Qohum-əqrəba arasında piçildəşma başlanır, onlar heyət içərisində deyir ki, heç bir zaman belə gözəl görməmişlər.

¹ Kalinqa – Qoromandel sahilində Mədrəsin yaxınlığında əyalətdir.

Xoşbəxt Çet Singh Çandranı evinin Lakşmisi gördükde ona hörmətlə yanaşır.

Sadiq qadın olan şahzadə qız Çet Singh özünüñ əri hesab edərək, ömrü boyu ona arvad olmağı qərara alır.

Bir neçə gün keçəndən sonra təzə evlənənlər bir-birinə öyrəşirlər. Qızla söhbətindən birində Çet Singh birdən anlayır ki, öz qadını hesab etdiyi bu qız şahzadə Çandradır.

İYİRMİ ALTINCI FƏSİL

— Bəs sonra, sonra nə oldu? — deyə Kəmale səbirsizliklə soruşdu. O az qala nəfəsini kesərek Romeşti diqqətlə dinləyirdi.

Romeş cavab verdi:

— Mənim bildiyim ele bura qədərdir. Sonrasından xəbərim yoxdur. Sən nağıl et görüm sonra nə oldu.

— Yox, yox, belə olmaz! Sen özün sonrasınu deyib qurtarmalısan!

— Mən düzünü deyirəm, nağılın hələ hamısı çap olunmayıb, son fəsillerin nə vaxt çapdan çıxacağını heç kəs bilmir.

Kəmalənin lap səbri tükəndi:

— Bəsdir! Gör sən nə qədər pissən! Senin bu hərəkətin lap vic-dansızlığıdır.

— Sən məni yox, bu kitabı yazanı söy. Mən indi səndən soruşturmaq istəyirəm: sənəcə, Singh Çandra ilə necə rəftar etməlidir?

Kəmale uzun müddət çaya baxdı. Xeyli vaxt keçəndən sonra dedi:

— Mən bilmirəm o necə eləsin! Heç bir neticəyə gələ bilmirəm. Romeş bir qədər susub soruşdu:

— Bəlkə o hər şeyi açıb Çandraya desə yaxşı olar?

— Hə, hə! Sən yaxşı tapdın, cüñki o süküt etsə, axırı çox pis olar!

Fəlakət olar! Doğrusunu demək hər şeydən yaxşıdır.

Romeş fikirleşmədən təkrar etdi:

— Elemdir. Düz söz hər şeydən yaxşıdır. Qulaq as. Kəmale, — deyə o, bir neçə dəqiqədən sonra yenə dilləndi. — Hərgah...

— Hərgah nə?

— Belə təsevvür et ki, mən Çet Singhəm, sən Çandra.

— Belə sözələr danışma! — deyə Kəmale alçaqdan qışkırdı. — Belə sözələr mənim heç xoşuma gəlmir.

— Yox, sən mənim sualıma cavab ver! Tutaq ki, lap belədir, onda mən nə etməliyəm və sən nə etməlisən?

Qız heç bir söz demədən kreslədən sıçrayıb qaçıdı.

Umeş onların kayutunun astanasında oturub gözlerini çəkmədən çaya baxırdı.

— Səni heç qara basıbmı, gözünə qorxulu şeylər görünübəm, Umeş?

— Görünüb, ana.

Kəmale yaxındakı toxunma kiçik skamyani çəkib getirdi. Oturduqdan sonra dedi:

— Danış görüm, səni necə qara basıb, nə görübssən?

Romeş hirslenib qaçmış Kəmaləni geri çağırmadı.

İki-üç günlük Ayın hilali parası qamış çəngəlliklərinin arxasında gizlənib yox oldu. Goyərtənin işığını keçirdilər. Matroslar və kapitan şam etmek üçün aşağı düşdülər. Nə birinci, nə də ikinci klasda başqa sərnişinlərdən kimsə yox idi, üçüncü klasda gedənərlərsə, demək olar ki, hamısı sahilə çıxıb özlərinə yemək hazırlayırdı. Sahildə qaraalan sıx kolluqların arxasında yaxındakı dükənlərin işığı görünürdü. Gur çayın qüdrətli axımından lövbər zəncirləri səslənir, böyük müqəddəs Qanqın nəfəsi arabır bütün gəmini diksindirirdi.

Romeş qarşısında açılan və ona tanış olmayan gecə menzərəsinin heyranedici yeniliyini, qaranlığa bürünmiş intəhasız genişliyi seyr edərək, yenə öz varlığını sarsıdan, ruhunu incident məsələni həll etməyə çalışırdı. O çox yaxşı bilirdi ki, təz-gec ya Hemnolinidən, ya da Kəmalədən ayrılmalıdır. Hər ikisini saxlamaq heç bir vəch ilə mümkün olan şey deyildi. Hemnolininin hər halda çıxış yolu vardır; o, Romeş unuda bilər, başqasına əre gedə biler. Amma Kəmale... Bu gen dünyada başqa heç bir sığınacağı olmadığı halda onu necə atmaq olar?

Lakin kişilərin xudpəsəndliyi hədsiz-hüdudsuzdur.

Hemnolininin onu unuda biləcəyi, dünyada bu qızın qeydinə qalanların varlığı, onun Hemnolini üçün tek olmadığı Romeşti heç də sakit edə bilmirdi. Hər şeydən əvvəl, bunların hamısı onu üzən təşvişi daha da artırırdı. Ona ele gəlirdi ki, indi Hemnolinini öz yanında dumanlı halda görür. Amma səssiz yalvarışla əllerini ona uzadarken Hemnolini ondan əbədi uzaqlaşır, Romeş isə ona yaxınlaşa bilmir.

O, fikirlərin ağırlığı altında başını əlleri içine aldı.

Harada isə, uzaq bir yerdə çäqqallar ulaşdı. Kənddən sərt köpəklər çäqqalların səsinə ses verdilər.

Bu səslərdən ayılan Romeş başını yenə qaldırdı, sakit göyərtədə məhəccərdən yapışib dayanmış Kəmaləni gördü.

Gənc kreslədan qalxıb ona yanaşdı:

– Nə üçün indiyə qədər yatmamışan, Kəmalə? Axı çox gecdir.

Qız soruşdu:

– Bəs sən özün yatmaq fikrində deyilsən?

– Mən də indi gələcəyəm. Sənə kayutda sağ tərəfdə yer salmışdır. Məni gözləmə, tez ol sən get.

Kəmalə daha bir kəlmə də demədən yavaş-yavaş öz kayutuna getdi. Axı o, Romeşə deyə bilməzdi ki, indicə vahiməli hekayələr eşitmışdır, kayut isə qaranlıqdır, orada kimse yoxdur!

Onun səssiz, qətiyyətsiz addımlarından Romeş qızın həyecanlı olduğunu hiss etdi, ürəyi sıxıldı. O dedi:

– Kəmalə, qorxma. Axı mənim kayutum səninkı ilə yan-yanadır, ara qapını açıq qoyaram.

– Mən nədən qorxacağam? – deyə Kəmalə cavab verdi ve qətiyyətə başını silkeledi.

Romeş kayutuna girən kimi çırağı keçirib yerinə uzandı. O yeno fikirləşməyə başladı: "Kəmaləni heç cür atmaq olmaz. Deməli, əlvida, Hemnolini. Beləliklə, qərar qəbul olundu. Geriya yol yoxdur... Rədd olsun tərəddüd!"

Eyni zamanda Romeş hiss edirdi ki, Hemnolinidən ayrılmak onun üçün ölümə bərabərdir. O daha uzana bilmədi, yataqdan qalxıb göyərtəyə çıxdı. Lakin gecənin qaranlığında dayanarkən gənc birdən anladı ki, onun ruhi əzabı, şəxsi kədəri zamanın bütün intəhasızlığını və genişliyini doldura bilmir. Gök üzünə səpələnmiş ulduzlar sakit-sakit parlayır. Axı Romeşə Hemnolininin cüzi ehvalatının onlara nə dəxli var? Bu ehvalat ulduzların heç vecinə de gəlmir! Belə ulduzlu payız gecələrindən hələ nə qədər olacaq. Bu çay da qumlu sahillərin xışıldayan qamışlarının, yatmış kəndlərə kölgə salan ağaclarının yanından keçərək, xoşahengli şiriltisini heç bir zaman kəsmeyəcək! Romeş bütün qəm-qüssəsi, onun həyatının bütün ağırlıqları dəfn tonqalından qalan bir ovuc küle çevrildikdə və əbədi torpaqla qarışdır yox olduqda belə bu çay qıjılı ilə axacaqdı.

İYİRMİ YEDDİNCİ FƏSİL

Kəmalə yuxudan oyanarkən hələ qaranlıq idi. O, ətrafa nəzər salaraq gördü ki, yanında kimse yoxdur. Kəmalə yalnız indi yadına saldı ki, gecəni gəmidə keçirmişdir. Qız qapını yavaşça açaraq bayırı baxdı. Səssiz-səmirsiz suyun üzərini yüngül duman almışdı. Qaranlıq yavaş-yavaş əriyib bozumtul çənə əvvərlərində. Şərqi tərəfdə, meşənin arxasında dan yeri sökülməyə, üfüq işıqlanmağa başlamışdı. Bir az sonra çayın poladı səthində orada-burada balıqçı qayıqlarının ağı yelkenləri görünmeye başladı.

Naməlum bir qüssə Kəmalənin ürəyini sıxmağa başladı. Nə üçün payız şəfəqi bu gün özünün şən üzünü göstərmədi? Göyün üzü sanki göz yaşından dumanlanmışdır? Nə üçün qəher onu boğur, gözleri hey yaşıla dolur? Hələ dünən heç yadına da düşmürdü ki, onun nə qayınatası var, nə qaymanınası, nə bir tanışı var, nə də bir rəfiqəsi. Bəs bu gün nə oldu, nə üçün birdən tənhalığını, kimsesizliyini yada saldı, hətta Romeşti belə özünə dayaq hesab etmedi? Nə üçün öz zəifliyini, qarışındakı kainatın əzəmətini birdən-birə belə əzabla duymağa, düşünmeye başladı?

Kəmalə uzun müddət qapının ağzında sakitcə dayandı. İndi su erimiş qızılın axını kimi parlayır, sanki qıgilcım saçındı. Matroslar işə başladılar. Maşın gurlayıb guppuldadı. Kənd uşaqları lövber zencirlerinin səsindən və maşının gurultusundan lap tez oyanaraq, dəstə ilə çayın sahilinə töküldülər.

Səs-küydən Romeş də oyandı, yataqdan qalxaraq Kəmalənin yatdığı kayuta getdi. Qız diksindi, daha da möhkəm büründü, elə bil Romeşdən gizlənməyə çalışırı.

Romeş soruşdu:

– Kəmalə, sən yuyunubsan?

Belə bir sualın üstündə Romeşə nə üçün hirsələndiyini yeqin ki, qız izah edə bilməzdi, lakin Kəmalə doğrudan da hirsənmişdi. Üzünü kənara çevirərək, yalnız başını yırğaladı.

Romeş sözüne davam etdi:

– İndi hamı duracaqdır, amma sən hələ hazır deyilsən.

Kəmalə heç nə demədən kreslonun üstündən təzə sarisini və dəsməli götürdü, Romeşin yanından keçərək, vanna otağına getdi. Romeşin səhər-səhər onu yoluxmasını və onun qeydinə qalmasını

Kəmalənin tamamile lüzumsuz hesab etdiyini demək olmazdı, lakin Romeşin hərəkətlərində nə isə bir heqarət duyulurdu. Kəmalə artıq hiss etmişdi ki, onunla münasibətdə Romeş müyyəyen hüdudu keçmək istəmir. Yuxarıda dediyimiz kimi, Kəmalə qayınana evində yaşamamışdı, yaşılı qohumlarından olan qadınlar ona həya saxlamağı öyrətməmişdilər, buna görə də o bilmirdi ki, hansı hallarda üzünü örtmək ədəbdən hesab olunur. Lakin Kəmalə Romeş qarşısında görərkən birdən hiss etdi ki, utandığından elə bil bütün vücudu donubdur.

O, çımdıkdən sonra otağa qayıdı və hemişəki kimi tesərrüfat işləri ilə məşğul oldu. Çiynindən sallanan sarisinin ucundan asılan açarları götürüb çamadanı açdı, paltarını götürürəndə gözü kiçik pul mücrüsünə sataşdı. Hələ dünən bu mücrü Kəmalə üçün fərəh mənbəyi idi, sanki ona inam və müstəqillik hissi aşılıyırıdı. Qız mücrünü bağladıqdan sonra onu ehtiyatla paltarlarının arasına qoydu. Amma bu gün Kəmalə mücrünü əlinə götürdükdə heç bir hezz almadı. İndi ona elə gəldi ki, bu mücrü onun deyil, yalnız Romeşindir. Buna görə də əvvellər duyduğu müstəqillik hissi indi onu tamamilə tərk etdi. Əksinə, Romeşin hədiyyəsi Kəmaləni ondan daha da asılı edirdi.

Romeş kayuta girərək soruşdu:

– Sən boş mücrüdə cin-şeyatin gördün nədir? Niye belə qaradınməz olubsan?

Qız mücrünü ona tərəf uzatdı:

- Götür, bu sənindir!
- Men bunu ne eleyim?
- Sənə bir şey lazımlı olanda pul verərsən, men də alaram.
- Bəs sənin özünə heç nə lazım deyil?

Qız ciyinlərini çəkərək, ikimənalı cavab verdi:

– Pul mənim neyimə lazım olacaq?

Romeş güldü:

– Bu sözləri ürəkdən təkrar edə bilən az adam tapılar, hər halda, Kəmalə, bu şey sənə lazım deyilsə, başqasına bağışla, mənə lazım deyil.

Kəmalə dinib-danişmadan mücrünü döşəmənin üstüne qoydu.

– Mənə bax, Kəmalə! – deyə Romeş qızı müraciət etdi: – Doğrusunu söyle, olmaya nağılı başa çatdırmadığım üçün məndən inciyləbsən? Hirslənibsen?

Qız başını aşağı salıb dedi:

– Sənə kim dedi ki, mən hirslenmişəm?

– Hirslenmeyibsənse, bu mücrünü özündə saxla. Onda mən inanaram ki, düzünü deyirsən.

– Tutaq ki, mən hirslenmirəm, bunu niye özümde saxlayım? Şey sənindir, özün saxla.

– Dedim ki, bu şey mənim deyil! Bilirsən ki, verdiyi hədiyyəni geri alan bir adam ölündən sonra dönüb cin olur.

Romeşin cin olmaqdən qorxduğunu gördükdə Kəmalə özünü saxlaya bilməyib qəhqəhə çekib güldü. O gülə-gülə dedi:

– Ola bilməz ki, öz hədiyyəsini geri alanları cin etsinlər. Mən heç vaxt belə şey eşitməmişəm.

Kəmalənin bu gözlenilməz gülüşü onları barışdırıldı.

Romeş soruşdu:

– Belə şeyleri sən kimdən eşidə bilərdin? Cin görən kimi mütləq soruşarsan, o sənə deyir ki, bu düzdür, ya yox.

Kəmalə marağından hətta yerindən azca qalxdı.

– Yox, doğrudan sən əsil cincə rast gelibsen?

– Əsil cincə yox, amma saxtalarına çox rast gelmişəm. Ümumiyyətə, dünyada həqiqi bir şeyə rast gelmək çox çətindir, – deyə Romeş cavab verdi.

– Niye axı. Amma Umeş deyir ki...

– Umeş. Umeş hələ kimdir?

– Bizimlə gedən oğlan. O deyir ki, cini öz gözləri ilə görüb.

– Əlbəttə, belə məsələlərde mən Umeşlə heç bəhs etməyi bacarmaram. Onunla razılaşmağa məcbur olacağam.

Onlar söhbətə məşğul ikən, xeyli seydən sonra komanda gəmini dayazdan çıxarmağa müvəffəq oldu. Gəmi yerindən hərəkət edərətmeməz sahildə başında sebet olan bir adam göründü. O, sahil boyu qaçıır, əllerini oynadaraq, gəmini dayandırmağı xahiş edirdi. Lakin kapitan bu gecikmiş admanın fəryadına qətiyyən fikir vermədi. Sahildəki adam yalvara-yalvara Romeşə qışkırmaga başladı:

– Babu! Babu!

Romeş öz-özünə düşündü ki, "yəqin o məni gəminin rəisi hesab edir" və işaret ilə qandırmaq istədi ki, gəmini saxlamağa ixtiyarı yoxdur.

Birdən Kəmalə qışkırdı:

– O ki Umeşdir! Yox, yox, onu burada qoymayın, yazıqdır, onu gəmiyə götürün!

– Axı mənim xahişimlə gəmini dayandırmazlar, – deyə Romeş cavab verdi.

Kəmalə təşviş içində çirpinirdi.

– De, gəmini dayandırsınlar, xahiş ele, axı biz sahildən hələ çox uzaqlaşmamışq!

Romeş kapitana müraciət edərək, gəmini dayandırmağı xahiş etdi.

– Bu qaydaya müvafiq deyildir, cənab, – deyə kapitan Romeşin xahişini rədd etdi.

Bu vaxt Kəmalə də onlara yanaşdı:

– Onu burada qoyub getmək olmaz, heç olmazsa, bir dəqiqəliyə dayanın! Vay, yaziq Umeşim, – deyə fəryad etməyə başladı.

Romeş maneələri aradan qaldırmak və qanunları kənar etmək üçün ən sadə və təsirli üsula əl atdı. Mükaflatdan yumşalan kapitan gəmini dayandırdı, lakin Umeş ayağını göyərtəyə qoyan kimi onu söyməye başladı. Uşaq heç səsini də çıxarmadı; heç bir şey olmamış kimi, səbəti Kəmalənin ayağının yanına qoydu və kefi saz, gülməyə başladı.

Kəmalə keçirdiyi həyecandan sonra hələ də özünə gələ bilmirdi.

– Niyə gülürsən? – deyə o, uşağı məzəmmət edirdi. – Gəmini saxlamasayırlar, sən nə günlərə qalardın...

Umeş cavab əvəzinə səbəti çevirdi. Səbətdən hələ dəyməmiş banan salxımları, bir neçə növ salat, balqabaq və badımcان yerə tökü-lüb dağıldı.

Kəmalə əllərini bir-birine vurub soruşdu:

– Sən bunların hamısını haradan tapdın?

Bu şeylərin təpiti üsulu haqqında Umeşin izahını hökumət orqanları heç vaxt kifayət hesab edə bilməzdilər. Dünən o, kəsmik və başqa şeylər üçün gedərkən təbiətin bu gözəl nemətlərinin kənd əhalisindən kimlərin dirriklərində və damlarında bitdiyini görmüşdü. Bu gün o, şübhə tezdən gəmi yola düşməzdən bir az qabaq sahilə enib, ev sahiblərindən icazə almadan xoşuna gelənləri seçib dərmişdi.

Romeş özündən çıxdı:

– Deməli, sən bunların hamısını başqalarının dirriyindən ogurlayıbsan?

Umeş sakit etiraz etdi:

– Oğurlamaq niyə? Orada bunlardan o qədər vardı ki! Mən isə lap az götürdüm. Buncuğazın onlara ne zerəri deyə biler?

– Sən elə bilirsən ki, az götürmək oğurlamaq deyildir? İtil gözümdən, oğru! Götür bunların hamısını rədd ol buradan!

Umeş yalvarıcı bir nəzərlə Kəmaləyə baxdı:

– Anacan, bizlərdə buna pirinq deyirlər. Bunun bişmiş çox dadlı olur. Bu da bax beto...¹

Romeş daha da qəzəbləndi:

– Götür pirinqini də cəhənnəm ol, yoxsa hamısını çaya tullaram.

Uşaq yeni bir əmrə müntəzir halda gözlerini qaldırib Kəmaləyə baxdı. Qız getməsinə işarə etdi. Onun bu hərəkətində uşaq özüne qarşı gizli bir rəğbet hiss etdi. Umeş tərəvəzleri səbətə doldurub itaətlə uzaqlaşdı.

– Bu heç yaxşı iş deyil, – deyə Romeş Kəmaləyə müraciət etdi.

– Uşağı belə yoldan çıxartmaq yaxşı deyil.

Romeş məktub yazmaq üçün kayuta getdi. Kəmalə etrafə baxıb Umeşini gördü. O, ikinci klasın göyərtəsi arxasında, maşın şöbəsinin yanında xörək bişirmek üçün ayrılmış yerdə oturmuşdu.

İkinci klasda sərnişin yox idi. Kəmalə başdan ayağadək bürünenərək, oğlanın yanına gəldi. Soruşdu:

– Yoxsa sən hamısını tulladin?

– Yox, niyə tullayıım ki! Hamısını bu hücreyə yiğmişam.

Kəmalə istədi özünü Umeşə hirsli göstərsin.

– Ancaq sən çox pis iş görübən, Umeş. Bir də belə iş tutmazsan, eșitdinmi? Birdən gəmi getmiş olaydı?

Sonra Kəmalə anbara girib oradan qışkırdı:

– Biçağı tez buraya getir!

Umeş biçağı verdi, Kəmalə Umeşin gətirdiyi tərəvəzi səyle doğramağa başladı. Umeş qeyd etdi:

– Bu salata döyülmüş xardal qiyamət dad verərdi, anacan.

Kəmalə acıqli əmr etdi:

– Yaxşı, döy, hazırla!

Kəmalə Umeşlə danişarkən qəsdən özünü ciddi tuturdu. Qoy oğlan fikirləşməsin ki, Kəmalə onu təhqir edir. Ona görə de salatı və badımcanı hazırlayarkən qaşqabaqlı görünürdü.

¹ Pirinq və beto – salatın növləridir.

Heç ola bilərdi ki, Kəmalə kimi bir qız ata yurdundan məhrum olmuş bir uşağı müdafiə etməkden boyun qaçırsın? Tərevez oğurluğu kimi bir cinayətin bütün ağırlığını Kəmalə yaxşı başa düşürdü. Lakin o çox yaxşı hiss edirdi ki, bu yurdsuz uşaqın kiçik qəlbində mehriban rəstər, nəvaziş və sığınacaq həsrəti nə qədər böyükdür. Axı bu uşaq yalnız Kəmaləni sevindirmek üçün gəmidən getmiş, tərevez oğurlamış, gəminin yola düşə biləcəyini heç ağlına da getirməmişdi. Uşaqın vəfası Kəmaləyə təsir etməyə bilərdimi?

Kəmalə ona nəsihət etdi:

— Umeş, dünənki kəsmikdən burada sənə saxlamışıq. Götür ye, ancaq bir də belə iş görmə, yaxşı yadında qalsın!

Bikef olan Umeş, nəhayət, mızıldaya-mızıldaya bu sözləri deyə bildi:

— Anacan, sən niyə bunu dünən yeməyibsən?

— Mən kəsmiyi sənin kimi sevmirəm, — deyə Kəmalə cavab verdi.

— Yaxşı, Umeş, indi balıqdan savayı bizim hər şeyimiz var. Balığı haradan tapaq?

— Ana, mən balıq tapa bilərdim, axı balığı pulsuz verməzler.

Kəmalə yenə Umeş öyüd verməyə başladı. Onun gözəl qasları bərk çatıldı:

— Umeş, mən hələ indiyədək sənin kimi çətin başa düşən uşaq görməmişəm. Mən nə vaxt səni məcbur etmişəm ki, pulsuz bir şey tapasan?

Umeş başa düşmüdü ki, Romeşdən pul istəmək Kəmalə üçün o qədər də asan iş deyil. Digər tərefdən Romeş oğlanın ümumiyyətlə xoşuna gəlmirdi, buna görə də oğlan Romeşini nəzərə almırkı, bütün sadədil tədbirləri ilə yalnız Kəmaləni və özünü çətin vəziyyətdən çıxarmaq məqsədini güdürdü. O, badımcan, salat və banan tərefdən arxayıñ idi. Lakin balıq məsələsinə həll etməkdə aciz idi. Bu dünyada temənnasız hörmətlə nə bir qətrə süd, nə də bir tike balıq qazana bilməzsən, hər şey pul tələb edir. Ona görə də Kəmalənin ehtiramını saxlayan kasib oğlana bütün dünya amansız, sərt görünürdü.

Umeş günahkar görkəmlə Kəmaləyə dedi:

— Ana, sən Romeş-babudan beşcə pays ala bilseydin, mən sənə böyük bir sazan gətirərdim.

Kəmalə təşvişə düşdü:

— Yox, yox, mən bir də icazə vermərəm ki, sən gəmidən sahilə ayaq qoyasan, bir də sahildə qalsan, gəmi səni gözləməyəcəkdir.

— Xeyr, gəmidən niyə gedim ki? Bu gün səhər bizim matroslar torla böyük bir balıq tutdular. Məncə, onlar heç olmazsa yarısını satarlar.

Kəmalə bunu eşitcək tələsik bir rupi¹ Umeşə verib dedi:

— Artığını gətirərsən!

Umeş balığı getirdi, lakin pulun qalanını gətirmədi. Dedi ki, matroslar balığı bir rupidən əskiyə vermək istəmədilər. Kəmalə başa düşdü ki, Umeş yalan danışır və gülümseyərək dedi:

— Qabaqdakı dayanacaqda pul xirdalamalı olacaqıq.

Umeş, heç bir şey olmayıbmış kimi sakitcə təsdiq etdi:

— Əlbette, mütləq xirdalamaq lazımdır. Rupini ki göstərdin, ümidi eləmə ki, artığını qaytaracaqlar.

Bu gün Romeş yeməye başladıqda:

— Ne lezzətiidir! Bunların hamisini haradan tapdın? Qəribə işdir! Mən ne görürəm? Doğrudanmı sazan başıdır? — O, balığı götürüb tətənə ilə qaldırdı. — Bəli, bu ne röya, ne də sərabdır, bu həqiqətən balığın baş hissəsidir ki, buna *surçinus rohita*, yəni qırmızı sazan deyərlər.

Beləliklə, günorta yeməyi dinc və sakit qurtardı. Nahardan sonra Romeş göyərtədə şezlonqda oturub istirahət etdi. Kəmalə isə Umeşini yedirirdi. Qızardılmış balıq Umeşə o qədər xoş gəlməşdi ki, iştahası getdikcə daha da artırdı. Nəhayət, gözü qorxmuş Kəmalə dile geldi:

— Umeş, bəs deyilmə? Mən sənin axşamın üçün də saxlamışam.

Təsərrüfat işləri ilə məşğul olan və sən zaraflatlara uyan Kəmalə səherki kədərənin tədricən necə yox olduğunu hiss etmədi.

Gün gəlib keçdi. Güneş qıruba doğru enir və onun çəpəki şüaları qərb tərefdən göyərte günlüğünün altına düşürdü. Batmaqda olan günəşin xərif şüaları suda yırğalanan gəminin üzərində oynasırdı. Çiyinlərinde sənək olan qadınlar tər payız otları bitən zəmilerin arası ilə uzanan cığır larla hər iki sahildə çaya enir, axşam dəstəməzi üçün su aparırdılar.

Pani hazırlayıb qurtardıqdan sonra yuyunan, saçlarını darayan, palterni dəyişən Kəmalə şam yeməyinə hazır olanda güneş qamışlığının arxasına keçib batmışdı. Gəmi limanlarının birində dünənki gecə kimi lövbər salıb dayandı.

¹ Rupi — Hindistanda əsas pul vahididir.

Axşam yeməyinə hazırlaşmaq Kəmalənin vaxtını çox almadı, çünki səhər tərəvəzdən qalmışdı. Bu vaxt Romeş ona yaxınlaşıb dedi ki, gündüz çox yediyinə görə şam etməyəcəkdir.

Kəmalə pərt oldu:

– Heç nə istəmirsin? Belkə qızardılmış balıqdan bir tike yeyəsən? Romeş kayuta gedərkən cavab verdi:

– Yox, istəmirəm.

Kəmalə suda bişmiş, yağda qızardılmış nə varsa Umeşin nimçəsinə doldurdu. Umeş soruşdu:

– Bəs sen niyə özünə heç nə saxlamadın?

– Mən yemişəm.

Beləliklə, Kəmalənin çayda üzən kiçik təsərrüfatının bugünkü işləri qurtarmışdı.

Ay yer üzüna şəfəq saçır, suda eks olunurdu. Yaxında kənd yox idi, sanki bu aydın gecə, tər otlu yaşı, izsiz, geniş düyü tarlaları üzərində, sevgilisini gözləyən qadın kimi, keşik çəkirdi.

Sahildə, balaca dəmir çardağın altında yerleşən gəmi kontorunda sisqa bir xidmətçi oturmuş, balaca neft çırağının işığında nəyisə hesablaşındı. Kontorun açıq qapısından Romeş onu yaxşı göründü. Romeş dərin bir ah çəkib fikirləşdi: "Tale mənə belə bir cüzi, ancaq mürekkeb olmayan yaşayış qismət etsəydi, mən özümü nə qədər xoşbəxt hesab edərdim. Kontor kitablarını yazıb-pozmaq, öz işini görmek, hesabda səhv olduqda sahibkarın söyüşünə dözmək və gecə yarına yaxın çıxıb evinə getmək!"

Nehayət, kontorda işıq söndü. Kontor xidmətçisi qapını bağladı. Yəqin ki, gecənin soyuğundan özünü qorumaq üçün şerflə boyunboğazını möhkəm sariyb yola düşdü. Onun qaməti qaranlıqda taraların içərisində yavaş-yavaş görünməz oldu.

Romeş Kəmalənin məhəccərə söykənərək çoxdan bəri onun arxasında dayandığını gördü. Kəmalə ümid edirdi ki, axşam Romeş onu çağıracaqdır. Lakin təsərrüfat işlərinin çoxdan qurtarmasına baxmayaraq, Romeş onun dalınca gəlməmişdi. Belə olduqda Kəmalə özü səssiz-səmirsiz göyərtəyə çıxdı. Birdən o səndelədi və yerində tərənmeye taqəti olmadı. Ayın şəffaf işığı Romeşin düz üzünə düşürdü, üzünün ifadəsindən anlaşılırdı ki, Romeş bu saat buradan çox-çox uzaqdadır və onun fikirlerində Kəmaləyə yer yoxdur. Elə bil, fikrə qərq olmuş Romeşlə bu kimsəsiz qız arasında başdan-ayağa

Ay işığından paltar geyən və süküt əlaməti olaraq barmağını dodaqlarına dayayan gecə keşik çəkirdi.

Romeş başını əllərinə alaraq, stolun üstüne qoyduqda Kəmalə səssizcə, ehtiyatla çəkilib öz kayutuna getdi. Qız qədəmlərini olduqca yavaş-yavaş qoyurdu, çalışdı ki, Romeşti axtardığını o bilməsin.

Kayut qaranlıq ve boş idi. Qız içəri girəndə qeyri-ixtiyari diksindi. Kəmalə özünü kimsəsiz, tek-tənha, tərk edilmiş hiss edir, darısqal kayut isə naməlum dəhşətli bir yirticinin nəhəng ağızı kimi onun qarşısında qaralırdı. Lakin o, hara qaçın!

Elə bir künc-bucaq varmı ki, o, sakit və rahat başını əysin və gözlərini yumub fikirləşsin: "Men indi öz evimdəyəm". Kəmalə kayuta baxıb geri çəkiləndə Romeşin çətininə ilişdi, çətir üzərinə dəmir çəkilmiş sandığın üstüne düşüb səs qopardı. Səsdən diksindən Romeş başını qaldırıb kreslədan qalxarkən Kəmaləni öz yataq otağının qapısında gördü. O soruşdu:

– Nə olub, Kəmalə? Mən elə bilirdim sən çoxdan yatıbsan. Belkə sən qorxursan? Elə isə mən daha burada qalmaram, gedib yataram. Sənin kayutunun qapısını yenə açıq qoyaram.

Kəmalə təhqir olunmuş kimi etirazla:

– Qorxmuram. Yox, nə danışırsan? – deyərək, tələsik kayuta girib, Romeşin açdığı qapını örtdü. Sonra yatağına sərildi, örtüyü başına çəkdi, onun bu dünyada daha heç kəsi yoxdur! O öz kimsəsizliyini ürək ağrısı ilə hiss etdi və qəlbini üşyan qaldırdı: nə bir müdafiəçisi və nə də azadlığı yox ikən o, nə üçün yaşasın?

Gecə onun üçün çox uzun və əzablı keçdi. Qonşu kayutdakı Romeş çoxdan yatmışdı. Lakin Kəmalənin gözüne yuxu getmirdi. Kəmalə addımlarını yavaşca, ehtiyatla ata-atə göyərtəyə çıxdı. Məhəccərdən yapışib gözünüň sahilə zillədi. Heç bir yerdən səs-səmir eşidilmirdi. Ay batmaq üzrə idi. Çayın hər iki sahilindəki çəmənlərin arasına səpələnmiş dar ciğirləri seçmək mümkün deyildi. Buna baxımayaraq, Kəmalə gözlerini o tərəfdən çekmirdi. Neçə arvad sənəklərini çayda doldurub bu ciğirlərlə eve qayıdır! Ev! Bu söz Kəmalənin yadına düşəndə ürəyi sanki sinesindən sıçrayıb çıxməq istədi. Heç olmazsa onun balaca daxması olaydı! Hani onun belə daxması? Boş, qupquru sahil üfüqdən-üfüqə uzanaraq, uzaqlarda yox olurdu. Götür sükuta dalmışdı. Gərəksiz göy, gərəksiz torpaq! Bu zərif, ince qız üçün hədsiz-hüdudsuz genişliyin nə mənası varmış! Axı bu böyük kainatda Kəmalənin kiçik bir daxması da yox idi!

Birdən Kəmalə diksindi. O, yaxında bir adamın dayandığını hiss etdi.

— Qorxma, anacan, mənəm, Umeşem. Gecədən çox keçib. Sən niyə yatırısan?

Bütün bu uzun, məşəqqətli gecə ərzində onun gözü yaşarmamışdı. İndi ise onun göz yaşları sel kimi axdı. Kəmalə onları saxlamaqdan aciz idi, göz yaşları iri damlalarla axır, dayanmadan axırdı. O, başını aşağı salıb, üzünü Umeşdən çevirmişdi. Nəmin çoxluğundan ağrışmış bulud səmada məqsədsiz, lüzumsuz üzür, lakin yurdsuz-yuvasız küləyə rast gələr-gelməz bir an içerisinde bütün ağırlığı, bütün yaşı axıb tökürlər. Kəmalə də bədbəxt, yurdsuz bir uşaqtan qeydkeşlik gördükde, mehriban bir söz eşitdikdə, ağır bir yük kimi ürəyinə dolmuş göz yaşlarını saxlaya bilmədi. O nə isə demek istəyir, lakin göz yaşları, hönkürtü onu boğurdu.

Umeş özünü itmişdi, Kəmaləyə nccə təselli verəcəyini bilmirdi. Nəhayət, uzun süren sükutdan sonra o birden dedi:

— Ana, mənə verdiyin rupidən yeddi ann qalıbdır.

Bu zaman Kəmalənin göz yaşı ehtiyatı qurtarırdı, Umeşin belə gözlənilməyən və yersiz haqq-hesabını eşitdikdə xərif bir təbəssüm onun üzünü işqlandırdı.

Kəmalə mehribanlıqla dedi:

— Yaxşı, özün üçün saxla. İndi tez ol, get yat.

Ay ağacların arxasında yox oldu. Kəmalə kayuta qayıdırıb uzandı, onun yorulmuş gözləri bu dəfə dərhal qapandı. Səhər gənəsi Kəmalənin kayutunun qapısını döydükdə o, şirin yuxuda idi.

İYİRMİ SƏKKİZİNCİ FƏSİL

Səhər Kəmalə özünü bir az ağır hiss edirdi. Bu gün hər şey onun gözüne tutqun və sönük görünürdü. Günəşin şüaları da, suyun sothı də, hətta sahildeki meşələr də uzaq səfərdən gəlmış yolcu kimi yorğun görünürdü.

Umeş təsərrüfat işlərində Kəmaləyə yardım etməyə gəldikdə, o, yorğun bir səsle:

— Get buradan, Umeş, bu gün mənim zəhləmi aparma, — dedi.

Lakin Umeşin pert olmaq fikri yox idi. O:

— Nə danışırsan, anacan, — deyə cavab verdi. — Mən sənin zəhləni aparmaq üçün deyil, xardalı döymək üçün gəlmisəm.

Səhər Romeş Kəmaləni yorğun, eżgin gördükdə soruşdu:

— Xəstə deyilsən ki, Kəmalə?

Kəmalə başını yellədi, cavab vermədən mətbəxə getdi.

Romeş başa düşürdü ki, veziyət gündən-güne ağırlaşır, mümkün qədər tez, qatı bir qərara gəlmək lazımdır. O belə qərara gəldi ki, veziyəti olduğu kimi açıb Hemnoliniyə söyləsə, həqiqi borcunun nədən ibarət olduğunu daha yaxşı başa düşər.

O, xeyli fikirləşdikdən sonra Hemnoliniyə məktub yazmağa başladı. Bir məktub yazdı, lakin xoşuna gəlmədiyi üçün yenice cirmişdi ki, birdən ona:

— Adınız nədir, canab — deyə sual verdilər.

Romeş diksinih başını qaldırdı.

Onun qarşısında yaşı ötmüş bir adam dayanmışdı. Onun ağ bigi var idi. Başının ön tərəfi dazlaşmışdı. Bu adam Romeşin məktub yazmaqdan ayırdığı üçün utanın kimi oldu, cünki Romeşin bütün fikrinin yazdığı məktubda olduğunu görmüşdü.

Yaşlı kişi söhbətə başladı:

— Siz bərahənsiniz?¹ Salam. Sizin adınız Romeş-babudur, bilirom. Bızdə belə bir qayda var: tanış olarken adı soruşarlar. Bu adı nəzakət qaydasıdır. Doğrudur, indi bir çoxlarına bu adət xoş gəlmir. Hırsınlıbsınızsa, məden intiqam alın, mənim adımı soruşun, mən sizə öz adımı, atamın adını, babamın da adını söyleyə bilərəm.

Romeş güldü:

— Mənim qəzəbim o qəder də böyük deyil. Təkcə adınızı bilsəm, razi qalaram.

— Menim adım Troylokiya Çokrobortidir. Lakin burada qərbdə mən “əmi” adı ilə tammmışam. Əlbəttə, siz tarixi öyrənməmiş deyilsiniz. Bxarata qədim Hindistanın hökmətləri olmuş və Çokroborti rəcəsi adını daşmışdır. Mən də onun kimi bütün qərb vilayəti üçün “Çokroborti əmiyəm”. Qərbə səyahət etsəniz, adımı mütləq eşidəcəksiniz. Yeri gəlmışkən soruşum: səfəriniz harayadır?

Romeş dedi:

— Harada düşəcəyimizi hələ indiyə kimi qət etməmişəm.

— Harada düşəcəyinizi tələsmədən həll edə bilərsiniz. Gəmiyə minənde yubanmaq olmaz.

— Mən Qoyyalondoda qatardan düşən kimi gəminin yola çıxmamaq hazırlı olduğunu gördüm və fikirləşdim ki, hərgəl çox götür-qoy

¹ Brəhmən — kahinlər sikkidir. Hindistanın dörd əsas ali sikkindən biridir.

eləsam, gəmi mənsiz yola düşəcəkdir. Beləliklə, mən lazım olan yerdə diribaşlıq göstərdim.

— Sizin kimi adamlara böyük hörmət bəsləyirəm. Sizinlə mən bir-birimizin tamamılıq əksinəyik. Mən hər şeyi qabaqcadan qət edib sonra gəmiyə otururam. Ona görə ki, təbiətimə görə mən çox cəsərətsizəm. Bu, zarafat deyil! Yola düşməyi qət etmişsiniz, lakin hara getdiyinizi özünüz də bilmirsiniz. Arvadınız da sizinlə gedir?

Romeş azacıq ləngidi: bilmədi yaşılı kişiyyə müsbət cavab versin, ya yox. Onun ləngidiyini gördükde Çokroborti dedi:

— Məni bağışlayın, elbettə, siz arvadınızla gedirsınız. Mən bunu etibarlı mənbələrdən bilirəm. Sizin arvadınız o balaca otaqda xörək bişirir. Getdikcə artmaqda olan iştahama görə mətbəx axtarırkən məni aparıb ora çıxardı. Mən ona dedim: "Qorxma, ana, mən qəribi vilayətin Çokroborti emisiyəm. Mənə belə geldi ki, elə bil Onnopurna¹ təsadüf etmişəm". Mən sizin arvadınıza belə dedim: "Hərgah sən, mətbəx sahibi olduğun halda, mənə xörək verməsən, mən məhv olacağam". O, xəfifcə gülümşədi, lakin elə nəvazişle gülümşədi ki, mən o dəqiqə başa düşdüm ki, iş öz qaydasındadır, narahat olmağa deyməz. Bilirsinizmi, mən yola düşməzdən qabaq hemişə təqvimdə uğurlu gün axtarıram. Lakin budəfəki kimi müvəffəqiyətli gün nəsibim olmayışdır. Siz məşgulsunuz, siza mane olmaq istəmirem. İcazə versəyiniz, gedib arvadınıza kömək edərdim. Biz var ikən onun zərif əlləri nə üçün eziyyət çəksin? Yox, yox, siz yazmaqdə olun, ayağa durmağa ehtiyac yoxdur. Mən xanımınızla tanış olmağın təhrini bilirəm.

Çokroborti bunu deyərək Romeşlə xudahafızlaşdırıb mətbəxə getdi.

Qoca mətbəxə girəndə dedi:

— Buradan nə gözəl iy gəlir, dadına baxmadan bilmək olar ki, balığı öz yağında bişiribsiniz. Mən də sənə tamarind² şərbəti hazırlayacağam. Qızımar qərbədə yaşamayanlar bu şərbəti layiqincə hazırlaya bilməzler. Sən, yəqin deyəcəksən ki, qoca özü də bilmir nə danışır. Axi burada tamarind yoxdur, bəs şərbəti nədən qayıracaq? Ancaq mən ki buradayam, tamarindın derdini çekmə! Səbrin olsun, hamisini taparam!

¹ Onnopurn — Durqanı təcəssüm etdirənlərdən biridir. Hindistan əsatirində Durqaya yaratmaq və dağıtmaq ilahesidir. Bengaliyada bu ilahəyə böyük hörmət bəslərlər. Bütün dünyamı doyuran Durqadır.

² Tamarind — paxla fəsiləsinə mənsub ağacdır. Limonad, şərbət, konfet hazırlanarkən bu ağacın meyvosundan istifadə edirlər.

O, qəzetə bükülmüş saxsı küpədə şirə götürdü.

— Mən qayırdığum şərbətdən bugünlüyü sənə nə qədər lazımdırsa götür, qalanını qoy üç gün qalıb qıçırırsın. Sonra dadına baxanda deyəcəksən: "Əmi özünü çox terifləyen olsa da, şərbəti çox gözəl qayırıb". Ana, sən get yuyun, gecdir. Xörək işini mən özüm sahmana salaram. Qorxma, bu işdə mənim təcrübəm var. Arvadım hemişə xəste olur. Onun iştahasını artırmaq üçün hey ona tamarind şərbəti hazırlayıram. Görürəm, qocanın üstünə gülürsən, amma dediklərimin hamısı doğrudur, zarafat etmirəm!

Kəmalə dedi:

— Onda şərbət qayırmağı mənə də öyrədeceksiniz.

— Dayan, bir səbrin olsun! Məgər biliyi belə tez eldə etmək olar? Bir günün içində mən bildiyimi sənə öyrətsəm, bütün qüvvəsini itirer. Sarasvati ilahəsi də məndən narazı qalar. Əvvəl gərək sən bir neçə gün qocaya hörmət edəsən! Mənim ürəyimi elə almaq üçün nə etmək lazımdır. Mənən düşünməyə sənə məcbur elemərəm, özüm hamisini izah edərəm. Mən hər şeydən artıq panı sevirəm, amma mənim döyülməmiş qozdan xoşum gəlmir. Gördüyün kimi mənim ürəyimi elə almaq asan deyil. Lakin sən öz xoş təbəssümünlə, demək olar ki, buna nail olubsan. Bəs bu kimdir? Adın nədir?

Umeş cavab vermedi. O hırslanmışdı, çünkü Kəmalənin ürəyini elə almaq işində qocanı özünə rəqib hesab edirdi. Qız Umeşin yerinə cavab verdi:

— Onun adı Umeşdir.

— Qəşəng oğlandır. O elələrindəndir ki, fikrini birdən anlamaq olmaz. Sən görərsən, biz dostlaşacaqıq. Vaxtını itirmə, ana, mən gərək şərbəti tez hazırlayıb qurtaram.

Kəmalə həyatında nə isə bir boşluq hiss edirdi, qoca öz gelişи ile bu boşluğu yox etdi. Hətta Romeş də indi özünü nədənse rahat hiss etməyə başlamışdı. Romeşin indiki rəftarı ilə Kəmaləni öz arvadı saydığı o ilk aylardakı sərbəst əlaqləri arasında nə qədər böyük fərq var idi! Bu dəyişiklik də qızın ürəyini yaraşamaya bilməzdi. İndi, Çokroborti gəldikdən sonra Romeş ümid edirdi ki, qoca Kəmalənin fikrini heç olmazsa bir azacıq ondan ayırar, Romeş də ürəyinin yaralarını sağaltmağa imkan tapar.

Kəmalə Romeşin kayutuna yaxınlaşaraq, qapının yanında dayandı. Kəmalə bu cansızıcı və boş günorta saatlarını Çokroborti ilə keçirmək istəyirdi, lakin o, qızı gördükdə etiraz etdi:

– Yox, yox, ana! Belə olmaz, bu olmadı.

Kəmale qocanın nədən narazı qaldığını təəccüb edib, səbəbini bilmək istədi. Qoca dedi:

– Ayaqqabını deyirəm! Əlbətə, bu sənin öz işindir, Romeş-babu. Amma nə deyirsinizsə deyin, mənim əqidəmcə, siz yaxşı iş görmürsünüz. Doğma torpağımız pəncələrin toxunmasından murdar olur. Necə bilirsınız. Rama Sitanın ayağına douson ayaqqabısı geydirsoydi, Lakşman on dörd ili onunla birlikdə keçirə bilərdim? Heç vaxt! Məni dinləyirkən Romeş-babu gülür və ürəyində məndən narazıdır. Mən sizə deməliyəm ki, Romeş-babu, siz yaxşı iş görmürsünüz. Kim düşünmədən, haraya gedəcəyini qət etmədən, gəminin fitini eşidən kimi birbaşa gəminin üstüne yüyürə?

Romeş gülərək dedi:

– Əmi, bizim harada düşmeyimizi siz təyin etsəydiniz, nə olardı ki? Sizin məsləhetiniz bize gəmi fitindən yaxşı tosır edər.

– Amma mən görüürəm ki, sizin fikirləriniz hər dəqiqə artır. Halbuki hələ məni yenicə tanıyırsınız. Yaxşı, Hacipurda düşün. Əziz qız, Hacipurda düşmək istərdinmi? Orada qızılıgül plantasiyaları sizə nəşə verər. Sənin ehtiramınızı saxlayan bu qoca da orada yaşayır.

Romeş suallı nezərlə Kəmaləyə baxdıqda o, razılıq ifadəsi olaraq başını əydi.

Bundan sonra Çokroborti ilə Umeş utanıb sıxılan Kəmalənin kayutunda müşavirə təşkil etdilər. Romeş isə ağır bir ah çəkib, göyər-tədə qaldı. Gündərti idi. Güneşin altında qızılmış gəmi dalğalar üzərində yavaş-yavaş yırğalanırdı. Payız günəşinin şüaları altında cilvelənən mənzərələr Romeşin gözü qarşısında qəribə yuxular kimi bir-birini əvəz edirdi. Onun gözleri öündən gah çəltik tarlaları, gah qayıqların dayandığı limanlar, gah suyun yığıdığı qumluqlar, gah da tək qalmış kənd evi bir-birini əvəz edirdi. Romeşin gözünə bəzən güneşin altın-dakı dükanın dəmir damı, bəzən köhnə banyanın¹ kölgəsində bəzəni gözləyən yolcular dəyir, arxada qalırdılar.

Payızın xoş gündərti sükutunda qonşu kayutdan Kəmalənin şən və zərif gülüşü arabır eşidilirdi. Romeşin ürəyi bu gülüşə səs verirdi. Ətrafda hər şey gör necə gözəl və ondan nə qədər uzaqdır. Onun pozulmuş heyatını bütün bu gözəlliklərdən nə qədər dəhşətli bir zərbe ayırmışdır!

¹ Banyan – Hindistanda bitən bir ağacdır. Onun budaqlarında bir çox havadan sallanan köklər eməle gelir. Bu köklər yərə işləyib yeni gövdələr eməlo gotirir.

İYİRMİ DOQQUZUNCU FƏSİL

Kəmale cavan idi. Ona görə də o, şübhələri və qəm-qüssəni uzun müddət ürəyinə salmadı.

Bu son günler Romeşin hərəketlərini düşünmək üçün onun vaxtı olmurdu. Sel maneəyə təsadüf etdikdə daha da şiddetlə çəgləməyə başladığı kimi, Kəmalənin də sakit fikirləri Romeşin ona anlaşılmaz münasibətinə təsadüf etdikdə burulğan kimi hərlənməyə başlayırdı. Qoca Çokrobortinin gəlişi, şən zarafatlar, təsərrüfat qayğıları – bunnuların hamısı çətinliklərə qatlaşmaq məsələsində Kəmaləyə kömək etdi. Təşvişlə dolu düşüncələr sürətlə ölüb-keçdi, Kəmalə daha fikrleşmirdi.

Bu şəfəqli payız günlərində çayın mənzərələri xüsusilə gözəl idi. Suyun cilvelənərek qızılı çalan fonunda təsərrüfat işləri ilə tamamlanan günlər, sadə poemənin sehifələri kimi gözdən tez keçirdi.

Adət üzrə gün həmişəki qayğılarla başlanırdı. Umeş daha gəmiyə gecikmirdi. Lakin hər dəfə səbəti dolu qayırdı. Onun dolu qayıtması balaca mətbəxdə hamını dirçəldir, ses-küy qoparırdı.

– Bu nədir, yoxsa balqabaqdır? İlahi, bu paxıaları o haradan tapıb? Bir bax, əmi, bir bax, bu ki turşuya qoyulmuş çugundurdur! Belə uzaq yerlərdə bunların tapıla bileyəcini mən heç ağlıma da gətirə bilməzdim.

Hər seher səbət dolu geləndə belə şən səsler ucalırdı. Yalnız Romeş gəldikdə ahəng pozulurdu: o daima uşağın oğurluq etməsindən şübhələnirdi.

Belə hallarda Kəmalə açıqlanaraq deyirdi:

– Boş sözdür, pulları mən öz olimlə saymışam.

– Sən ona ikiqat qazanmaq üçün imkan yaradırsan. O həm puldan götürür, həm də tərəvəz oğurlayır, – deyə Romeş cavab verir, sonra Umeşə müraciətlə tələb edirdi:

– Yaxşı, bir hesabla görək nə qədər xərcələmisən.

Umeş neçə dəfə hesablayırdısa, həmişə müxtəlif rəqəmlər alırdı. Lakin dəqiq hesablayanda belə, Umeşin xərcələyi pul ona verilen puldan çox çıxırırdı. Ancaq bu Umeşin heç vecinə də gəlmirdi. O deyirdi:

– Mən yaxşı hesablamığı bacarsaydım, bu halda olardımmı? Yəqin ki, indi vergiyigan olmuşdum, clə deyilmə!

Belə hallarda Çokroborti Romeşə məsləhət görürdü ki, sorğu-sualı nahardan sonra qoysun, çünkü yeməkdən sonra hər şeyi layiqincə müzakirə etmek olardı.

Çokroborti deyirdi:

— Mən bu zirek uşağı tərifləməyə bilmərəm. Əziz Romeş, tapmaq, əldə etmək balaca sənet deyildir. Belə bir bacarıq hər kəsin işi deyil. Əlbətte, bu sənətə yiyələnməyə hamı çalışır, lakin bəziləri müvəffəq olurlar. Romeş-babu, bu işdə mənim azacıq təcrübəm var. Bax, indi paxla mövsümü deyil. Nəbeləd yerdə səhərin gözündə az uşaq olar ki, paxla tapa bilsin. Şübhələnməyə qalsa, hamı şübhələnə biler, amma axtarış tapmaq, əlibəş qayitmamaq mində birinin işidir.

Romeş sözündə inad edərək:

— Yox, hər halda bu yaxşı iş deyil, əmi. Siz ona bəraət qazan-
dırmaqdə haqlı deyilsiniz, — dedi.

— Bu yaxşı uşaqın onsuz da istedadı azdır. Olub-qalan istedadı
da xüsusilə biz gomide iken təqdir edilməsə, itib gedəcək. Mənə
bax, Umeş, sabah mənə nim¹ yarpağı taparsan. Unutma ki, bu yar-
paqların en yaxşısı ağacın yuxarısında olur. Bizim Yacurvet² demiş-
dir ki, suktuni³ lap vacibdir. Amma bəsdir, Yacurveti qoyaq bir
tərəfə, biz onsuz da gecikmişik. Umeş, cəld ol, tərəvəzi yaxşıca yu,
getir bura. Ancaq cəld ol!

Romeş Umeşdən nə qədər şübhələnir və onu nə qədər danlayır-
disa, uşaq Kəmaləyə bir o qədər artıq mehr salırdı. Çokroborti onlara
qoşulduğdan sonra isə Kəmalənin dəstəsi Romeşdən heç asılı olmadı.
Romeş özünün soyuq idrakı ilə bir tərəfdə durmuşdu. Kəmalə,
Umeş və Çokroborti isə digər tərəfdə idilər. Ümumi qayğıları, eylən-
caları, bir-birinə rəğbət hissi bunları birləşdirirdi. Çokrobortinin
Kəmaləyə ehtiramı getdikcə artırdı. Bu, Romeşti məcbur etdi ki, o,
Kəmaləyə yeni bir nəzərlə baxsın. Bununla belə o, Kəmalənin
dəstəsinə qoşulmurdu. Romeş su tutumu böyük olan, dayazlıq üzün-
dən sahile gələ bilmeyen və qurudan müeyyən məsafədə lövbər
salıb uzaqdan baxmağa məcbur olan gəmini xatırladırdı. Halbuki
balaca balıqçı qayıqları sahile sərbəst yanaşındılar.

Ayın bədirlənməsinə az qalmışdı. Bir dəfə müsafirlər seher tez-
dən qalxaraq, göy üzünü qara buludlar aldığına gördülər. Külek daima
dəyişirdi. Bir neçə dəfə yağış səpələdi, sonra kəsdi. Yenə günəşin
şüaları qorxa-qorxa göründü. Çayın ortasında bir dənə de olsun kiçik

gəmi qalmadı. Onlardan sahila hələ çata bilmeyənlər təhlükə altında
idilər. Su dalınca çaya gələn qızlar bu gün imanda dayanırdılar.
Arabir qalın buludların arasından özünə yol tapan bəla xəbərcisi, —
parıltılar çayın səthinə işiq salır və yenə yox olurdu. Böyük Qanqın
dalğaları sahile hücum edir, gurultu ilə parçalanırırdı.

Gəmi öz yoluna davam edirdi.

Bele çətin vəziyyətde Kəmalənin təsərrüfat işləri pis gedirdi.

Çokroborti göyə baxaraq dedi:

— Ana, biz hər şeyi indidən hazırlanılyıq ki, axşam bişirmək
işimiz çətin olmasın. Sən tərəvəzi bişirməkdə ol, mən xəmiri yoğu-
rum.

Bu gün xörəyin hazırlanması çox vaxt apardı. Külek getdikcə şid-
dətlənir, az qalırkı qasırğaya çevrilər. Coşqun çayın üzünü ağ köpük-
lər tutmuşdu. Buludların arxasında günəşin batıb-batmadığını təyin
etmək mümkün deyildi. Gəmi həmişəki vaxtından tez lövbər saldı.

Qaranlıq çökdü. Bulud parçaları arasından arabı çıxan Ayın xəstə
və ağarmış üzündə təbəssüm görünürdü. Külek şiddətlə esirdi.
Nəhayət, güclü yağış başlamıb tufan qopdu. Kəmalə bir dəfə gəmi
fəlakətini görmüşdü. İndi təbietin kortəbi qüvvəlerinin qeyzi onun
canına qorxu salmışdı. Axşam Romeş onun yanına gəldi. Ona ürək-
direk vermək istədi:

— Sən gəmidən qorxma, Kəmalə, rahat yata bilərsən. Mən səninlə
yanaşı kayutdayam. Özüm də tez yatmayacağam.

Bu vaxt Çokroborti qapiya yanaşdı:

— Əzizim, heç şeydən qorxma. Tufanlar atası cəsarət edib sənə
toxuna bilməz, — dedi.

Tufanlar atasının nə qədər böyük hökmə malik olduğunu söylə-
mek çətindir. Lakin şiddətlənmiş qasırğın təhlükəsinin nədən ibarət
olduğunu Kəmalə çox yaxşı biliirdi. Ona görə qız qapının yanına
qaçaraq, yalvardı:

— Xahiş edirəm, əmi, bir az mənimlə otur.

Qoca karixmiş halda cavab verdi:

— Hə, yəqin indi yatmaq vaxtidir.

Lakin kayuta girdikdə Romeşti orada görmədi. Qoca təəccüb etdi:

— Bəs Romeş-babu necə olub? Terəvəz oğurlamağa getməyib ki?
Belə şeyləri ki, o özünə rəva görmez?

Romeşin səsi eşidildi:

¹ Nim — ağac adıdır. Bunun yarpaqlarından dərman qayırırlar.

² Yacurvet — tababətə aid qədim kitabıdır.

³ Suktuni — edviyyədir.

– Əmi, sizsiniz? Mən burada qonşu kayutdayam.

Qoca başını Romeşin kayutuna uzatdıqda onu yarıuzanmış halda çiraq işığında mütləq edən gördü. Ona müraciət edərək:

– Nə üçün arvadınızı tək buraxırsınız? – dedi. – Məgər siz gör-mürsünüzmü o, qorxu içindədir? Kitabla tufanı sakit etmək olmaz. Onu bir tərəfə tullayıb bura gelin.

Kəmalə dehşətli həyəcan içərisində özünü itirərək, Çokrobortinin əlindən tutub, titrək səsle:

– Yox, yox, mehriban əmi, lazımlı deyil! – deyə yalvarmağa baş-ladı.

Tufanın nərəsi Kəmalənin sözlərini eşitməyə mane oldu. Lakin təəccüb qalmış Çokroborti tələsik geri döndü.

Romeş kitabı kənara qoyub, Kəmalənin kayutuna girəndə soruşdu:

– Çokroborti əmi, nə club? Deyəsən Kəmalə sizi...

Kəmalə Romeşin üzünə baxmadan dedi:

– Yox, yox, mən onu elə-belə səhbətə çağırımsam!

Kəmalənin eksinə danişan, onunla bəhs edən yox idi. Bəlkə o özü izah edə bilməzdi ki, onu kim tez-tez “yox” deməyə məcbur edir. Bu “yox” sözü ilə sanki o demək istəyirdi: “Elə güman etmə ki, mənə ürək-dirək vermək lazımdır. Yox, mənim buna ehtiyacım yoxdur. Güman etmə ki, yanımda bir adam olmayı istəyirəm. Qötüyyən yox!”

Sonra Kəmalə Çokrobortiya müraciət etdi:

– Əmi, daha gecdir, gedin yatin. Yolda bir Umeşə də dəyin, görün özünü necə hiss edir. Yəqin uşaqlıq qorxur.

Birdən Umeşin səsi eşidildi:

– Ana, mən heç nedən qorxmuram.

Demə, Umeş nəyə isə möhkəm bürünüb, Kəmalənin qapısının yanında oturmuşdur.

Kəmalə mütəəssir olaraq başını kayutdan bayırı çıxardı:

– Pərvərdigara, Umeş, sən niyə yağışın altında islanırsan? Bu saat əmi ilə onun kayutuna get, axmaq uşaqlıq!

Öz diqqəti və qayğısı üçün “axmaq uşaqlıq” kimi sözlərlə mükafat-landırılmış Umeş itaətlə Çokrobortinin ardınca getdi.

– İsteyirsən sən yuxuya gedənə kimi sənə bir hekaya söyləyim? – deyə Romeş qızı təklif etdi.

– Yox, mən yuxulayıram, – deyə Kəmalə cavab verdi.

Demek olmaz ki, Romeş Kəmalənin əhvalının həqiqi mənasını başa düşmürdü, lakin o təkid etmedi. Kəmalənin simasında təhqir edilmiş yüksər ifadesini gördükdə yavaşça öz kayutuna getdi.

Kəmalə böyük həyəcan keçirirdi. Yatağa girib yuxulaya bilmədi. Lakin o özünü məcbur etdi. Fırtına tüğyan etməkdə iddi. Dalğalar get-dikcə daha da yüksəldi. Gəminin bütün ekipajı ayaq üstə iddi. Maşın şobəsində arasıksılmədən zəng vurulurdu – kapitanın əmrlərini verirdilər. Küleyin qəzəbli hücumu önündə gəmi yalnız lövbərə istinad edərək dayana bilmezdi. Ona görə hərəkətə hazır dayanmışdı. Kəmalə qalxb göyərtəyə çıxdı. Yağış hələlik keşmişdi, lakin külək yaralanmış yırtıcı heyvan kimi nəro çəkir, özünü o tərəf-bu tərəfə vururdu. Six buludlar arasında iztirab çəkdiyindən cybocor hala düşmüş Ay arabır göy üzünü bir anlığa işıqlandırırdı. Sahilləri çətinliklə seçmək olurdu. Çay zülmət içərisində görünürdü. Yer və göy, uzaq vo yaxın gözə görünən və görünməyən hər şey dəhşətli qasırğa içorisində bir vəhdət təşkil etmişdi. Sanki Yama¹ allahın qara kəli buy-nuzlarını əyib başını yellədərək, qudurmuş kimi yırtıcı bir dəliliklə hücum edirdi.

Kəmalə bu qudurmuş dəhşətli geconı, təlatümə gelib çirpinan səmanı gördükdə sinəsi qorxudanmı, sevinçdənmi titrədi. Coşmuş kortəbii qüvvələrin gurultusundakı məğlubedilməz bir qüvvət, hədsiz-hüdudsuz sərbəstlik Kəmalənin qəlbində nə isə oyadırdı. Hər şeyi sarsıdan bu üşyan Kəmalənin hissələrini həyəcana gotirdi. Təbiət nəyə qarşı üşyan edir? Fırtınanın gurultusunda bu sualın cavabını eşitmək mümkünürmü? Kəmalənin ürəyindəki təşvişin sebəbi aydın olmadığı kimi təbiətin üşyanının da sebəbi aydın deyildir. Kəmalə yalnız bir şeyi dərk edə bilmədi. Göy və yer qiyam edərək qaynayır və qəzəbli gurultulu səsini başlarına atıb zülmətin, yalanın, rıyanın görünməz və hissedilməz torularından yaxalarını qurtarmaq isteyirlər. Külək haradansa, hüdudsuz genişlikdən qoparaq uçur və qaranlıq gecədə yalnız “yox” sözünü arasıksılmədən tekrar edirdi.

Küleyin nörlütlisindən Kəmalə yalnız inadlı etiraz ifadesi olan “yox” kəlməsini eşidirdi. Ancaq bu etiraz nəyə qarşı idi? Bunu müəyyən etmək mümkün deyildi. Yalnız yox, yox, nə olursa olsun, yox!

¹ Yama – Hindistan əsatirində ölüm allahıdır.

OTUZUNCU FƏSİL

Ertesi gün səher külek yavaşımağa başladı. Lakin çay hələ sakit olmamışdı. Ona görə də kapitan heç cür həll edə bilmirdi: lövbəri qaldırsın, ya yox. Kapitan təşvişlə göye baxırdı.

Səhər tezden Çokroborti Romeşin kayutuna gəlib onu yataqda tapdı. Lakin mənim görən kimi Romeş yatağından dik qalxdı. Gənc oğlanı indi bu kayutda görən kimi qoca keçən gecənin hadisələrini xatırladı. Nehayət o, Romeşə sual verməyi qət etdi:

— Siz məgər gecə burada yatmışdır?

Romeş cavabdan boyun qaçırraraq dedi:

— Necə murdar havadır! Hə, gecəni necə yatdınız?

— Romeş-babu, siz, deyəsən, məni axmaq saydığınız kimi, sözlərimi də diqqətəlayiq hesab etmirsiniz. Lakin mən sizə söyləməliyəm ki, uzun ömründə bir çox müəmmalari holl etmək üçün kəlləmi sindurmuşam, onların çoxunu da həll etməyə müvəffəq olmuşam. Lakin, Romeş-babu, siz mənim üçün on çətin müəmməsiniz!

Romeş bir an özünü itirdi və qızardı. Lakin dərhal özünü elə alaraq, təbəssümələ dedi:

— Müəmmənanın həll edilməsinə imkan verməmək məger cinayət imiş? Hərgah mən və siz uşaq çağlarımızda telequ dilini möhkəm öyrənmiş olsaydıq, yenə də dil bizim üçün çətin və anlaşılan olacaqdı. Halbuki telinqanlı bir uşaq üçün o dil su kimi saf və aydınır. Buradan çıxarırlacaq nəticə ondan ibarətdir ki, bilmədiyimiz bir şeyi gərək mühakimə etməyək, pisləməyək. Siz heç ümidi etməyin ki, anlaşılmayan bir işarəyə yuxusuz gecələr belə sərf etsəniz, mütləq onun mənasını aça biləcəksiniz.

— Romeş-babu, üzr istəyirom, — deyə Çokroborti cavab verdi.

— Mənimlə əlaqəsi olmayan bir adamın falını açmağa təşəbbüs etmek özünə həddindən artıq güvənmək olardı. Lakin dünyada elə insanlar var ki, onlara birinci dəfə rast gəldiyimizə baxmayaraq, ilk görüşdən onlarla yaxın oluruq. Məsələn, sizin arvadınızı götürək: bax, o saqqallı kapitan arvadınıza bir doğma adam kimi baxır. Bu özü bunu təsdiq etməsə, mən ona əsil müsəlman demərəm. Əlbəttə, belə vəziyyətdə bir də telequ dili kimi müəmmaya rast gəlmək çox çətin iş olur. Siz hirsənləmeye tələsməyin, Romeş-babu, əvvəlcə mənim söylədiklərimi yaxşı düşünün.

— Mən artıq düşünmüş və bu qərara gəlmışəm ki, hirsənləmeye deyməz. Lakin mənim sizə acığım tutur, ya tutmur, sizin kədərinizə səbəb olram, ya olmuram, bu halların heç biri ilə əlaqədar olma-yaraq, yene telequ dili anlaşılmaz bir dil olaraq qalacaqdır. Təbiətin amansız qanunu belədir, — deyə Romeş dərin bir ah çəkdi.

İndi Romeş müterəddid qalmışdı. Hacipura getsin, ya getməsin? Əvvəlcə o fikir edirdi ki, yad bir şəhərdə sakit olmaq işində qoca ilə tanışlığın ona köməyi dəyəcəkdir. İndi Romeş görürdü ki, bu tanışlığın mənfi cəhati də ola bilər. Onunla qızın əlaqəsinə dair sorğu-suallar qızın ismətinə toxuna bilər. Lap yaxşısı bu idi ki, tanışları olmayan yerdə, heç kəs onları sorğu-suala çəkməyəcək bir yerde məskən salsınlar.

Hacipura bir günlük yol qalmışdı. Romeş Çokrobortiyə dedi:

— Ömi, mən bu qərara gəldim ki, mənim sənətimdə olan adamlar üçün Hacipur əlverişli yer deyildir, ona görə də Benaresdə düşəcəyimi qərara aldım.

Romeşin ifadəsində qətiyyət hiss edərək, qoca güldü və söyledi:

— Hər dəqiqlik fikri dəyişmək yaxşı deyildir. Bu, qətiyyətsizlikdir.

Yaxşı, indiki arzunuzun Benares olduğunu qəti hesab edəkmi? — deyə qoca sual verdi.

Romeş qısaca:

— Bəli, — dedi.

Qoca heç bir söz demədən yerinə gedib şeylərini yiğisdirmağa başladı.

Kəmalə qocanın kayutuna gələrək, qapıda dayanıb soruşdu:

— Sizin bu gün mənə acığınız tutub, əmi?

— Az qala gündə iki dəfə dalaşırıq, amma mən heç olmasa bir dəfə də qalib gələ bilmədim, — deyə qoca mirtildədi.

— Nə üçün bu gün siz bizdən qaçırsınız?

— Siz, ana, məndən çox uzaqlara qaçarkən məni nə üçün qaçaq adlandırırsınız?

Kəmalə qocaya baxır və heç bir şey anlamadı.

Qoca dilləndi:

— Romeş-babu sənə heç bir şey söyləməmişdir ki? O artıq Benaresə getməyi qət etmişdir.

Kəmalə bu xəbəri tam sükütlə qarşılıdı.

Kəmalə bir qədər sükütdən sonra təklif etdi:

– Əmi, icazə verin sizin çamadanınızı sahmana salıv.

Çokroborti verdiyi xəbərə Kəmalənin etinasız olduğunu gördükdə qüssolondı. “Bəlkə də belə yaxşıdır. Bu yaşimdə yenidən mehr salmağın mənası nə imiş?” – deyə qoca kədərlə düşündü.

Bu vaxt Romeş də geldi. O, Kəmaloyə Benaresə getdiklərini xəbər verməyə golmişdi.

– Mən səni axtarırdım, – deyə o, qızı müraciət etdi.

Kəmale Çokrobortinin şeylərini səliqəyə salmaqdə və yiğisdirmaqda davam edirdi.

– Biz daha Hacipura getmirik, Kəmale! Mən Benaresdə işleyəcəyimi qərara almışam, sən buna nə deyirsən?

Kəmale başını Çokrobortinin çamadanından qaldırmadan dedi:

– Mən Hacipura gedirəm, şeylərimi də yiğisdirmişam.

Romeş qızın qotiyətinə mat qalaraq soruşdu:

– Tek gedirsən?

– Tek nə üçün? Əmi orada yaşayır, – deyərək Kəmale mehriban bir nəzərlə Çokrobortiye baxdı.

Bu sözleri eşitdikdə əmi özünü itirərək ucadan dedi:

– Anacan, sən mənə qarşı o qədər lütfkarlıq göstərirsən ki, axırda Romeş-babu mənə tərs-tərs baxmağa başlayacaqdır.

Lakin qız təkrar etdi:

– Mən Hacipura gedirəm.

İndiyə qədər belə bir şey olmamışdı ki, Kəmalə başqalarının fikri ilə hesablaşmayaraq, bu qədər sərbəst danışın.

Nohayet, Romeş dedi:

– Yaxşı, əmi, sən deyən olsun: Hacipura deyirsiniz Hacipura gedək.

Fırtınadan sonra gecə yaxşı Ay işıqlı idi. Romeş gəminin göyər-təsində kresloda oturub fikirləşirdi ki, belə bir vəziyyət davam edə bilməz. Kəmalə artıq üşyan edir. Zaman keçdikcə onun həyatı tamamile dözlüməz ola bilər. Bir yerdə yaşıdları halda bir-birinə yad qalmaq mümkün deyil. Buna son qoymaq lazımdır. Axi Kəmalə doğrudan da mənim arvadımdır, mən onu öz arvadım kimi qəbul etmişəm. Bir-birimizə vəd verib rəsmiyəti icra etməmişiksə, bu bir mənədə deyil. Belə düşünmək axmaqlıq olardı. Yamo özü o zaman onu qumlu adaya getirib bizi nikah telleri ilə bir-birimizə bağlamışdır. Bu dünyada məgər ondan qüdrətli kahin var?

Hemnolini ilə Romeşin arasında döyüş meydani uzanmışdı. Yalnız maneələri, həqareti, etibarsızlığı aradan qaldırdan sonra Romeş bir qalib kimi başını dik tutaraq Hemnolininin qarşısına çıxa bilerdi. Amala qalib gələcəyinə ümid yeri olmadığını fikrinə gətirəndə qorxurdu. O, haqlı olduğunu necə sübut etsin? Hərgah o, haqlı olduğunu sübut etseydi də, bütün bu əhvalat başqalarına nə qədər çirkin görünerdi. Kəmale üçün bu nə qədər ağır bir zərbe olardı. Bunu düşünmək də dəhşətlidir.

Demək, qətiyyətsizliyi və tərəddüdləri kənara tullayıb, Kəmaləni özünə arvad etməlidir. Bu ən yaxşı çıxış yolu olar. Doğrudur, Hemnolini ona nifret edəcəkdir, lakin bu nifret Hemnolininin özünə layiq bir adam tapmağına kömək edər. Romeş bunu fikirləşdikdən sonra köksünü ötürdü: o, Hemnolininin yanına qayıtması haqqındaki bütün ümidilarını məzara gömdü.

OTUZ BİRİNCİ FƏSİL

– Bu nə demekdir? Sən hara gedirsən? – deyə Romeş soruşdu.

– Mən xanımla gedirəm, – deyə Umeş cavab verdi.

– Mən sənə Benaresədək bilet vermİŞəm, bu isə Hacipur limanıdır. Biz daha Benaresə getməli olmadıq.

– Mən də ora getmirem.

Umeşin həmişə onlarla qalacağını Romeş təsəvvür etmirdi. Lakin uşağın bu sözləri qətiyyətlə söyləməsi onu düşündürdü. Kəmalədən soruşdu:

– Umeş də özümüzə aparınq?

Kəmalə dedi:

– Bəs necə! Onun gedəsi harası var?!

– Yox, o dedi ki, yalnız bizimlə olmaq isteyir, biz hara o da ora. Umeş, ehtiyatlı ol, geridə qalma. Nabələd yerdir, camaatın içinde itib qalarsan.

Haraya getmək, özü ilə kimi götürmək kimi məsələlərin hamisini indi Kəmalə özü hell edirdi. Sanki Romeşin arzularına sessiz-səmirsiz itaət etmesinin sonu gəlmişdi. Ona görə də Umeş indi içində palpaltar olan balaca boğcanı döşüna sıxaraq, Kəmalənin yanınca vüqarla gedirdi, bu isə müzakirə olunmayacaq bir həqiqət idi.

Əminin şəhərdəki balaca evi şəhərlə Avropa məhəlləsinin aralığında idi. Evin dal tərəfində manqə ağaclarından ibarət bir bağ vardı. Qabaqda sünə mağara görünürdü. Bir az o tərəfdə, alçaq çəperin arxasında çeşmə suyu ilə suvarılan bostan var idi. Onun bir neçə ləkində betel və kələm ekilmişdi.

Kəmalə ilə Romeş hələlik burada qaldılar. Çokroborti əmi öz arvadı Xaribxobininin səhhətinin zəifliyindən danışmağı sevirdi. Lakin kenardan baxan onda xəstəlikdən bir əsər belə müşahidə edə bilməzdi. Onun yaşı, görünür az deyildi, lakin üzü hələ cavan və teravətli idi; gicgahlarına azacıq dən düşmüşdü, sanki qocalıq onun haqqında öz hökmünü vermişdi, lakin bu hökmü yerinə yetirməyə hələ cəsarət etmirdi.

Əsil həqiqət isə bundan ibarət idi: hələ cavan çağlarında Xaribxobinini amansız qızdırma əldən salırdı. Çokroborti bele güman edirdi ki, iqlimi dəyişdirse, arvadı şəfa tapacaqdır. Bu məqsodla onlar Hacipura köçdüler. Çokroborti məktəbdə müəllimlik etməyə başladı. Arvadının tamamilə sağlığına baxmayaraq, Çokroborti o vaxtdan beri onun səhhətinin qeydini çəkməkdə davam edirdi.

Çokroborti qonaqları evinin birun¹ hissəsində buraxaraq, özü zənaniye² keçib arvadını çağırırdı.

Xaribxobini çəper çekilmiş həyətdə buğdanı yenice döymüşdü. Küpeləri və mətbəxin başqa qablarını günün qabağına düzürdü.

Çokroborti evin zənən hissəsinə girər-girməz dərhal dilləndi:

– Nə üçün bele ehtiyatsızsan, soyuğun hiss etmirsən? Ciynine salmağa bir şey gətirimmi?

– Sən lap qəribəsən. Soyuq haradadır? Gün küreyimi yandırır, sən də başlamışın ki, soyuqdur! – deyə Xaribxobini ərinə cavab verdi.

– Günün yandırması da bədənə zərərdir. Çətir ki, bahalı bir şey deyil.

– Yaxşı, çətir də alarıq. Hələ mənə de görüm nə üçün sən gecikmisən?

– Təfsilatı danışsam, çox vaxt alar. Evdə qonaqlarımız var. Onların qeydinə qalmaq lazımdır, ya yox? – deyə Çokroborti yeni tanışlarını arvadına töqdim etməyə başladı.

¹ Birun – evin kişilərə məxsus hissəsidir.

² Zənani, ya əndərun – evin qadınlara məxsus hissəsidir.

Uzaqdan bu evə qonaq gəlməsi təzə iş deyildi, amma ərlə arvadı qəbul etmək üçün Xaribxobini hazır deyildi. Xaribxobini heyretlə dedi:

– Pərvərdigara! Sən bunlara harada yer verəcəksən?

– Əvvəlcə qonaqlarla tanış ol, harada yerləşdirecəyimiz haqqında sonra danışarıq. Bizim Şoyloca haradadır?

– Uşaq çimir.

Çokroborti dərhal Kəmaləni zənən hissəsinə apardı. Qız yaxınlaşüb qadına hörmətlə salam verdikdə Xaribxobini əlini qızın çənəsinə çəkdi. Heyret əlaməti olaraq öz barmaqlarının ucunu ağzına apardı. Sonra üzünü ərinə tutub dədi:

– Bir fikir ver, bizim Bidhuya necə oxşayır!

Bidhu onların böyük qızı idi. Əri evində Allahabadda yaşayırırdı. Belə bir müqayisəyə Çokroborti gülümsədi. Kəmalə heç bir cəhətdən Bidhuya oxşamırdı, lakin Xaribxobini başqa bir qızın gözəllik cəhətcə, ya digər cəhətdən öz qızından üstün olmasını etiraf edə bilməzdi. Şoyloca burada yaşayırırdı. Onu Kəmalə ilə müqayisə etmek gülünc olardı. Ona görə də Xaribxobini Kəmaləni burada yaşamayan qızı ilə müqayisə etdi və bununla da qalibiyət bayrağını öz evində saxladı.

– Siz xoş gəlibsiniz, heyif ki, təzə evinizdə temir işləri qurtarmadığına görə biz hələlik burada yaşayırıq. Ona görə də sizə layiqincə hörmət edə bilməyəcəyik.

Çokrobortinin doğrudan da bazarın yanında balaca bir evi var idi. İndi o evi temir edirdilər. Ancaq orada kiçik bir dükən da yerləşirdi, orada yaşamaq üçün rahatlıq haqqında söhbət ola bilməzdi.

Çokroborti arvadının bele bir uydurmasını təkzib etməyərək, gülümseyəib dedi:

– Men Kəmalənin narahatlığına qatlaşa bilməsini yəqin etməsəydim, buraya gətirməzdim.

Çokroborti payız güneşinin arvadına zərərli olduğunu söyləyərək, evə getməyi məsləhət gördükdən sonra Romeşin yanına getdi.

Xaribxobini dərhal Kəmalə ilə yaxından tanış olmayı qərara aldı.

– Eşitməşəm ki, sənin ərin vəkildir, əlemi? Çoxdan işleyir? Nə qədər qazana bilir? Nə? Hələ vəkilliyyə başlamayıb? Onda bəs necə yaşayırsınız? Yəqin qayınatan varlıdır, əlemi? Bilmirsən? Pərvərdigara... Nə qəribə qızdır! Sən qayınatanın evi barəsində heç nə

bilmirsən? Xərclik üçün ərin ayda sənə ne qədər verir? Qayınanan olmayıanda axı təsərrüfatın hamısını özün idarə etməyə məcbur olursan! Eybi yoxdur, sən daha balaca qız deyilsən ki, mənim böyük qızımın əri bütün qazancını getirib ona verir.

Bələ sualları və qeydləri ilə Xaribxbobini Kəmalənin həyat qaydalarından xəbersiz olduğunu çox tez isbat etdi. Yalnız indi Xaribxbobinin dolu kimi yağırdığı suallardan Kəmalə anladı ki, öz əri Romeşin həyatı və işləri haqqında xəbersiz olduğu camaata nə qədər qeyri-təbii görünür və Kəmalə üçün necə böyük nöqsan sayıla bilər. Hələ indiyədək əri ilə açıq danışmaq üçün fürsət tapmadığını da Kəmalə fikrindən keçirdi. O, Romeşin arvadı olduğu halda onun haqqında heç bir şey bilmir! Bələ bir vəziyyətin təbii olmadığı Kəmaləyə indi aydınlaşdı və heç bir şeyi bilmədiyi üçün elə utandı ki, hətta ürəyi ağrıdı.

— Hə, bilərziyini göstər görək, — deyə Xaribxbobini yenə sorğu-sualına başladı. — O qədər də yaxşı qızıl deyil, düzdür? Atan sənə qoibaq verməyib? Atan yoxdur? Amma hər halda arvad zinətsiz gəzə bilməz! Ola bilməz ki, ərin sənə heç ne bağışlaması! Mənim böyük kürəkənim Bidhuya hər iki ayda mütleq bir şey bağışlar.

Sorğu-sualın on siddətli yerində iki yaşında qızının əlindən yapışan Şoyloca gəldi. Bu qarabuğdayı, cavan bir qadın idi. Onun sıfətinin çizgileri kiçik idi, aydın və canlı gözleri, uca almı vardi. Üzüne baxan kimi ağıllı və sakit xasiyyətli olduğu aydın bilinirdi.

Şoylocanın balaca qızı Kəmaləyə bir qədər diqqətlə baxdıqdan sonra ona xala deməyə başladı. O, Kəmaləyə ona görə "xala" demədi ki, onu xalası Bidhuya oxşatmışdı, ümmüyyət, müəyyən yaşda olan və xoşa gələn qadınlara xala deyərdi. Kəmalə qızı qucağına aldı.

Kəmaləni qızı ile tanış edərkən Xaribxbobini dedi:

— Bu arvadin əri vəkildir. Əyaletdə vəkillik etmək istəyir. Atan onlara yolda rast gəlib, Hacipura gətiribdir.

Şoyloca və Kəmalə bir-birinə baxdılar. Bu nəzər dərhal onların möhkəm dostluğunun təməlini qoydu. Xaribxbobini qonaqları yerbəyer etməyə getdi. Şoyloca Kəmalənin əlindən yapışaraq sadəcə dedi:

— Bacım, gəlin mənim otağıma gedək.

Bir neçə dəqiqədən sonra onlar sərbəst səhbət edildilər. Hər iki qadının yaşlarındakı fərq bir o qədər də çox deyildi. Şoyloca təmkinli

göründüyü halda, Kəmalə tamamilə onun eksini təşkil edirdi. İstərsə bilik, istərsə inkişaf cəhətdən o öz yaşını ötbü keçmişdi. Toydan sonra qayınanasının sərt hakimiyətini öz üzərində hiss etmədiyi üçünmü, ya başqa səbəblərdənmi Kəmalə çox tez inkişaf etmişdi. Azadlıq, hətta onun üzünün ifadəsinə təzahür edirdi. O harada yeni bir şey gördüsə, dərhal onuna maraqlanırdı və ona eziyyət veren, onu sixan suallara cavab tapmayınca rahat olmurdu. İndiyədək bələ sözler eşitməmişdi: "Sus! Sənə ne əmr edirlərsə, onu da yerinə yetir! Arvad gərək "yox" deməsin!" — sözlerini deyən olmamışdı. Buna görə de Kəmalə başını uca tuturdu: o, səmimiyyətdən qüvvət alırdı.

Şoylocanın qızı Ümi hər iki qadının diqqətini özünə cəlb etmək üçün nə qədər çalışırdısa, müvəffəq ola bilmirdi. Yenice dostlaşmış qadınların başı səhbətə qarışmışdı. Səhbət zamanı Kəmalə öz həyatının nə qədər yoxsul və sönükd olduğunu bütün aydınlığı ilə başa düşdü. Şoyloca çox şey nağıl edə bilərdi, Kəmalə isə deməye heç bir şey tapmırı. Onun həyatının geniş lövhəsində əra getməsi yüngül bir karandaş çizgisindən başqa bir şey deyildi. Bu çizgi bəzi yerlərdə gözə çətin görünürdü, boyadan tamamile məhrum idi. İndiyədək Kəmalə öz həyatının boşluğu, mənasızlığı haqqında fikirləşməmişdi. Kəmalə hiss edirdi ki, ne isə çatırı, nədənse razı deyildir. Bəzən qəlbində bir etiraz hissi baş qaldırırdı, lakin bu etirazın nədən doğduğunu dərk etməkdən aciz idi. Tanış olduqlarının ilk dəqiqələrindən Şoyloca öz orindən səhbət etməyə başladı. Sanki onun ürəyinin simlərinə toxunar-toxunmaz dərhal çalınırdı. Şoylocanı dinleyərkən Kəmalə anladı ki, öz üreyindəki simlər sükut dalmışdır. O öz orindən nə deyə bilər, digər tərəfdən bu xüsusda danışmağın menası nə imiş? Romeşin barəsində danışmağa onun heç həvəsi də yox idi.

Şoylocanın səhbət gəmisi öz səadət yükü ilə birlikdə axın boyu sakit və rahat üzürdü. Kəmalənin boş, davamsız qayığını isə dalğalar sahile itələyib dayazlığa salırdı.

Çokrobortinin iki qızı var idi. Böyük qızı qayınatasının evində yaşayırırdı. Atası kiçik qızı ilə ayrılmak istəmədiyi üçün ona yoxsul adaxlı seçmiş və öz tanışlıqlarından istifadə edərək, onu Hacipur tiryək kontoruna işe düzəltmişdi. Beləliklə, Şoylocanın əri Bipin öz arvadı ilə bərabər Çokrobortinin evində yaşamalı oldu.

Birdən Şoyloca səhbətini yarımcıq qoyub:

– Sən bircə dəqiqə otur, mən indi qayıdaram, bacım, – dedi və dərhal gülümsayarak, izahat verməyə başladı. – Ərim çimməkdən gelib. Xöreyini yeyib işə gedəcək.

Kəmalə təəccübə soruşdu:

– Sən onun geldiyini necə bildin?

Şoyloca:

– Sən zarafat edirsən, nədir? Xalq necə bilir, mən də elə! Guya sən öz erinin geldiyini onun addımlarından bilmirsən? – deyə gülümşədi və Kəmalənin çənesini çımdıkleyerek, sarisinin sərbəst qalan ucunu ona bağlanmış açarlarla birlikdə arxasına atdı. Qızı qucağına alaraq, otaqdan çıxdı.

Kəmalə indiyədek bilmirdi ki, yerişin dilini anlamaq, ona öyrəşmək bu qədər asanmış. O, sükütlə pəncərəyə baxaraq, fikrə getdi. Pəncərə qabağında quava ağacı elə çıçəkləmişdi ki, elə bil ağaca şal örtülmüşdü. Onun çıçəklənmiş çubuqlarının arasında işgüzər arıları elləşirdilər.

OTUZ İKİNCİ FƏSİL

Romeş Qanqın sahilində, tamamilə kənar yerdə olan bir evi almaq məqsədi ilə danışq aparıldı. Romeş Hacipur məhkəməsində işə düzəlmək və şeylərini getirmək üçün Kəlkətəye getməli idi, lakin cəsarəti çatmadı. O, Kəlkətədə tanış məhelləni yadına salan kimi özünü olduqca ağır və eżgin hiss edirdi. Məhəbbət toru həle də yırtılmamışdı. Lakin o, Kəmaləni, nehayət, öz arvadı saymalı idi. Romeş tərəddüd edərək, Kəlkətəyə getmesini texirə salırdı.

Kəmalə Çokrobortinin evinin zənənə hissəsində yaşamağa başladı. Ev çox balaca olduğuna görə Romeş bu biri otaqlarda yaşamalı oldu. Buna görə də Kəmalə ilə görüşə bilmirdi.

Bir dəfə Şoyloca Kəmalə ile Romeşin ayrı düşdükleri və bu münasibətlə bir-birinin həsrətini çəkdiklərinə təəssüf etdiyini söylədi.

Kəmalə təəccüb etdi:

– Bacı, sən niyə təəssüf edirsən, burada nə çətinlik var ki?

Şoyloca güldü:

– Nə demək istəyirsən? Yoxsa sənin sinəndəki ürək deyil, daşdır! Belə bir hiylələrlə məni aldada bilməzsən. Sənin qəlbindəkini mən çox yaxşı bilirəm.

– Düzünü de, bacı, Bipin-babu səni iki gün görməseydi, o da...

– Nə damışırsan, o, iki gün mənsiz yaşaya bilməz! – deyə Şoyloca Kəmalənin sözünü yarımcıq qoysdu.

Şoyloca ərinin ona olan məhəbbətindən danışmağa başladı. Şoyloca gənc Bipin'in ilk zamanlar onunla görüşmək üçün sayıq qocaları aldadaraq nə kimi kəlekklərə əl atdığını nağıl etdi. Bəzən Bipin yol tapıb, onun yanına gələr, bəzən də kələyinin üstü açıllardı. Şoyloca xatırlayırdı ki, gündüz görüşlərindən el çəkməyə məcbur olduqdan sonra da, qadağan edildiyinə baxmayaraq, Bipin günorta yemeyinə gelərkən güzgüdə bir-birine baxırdılar. Keçmişin şən günlərini yad etdikcə Şoyloca xoşbəxt-xoşbəxt gülümsünürdü. Sonra o, Bipin'in qulluğa getmək vaxtı gəlib çatdıraqda nə qədər ezbər çəkdiklərini və ərinin dəfələrlə işden qaçıb eve gəldiyini Kəmaleye ətraflı nağıl etdi. Bir dəfə necə oldusa, Bipin Şoylocanın atasının işinə görə bir neçə günlüyü Patnuya getmeli oldu. Oğlan getməyə hazırlaşarkən Şoyloca ərindən soruşmuşdu ki, Patnuda onsuz yaşaya biləcəkmi? Əri isə cavabında cəsərətlə: "Çox yaxşı yaşaya bilerəm" dedikdə, Şoyloca qürurla and içdi ki, ayrılıq gecəsi qəti suretdə kəderlenməyəcəkdir. Lakin Şoylocanın andı onun göz yaşlarına qərq oldu. Ərtəsi gün Bipin yola düşməsi üçün hər bir hazırlıq qurtardıqda onun başından ağrı qopdu və elə xəsteləndi ki, səfəri texirə salındı. Həkim dərman yazdı, lakin onlar şüşədəki dərmanı xəlvətcə arxa tökdülər. Bipin öz-özüne sağalıb ayaq qalxdı. Şoyloca xatıratına qapılaraq, vaxtin necə gəlib-getməsini hiss etmirdi. Lakin ön qapıda uzaqdan ancaq gəlib çatan ayaq səslərini eşitdikdə o, yerindən sıçradı:

– Bipin-babudur, işdən qayıdır.

Şoyloca əri ilə birgə yaşadığı zaman baş vermiş gülməli hadisələri nağıl edərkən onun sevən ürəyi yolda, qapının ağzında ayaq səsləri eşidəcəyi anı sebirsizliklə gözləyirdi.

Demək olmaz ki, Şoylocanın nağıl etdiyiləri Kəmalə üçün tamam yad, anlaşılmaz şeylər idi. Romeşlə yaşadığı bir neçə ayın ilk anlarında onun da qəlbində belə bir mahni səslenirdi. Kəmalə yaxasını məktəbdən qurtarıb Romeşin yanına qayıtdıqdan sonra bəzən ona elə gəlirdi ki, ürəyi eşidilməyən bir musiqinin təsiri altında qeyri-adi

bir rəqs edərək titrayır. Kəmale də Şoylocanın naşıl etdiklərinin hamısını duymuş, hiss etmişdi. Lakin onunla Romeşin arasında nə gizli görüşlər, nə nevazış olmuşdu. Müəyyən hüdudu keçməyə ona icazə verilmirdi. Məger onunla Romeşin arasında Şoyloca ilə Bipini bir-birine bağlayan məhəbbət tellərinə bənzəyən bir şey vardırmı? Budur, onunla Romeş neçə gündür ki, ayrı düşmüşlər, lakin Kəmale o qədər de qüssələnmir. Heç ağlasığan şey deyil ki, qapının dalında oturan Romeş onu görmək üçün müxtəlif hiylələrə el atsın.

Bazar günü gəlib çatdı. Şoyloca böyük bir çətinlik hiss etdi. Yeni rəfiqəsini uzun müddət tək buraxmağı layiq bilmirdi. Lakin, eyni zamanda istirahət gününü ona qurban etmək niyyətində de deyildi. Digər tərəfdən Romeş yaxında iken Kəmalənin onunla görüşməkdən məhrum olduğunu bili-bile Şoyloca bayram günü özünü tam mənasında xoşbəxt hesab etməzdi. Beləliklə, istirahət günü Şoyloca üçün öz məlahətini itmiş olacaqdı. Kaş onları birtəhər görüşdüre biləydi!

Belə hallarda, adətən, məsləhət üçün böyüklərə müraciət etməzler. Lakin Çokroborti ona müraciət edilməsini gözleyen adamlardan deyildi. O, vacib bir məsələ üçün gedəcəyini və bütün gün evdə olmayacağıni elan etdi. Romeşə anlatdı ki, bu gün onlar qonaq gözləmir, gedərkən küçə qapısını dal tərəfdən bağlayacaqdır. Çokroborti bu işə xüsusən qızının diqqətini cəlb etmək istəyirdi, çünki yaxşı bilirdi ki, qızında hər bir eyhamın mənasını dərhal başa düşmək qabiliyyəti vardır.

Çimdikdən sonra Şoyloca Kəmaləyə söylədi:

- Bacım, tez ol, saçlarını qurut.
- Ne olub, nə tələsik iş var ki?

- Səbəbinən sonra bilərsən, hələ qoy saçlarını darayım, - deyərək Şoyloca Kəmalənin saçlarını daramağa başladı, sonra hansı sarisini geymək haqqında mübahisə etdilər.

Şoyloca Kəmaləyə əlvan sari geydirmek istəyirdi. Kəmale isə bunun səbəbinən anlamadı. Nəhayət, Şoylocanın xatiri xoş olsun deyə Kəmalə teklifi qəbul etdi.

Günorta yeməyindən sonra Şoyloca ərini kənara çəkib, onunla nə haqda isə piçildəşirdi. Əri çıxbı getdi. Sonra Şoyloca Kəmaləni inadla dile tutmağa başladı ki, dışarı otaqlara getsin.

Qabaqlar Romeşlə görüşərkən Kəmalə qətiyyən utanmaq nə olduğunu bilməzdi. Hətta utancaqlığı bilinəcək elə bir hal olmamışdı.

Romeş tanış olduqlarının ilk günündən hər bir şərti adətlərə riayet etməyi bir tərəfə qoymuşdur. Kəmalənin elə bir rəfiqəsi yox idi ki, onun yüngül bir hərəketinə gülsün.

Lakin bu gün Şoylocanın arzusunu yerinə yetirmek Kəmaləyə mümkün olmayan bir şey kimi görünürdü. Şoylocanın ərinə olan hüquq və ixtiyarını Kəmalə görürdü və anlayırdı ki, Romeşin üzərində belə bir hökmü olduğu ilə fəxr edə bilmez. Ona görə də xahiş edən sifəti ilə Romeşin yanına gedə bilməzdi.

Şoyloca nə qədər dil tökdüse, Kəmaləni Romeşin yanına getməyə razı edə bilmədi və belə bir qərara gəldi ki, Kəmalə ərindən küsmüşdür. Gənc qadın öz-özüne düşünürdü: "Əlbəttə, Kəmalənin küsməyə haqqı var. Neçə gündür bir-birlərindən ayrı qaldılar, əri isə bir dəfə də olsun onunla görüşmək təşəbbüsündə olmamışdır".

Nahardan sonra ev sahibəsi Xaribxobini istirahət etməyə getdi. Şoyloca Bipinə müraciət edərək dedi:

- Romeş-babunun yanına get, arvadının adından zənən evinə çağır, atam bir söz deməz, anamınsa heç xəbəri də olmayıacaq.

Belə bir tapşırıq Bipin kimi sakit və utancaq bir gəncin heç də xoşuna gelən iş deyildi. Lakin bayram günü arvadının xahişini redd etməyə cəsareti çatmadı.

Bu zaman Romeş xalçanı yere salıb uzanmışdı, qızını qızının üstünə aşıraraq kitab oxuyurdu. Kitabı oxuyub qurtardıqdan sonra darıxmasın deyə, jurnalda elanları nəzərdən keçirmək istədi. Birdən Bipini gördükdə çox sevindi. Bir müsahib kimi Bipin Romeş üçün maraqlı ola bilməzdi. Lakin qərib yerdə günortadan sonrakı saatlarını beraber keçirməyi qərara alaraq Bipinə hörmətlə söylədi:

- Bipin-babu, xoş gəlmisiniz, içəri buyurun!

Lakin Bipin oturmadı, boynunun ardını qaşıyaraq dedi:

- O sizi yanına çağırır.

Romeş soruşdu:

- Kim? Kəmalə?

- Bəli.

Romeş təccüb etdi. Doğrudur, Kəmaləni, nəhayət, özünə arvad edəcəyini o çoxdan qərara almışdı. Lakin öz qətiyyətsizliyi üzündən bu işin texirə salınmasından bir qədər şad idi. O, Kəmaləni evinin sahibi kimi təsəvvür edir və gələcək səadəti haqqında düşüncələrə özünü sakit etməyə çalışırdı; lakin ilk addımlar həmişə çox çətin

olur. Hətta Romeş təsəvvür edə bilmirdi ki, uzun müddət aralarında bərqərar olan yadlığı günlərin bir gündündə necə aradan qaldıracaqdır. Məhz buna görə də Romeş ev kiraya etməyə çox da tələsmirdi.

Kəmalənin onu çağırduğu eşitdikdə o belə qərara gəldi ki, qızın onunla bir işi var. Öz fərziyyəsinin düzgün olmasına şübhə etməsə də, bu dəvət Romeşdə təşviş oydadı.

Romeş jurnalı kənara qoyaraq, zənən hissəsinə getdi. Payız günortasının yalnız arıların viziltisi ilə pozulan yorucu sükutu içərisində Romeş özünü görüşə tələsən bir aşiq kimi hiss edirdi. Bipin uzaqdan otağın qapısını göstərərək yox oldu.

Kəmalə belə güman edirdi ki, Şoyloca onu Romeşlə görüşə dəvət etməkdən əl çəkib Bipinin yanına getmişdir. Ona görə də o, açıq qapının ağızında oturub bağı seyr edirdi.

Şoyloca özü de hiss etmədən Kəmalənin lirik hissiyyata qapılmasına sebəb olmuşdur. Zeif küləyin təsiri ilə ağacların budaqları xəfifcə əsdikcə, yarpaqlar xəfifcə xışıldadıqca qızın ürəyində anlaşılmaz bir həyəcan oyanırdı.

Belə bir vaxtda Romeş otağı girib arxadan səsləndi:

– Kəmalə!

Qız xəyaldan ayrılib dik qalxdı, ürəyi şiddətlə döyünməyə başladı. Qabaqlar Romeşin yanında utanmaq nə olduğunu bilməyen Kəmalə indi başını qaldırıb ona baxa bilmədi, utandığından qulaqlarının ucuna qədər qızardı.

Geyinib bəzənmiş, üzünün ifadəsi dəyişmiş Kəmalə indi Romeşə tamamilə başqa cür göründü. Romeşin qarşısında duran hemişəki Kəmalə deyildi. Bu yeni Kəmalə onu heyrətə saldı, valeh etdi. Romeş yavaş-yavaş qızı yanaşaraq, bir neçə saniyə susduqdan sonra nevazışla soruşdu:

– Kəmalə, sən məni çağırıbsanmı?

Qız mat qaldı. Hiddətlə cavab verdi:

– Yox, yox, çağırıbmamışam. Mən səni niyə çağırımlıyam ki?

– Yaxşı, tutaq ki, çağırıbsan, bu bir cinayət deyil ki?

– Axi yox, mən çağırıbmamışam! – deyə o daha da hiddətlə cavab verdi.

– Yaxşı, sən məni çağırıbmamışan, mən özüm gəlmmişəm. Sən hirsənib məni qovacaqsan?

– Hamı biləcəkdir ki, sən bura gəlibsen, narazı qalacaqlar, getsən yaxşıdır! Mən səni çağırıbmamışam!

– Yaxşı! Gedək mənim yanımı, orada heç kəs yoxdur, – deyə Romeş Kəmalənin əlindən tutdu.

Bütün bədəni əsən qız elini Romeşin əlindən dartıb çıxardı, qonşu otağa qaçıb və dərhal qapını daldan bağladı.

Romeş bunun yalnız qadın kələyi olduğunu anlayıb, həyəcanla öz otağına getdi. O, əvvəlki vəziyyətdə uzanaraq, yenidən elanları gözden keçirmək istədi. Lakin oxuduqlarından heç bir şey anlamadı. Bir-birinə zidd olan hissələr göy üzündə küləyin qovduğu buludlar kimi ürəyindən keçir, onu həyəcanla gətirirdi.

Şoyloca bağlı qapını döyməyə başladı. Lakin kimsə qapını açmadı. O, pəncərə qəfəsini qaldırıb, əlini uzadaraq qapını özü açdı. İçeri girdikdə Kəmaləni döşəmədə üzü üstə uzanıb, əlleri ilə üzünü tutaraq ağlayan gördü.

Gənc qadın təəccüb qaldı. O qətiyyən anlaya bilmirdi ki, Kəmaləni bu qədər pərişan edən nedir. Şoyloca onun yanına keçərək mehriban-mehriban soruşdu:

– Əzizim, sənə nə oldu? Niyə ağlayırsan?

Kəmalə onu məzəmmət etdi:

– Sən niyə belə etdin? Onu niyə çağurdun?

Kənar adam bir yana, Kəmalənin özü də dərdin anlaya bilmirdi ki, nə üçün birdən-birə bu qədər qüdrətli, amansız dərd onun qəlbini gəmirməyə başlamışdır. Kimsə bilmirdi ki, gizli bir dərd çoxdan ona əzab verməkdədir. Bu gün səherdən Kəmalə özünün qurduğu xəyal aləminə qərq olmuşdu. Əger indi Romeş bu aləmə ehtiyatla daxil olsayıdı, hər şey öz qaydasında qurtarardı. Lakin Romeşin onun yanına gətirdiklərini bildikdə Kəmalənin xəyal aləmi uçub dağıldı. Romeşin onu tətil günlərində məktəbdə saxlamaq istədiyini, gəmidə yol gələrkən nə qədər laqeyd olduğunu Kəmalə yavaş-yavaş unutmağa başlayırdı. İndi isə bu acı xatirelər onun qəlbində yenə baş qaldırıb təzelənirdi. Hacıpura gəldikdən sonra Kəmalə çox tez anladı ki, sevgilinin yanına onu görmək arzusu ilə gəlmək bir şeydir, sadəcə onun çağırışına səs verərək gəlmək isə bambaşqa şeydir.

Lakin Şoyloca bu haldan baş aça bilmezdi. Onun heç ağlınan da gəlməzdə ki, Kəmalə ilə Romeşin arasında nə isə ciddi manəvardır. O, Kəmalənin başını mehriban-mehriban bağrına basaraq soruşdu:

– Bacı, belkə Romeş-babu sənə kobud bir söz deyibdir? Yoxsa menim erim onu çağırığı üçün hirslenibdir? Nə üçün bu işdə menim mütəssir olmağımı ona demədin?

– Yox, yox, o heç na demədi. Ancaq sən onu niyə çağırın? Şoyloca mütəssir halda cavab verdi:

– Mən yaxşı iş görməmişəm, bacım, bağışla.
Kəmalə ayağa qalxıb onu hərərətlə qucaqladı:

– Get, əzizim, tez get, yoxsa Bipin-babu hirslenər.

Romeş xeyli tək oturdu. O, jurnalın sətirlərinə baxır, lakin heç nə görmürdü. Nəhayət, jurnalı kənara tulladı. Sonra ayağa qalxaraq, qətiyyətə dedi:

– Bəsdir, belə bir vəziyyət daha davam edə bilməz. Mən sabah Kəlkətəyə gedib işləri sahmana salmalıyam. Nəhayət, Kəmalənin arvadım olduğunu etiraf etməliyəm, bunu daha uzatmaq olmaz. Mən yaxşı iş görmürəm.

Romeş öz borcunu, vəzifəsini birdən-birə elə qüvvətlə duydular və dərk etdi ki, dərhal bütün şübhə və tərəddüdlərə son qoyma.

OTUZ ÜÇÜNCÜ FƏSİL

Romeş Kəlkətədə bütün işlərini qurtarır, hətta Qolutola ayağını belə basmadan qayıtmagi qərara aldı. O, Corciparda qalırdı. İşlərinə bir o qədər vaxt sərf etmək lazımlı gəlmirdi. Günün artıq qalan hissəsini sərf edəcək işi yox idi. Romeş keçmiş tanışlarının heç biri ilə görüşmək istəmirdi, ona görə də çalışırdı ki, kükədə onların heç birinə rast gelməsin.

Kəlkətəyə qayıdar-qayıtmaz Romeş özündə bir dəyişiklik hiss etdi. Geniş səhralarda, sarsılmaz dinclik və süküt şəraitində Kəmalə öz gənclik təravəti ilə ona olduqca gözəl görünürdü, lakin şəhərə qayıtdıqdan sonra onun bütün valehədici gözəlliyi tüstü kimi dağlıb getdi. O, Corcipardakı mənzilində əbəs yərə Kəmaləni təsevvürünə getirir, vürgün gözlərlə onu süzmək istədi, axı onun üreyi susurdu. Kəmalə indi ona sade və cahil bir qız kimi görünürdü.

Təmkinlilikdən nə qədər çox sui-istifadə etsən, təmkinlilik o qədər azalar. Romeş Hemnolinini qəlbindən çıxarmağa nə qədər

səy edirdisə, o yenə gecə-gündüz Romeşin gözleri öündən çəkil-mirdi. Hemnolinini unutmağa çalışdıqca, onun sureti xatirində daha dərin nəqş olunurdu.

Romeş azacıq tələssə idi, o öz işlərini çoxdan qurtarıb Hacipura qayıda bilərdi. Lakin qaydadır, balaca bir işi de uzatsan, böyüküb nəhəng bir işə çevrilər. Nəhayət, Romeş bütün işlərini görüb qurtardı.

Əvvəlcə Romeş Allahabada getmək, oradan Hacipura yola düşmək niyyətində idi. O indiyədək qərar qəbul etməkdə qəti idi. Lakin təmkinlilik mükafat tələb edir. Yola düşməzdən qabaq Qolutola getsə bunun nə zərəri ola bilər?

Qolutola getməzdən əvvəl o oturub məktub yazmağa başladı. Məktubda özünün Kəmaləyə qarşı əlaqəsinin bütün təfsilatını yazdı. Onu da əlavə etdi ki, Hacipura qayıtdıqdan sonra Kəmaləni özünə arvad etməkdən başqa çəresi qalmamışdır. Beləliklə o, Hemnolinini ilə əbədi olaraq ayrılmadandan qabaq vidalaşma məktubunda bütün həqiqəti ona açdı.

Məktubu paketə qoyub bağladıqdan sonra üzərində nə ünvanı yazdı, nə də kimə çatacağını. Romeş bilirdi ki, Onnoda-babunun nökerleri onun xatirini çox isteyirler, çünkü o, Hemnolinini əhatə edən adamlara mehriban idi. Nökerlərə pul və ya paltar bağışlamağı heç vaxt unutmazdı. Romeş belə qərara geldi ki, qaranlıq düşən kimi Qolutolda Hemnolinigilin evinə yanaşın, heç olmazsa onu uzaqdan görsün, sonra məktubu Hemnoliniyə çatdırmağı nökerlərin birindən xahiş etsin. Beləliklə o, ilk məhbəbatını qəlbindən qopardacaqdır.

Axşam Romeş həyəcan və ürək döyüntüsü ilə tanış döngəyə daxil oldu. Eve yaxınlaşdıqda qapıları bağlı, pəncərələri də berk-berk örtülü gördü. Ev boş və qaranlıq idi. Buna baxmayaraq, qapını dövdü, səsə nökar çıxdı.

- Deyəsən Suhondur? – deyə Romeş soruşdu.
- Elədir ki var, ağa, mənəm.
- Bəs sahibin haradadır?
- O, xanımla qerbə, təmiz hava almağa gedib.
- Qerbə? Yəni hara?
- Xəberim yoxdur, ağa.
- Onlarla başqa bir adam da gedibdirmi?
- Nolin-babu.
- Nolin-babu kimdir?

— Deyə bilmərəm, ağa.

Sorğu-sualdan məlum oldu ki, Nolin-babu son zamanlar bu eve gəlib-gedən cavan oğlandır. Hemnolininin məhəbbətindən ümidiyi kəsdiyinə baxmayaraq, bu Nolin-babu Romeş-babunun çox da xoşuna gəlmədi.

— Xanımın səhhəti necədir?

— O özünü çox yaxşı hiss edirdi.

Nöker Sukhon ele bilirdi ki, bu xoş xəbər Romeş'i sevindirəcək və sakit edəcəkdir. Lakin nökerin nə qədər kobud səhv buraxdığını bircə pərvərdigar bilir.

Romeş dedi:

— Mən yuxarı çıxmak istərdim.

Nöker tutqun, hisli neft çırığını götürərək onu pilləkənle yuxarı apardı. Romeş bir xəyal kimi otaqları gözib-dolanırdı. Bəzən tanıdığı divanda və ya kresloda otururdu. Burada hər şey öz yerində, evvelki kimi idi. Lakin buraya ayaq açmış bu Nolin-babu göresən kimdir?

Təbiət boşluğu sevməz. Budur, pencerənin tağı. Burada bir dəfə o, Hemnolini ilə dayanmışdı. İki qəlbin sessiz-səmirsiz qovuşmasına yalnız batmaqda olan payız günüşi şahid idi. Günəş yene de bu pəncərəyə baxacaqdır. Lakin başqa birisi həmin bu menzərəni ehya edərək, Hemnolini ilə pəncərənin qarşısında dayanacaq olarsa, o, keçmiş Hemnolini ilə o şəxsin arasına sədd çəkərək, elini dodaqlarına dayayıb onları ayırmazmı?

Romeşin qəlbində təhqir olunmuş qürur oyandı. Ərtəsi gün o, Allahabada getmədən birbaş Hacipura yola düşdü.

OTUZ DÖRDÜNCÜ FƏSİL

Romeş Kəlkətəde bir aya yaxın qalmışdı. Bu bir ay Kəmalə üçün az vaxt deyildi. Onun həyatında sürətli dəyişikliklər bir sel kimi gelib-keçdi. Səhər günəşinin parlaq şüaları bircə anda parladiyi kimi Kəmalənin də qadınlığı az bir vaxtda yuxudan ayılaraq, bircə anda çıçəkləndi. Kəmalə Şoyloca ilə dostlaşmasaydı və onun məhəbbətinin istisi və işığı ilə ürəyi qızışmasaydı, kim bilir bu ayrılmayı nə qədər gözləməli olacaqdı.

Bu müddət içerisinde Romeşin gecikdiyini görən və Şoylocanın tekidli xahişləri qarşısında güzəştə gedən əmi Romeş və Kəmalə üçün şəhərin ucqarında, Qanq çayının lap kənarında yerləşən bir evi kirayə etdi. O, mənzili səliqəye salmaq, bəzəmək üçün bir neçə ev şəyi apardı apardı və evi təmizləyib qaydaya salmaq üçün nökər tutdu.

Romeş uzun çəkən sefərdən qayıtdıqdan sonra Kəmaleğilin Çokrobortinin evində yaşamalarına daha heç bir ehtiyac yox idi. Bu gündən Kəmalə ev sahibi olmağa başladı.

Onların kirayə etdikləri evin ətrafında bağ salmaq üçün kifayət qədər sahə var idi. Şisu ağaclarının kölgə saldığı bir xiyanət gəlib evə dayanırdı. Qişda Qanqın suyu azaldığı üçün sahildən çox uzaqlaşmışdı. Ona görə də evlə çayın arasında lıl basmış bir yer əmələ gəlmişdi. Kəndlilər bu qəribə tarlada buğda ekmiş və bəzi yerlərdə qovun-qarpız bostanı salmışdır. Evin Qanqa tərəf cənub divarının yanında böyük bir ağac yüksəldirdi. Onun altında isə yüngül çardaq qurulmuşdu.

Ev uzun müddət sahibsiz qaldığı üçün həyəti də bərbad halda idi. Həyətdə ağac əsəri qalmamışdı. Otaqları isə zibillə dolu idi. Ev-eşiyin belə pəjmürdə olması Kəmalənin xüsusilə xoşuna gəlirdi. Nəhayət, o öz evinin sahibi olmuşdu. Kəmalə buna ele sevinirdi ki, her nə görsə xoşuna gəlirdi. O hansı evə nə qoyacağını, harada hansı növ ağac əkəcəyini qabaqcadan düşünürdü.

Əmi ilə məsləhətləşdikdən sonra o, həyəti ele planlaşdırılmışdı ki, bir qarış yer belə boş qalmırdı. Mətbəxdə ocağın qurulmasını və bütün başqa işləri yoxlayır, lazımi göstərişlər verirdi. Kəmalə olduğunu şən idi. Bütün günü evdə neyi isə təmizləyir, yuyur, qaydaya salırı.

Qadının gözəlliyyindəki məlahət yalnız ev işlərində hətərəfi üzə çıxır. İndi Romeş Kəmalənin bu seylerine göz yetirəndə qız ona qəfəsdən buraxılmış bir quşu andırırdı. Romeş Kəmalənin sevincdən işıqlanan üzünü və çevik hərəkətlərini getdikcə daha böyük heyət və fərəhlə seyr edirdi. İndiyə qədər o, Kəmaləni qadınlara məxsus bu aləmdə görməmişdi. İndi isə yeni vəzifə, evdarlıq vəzifəsi onun fitri gözəlliyyinə yeni bir əzəmət verirdi. Romeş qızı yaxınlaşıb dedi:

— Kəmalə, nə edirsən, axı sən yorulsan.

Kəmalə bir an işindən əl çəkib başını qaldırdı, xoş və inca bir təbəssümle Romeşə baxaraq dedi:

— Nə danışırsan, yorulsan nədir, mənə heç nə olmaz.

O, Romeşin dediyini təqdir və tərif kimi anlayıb, daha böyük həvəslə işləməyə başladı.

Heyrətdə qalan Romeş ona yaxınlaşmaq üçün bəhanə tapdı.

– Kəmale, heç olmasa bir şey yemisənmi?

– Bəs necə, çoxdan yemişəm.

Əlbəttə, Romeş bunu bildirdi, lakin sual verməkdə məqsədi onun qeydinə qaldığını göstərmək idi. Həm də demək olmazdı ki, Romeşin bu adı suali Kəmalənin özüne xoş gəlmirdi.

Söhbətin arasını keşməmək üçün Romeş yenə qızı müraciət etdi:

– Axı nə üçün her şeyi sən özün edirsin? Qoy sənə kömək edim!

İşçil adamların bir nöqsanı olur: onlar özgələrinin bacarığına həmişə şübhə edirlər. Onlar həmişə qorxurlar ki, gördükleri işi başqaası görse, mütləq korlayacaqdır. Ona görə də Kəmalə gülərək dedi:

– Yox, bu sənlik iş deyil.

– Biz kişilər olduqca səbirliyik, – deyə Romeş cavab verdi. – Ona görə də qadınların bizə olan nifrətinə təhəmmül edərək, üşyan qaldırmırıq. Mən təsəvvür edirəm ki, qadınlar bizim vəziyyətimizdə olsaydilar, necə dəhşətli üşyan qaldırdılar! Yaxşı, bəs əmi sənə kömək edəndə nə üçün razı olursan? Məgər mən bir o qədər bacarıqsızam?

– Mən bunu sənə izah edə bilmərəm. Lakin mətbəxdən külü sənin süpürməyini təsəvvür etdikdə məni gülmək tutur. Çəkil bura-dan, bir toza bax.

Romeş söhbəti davam etdirmək istədi:

– Yaxşı, toz insanların arasında fərq qoymur, mənim üstümə çök-düyü kimi, sənin də üstünə çökür, ya yox?

– Axı mən işləyirəm. Mən də dözməliyəm, daha sən nə üçün toz udasən?

Qulluqçular eşitməsin deyə, Romeş yavaşca:

– Nə olursa olsun iş, ya başqa bir şey, mən səninlə şərik olmaq istəyirəm, – dedi.

Kəmalə qıqpırmızı qızardı, heç bir şey demədən kənara çəkildi. O, Umeşə dedi:

– Bura bir sənek də su tök, görmürsən bura nə qədər çirk yiğilib? Süpürgəni bura ver! – Kəmalə bunu deyərək, yeni bir inadla təmizlik işlərinə başladı. Romeş Kəmalənin süpürgə ilə necə işlədiyini gördükdə narahat olub dedi:

– Eh, Kəmalə, axı bu qədər əlləşmək nəyə lazımdır?

Birdən arxadan bir səs eşidildi:

– Bunun zərəri nədir, Romeş-babu? Siz ingilis qaydalarını öyrəndiyiniz üçün beraberlik haqqında yorulmadan danışmağı sevirsınız. Süpürgəçi qadınların zəhmətini həqarət hesab edirsizsə, nə üçün bunu nökərlərə rəva görüsünüz? Bəlkə də mən axmağam, lakin bu barədə mənim fikrimi soruşun; mən sizə deyərəm ki, mənçə, çalışqan qızın əlində süpürgənin hər bir çöpü gözəldir və günəşin şüası kimi parlaqdır. – Çokroborti sözüne davam etdi. – Mən sənən cəngəlliklərini, demək olar ki, temizləyib qurtarmışam, anacan, indi sən mənə de görünüm harada və nə kimi tərəvəz əkmək isteyirsen.

– Bir az səbir et, əmi, – deyə Kəmalə cavab verdi, – qoy otağı süpürüb qurtarım.

Kəmalə evi süpürüb qurtarandan sonra sarisinin kənarlarını başına çəkərək, əmi ilə birlikdə bağa getdi. Kəmalə bağıda bostan üçün haranın münasib olub-olmadığını qayğılı bir ifadə ilə müzakirə etmeye başladı.

Gün əlləşib-vurmuxmaqla keçdi, ancaq ev lazımı qaydaya salına bilmədi. Bu ev uzun müddət boş və qapıları bağlı qalmışdı. İndi buraya köcməzdən qabaq bir neçə gün otaqları yumaq, qaşmaq və havasını dəyişmək lazım idı.

Ona görə də axşam yenə də Çokrobortinin evinə qayıtmalı oldular. Bu gün də, Romeş tamamile mütəəssir etdi. Romeş bütün günü gözləyirdi ki, axşam sakit evdə, çıraq işığında üzündə utancaqlıq təbəssümü cilvəlenən Kəmalə ilə oturacaq, ürəyində nə varsa hamısını ona söyləyəcəkdir. Yeni mənzilə köcməyin hələ bir neçə gün çəkəcəyini gördükdə Romeş yerli vəkillər sırasına daxil olmaq üçün Allahabada getdi.

OTUZ BEŞİNCİ FƏSİL

Ertesi gün Kəmalə Şoylocanı öz yeni mənzilinə nahara dəvət etdi. Gənc qadın Bipine yemək verib işə yola saldıqdan sonra rəfiqəsinin yanına getdi. Əmi Kəmalənin təkidlərinə tabe olaraq, bu gün mətbəxdə uşaqları buraxdı ki, işdən azad olsun. Nırm ağacının altında qadınlar azuqələri düzərek, Umeşin fəal iştirakı ilə xörek bişirməyə başladılar.

Nahar hazır olduqdan və hamı yeyib qurtardıqdan sonra əmi bir az yuxulamaq üçün evə getdi, rəfiqələr isə kölgədə oturaraq, tükənməz

söhbətlərinə davam etdilər. Qışın günəşli günlərdə çay kənarında, sıx ağaç kölgəsinədəki sakit söhbətlər Kəmaleye o qədər yaxşı təsir edirdi ki, onun bütün təşvişləri, buludsuz göylərdə qanad açan ve yerdən bir nöqtə kimi görünən çalağan kimi uçub uzaqlara gedirdi.

Hələ gün batmamışdı, Şoyloca təşvişə düşüb evə getməyə hazırlaşdı, əri bir az sonra işdən evə qayıtmalı idi.

Kəmale Şoylocadan soruşdu:

– Bacım, məgər sən öz verdişindən bir gün əl çəkə bilməzsən?

Şoyloca heç nə demedi, gülümseyərək Kəmalənin çənəsinə toxundu ve başını yelletdi. Sonra eve gedib, atasını oyatdı, evlərinə getməyə hazırlaşdığını dedi.

Çokroborti üzünü Kəmaleye tutub dedi:

– Gəl bizimlə gedək, yaxşı qız.

– Yox, – Kəmale cavab verdi, – mənim burada hələ görülməli işlərim var, mən sonra gələrəm.

Əmi köhnə nökəri ilə Umeş Kəmalənin yanında qoyub, özü Şoylocanı yola salmağa getdi. Onun hələ burada görülməli işləri var idi, odur ki, tez qayıdacağıını vəd etdi.

Kəmalə işlərini gün batmamış qurtardı. İsti şala bürünərək, bağışçıxdı və sıx budaqlı ağacın altında oturdu. O tərəfdə, qərbdə, lap uzaqlarda uca sahilin arxasında yelkən qayıqları öz qara dorlarını qırmızı göye yüksəldən yerdə günəş qürub etməkdə idi.

Umeş yavaşça Kəmaleyə yaxınlaşdı:

– Ana, sən çoxdan pan çeynəməyibsən. Əminin evindən köçəndə mən onu götürüb bura gətirmişəm, – deyib kağıza bükülmüş panı Kəmaleyə təref uzatdı.

Kəmale, nəhayət, qaranlıq çökdüyünü görüb tələsik yerindən qalxdı. Umeş ona dedi:

– Ana, Çokroborti cənabları sənin üçün araba göndəribdir.

Yola düşməzdən əvvəl Kəmale eve girib hər şeyin öz qaydasında olub-olmadığını yoxladı.

Böyük qonaq otağında qışın soyuq ola biləcəyi ehtimalına qarşı buxarı tikilmişdi. Daş salın üzərində neft çıraqı yanmaqdır idi. Evdən çıxmazdan qabaq Kəmale kağıza bükülmüş panı oraya qoyub, eve bir daha nəzər saldı. Birdən gözpan bükülen kağız üzərində Romeşin xətti ilə yazılmış adına sataşdı.

O, Umeşdən soruşdu:

– Sən bu kağızı haradan götürübən?

– Ağanın otağında bucaqda yere düşmüşdü. Mən otağı süpürəndə götürdüm.

Kəmale bir söz belə buraxmadan kağızı diqqətlə oxumağa başladı. Bu məktubu Romeş Hemnoliniyə yazmışdı. Fikri dağınıq olduğu üçün o, məktubu atmış və tamamilə unutmuşdu. Kəmale məktubu başdan-ayağa kimi oxudu.

– Ana, sən niyə dayanıb durmusan, bir kəlmə də danışmırsan? – deyə Umeş ona müraciət etdi. – Bir az sonra gecə olacaq.

Qız səsini də çıxarmadı.

– Sən məni eşitmirsən, ana? Gedək evə, hava lap qaraldı.

Əminin nökəri içəri girib arabanın Kəmaləni gözlədiyini qızın yadına salmayanadək o, yerindən belə tərəpnəmədi.

OTUZ ALTINCI FƏSİL

– Bacı, bu gün kefin yoxdur? Olmaya başın ağrıyr? – deyə Şoyloca ondan soruşdu.

– Yox, heç bir şey yoxdur, – deyə Kəmale cavab verdi. – Bəs əmi nə üçün görünmür?

– Məktəbdə tətil olduğundan istifadə edərək, anam onu Allahabada bacımı yoluxmağa gönderdi. Bacım neçə gündür ki, xəstədir.

– Bəs nə vaxt qayıdacaq?

– Güman edirəm ki, bir həftədən artıq qalmaz. Sən evini sahmana salanda çox yorulubsan. Cox yorğun görünürsən. Axşam yeməyini tez yə, yat.

Əhvalatın hamısını Şoylocaya söyləsəydi lap yaxşı olardı, lakin Kəmalə buna cəsarət etmədi. O, macərasını kimə istəsən söyleyə bilərdi, lakin Şoylocaya yox. Nə desin? Desin ki, uzun müddət özünün əri bildiyi adam həqiqətdə onun əri deyilmiş? Kəmalə bunu edə bilməyecəkdi.

Kəmalə yataq otağının qapısını bağlayaraq, çıraq işığında məktubu bir daha oxudu. Məktubun üzərində nə ad, nə də ünvan var idi, lakin aydın idi ki, Romeş bu məktubu evlənmək istədiyi bir qızı yazmışdır və Kəmaleyə görə o, nişanlısı ilə ayrılmak məcburiyyətində qalmışdır. Romeş onu da gizlətmirdi ki, bütün varlığı ilə o qızı

sevir, lakin təsadüfən bədbəxt bir hadisə nəticəsində onun himayəsində qalan kimsəsiz bir qızə yazılı gəldiyi üçün başqa bir çarə tapa bilməyib, öz sevgilisindən həmişəlik ayrılmış qərara almışdır.

Axır ki, Kəmalə Hacipura gələnə qədər Romeşin ona olan münasibətini indi anladı.

Bu müddət ərzində Romeş onu özünə arvad saymamış və necə edəcəyini bilməmişdi. Kəmalə isə Romeşə öz əri kimi baxmışdı və heç bir şeydən şübhələnməyərək, ömürlük ev-eşik düzəltmək fikrində idi. İndi bunu xatırladıqda heyə od kimi qızarmış iynelerini onun əndamına sancırdı. Romeşlə berabər yaşıdığı müddət ərzində baş vermiş müxtəlif hadisələri bir-bir xatırladıqca Kəmalə yere girmək isteyirdi. Bu heyə onun bütün varlığını ləkələyirdi, o bundan yaxasını qurtara bilmirdi.

Kəmalə sərt bir hərəkətlə itələyib qapını açdı və bağa çıxdı. Qaranlıq qış gecəsi idi. Qara səmadan soyuq töküldü. Hava saf idi, ulduzlar sayılırdı.

Onun qarşısında manqə ağaclarından ibarət qaranlıq meşəcik aydınca seçilirdi. Kəmalənin fikirleri bir-birinə qarışındı. O, soyuq otların üzərinə çökdü, daş heykəl kimi quruyub qaldı. Onun gözləri quru idi, onlarda bir qətrə də yaş yox idi.

Kəmalənin belə vəziyyətdə nə qədər qaldığı məlum deyildir. Lakin birdən hiss etdi ki, soyuq onun iliyinə işləmişdir, bütün bədəni titrəyir.

Gecədən çox keçəndə, Ayın nazik şüası sükuta dalmış palmira¹ meşəsi üzərində səmanın qaranlıq bir guşəsini yaranda Kəmalə çətinliklə yerdən qalxdı, yataq otağına girib qapını kilidlədi.

Kəmalə səhər gözlərini açdıqda yatağı yanında Şoylocanı gördü. Qız çox yatdığını düşünərək utandı, dik qalxbıçarpayıda oturdu.

– Qalxma, bacım, bir az da yat. Sən yəqin xəstələnibsən? Rəngin qaçıbdır, gözlerinin altı da qaralıbdır. Bir hadisə baş verməmişdir ki? Sənə nə olduğunu nə üçün mənə söyləmirsən? – Şoyloca döşəyin üstündə oturub, Kəmalənin boynunu qucaqladı.

Kəmalənin sinəsi heyecanla enib-qalxırdı. O daha qatlaşa bilməyib, üzünü Şoylocanın ciyinənə söyleyərək, göz yaşlarını sel kimi

¹ Palmira – tropik Asiyada bitən palmaların xüsusi bir növüdür. Bu palmanın böyük təsərrüfat əhəmiyyəti vardır. Hindistan əsətirinə görə palmira insana 801 xeyir verir. Bunun şərəfinə bir çox medhiyyələr yaranmışdır.

axıtdı. Şoyloca heç nə demədən rəfiqəsini bağrına basdı. Lakin bir an sonra Kəmalə onun qucağından çıxıb ayağa qalxdı, gözlərini sildi və zorla, çətinliklə güldü.

Şoyloca ona dedi:

– Yaxşı, gülməyini kənara qoy. Bilirsən, ömründə mən çox qızlara rast gəlmisəm, amma sənin kimi sirverməzə təsadüf etməmişəm. Hər halda, sən güman etmə ki, məndən sırrını gizlədə bileyəcəksən. Sükutla məni aldada bilməyəcəksən! İsteyirsen ehvalatın nədən ibarət olduğunu mən sənə söyleyim? Romeş-babu Allahabaddan sənə bir məktub da olsa göndərməmişdir, sən də hirsənib, teşəxxüsli xanım! Sən anla ki, o, iş üçün oraya getmiş, iki gündən sonra qayıdacaqdır. Belə hirsənəyin mənası nə imiş! Hirs vaxtın tez keçməsinə kömək etməz ki! Kifayətdir, özünə toxraq ver. Bilirsən, mənim bacım, bax bu saat mən sənə belə ağıllı nəsihət verirəm, ancaq özüm sənin yerinə olsaydım, mənə də nəsihət verməli idilər. Kiçik, mənasız bir şeyin üstə göz yaşı tökmək biz qadınların adətidir. Görürsen, göz yaşlarının qurudu, özün də gülürsən. Bir də bu barede fikirləşmə!

Şoyloca bunları söylədikdən sonra Kəmaləni yanına çekerək soruşdu:

– Doğrusunu de görüm sən indi belə fikirləşirən ki, Romeşbabunun hərəkətini bağışlamayacaqsan, eləmi?

– Elədir, elədir, yaxşı başa düşübən.

Şoyloca əlini qızın yanağına vurdu.

– Əlbəttə, mən belə güman edirdim! Yaxşı, baxarıq, baxarıq!

Şoyloca elə o gün, Kəmalə ilə danışdıqdan sonra Allahabada atasına məktub gönderdi. O yazdı: "Kəmalə Romeş-babudan məktub almadığı üçün çox mütəəssir olmuşdur. Qərib bir şəhərdə yaziq qız özünü tənha hiss edir. Romeş-babu isə daima sefərdədir, hələ üstəlik məktub da yazmır. Özün fikirləş, gör qız üçün belə bir vəziyyət nə qədər ağırdır, çətindir. Məger o, Allahabaddakı işlərini görüb qurtarmamışdır? Söz yox, iş çox vaxt teləb edir, lakin bir, ya iki məktub yazmaq üçün vaxt tapmağa nə var!"

Əmi Romeşə rast gələrkən Şoylocanın həmin məktubunun bir neçə cümləsini ona söylədi və Romeş-babunu yaxşıca məzəmmət etdi.

Romeş də Kəmaləye həqiqətən alude olmuşdu, buna görə də onda qətiyyətsizlik getdikcə artırdı. Bu qətiyyətsizliyə görə də o,

Allahabadda ləngiyirdi. Bir yandan da emi Şoylocanın məktubunu ona oxudu.

O anladı ki, Kəmalə onun üçün çox darıxır. Lakin özü bunu yazmağa utanır.

Romeş-babu Kəmalənin onu sevdiyini bildikdə bütün tərəddülərinə son qoydu. İndi qarşıda onun səadəti ve qızın da xoşbəxtliyi durmuşdu. Böyük yaradan çayın ortasındaki qum adasında onları sebəbsiz bir-birinə təsadüf etdirməklə kifayətlənməmiş, hətta onların üreklerini belə birləşdirmişdi. Bu barədə fikirleşdikdən sonra Romeş-babu bir dəqiqə belə texirə salmadan oturub Kəmaləyə məktub yazmağa başladı: "Sevgilim! Belə müraciəti sadə bir məktub kimi şərti olaraq qəbul etmə. Əger mən səni dünyada hamıdan çox sevdiyimi hiss etməseydim, heç bir vəchlə sənə "sevgilim" sözünü yazmazdım. Əger sən nə zamansa məndən şübhəlenmişsənse, əger mən sənin zərif qəlbinə toxunmuşamsa, qoy indi səni səmimi qəlbən "sevgilim" çağırmağım sənin şübhələrini kökündən kəssin, səni iztirablardan əbedi olaraq qurtarsın.

Bu barədə müfəssəl yazmağa daha ehtiyac vardırmı? İndiyə qədər bir çox hərəketlərimlə səni incitmişəm. Əger sənin yenə də mənə acıqın tutursa, mən özümü temizə çıxarmağa çalışmayacağam, ancaq bunu deyə bilərəm ki, indi sən menim yeganə sevgilimsən, sendən əziz dünyada kimsem yoxdur. Menim bu sözlərim sənə layiq olmayan əzab-əziyyətini, dərdini, kədərini yuyub apara bilməyəcəksə, onda başqa çərəm qalmaqdadır.

Kəmalə, sənə "sevgilim" dedikdə mən bizim şübhələrlə dolu qaranlıq keçmişimizə həmişəlik son qoymaq qərarına gəldim, bundan sonra yalnız səni sevecəyəm. Bircə xahişim var: inan ki, indi sən menim üçün hamıdan əzizsən. Əger burlara ürekden inansan, daha mənə sual verməz ve məndən şübhəlenməzsən! Sənin məhəbbətinə layiq olub-olmadığım haqqında cəsarət edib sənə sual vere bilmərəm. Digər tərefdən soruşmağa da ehtiyac yoxdur. Mən əminəm ki, sənin ürəyinin sözsüz menim üreyimə müsbət cavab verəcəyi gün gəlib çatacaqdır. Bu inama səbəb sənə olan hissimdir. Mən özümü sənin məhəbbətinə layiq bilməkdə o qədər də özümə güvənmirəm. Lakin menim sənə itaətim, qarşında pərəstiş etməyim cavabsız qala bilərmi? Çox yaxşı bilərəm ki, mənim məktubum sənə bir qədər qəribə görünəcəkdir. Çünkü məktəblinin yazdığı məktubu xatırladır.

İsteyirsən cır, tulla. Qəlbimdə olanı kağıza yazmaq mümkün olan şey deyil. Birləşmək iki adama məxsus hadisədir. Lakin bu ikisində biri təessüratını qələmə alarsa, hamısını ifadə etmekdən aciz qala-caqdır, çünkü ahəngi tapmaqdə çətinlik çəkəcəkdir.

Bizim aramızda tam bir anlaşma və inam emələ gələndə mən sənə həqiqi məktub yaza bilərəm. Külek yalnız o zaman otaqdan maneəsiz ötüb keçə bilər ki, qapıların hamısı açıq olsun. Kəmalə, ezizim, sənin ürəyinin qapılarını mən nə zaman aça biləcəyəm?

Bu arzuların hamısı tedricən öz vaxtında həqiqətə çevriləcəkdir, tələsmək işimizə xələl qata bilər. Sən bu məktubu alan günün sabahı mən gələcəyəm. Arzu edirəm ki, sən məni öz evimizdə qarşılıyasan.

Uzun müddət bizim öz ocağımız olmadı. Mən daha gözlemek istəmirəm. Bu dəfə mən öz evimizə qayıdacağam və könlümün sultanını isə bu evin sahibəsi görmək istəyirəm. Bu bizim ikinci "xoşbəxt" görüşümüz olacaqdır. Birinci görüşümüz xatırında qalmışdır. Aydın gecə idi, çayın sahilində, qumluqda bir-birimizə təsadüf etdik, nə tavan, nə divar, nə qohum, nə dost, ne de bir qonşu var idi – biz evdən çox-çox uzaqdaydıq. O zaman görüşümüz bir röya, bir xəyal kimi idi. Ona görə mən indi bütün varlığımı aydın və teravətli səhərdə, həqiqi mühitdə xoşbəxt görüşümüzün intizarındayam.

Mən səni eviminin qapısında, üzüne səhər günəşinin şəfəqi düşmüş halda mehriban və şən gördükdə bütün ömrüm boyu bu xatırəni ürəyimdə saxlayacağam. Böyük, coşqun bir səbirsizliklə bu anı gözləyirəm.

Əzizim! Mən bir mehman kimi sənin ürəyinin qapısında müntəzirəm. Sən məni qovma!

Lütf və inayətini arzu edən Romeş.

OTUZ YEDDİNCİ FƏSİL

Şoyloca qəməngin Kəmalənin fikrini azacıq da olsa dağıtmak üçün ondan soruşdu:

- Məger sən bu gün öz evinə getmeyeceksən?
- Yox. Ora getməyə daha ehtiyac qalmadı.
- Evinizi təmizləyib qurtarıbsan?
- Beli, bacı, hər şey qurtarıbdır.

Bir azdan sonra Şoyloca yenə onun yanına geldi:

- Bacı, sənə bir yaxşı şey versəm mənə nə bağışlayarsan?
- Mənim nəyim var, sənə nə verim, didi¹!
- Heç bir şeyin?
- Heç.

Şoyloca əlini qızın yanağına vurdu.

- Əlbətə, bilirməm, hər nəyin varsa bir adama veribsən, eləmi?
- Bəs buna nə deyirsən? – Şoyloca məktubu qoltuğundan çıxartdı.

Kəmalə zərfin üstündə Romeşin xəttini görçək, kətan kimi ağarıb, üzünü çevirdi.

– Yaxşı, təşəxxüs göstərdiyin bəsdir! Bilirəm ki, bu saat mənim əlimdən məktubu necə tez qoparacağını fikirləşirsin. Gülməsən məktubu sənə verən deyirəm! Görərsən, mən sözümün üstündə durmağı bacarıram.

Bu vaxt Ümi sabunqabını ipə bağlayıb sürütləyir, qışqıraraq “xala, xala” deyə içəri girdi. Kəmalə derhal onu qucağına alaraq, öpə-öpə yataq otağına apardı. Kəmalə Ümini gözlənilmədən “arabacığından” ayırdığı üçün o, çığırmağa başladı. Lakin Kəmalə onu buraxmadı və uşağı dilə tutub səs-küylə oynatmağa başladı.

Onun dalınca otağa daxil olan Şoyloca dedi:

– Mən təslim oluram. Sən qalib gəldin! Nə qədər səbirlişən! Mən bu qədər səbirli ola bilməzdim! Bacıcan, al, məktubunu götür, nahaq yera mən niyə lənet sahibi olum.

Şoyloca məktubu yatağın üstünə tulladı və Ümini Kəmalənin qucağından alıb otaqdan çıxdı. Kəmalə zərfi açana qədər əlində xeyli fırlatdı, nəhayət açmaq qərarına gəldi. Lakin bir neçə sətri tələsik oxuduqdan sonra həyadan sıfəti alışib-yanmağa başladı. O, məktubu kənara tulladı. Nifretin ilkin olaraq cuşa gəlməsi üzündən əmələ gələn halı keçəndən sonra o, məktubu götürüb başdan-ayağa kimi oxudu. Məktubun məzmununun hamısının ona aydın olub-olmadığını mən bilmirəm, lakin Kəmaləyə elə gəlirdi ki, əlində çirkli bir şey saxlamışdır. Axı bu məktub, onu əri olmayan bir adam üçün ev, ocaq düzəltməyə dəvət edirdi, Romeş bunların hamısını qabaqdan bili-bile indi onu təhqir edirdi. Olmaya o elə düşünür ki, Hacıpura köçdükdən sonra Kəmalə onu əri bildiyi üçün yox, yalnız Romeş olduğu üçün ona mehribanlıq göstermişdir? Yəqin elə belə də düşünür və

məhz buna görə də yetim bir qızə yazıçı geldiyi üçün məhabbet məktubu yazmışdır. İndi o, Romeşə isbat etsin ki, o səhv edir? Belə bir rüsvayçılıq, belə bir bədbəxtlik ona nə üçün üz vermişdi? Axı o, ömründə kimsəni incitməmiş, kimsənin qəlbinə dəyməmişdir! Romeşin Qanq sahilindəki evi indi ona zindan kimi, onu uda biləcək bir ejdaha kimi görünürdü. Nicat yolu haradadır, nedədir? İki gün evvəl Kəmalənin yuxusuna da girməzdi ki, Romeş onda belə bir dəhşət oyadacaqdır.

Bu vaxt Umeş otağın qapısında göründü və yavaşça öskürdü. Kəmalənin ona fikir vermədiyini gördükdə o, ehtiyatla çağrırdı:

– Ana!

Kəmalə ona tərəf çevrildikdə, Umeş boynunu qaşışıb dedi:

– Bilirsən, Sidhi-babu qızının toyu üçün Kəlkətədən xanəndələr getirdi.

– Lap yaxşı, Umeş, get tamaşa elə! – deyə Kəmalə ona cavab verdi.

– Ana, sabah sənə çiçək gətirimmi?

– Yox, yox, çiçək lazımdır.

Umeş getmək istədikdə gözlənilmədən Kəmalə onu qaytardı:

– Umeş, sən tamaşaya gedirsən, al bu beş rupini qoy cibinə!

Umeş təəccüb etdi. O, beş rupinin tamaşaya nə dəxli olduğunu anlaya bilmədi.

– Ana, yəqin sən istəyirsən ki, şəhərdən sənə bir şey alım...

– Yox, mənə heç bir şey lazımdır. Saxla cibində, sənə lazım olar.

Karıxmış Umeş qapıya tərəfə yönəldi. Kəmalə onu yenə saxladı.

– Umeş, sən tamaşaya bu paltarda gedəcəksən, bəs görən nə deyər?

Umeş heç güman etmirdi ki, camaat ona qarşı telebkar olacaq və onun libasının nöqsanlarını müzakirə edəcəklər, ona görə də o, dxtotisinin¹ təmiz olub-olmadığı qeydində qalmır və köynəksiz olduğu da ona təsir etmirdi. Kəmalənin sözlerinə Umeş yalnız gülümsündü.

Kəmalə iki sari çıxarıb Umeşə tərəf uzadı.

– Götür gey.

Sarinin gözel və enli parçalarını gördükdə Umeş təsviri mümkün olmayan dərəcədə şad oldu və minnətdarlığını ifadə etmək üçün

¹ Dxtot – kişi libasıdır. Tikilməmiş böyük parça belə borkidilir və dizlərindən aşağı salınır.

¹ Didi – böyük bacı

Kəmalənin ayaqlarına düşdü, sonra intehasız şadlığını gizlemek üçün üz-gözünü turşudub otaqdan çıxdı. O, gedəndən sonra Kəmalə gözü nüň yaşıni silib, sakitce pəncərənin qarşısında dayandı.

Şoyloca içəri girdi.

– Bacı, bəs sən məktubu mənə göstərmeyəcəksən?

Onun Kəmalədən heç bir gizli işi olmadığı üçün rəfiqəsinin de onunla açıq olmasını tələb etməyə haqqı var idi.

– Odur, götür, didi! – Kəmalə döşəmənin üstünə tulladığı məktubu gösterdi.

“Hələ də hırsı soyumamışdır” – deyə Şoyloca fikirləşdi, sonra məktubu qaldırıb oxudu.

Məktubda məhəbbətdən uzun bəhs olunsa da, onun məzmunu Şoylocaya qəribə göründü. Yaxşı, ər də qadınına belə məktub yazarmı? Yox, çox təəccübü məktubdur!

– Bacı, görünür sənin erin roman yazandır, elemi? – deyə Şoyloca Kəmaleye müraciət etdi.

“Ər” sözünü eşitdikdə Kəmalə bir növ qorxub diksindi, ciyinlərini çəkdi:

– Bilmirəm, – deyə cavab verdi.

Şoyloca ondan sorușdu:

– Deməli, bu gün öz evinizə gedəcəksiniz?

Kəmalə başını yırğaladı.

– Mən qəş qaralanadək səninlə orada olmaq istərdim, ancaq bilmirəm neçə edim. Axı bu gün Norsinha-babunun arvadı bizi gələcək, yəqin ki, anam səninlə gedəcəkdir.

Kəmalə tələsik cavab verdi:

– Yox, yox, o nə edəcəkdir? Bəs qulluqçular nə üçündür?

Şoyloca gülerek əlavə etdi:

– Hələ onlardan başqa sənin mühafizin Umeş də var.

Bunların başı səhbətə qarışq iken Ümi karandaşı əlinə keçirib, her nə qarşısına geldi üzərində cızma-qara etmeye və ucadan anlaşılmaz sözər deməyə başladı. Yəqin ki, balaca Ümi “öyrənirəm” demək isteyirdi. Kəmalə Üminin ədebi məşğələsinə mane olduqda, qız cingiltili səslə etirazını ifadə etmeye başladı.

Kəmalə ona dedi:

– Gedək, bir bax sənə nə yaxşı şey verəcəyəm!

Kəmalə qızı qaldırıb otağa apardı və çarpayının üstündə oturdu, onu əzizləməyə başladı. Ümi vəd olunmuş hədiyyəni tələb etdi.

Kəmalə qutunu açdı və oradan bir cüt qızıl qolbaq çıxarıb qızı verdi. Ümi qiymətli hədiyyəni aldıqda hədsiz dərəcədə sevindi. Kəmalə qolbaqları onun qoluna bağladıqda qız cingildəyən qolbaqlı əllerini irəli tutaraq, hədiyyəni anasına göstərməyə getdi. Lakin Şoyloca qolbaqları sahibinə qaytarmaq üçün dərhal qızın əlindən alıb dedi:

– Qəribə adamdır! Uşağa nə üçün belə şeylər verir?

Belə bir ədalətsizliyin neticəsində Üminin şikayəti göyərə qalxdı. Bu halda Kəmalə içəri girdi. O dedi:

– Bacı, mən bu qolbaqları ona bağışlamışam.

Şoyloca təəccüb qaldı:

– Yəqin ki, sən ağlını itiribsen!

– Yox, yox, sən onları heç vaxt mənə qaytarmayacaqsan. Ver onlardan Ümi üçün boyunbağı qayırsınlar.

– Mən sənin kimi israfçı adama ömrümde rast gelməmişəm, – deyə Şoyloca Kəmaləni qucaqladı.

– İndi mən sizdən gedirəm, didi, – deyə Kəmalə sözə başladı.

– Mən burada xoşbəxt idim və ömrümde mənim belə xoşbəxt günlərim olmayışdır.

Qızın gözlərində yaş axmağa başladı.

Şoyloca özü də göz yaşlarını zorla saxlayaraq, ona cavab verdi:

– Sən elə damışırsan ki, elə bil Allah bilir hara gedirsən? Bizim evimizdə sənə o qədər də xoş keçməyibdir. Ancaq indi bütün çətinliklər arxada qaldı, sən özün indi öz evinin sahibi olacaqsan. Bizi də təsadüfən size qonaq geləndə deyəcəksen: “Bircə tez başımdan açılayıdlar!”

Kəmalə pronam¹ icra edib qurtardıqdan sonra Şoyloca əlavə etdi:

– Mən sabah günortadan sonra sənin yanına gələcəyəm.

Kəmalə heç bir cavab vermədi.

Kəmalə öz evlərinə gəldikdə Umeş evdə gördü. Umeşdən sorușdu:

– Sənsən? Nə üçün tamaşaşa getmədin?

– Axı gərek sən eve qayıdaydın ki, mən...

– Sən nahaq yerə bu barədə narahat olursan, burada Bişon qalar. Get, get, yubanma.

– İndi tamaşanın vaxtı keçmiş olar.

¹ Pronam – hörmət və məhəbbət ifadəsidir. Pronam ifadə edən şəxs hər iki elinin içini bir-birinə yapışdıraraq, üzüne aparır.

– Eybi yoxdur, toy həmişə maraqlı olar. Get, yaxşıca bax.

Umeş çox da dilə tutmaq lazım deyildi. O, otaqdan çıxarkən Kəmale onu çağırdı:

– Mənə bax, emi qayıdanda, sən... – O, fikrini qurtarmaq üçün söz tapa bilmədi. Umeş ağızı açıq dayanmışdı. Nəhayət, Kəmale fikirlərini toplayaraq, sözünü davam etdi: – Sən yadından çıxarma ki, emi səni sevir. Sənə bir şey lazım olsa, onun yanına get, məndən pronam söyle və nə lazım olsa istə, o senin xahişini rədd etməz. Ancaq mənim pronamımı ona yetirmeyi yadından çıxartma.

Umeş belə tapşırığın nə üçün verildiyini anlamayaraq dedi:

– Sən necə deyirsən, elə də elərəm, ana.

Umeş çıxıb getdi.

Günorta vaxtı Bişon ondan soruşdu:

– Xanım, hara?

– Qanqa cimmeyə.

– Sən müşayiət edimmi?

– Yox, evdən muğayat ol! – deyə o nə üçünsə Bişona bir rupi verib, Qanqa doğru yola düşdü.

OTUZ SƏKKİZİNCİ FƏSİL

Bir dəfə günortadan sonra Onnoda-babu Hemnolini ilə birlikdə çay içmek arzusu ilə yuxariya onun dalınca getdi. Lakin kişi qızı nə qonaq otağında, nə yataq otağında tapdı. Qulluqçudan xəbər tutduqdan sonra məlum oldu ki, Hemnolini evdən kənara çıxmamışdır. Onnoda-babu bərk təşvişə düşərək dama qalxdı. Qış günəşinin sönməkdə olan şüaları göz işlədikcə uzanan şəhər evlərinin qəşəng damlarına zərif işiq salır, yüngül külək istədiyi yerdə hərlenirdi. Hemnolini damın üstündə yüksələn qüllənin kölgəsində sakit oturmuşdu.

Onnoda-babunun ona arxadan yanaşmasını o eşitmədi. Yalnız Onnoda-babu onunla yanaşı dayandıqdan və ehtiyatla ciyinə toxunduqdan sonra Hemnolini diksindi və karixaraq qızardı. Qız yerindən qalxmağa cəhd edərkən Onnoda-babu onun yanında oturdu. O, bir qədər sükut edəndən sonra, nəhayət, ağır nəfəs alaraq, söze başladı:

– Kaş anan indi sağ olaydı, Hem! Axı sənə kömək etməkdə mən acizəm.

Atasının mehriban sözlerini eştdikdə Hemnolini dərin röyadan ayılmış kimi oldu. O, atasına baxdı. Hemnolini atasının üzündə nə qədər böyük məhəbbət, nə qədər qayğı və əzab gördü! Qısa bir zaman içərisində atası nə qədər dəyişmişdi! Hemnolininin başına gələn qəza qasırğasının bütün şiddetini, bütün əzabını o təkcə öz üzərinə götürdü. O, qızın ürəyinə vuruulan yaranı bütün varlığı ilə sağaltmağa çalışırdı. Onnoda-babu qızını rahat etmək, ona təsəlli vermək üçün bütün çare və cəhdlerinin hədər olduğunu gördükdə, Hemnolininin anasını xatırladı. Öz məhəbbətinin faydasız olduğu üçün dərd, kədərlə dolu qəlbindən dərin bir ah qopdu. Bunların hamısı sanki ildirim şəfəqi ilə işıqlanaraq, birdən-birə Hemnolinin aydın oldu. Vicdan əzabı dərhal Hemnolinini fikir əsərindən xilas etdi. Sanki zülmətə qərq olmuş dünya öz varlığını yenidən Hemnolininin yadına saldı. Hemnolini öz hərəketlərindən utandı. O, son zamanlar onu tərk etməyən xatirələri güclə qəlbindən çıxardı. Atasına müraciətlə soruşdu:

– Ata, səhhətin necədir?

Səhhət! Onun səhhəti haqqındakı söhbetləri Onnoda-babu çoxdan yadından çıxartmışdı.

– Mənim səhhətim? – deyə Onnoda-babu təkrar etdi. – Mən özümü çox yaxşı hiss edirəm, əzizim, lakin sənin görkəmin məni narahat edir. Mən yaşda olanlara heç nə olmaz. Amma taleyin kəc rəftarından sənin səhhətin pozula bilər.

O, əlini mehriban-mehriban qızının kürəyinə çəkdi. Hemnolini atasından soruşdu:

– Ata, anam vəfat edəndə mənim neçə yaşım olardı?

– O vaxt sənin üç yaşın vardı. Özün də dil-boğaza salmazdin, hey danışardın, indiki kimi yadımdadır, məndən soruştardın ki, anam haradadır? Sən babanı görməmişdin, çünkü o sən anadan olmamış vəfat etmişdi. Ona görə də mən sənə “ana atasının yanına getdi” – dedikdə, sən heç nə anlamazdin. Sən yalnız mənə qəmgın-qəmgın baxardın. Sonra mənim əlimdən yapışib, ananın boş qalmış yataq otağına aparardın. Sən o zaman elə bilirdin ki, mən boşluqda ananı təpib sənə verəcəyəm. Sən elə bilirdin ki, sənin qüvvətli atan həyatda çox təcrübəsiz və uşaqlı kimi bacarıqsızdır. Bu gün bu hadisəni xatırlayırkən mən fikirləşirəm ki, biz hamımız nə qədər qüvvəsiz və

bacarıqsızıq! Böyük yaradan bizim üreyimizi ata mehebbeti ile doldurubdur, ancaq bize olduqca az ixtiyar veribdir. – Onnoda-babu bunu deyib, əlini qızının başına qoyma.

Hemnolini bu titreyen xeyirxah əli əlinə alb mehriban-mehriban sıqallamağa başladı.

– Anam yadımda lap az qalıbdır, – deyə Hemnolini sözə başladı.

– Yalnız yadımda qalan budur ki, adəti üzrə günorta vaxtı yatağa uzanıb kitab oxuyardı. Bu isə qətiyyən mənim xoşuma gəlməzdi. Mən onun əlindən kitabı almağa çalışardım.

Ata ilə bala yenidən keçmiş xatirələrə daldılar. Hemnolininin anasının xasiyyətlərindən, nə ilə məşgül olmağı sevdiyindən, onun sağlığında necə yaşadıqlarından səhbəti o qədər uzatdılar ki, hətta günün batmasını, göy üzünün pul kimi qızarmasını belə sezmədilər. Ses-küyle dolu, izdihamlı Kəlkətənin mərkəzində damların birinin üstündə qoca ata ilə gənc qız künce qışılaraq oturmışdular. Onları ölməz bir məhebbət bir-birinə bağlayırdı. Onlar orada qürubun şəfəqləri sönənə ve üstlərinə şəbnəm qətrələri düşməyə başlayanadək bu vəziyyətdə oturdular.

Bu vaxt Cogendronun ayağının səsi pillekondə eşidildi. Ürək səhbəti derhal bitdi. Hər ikisi diksinərək, yerində qalxdı.

Cogendro onların hər ikisine diqqətle baxıb soruşdu:

– Bu necə işdir, olmaya Hemnolini bu gün qonaqları damın üstündə qəbul edir.

Cogendro hırsınlmışdı. Gecəbəgündüz onların evini tərk etməyen qəm-qüssə cavan oğlanı dözləməz hala gətirmişdi. Bacısının toyunun baş tutmaması haqqında yoldaşlarına izahat verərkən o, çətin bir vəziyyətə düşürdü. Ona görə də Cogendro adam arasına çıxməqdan çekinirdi.

– Hemnolininin hərəketləri hər bir hüdudu keçmişdir, – deyə Cogendro sözə başladı. – İngilis romanlarını oxumaga vaxtını sərf edən qızların taleyi həmişə belə qurtarr. Hem belə fikirləşir: “Romeş məni atdı. Deməli, mənim üreyim parçalanmalıdır!” İndi o bu fikri hamiya aşılamağa söyle çalışır. Axi roman oxuyanların hamısına belə bir təsadüf qismət olmur ki, özlerinin məhəbbət gəmiləri daşa toxuna, bunu hiss edələr!

Cogendronun acı istehzalarından qızını müdafiə etmək üçün Onnoda-babu tələsik dedi:

– Biz Hemnolini ilə bezi məsələlər haqqında səhbat edirdik. – Ele bil o özü Hemi damın üstüne gətirmişdi.

– Yaxşı, çay stolu başında səhbat etmək mümkün deyil? Ata, sən özün hər şeydə Hemnoliniyə tərəf çıxırsan. – Cogendro qəti etirazla bildirdi: – Vəziyyət belə davam etsə, mən bu evi tərk etməli olacağam!

Hemnolininin birdən yadına düşdü:

– Ata, sən hələ indiyə qədər çay içməmisən?

– Axi çay poetik ilham deyil ki, axşamüstü qürub edən günəşin şüaları ilə öz-özünə gelsin. Bir də deməyə ehtiyac yoxdur. Sən burada damın künçündə oturarkən fincanlar öz-özünə dolub gele bilməzdilər! – deyə Cogendro bacısını bərk sanctdi.

Hemnolini özünü müqəssir hesab etməsin deyə Onnoda-babu tez dedi:

– Mən bu gün çay içmək istəmirdim.

Cogendro soruşdu:

– Yoxsa hər ikiniz tərki-dünyalıq azarına tutulubsunuz? Onda men nə etməliyəm? Mən havadan qida almaliyam?

– Tərki-dünyalığın bura dəxli yoxdur. Bu gün çox pis yatmışam. Ona görə də belə qərara geldim ki, çay içməsem yaxşı olar.

Həqiqətdə isə Hemnolini ilə səhbət edərkən ağızına qədər dolu fincan dəfələrlə Onnoda-babunun ürəyindən keçmişdi, lakin indi birdən-birə durub gedə bilməzdi. Neçə günlər sükütənən sonra Hemnolini, nəhayət atası ilə açıq danışmağa başladı. Onlar heç vaxt bugünkü kimi sakit damın üstündə ürəkdən və ciddi danışdıqları kimi səhbət etməmişdilər. İndi bu səhbət yarımcıq qalsa, sonra onu davam etdirmək mümkün olmayıcaqdır; o, türkündülmüş bir ceyran kimi qaçıb gedəcəkdir. Buna görə də Onnoda-babu səhbətini yarımcıq qoymayıb, çay arzusunu qəlbinden çıxartdı.

Hemnolini heç inanmındı ki, çaydan imtiyət etməkde atasının məqsədi yuxusuzluğa çarə axtarmaqdır.

– Ata, gedək çay içək, – deyə o, atasına təklif etdi.

Onnoda-babu dərhal yuxusuzluğunu yadından çıxararaq, ayağa qalxdı və sürətli addımlarla çay stoluna doğru yönəldi.

Otağa girdikdə Onnoda-babu Okxoyu görüb narahat olmağa başladı. O fikirləşirdi: “Hemnolini azacıq sakitləşmişdir, indi Okxoyu görüb yenə həyəcanlanacaq. Amma indi daha bir çarə yoxdur”.

Onnoda-babunun dalmca Hemnolini içəri girdi. Okxoy onu gör-dükde dik qalxdı.

— Cogen, mən getdim.

— Hara tələsirsiniz, Okxoy-babu? Məgər bir vacib işiniz var? Bizimlə berabər siz də bir fincan çay için, — deyə Hemnolini onu saxladı.

Hemnolininin belə ehtiramı hamını təəccübədə qoydu. Okxoy yenidən oturub dedi:

— Siz gəlməmişdən qabaq mən iki fincan içmişəm. Tekid edirsinzsə, məmnuniyyətlə birini də içərem.

— Çay məsələsində siz heç vaxt dilə tutmağa chtiyac olmur, — deyə Hemnolini güldü.

— Görünür Allah məni belə yaratmışdır. Hərgah vacib bir səbəb olmasa, mən yaxşı şeylərdən heç vaxt imtina etmərəm.

Cogendro söhbətə qarışdı:

— Arzu edirəm ki, yaxşı şeylər də sonin bu xasiyyətini nəzərə alaraq, heç bir səbəbi olmadan səndən üz çevirməsin.

Nehayət, uzun fasilədən sonra Onnoda-babunun çay stolunun başında yenidən sərbəst söhbət başlandı. Adətən sakit gülen Hemnolini bu gün qəhəqəhə çəkib gülür, hətta onun qəhəqəhesi danışanların səsini də basırdı.

Hemnolini zarafatla dedi:

— Okxoy-babu xəyanət etmişdir, ata. O çoxdandır sənin həblərindən atmir. Buna baxmayaraq, özünü yaxşı hiss edir. Sənə hörmət ifadəsi olaraq məncə, heç olmasa başı ağrımahıdır. Belələrinə tibbə xəyanət edən deyirler.

Onnoda-babu ürekdən güldü. Yaxın adamların onun həb qutusu ilə maraqlanmasını o, ailedə rahatlığının bərpa olması kimi qiymətləndirirdi, sanki ciyindən ağır bir yük yerə düşdü.

— Mən görürrəm ki, siz bu adamın metanətini qırmaq istəyirsiniz. Mənim həblərimin tərəfdarları dəstəsi yalnız Okxoydan ibarətdir, siz də onu yoldan çıxardıb mənim əlimdən almaq istəyirsiniz!

Okxoy:

— Narahat olmayın, Onnoda-babu, məni dəyişmək çətindir! — dedi.

Cogendro əlavə etdi:

— Deməli, sən saxta pulsan. Xirdalamaq istəyən polis idarəsinə düşər.

Onnoda-babunun stolu başındaki bu şən zarafatlar son günlerin tutqun və acı ehvali-ruhiyyəsinə son qoydu.

Hemnolini saçlarını daramaq bəhanəsi ilə durub getməsəydi, bugünkü çay süffesi belkə də çox çəkəcəkdi. Okxoy da tocili işi yadına düşdürüyü üçün durub getdi.

Cogendro atasına təklif etdi:

— Ata, Hemnolininin toyu üçün təcili olaraq tədarük görməyə başla.

Onnoda-babu təəccübədə oğluna baxdı. Cogendro sözüne davam etdi:

— Bilirsənmi, Romeşlə Hemnolininin aralarının pozulması haqqında cəmiyyət içərisində çoxlu dedi-qodu var. Bir çoxları ilə dalaşmaq məcburiyyətdən qalıram. Mən onlara həqiqətin nədən ibarət olduğunu açıb desəydim, dalaşmağa da lüzum qalmazdı. Amma, Hemnoliniya görə mən ağızımı aça bilmirəm. Odur ki, yumruq işləməyə məcbur oluram. Artıq-əskik danişdığına görə Okxoya dərs verməli oldum. Həmi ərə versək, bu söhbətlər kəsiler, mən də qolumu çırmalayıb ona-buna dərs verməkdən yaxamı qurtararam. Mənim sözümə qulaq as, daha bu məsələni yubatma.

— Yaxşı, onu kimə ərə verək, Cogen?

— Bizim yalnız bircə namizədimiz var. Bu əhvalatdan başlanmış bu dedi-qodulardan sonra Hemnolini üçün yaxşı adaxlı tapmaq mümkün deyil. Tekcə yaziq Okxoy qalıbdır. Onun halına təfavüt etməz: ona desək həb at, atacaqdır, evlən desək, evlənəcəkdir!

— Sən dəli olubsan, Cogen, Hemnolini ona getməyə heç razi olar?

— Sən mənə mane olmasan, onu razi etməyi mən boynuma götürürəm.

Onnoda-babu dəhşət içində az qala qışkırdı:

— Yox, yox, Cogen! Sən Həmi tanımırsan. Qorxutmaq, məcbur etmek istəsen, yalnız onun inadına səbəb olacaqsan. Ona bir neçə gün imkan ver, qoy sakit olsun. Yaziq çox ağır əzablar çəkmişdir. Toya gəldikdə, tələsməyə ehtiyac yoxdur.

— Mən onun üreyinə toxunmaram. Ona heç bir ezab vermədən məsələni ehtiyatla və asancasına həll etmək olar. Yoxsa elə bilirsiniz ki, mən ancaq dava-dalaş salmağı bacarıram?

Cogendro səbirsiz adam idi. Həmin gecə Hemnolini saçlarını darayıb otağından çıxan kimi Cogendro onu səslədi:

– Hem, mənim səninlə söhbətim var.

Hemnolininin ürəyi döyündü. O tələsmədən qardaşının dalınca qonaq otağına keçdi və stulun üstündə oturdu. Cogendro söhbətə başladı:

– Hem, atamızın sehhətinin ağırlaşmasını sən görürsən, ya yox?

Qızın üzündən bir nigarançılıq kölgəsi keçdi. Lakin o cavab vermedi.

– Mən demək isteyirəm ki, təcili tədbir görməsək, atamız ciddi xəstələnə bilər.

Hemnolini anlayırdı ki, atasının xəsteliyinin məsuliyyəti bütünlükə onun üzərinə qoyulur. O, başını lap aşağı salıb sarisinin ucunu barmaqları arasında sıxışdırmağa başladı.

– Olan olub, keçən keçib. Sən keçmiş yada salıb qüssə çəkdikcə biz daha da narahat oluruq. İndi sən atanı tamamilə rahat etmek isteyirsinə, bu ürəkbulandırıcı əhvalat haqqında bütün xatirələri mümkün qədər tez və kökündən qoparıb yox etməlisən.

Cogendro bunları deyib susdu və Hemnolininin üzüne baxaraq cavab gözlədi.

Hemnolini bir sıxıntı içində cavab verdi:

– Arxayım ol, bu baredə mən atamlı heç vaxt danışmaram.

– Sənin bir söz deməyəcəyinə, əlbəttə, mən əmin ola bilərəm, lakin başqalarının ağızını bağlaya bilməyəcəksən!

– Yaxşı, mənim əlimdən daha ne gele bilər?

– Bütün dedi-qoduların qabağını almaq üçün bircə yol var.

Cogendronun nəyi nəzərdə tutduğunu başa düşən Hemnolini tələsik cavab verdi:

– Atamı müəyyən müddətdə qərbə aparmaq yaxşı olardı. Eir nəçə aydan sonra qayıdır gələndə danışıqlar da qurtarar.

– Bu da arzu olunan nəticəni verə bilməyəcək. Sənin qəmdən, kədərden tamamilə azad olduğunu görmeyince və buna inanımayınca atamın ürəyindən qara qanlar axacaqdır.

Hemnolininin gözlerindən yaş töküldü. Lakin o, göz yaşlarını silərək soruşdu:

– Yaxşı, axır sözünü de görüm, mən nə etməliyəm?

– Bilirəm ki, bunu eşitmək sənin üçün ağır olacaqdır, lakin hamının xoşbəxt olmasını isteyirsinə, vaxtı itirmədən əre getməlisən.

Hemnolini yerində donub qaldı, lakin Cogendro gözləmək istəməyərək dedi:

– Siz qızlar təessürata qapılaraq, milçəkdən fil qayırırsınız. Tək sənin başına belə iş gəlməmişdir. Sənin kimi bir çoxlarının toyu pozulur. Lakin axırdı hər şey öz yoluna düşür. Hər evdə kitabdan götürürləmə hadisələr baş versəydi, həyat tamamile dözülməz olardı. Ləyaqətli bir adama əre get və kimsəyə lazım olmayan bu məzhekeyə son qoy. Bəlkə də sən adamların qarşısında nitq irad edib: “Bundan sonra mən guşənişin olacağam və damın üstündə əyleşerek ulduzları seyr edəcəyəm. Bu ləyaqətsiz xainin xatirəsini ürəyimin mehrabına qaldırıb onu müqəddəs sanacağam!” – deməkdən utanmırısan, amma biz belə bir rüsvayçılıqdan yerə girsək, daha yaxşıdır.

Hemnolini bu “məzhekə”nin adamlara nə qədər biabırçı görünüşünü çox yaxşı bilirdi. Ona görə də Cogendronun istehzası onun ürəyini ox kimi dəlib keçdi, üzünü qardaşına çevirərək dedi:

– Dada, mən demirəm ki, dünyani tərk edib guşənişin olacağam və qətiyyən əre getməyəcəyəm.

– Sən bunu demək istəmirsinə, əre get. Əlbəttə, sən belə bir təmənnada olsan ki, göyler hökmədəri İndradan¹ başqa heç kimi sevə bilmezsən, o zaman guşənişinlikdən başqa çərən qalmayıcaqdır! Dünyada sənin xoşuna gələn şəyə nadir halda təsadüf edirsən, şəyleri olduğu kimi qəbul etmək gərəkdir. Mənəcə, nəciblik elə bundan ibarətdir.

Ürəyindən yaralanmış Hemnolini dedi:

– Nə üçün sən mənə belə qəddarcasına gülürsən? Mən sənə məhəbbət haqqında bir şey söyləmişəmmi?

– Doğrudur, söyləməmişən. Lakin mən görürəm ki, sənə səmimi əlaqə bəsləyen dostlarından bezilərinə sən öz haqsız sözlərini deyərək və səbəbsiz nifrətini bildirərək heç azacıq da utanmırısan. Etiraf etməlisən ki, sənin tanıldığın adamların içərisində bir şəxs var ki, o sənin şən günlərində, qəmində, kədərində, ehtiramını saxlamaqda və sən ona kəmiltifat olanda həmişə sənə sadıq qalmışdır. Elə buna görə

¹ Indra – Hindistan əsatirində əsas allahlardan biridir. O, ildırım allahı və mühabibə fatehidir.

da mən ona hörmət bəsləyirəm. Əger sən özünə sadıq, həyatını sənə qurban verməyə hazır olan bir şəxsi özünə ər intixab etmək istəsen, uzağa getmək lazımlı olmayacaqdır, yox, ahəngdar şeirlər oxumaq istəsen...

Hemnolini birdən yerindən qalxdı:

– Sən mənimlə gerek belə danışmayasan. Atam mənə emr edərsə, kimi mənə ər intixab edərsə, mən onun emrinə hazırlam. Mən onun sözündən çıxsam, onda ahəngdar şeirdən danışa bilərsən.

Cogendro birdən yumşaldı:

– Hem, sən mənə hırslaşın! Sən bilirsən ki, mən həyecanlı olanda özümü ələ ala bilmirəm, ağlıma nə geldi danışıram. Biz səninlə bir yerde böyüümüşük. Sənin necə təmkinli olduğunu və atanı necə istədiyini mən yaxşı bilirəm.

Bu sözləri dedikdən sonra Cogendro Onnoda-babunun yanına getdi. Onnoda-babu öz otağında idi. O, Cogendronun Hemnolinini təhqir edə biləcəyindən çox qorxurdu; o, bacı ile qardaşın bəhsini keşmək üçün yanlarına getməyə hazırlaşarkən Cogendro gəldi.

Onnoda-babu nigarançılıqla Cogendroya baxırdı.

– Ata, Hem əra getməyə razıdır. Sən ələ güman etmə ki, mənim təzyiqim altında razılıq verməyə məcbur olmuşdur. Qətiyyən yox! İndi sən onun Okxoşa getməsinə razi olduğunu desən, etiraz etməyəcəkdir.

– Bu barədə ona mən deməliyəm?

– Bəs sən ələ bilirsən ki, o özü gəlib sənə deyəcəkdir: "Mən Okxoşa getmək istəyirəm". Yaxşı, sən bunu ona deməkdən çəkinir-sənsə, mən sənin emrinə ona çatdırma bilərem!

Onnoda-babu qorxmuş halda dedi:

– Xeyr, xeyr! Nə lazımdırsa mən özüm ona deyərəm. Ancaq belə tələsmək neyə lazımdır? Mənə ələ gəlir ki, bir neçə gün də gözləmək lazımdır.

– Yox, ata, təxirə salmaq müxtəlif fəsadlar törədə bilər. Məsələni uzatmaq olmaz.

Evdə heç kəs Cogendronun inadına davam getirə bilməzdi: o, bir şeyi başladımı, axıra çatdırılmamış el çəkəsi deyildi. Onnoda-babu ondan qorxurdu. Ona görə də bu söhbəti keşmək üçün dedi:

– Yaxşı, mən onunla danışaram.

– Ata, indi lap münasib vaxtdır. Hem sənin emrinə hazır olaraq oturmuşdur. Bu məsələni elə bu gün birdəfəlik həll elə qurtar.

Onnoda-babu fikrə getdi. Cogendro dilləndi:

– Axı fikirləşməyə ehtiyac yoxdur. Elə indicə onun yanına get, qurtar.

– Cogen, sən otur burada. Mən onun yanına tek gedərəm, – deyə Onnoda-babu oğlundan xahiş etdi.

– Yaxşı, mən burada qalaram.

Onnoda-babu qonaq otağına girdikdə gördü ki, otaq qaranlıqdır. O, kiminse kreslədan həyecanla qalxdığını eşitdi. Göz yaşları içinde boğulan bir səs deyirdi:

– İşıq söndü, ata. Bu saat deyim çıraq yandırırsınlar.

İşığın nə səbəb görə keçdiyini bilən Onnoda-babu dedi:

– Eybi yoxdur, çıraq bizim nəyimizə lazımdır?

O, fəhm ilə gedib Hemnolininin yanında oturdu. Hemnolini dedi:

– Ata, sən sehhətinin qayğısına qalmırsan.

– Bu səbəbsiz deyildir, qızım! Sehhətimin qayğısına qalmadığımın səbəbi odur ki, mən özümü yaxşı hiss edirəm. Hem, sən öz qeydində qalsayıdın, yaxşı olardı.

Yorulmuş, usanmış Hemnolini, nehayət, dilə gəldi:

– Siz hamınız mənə daim eyni sözləri deyirsiniz! Bu mənə qarşı rəhmsizlikdir, ata! Başqaları necə, mən de eləyəm. Öz sehhətimə laqeydilik nədən ibarətdir, lütfən söyləyin, xahiş edirəm. Hərgəh sağlamlığım üçün bir tədbir görmək lazımdırsa, bunu mənə nə üçün açıq söyləməyəsiniz? Nə zaman mən sizin emrinizə etinasızlıq etmişəm?

Hemnolini hönkürüb ağlayır, hiddatindən əsirdi.

– Heç vaxt, əzizim, heç vaxt, – deyə qızının ağır halını görüb həyecanlanmış və məyus olmuş Onnoda-babu onu dilə tutmağa başladı. – Sənə emr etməyə de ehtiyac olmamışdır. Sən mənim əziz qızımsan, həmişə ürəyimdə oları hiss etmişən və mənim arzuma müvafiq iş görmüsən. Mənim sənin haqqında olan xeyir-duamı pərvəndigar-aləm eşitsə, səni ömrün boyu xoşbəxt edəcəkdir.

Hemnolini soruşdu:

– Ata, sən istəmirsen ki, mən həmişə sənin yanında olum?

– Bu nə sözdür, sən nedən bildin ki, istəmirəm?

– Qardaşım özünə gelin getirənə kimi sənin yanında qalacağam, yoxsa sənə kim baxar?

— Mənə kim baxar? Belə danışma, qızım. Məndən müğayat olmaq üçün sizi özümə bağlayacağam? Mən bunu etmərəm!

— Çox qaranlıqdır, ata, gedim çıraq gətirrim.

O, qonşu otaqdan çıraqı gətirib dedi:

— Başımıza gələn işlərə görə, çoxdandır sənə qəzet oxumuram. İsteyirsən oxuyum?

— Yaxşı, — deyə Onnoda-babu qalxaraq cavab verdi.

— Otur burada, mən bu saat qayıdırám.

O, Cogendronun yanına getdi. Onnoda-babu bu qərara gəlmışdı ki, oğluna “Bu gün danişa bilmədim, söhbəti sonraya qoydum” — desin. Lakin Cogen atasından: “Nə oldu, ata? Toy haqqında danişdinmə? Cavabı nə oldu?” — deyə soruşduqda o, tələsik “Hə, danişdəm” — dedi. O, Cogendronun Hemnolinini yenidən hiddətləndirecəyindən qorxurdu.

— Əlbettə, razi oldu, eləmi?

— Ona bənzər bir şey oldu.

— Elə isə mən gedim Okxoya xəbər verim!

Onnoda-babu teşvişlə oğlunu dayandırdı:

— Yox, yox, bu saat ona heç bir şey söyləmə. Sən başa düş ki, belə tələssən, işləri xarab edəcəksən. İndi kime olursa olsun söyləmeyin mənası yoxdur. Biz, yəqin ki, qərbə gedəcəyik. Qayıdan sonra nə lazımdırsa edərik.

Cogendro heç nə söyləmədən şərfini boynuna dolayaraq, dərhal Okxoyun yanına getdi. Okxoy bu zaman ingiliscə mühasibat kitabını oxuyurdu.

Cogendro kitabı onun elindən qapıb kənarə tulladı.

— Bunu sonra da öyrənərsən. İndi isə toy gününü təyin et.

— Sən nə danışırsan? — deyə Okxoy heyrət etdi.

OTUZ DOQQUZUNCU FƏSİL

Ertəsi gün səhər Hemnolini otağından çıxarkən Onnoda-babunu öz yataq otağının qabağında qamış kreslonun üzərində sakitcə oturmuş gördü. Onun otağının əşyası o qədər də çox deyildi: bir çarpayı və bir də künçə qoyulmuş şkaf. Bundan başqa mebel qəbilindən bir şey görünmürdü. Divarlarının birində mərhüm arvadının çərçivəyə salınmış və köhnəlib rəngi solmuş şəkli, o biri divardan isə arvadının

ipeklə işlədiyi xalça asılmışdı. Şkafda o hələ sağ ikən əli ilə düzdüyü xırda bəzək şeyləri hələ də toxunulmamış qalırdı.

Hemnolini atası oturduğu kreslonun arxasında dayanaraq, elini, ağ tükərə axtarırmış kimi, mehbəbəncasına atasının başına çekib dedi:

— Ata, gedək bu gün çayımızı tez içək, sonra sənin otağında oturaq, yene mənə keçmiş günlərindən söhbət elə. Bilsəydin sənin nağıl-ların məni nə qədər maraqlandırır!

Son zamanlar Onnoda-babunun qızına qarşı həssaslığı o qədər artmışdı ki, çayı tez içməkdə Hemnolininin məramını dərhal anladı. Çay stolu başında oturan vaxt Okxoy hazır olacaqdı, Hemnolini onunla görüşməsin deyə, çayı tez içib qurtarmaq və atasının otağına çekilib getmək isteyirdi. İndi Hemnolini pusquya düşmüş ceyranı xatırlatdığı üçün atasının ona olduqca yazığı gəlirdi.

Aşağı enib çayın hazır olmadığını gördükde Onnoda-babu nökərə qəzəbləndi. Nökər çayın hazır olmadığını, bu gün vaxtından qabaq tələb edilməsini deməyə nəhaq cəhd etdi. Onnoda-babu daim belə bir eqidədə idi ki, nökərlərin hamısı özlərini ağa hesab edirlər. Ona görə de vaxtında onları yataqdan qaldırmaq üçün xüsusi adam saxlamaq lazımdır.

Buna baxmayaraq, nökər çayı çox tez verdi. Adəti üzrə Onnoda-babu çayı yavaş-yavaş içir, hər qurtumundan xüsusi hezz alır, Hemnolini ilə söhbətə məşğul olurdu. Lakin bu dəfə o, adəti xilafına çayını tələsik içib qurtardı.

Qızı atasının bu hərəkətinə təəccüb edərək dedi:

— Ata, yoxsa bir yerə tələsirsən?

— Yox, yox, hava soyuq olanda isti çayı birdən içdikdə əvvəl yaxşıca tərleyirsən, sonra özünü yüngül hiss edirsən.

Lakin Onnoda-babu hələ tərleməmiş Cogendro ilə Okxoy qapıdan girdilər. Bu gün Okxoyun geyinməsində xüsusi bir səliqə gözə çarğırdı. Döşündə saatın zənciri parıldayır, sağ əlində gümüş dəstəli esa, sol əlində isə qara kağıza bükülmüş kitab var idi. Bu gün o, adət etdiyi yerdə oturmadi, kreslonu Hemnoliniyə yaxınlaşdırıb, güle-güle ona müraciət etdi:

— Görünür sizin saatınız bu gün çox qabağa qaçıb.

Hemnolini onun üzünə də baxmayıb, sualını cavabsız qoydu.

— Hem, ezipim, gedək yuxariya. Menim qış şeylərimi güne sərmək lazımdır, — deyə atası Hemnoliniyə müraciət etdi. Cogendro bu münasibətlə dedi:

— Ata, gün qaçıb getməyəcəkdir, tələsmək nə üçün? Hem, Okxoya çay süz, mənə də. Əlbettə, evvelcə qonağa çay ver.

Okxoy güldü:

— Siz belə fədakarlığa təsadüf etmişsinizmi? Lap ele ser Filipp Sidneydir¹ ki, durub!

Hemnolini onun sözüne zərreçə fikir verməyib, iki fincan çay süzdü... birini Cogendroya verdi, o birini də sert bir hərəketlə Okxoya təref itəldi və dönüb atasına baxdı.

— Gün qalxacaq, istidə işləmək çətin olacaq, gedək, Hem, — deyə Onnoda-babu qızına müraciet etdi.

— Bu gün şeyləri qurutmağa ehtiyac yoxdur, axı Okxoy gəlib... — deyə Cogendro sesini ucaldı.

Onnoda-babu qəzəbləndi:

— Siz ancaq məcbur etmek üçün yaranmışsınız! Amansız eżablar bahasına da olsa, siz dediyinizi yeritməyə çalışın. Mən uzun müddət sükut edərək qatlaşdım, lakin daha yetər, kifayətdir! Hem, eżizim, sabahdan səninlə mən çayımızı yuxarıda, mənim otağında içəcəyik.

Onnoda-babu belə dedikkən sonra Hemnolini ilə otaqdan çıxməq istədi. Lakin qız sakit bir səsle:

— Ata, bir az otur, sən axı çaydan doymadın. Okxoy-babu, soruşmaq olarmı, kağıza bükdüyünüz sırlı şey nedir?

— Soruşmaq deyil, siz bu sirdən agah ola bilərsiniz, — deyən Okxoy bükülüyü Hemnoliniyə təref uzatdı.

Hemnolini bükülüyü açıldıqda Tennisonun şeirlərinin meşin cildli külliyyatını gördü. Qız diksində ve rengi qaçı. O həmin külliyyatın eyni cildini qabaqlarda hədiyyə almışdı. Hədiyyə aldığı o cildi qız hełə də öz otağındakı yazı stolunun gözündə saxlayırdı.

Cogendro xərif gülüməsədi:

— Sırr hełə tamamilə açılmamışdır, — deyərək kitabın birinci ağ sehifəsini açdı. Orada yazılmışdı: "Şrimoti Hemnoliniyə, hörmət ifadəsi olaraq Okxoydan".

Kitab qızın əlindən sürüşüb döşəmənin üstünə düşdü, Hemnolini hətta dönüb kitaba baxmadan Onnoda-babuya dedi:

— Gedək, ata!

Onlar otaqdan birgə çıxdılar. Cogendronun gözündən od yağırdı.

¹Filip Sidney (1554-1586) – İngilterə şairidir. Niderlandın istiqlaliyyəti uğrunda vuruşmalarda helak olmuşdur.

— Əlbettə, mən daha bu evdə yaşamaram! Baş götürüb gedəcəyəm, müəllimlik edərəm.

— Sən əbes yere hirslenirsən. Mən hełə o vaxt sənə deyirdim ki, sən səhv edirsən. Mənə hər zaman ümidi verdiyin üçün minnedaram. Ancaq sənə açığını deyirəm: Hemnolini heç bir zaman mənə hüsn-rəğbet bəsləməyəcəkdir. Yaxşısı budur belə bir ümidiñə vaz keçək. Sənin qarşında hələlik birçə vəzifə durur: çalışasan ki, o, Romeşti ürəyindən çıxarıb atsın, — deyə Okxoy ona cavab verdi.

— "Çalışasan" demək asandır. Mən bilmək istərdim, necə?

— Guya dünyada məndən başqa ileyaqatlı bir cavan yoxmuş! Əlbettə, mən çox yaxşı bilirom ki, sən bacının yerinə olsaydım, mənim qohum-əqrəbam nigarançılıqdan qurtarar, günləri saymaz və mənim subayığumin daşını atmağımı gözlemezdilər! Necə olursa olsun Hemnoliniyə yaxşı adaxlı tapmaq lazımdır: elə bir adam tapmaq lazımdır ki, onu gördükdə bacın paltar qurutmağa qaçmasın.

— Adaxlini sıfarişlə tapmaq olmaz!

— Cogendro nə üçün belə bədbinləşirsən? Mən ona adaxlı taparam. Sən ancaq tələsmə, yoxsa işi tamamile korlarsan. Əsil məsələ burasındadır ki, toy söhbətini meydana atıb hər iki gənci qorxutma-malısan. Əvvəl qoy hər ikisi bir-birini yaxşı tanışınlar. Vaxtı gəler, toy gününü də təyin etmək olar.

— Sənin təklif etdiyin üsul çox yaxşıdır. Lakin o adaxlı kimdir?

— deyə Cogendro soruşdu.

— Sən onunla tanış deyilsən, amma görmüşsən. O, doktor Nolinakxadır.

— Nolinakxa!

— Nə üçün təəccüb edirsən? Onun adını Brahmo Samacla bağlayan iftiralara əhəmiyyət vermə, yoxsa belə bir namizədi əldən bura-xacaqsan?

— Mən namizədləri rədd etməyi bacarsaydım, o zaman bu barədə dərd çekməyə ehtiyac qalmazdı. Lakin Nolinakxa evlənməyə razı olarmı?

— Əlbettə, ele bu gün evlənəcəyi barədə mən sənə zəmanət verə bilərem. Lakin vaxt geləndə nə üçün də evlenməz? Qulaq as, Cogen, sabah Nolinakxa mühazirə oxuyacaq, Hemnolinini də götür, get qulaq as. O çox dilavərdir. Qadının ürəyini ele almaq üçün bu az deyildir. Qadın cinsi ağILDAN kəmdir. Onlar dərk etmirlər ki, natiqlik edən ərdən isə dinc oturub qulaq asan ər yaxşıdır.

Cogendro dedi:

- Mən Nolinakxa haqqında her şeyi bilmek isteyirəm.
- Cogen, sən onun tarixində kiçik bir nöqsan görsən, qoy o səni darixdirməsin. Gözə çətinliklə çarpan bir ləkə əvvəlcə sənə müyəssər olmayan şeyi müyəssər edə bileyəkdir. Ona görə də mən belə fikir edirəm ki, onun nöqsanı xeyirlidir.

Okxoyun Nolinakxa haqqında Cogendroya söylədiyi qısaca olaraq bundan ibarət idi:

Nolinakxanın atası Racobolloxbə Feridpur qəzasında xırda mülkədar olmuşdur. O, otuz yaşlarında "Brahmo Samac" a qoşulmuşdur.

Lakin onun arvadı heç bir vəchlə bu təriqəti qəbul etmək istəməmişdir. Dini ayinlərin icrası məsələlərində erindən asılı olmağa qəti etiraz etmişdir. Əlbəttə, Racobolloxbə belə bir veziyətdən razı qala bilməzdi. Onun oğlu Nolinakxa böyüdükdə coşqun dindarlığına və natiqliyinə görə "Brahmo Samac" da görkəmli mövqe tutdu.

Vəzifəsi ilə əlaqədar olaraq bütün Benqaliyanı gəzib-dolaşan Nolinakxa əxlaqının nöqsansızlığı ilə işini yaxşı bilməsi və xeyirxahlığı ilə şöhrət tapmışdır.

Gözlənilmədən ağlaşımaz bir hadisə baş verdi. Qoca vaxtlarında Racobolloxbə ağlımlı itirdi: bir dul arvadla evlənmək qərarına geldi. Kimsə onu bu fikirdən daşındıra bilmədi. O deyirdi: "O mənim arvadım, əsil arvadım sayıla bilməz, çünkü bizim dini etiqadımız bir deyil. Mənim ürəyimə yatan, dünyagörüşü mənimkinə müvafiq gələn, dinimiz bir, əqidəmiz bir olan qadınla evlənmək axmaqlıq deyil ki!" O hamının narazılığına fikir vermədi, hindu qaydası ilə bir dul arvad aldı. Bunun nəticəsində Nolinakxanın anası evini tərk edib, Benaresə köçmək istədikdə, Nolinakxa Rəngpurda həkimlik sənətini buraxaraq, anası ilə getmək qərarına gəldi.

Anası ağlayaraq ona deyib:

- Oğlum, bizim dinimiz, təriqətimiz başqdır. Nə üçün başına bəla açmaq isteyirsən?

- Ana, bizim aramızda ixtilaf ola bilməz, - deyə Nolinakxa cavab verib. O, atası tərəfindən təhqir edilmiş anasının səadəti üçün heç bir şeydən çekinməyəcəyini qət edərək, onunla Benaresə gedibdir.

Bir dəfə anası Nolinakxadan nə üçün evlənmədiyini soruşanda oğlu utanaraq cavab verib ki, nə üçün evlənim? Onsuz da pis yaşa-miram.

Anası anlayır ki, oğlu onun yolunda çox məhrumiyyətə hazırlıdır. Lakin "Brahmo Samac" təriqətindən kənar adamlı evlənməyə hazır deyildir.

Anası qəmli-qəmli oğluna deyir:

- Oğlum, mən heç vaxt razi ola bilmərem ki, sən məndən ötrü tərkidünya olasan. Öz zövqünə münasib qız tap, mən etiraz etməyəcəyəm.

Nolinakxa bir neçə gün anasının dediyini düşündü və nəhayət dedi:

- Ana, mən bu evə sənin ürəyinə yatan arvad gətirəcəyəm. O sənə xidmət edəcək və sənin sözündən çıxmayaçaqdır. Mən heç bir zaman evə elə bir arvad gətirmərəm ki, sənin xoşuna gəlməsin, ya da sənə dərdə salsın.

Nolinakxa Benqaliyaya, özünə adaxlı axtarmağa gedir.

Bu yerdə əhvalat natamam qalır. Bəziləri deyirlər ki, o, bir kəndə gəlmış, orada yetim bir qızla evlənmiş və nişanlısı toydan sonra qəfələten ölmüşdür. Başqları bu rəvayatın doğru olmasına şübhələnlərlər. Okxoy isə belə bir eqidədə idi ki, Nolinakxa toya bir qədər qalmış çıxıb qaçmışdır.

Hər halda Okxoy bu fikirdə idi ki, hərgah Nolinakxa öz sevdiyi bir qızla evlənmək istəsə, anası nəinki buna mane olar, hətta ürək-dən şad olar.

Nolinakxa Hemnolini kimi qızı haradan tapacaqdı? Həm də Hemnolini mehribandır. O, Nolinakxanın anasına hörmət bəsləsə, ana da heç vaxt qızın kefincə dəyməz. Nolinakxa Hemnolini ilə ikicə gün tanışlıq etse, bunların hamisini dərhal başa düşəcəkdir. Ona görə də Okxoy belə məsləhət görürdü ki, onları təxirə salmadan tanış etmek lazımdır.

QIRXINCI FƏSİL

Okxoy getdikdən sonra Cogendro yuxarı qalxdı. Onnoda-babu ilə Hemnolini qonaq otağında oturaraq səhbət edirdilər. Cogendronu görün kimi Onnoda-babu bir az sıxıldı. Bu gün çay içərkən o özünü məxsus olan həlimliyini unudub qəzəblənmişdi. İndi bu fikir onu rahat qoymurdur: Buna görə də Onnoda-babu oğluna xüsusi mehribanlıqla dedi:

- Gəl, Cogen, gəl otur!

- Ata, siz lap xanənişin olubsunuz, evdən kənara çıxmırsınız. Bütün günü evdə üz-üzə oturmağın xeyri nədir? - deyə Cogendro atasına müraciət etdi.

– Doğrudur. Biz çoxdan xanənişin olmuşuq, Hem evdən kənara çıxan kimi onu başağrısı tutur.

Hemnolini dilləndi:

– Ata, məni nə üçün günahkar hesab edirsən? Sən özün məni heç yerə aparmırsan!

Hemnolini özüne əks olaraq bütün varlığı ilə isbat etmek isteyirdi ki, dərd onun həvəsini qırılmamışdır. O özünü ehətə edən aləmle maraqlanır.

– Ata, sabah mühazirə oxunacaq, – deyə Cogendro mətləbə keçdi.

– Hemnolini ilə ora getməyin nə zərəri ola bilər?

Dəbdəbeli yığıncaqları və oranın səs-küyünü Hemnolininin sevmədiyini atası bilirdi. Ona görə də Cogendroya cavab verməyib, qızın üzüne baxdı. Lakin gözlənilmədən Hem ruh yüksəkliyi ilə dedi:

– Mühazirə? Bəs onu kim oxuyacaqdır?

– Doktor Nolinakxa, – deyə Cogendro cavab verdi.

Onnoda-babu təkrar soruşdu:

– Nolinakxa?

Cogendro sözünə davam etdi:

– O çox gözəl natiqdir. Digər tərefdən onun tərcüməyi-halını eşitdikdə adamı heyrət götürür. Nə qədər fədakar insandır! İradəsi nə qədər möhkəmdir! Bele adamlara az-az təsadüf etmək olar.

Halbuki iki saat bundan əvvəl Cogendro onun haqqında heç nə bilmirdi, təsəvvürü çox dumanlı idi.

– Ata, yaxşı oldu, gedek mühazirəyə qulaq asaq, – deyə Hemnolini həveslə təklif etdi.

Onnoda-babu qızın həvesinə inanmadısa da, təklifdən razı qaldı.

Onnoda-babu düşündürdü: "Camaat arasına çıxmaga Hemin həvəsi olmasa da, qoy getsin, bəlkə də sakitləşər, dərdini unudar; çünkü qəm-qüssənin birinci dərmanı adam içinə çıxməq, insanlara qaynayıb-qarışmaqdır".

Atası oğluna müraciatla dedi:

– Yaxşı, Cogen, sabah o mühazirəyə qulaq asmağa gedərik. Lakin Nolinakxa haqqında nə bilirsənə bizə də söylə. Onun haqqında hərə bir cür danışır.

Cogendro əvvəlcə onun haqqında boşboğazlıq edənlərin üstünə düşdü:

– Məzhəbi bir moda sayanların əqidəsində pərvərdigar onları yaxın adamlarını əsassız, ədalətsiz ittiham etmək, ləkələmək üçün

yaratmışdır. Mezhəb-din arxasında kölgələnənlər kimi dünyada daha müzür qeybətçilərə təsadüf etmək olmaz, – Cogendro getdikcə daha artıq coşurdu.

Onnoda-babu oğlunun hırsını soyutmaq üçün hey deyirdi:

– Doğrudur, Cogen, doğrudur, yaxın adamlarının səhvlerini, nöqsanlarını böyüdənlərin, onlara böhtən atanların ağılları mehdudlaşır, xasiyyətləri şübhəli olur, ürəkləri də getdikcə daşa dönür.

Cogendro soruşdu:

– Ata, sən nəzərində məni tutubsan? Mən o qədər də mömin deyiləm. Mən söyə də bilərəm, tərif də edərəm. Yeri gəldikdə məsələni yumruqla da həll edərəm.

Onnoda-babu həyəcanla soruşdu:

– Sən nə danışırsan, Cogen, ağlımı itiribsen-nədir? Sən nə üçün mənim sözlerimi özüne götürürsən? Mən ki sənin xasiyyətini yaxşı bilirəm!

Bu söhbətdən sonra Cogendro Nolinakxa haqqında təfsilatı söyleməyə başladı və onu lap dağın təpəsinə qaldırdı.

– Yalnız anasının seadəti üçün öz arzu və həvəsindən el çakərek, gedib Benaresdə oturmuşdur. Ona görə də bir çoxları onun haqqında ağızına geləni danışır, qeybətini qırırlar. Men yalnız buna görə Nolinakxaya hörmət bəsləyirəm. Hem, sən buna nə deyərsən? – deyə Cogendro bacısına sual verdi.

Bacısı:

– Sənin sözlerinlə tamamilə şərıkəm, – dedi.

– Mən əmin idim ki, Hem onun hərəketlerini bəyənəcəkdir. Mən çox yaxşı bilirəm ki, Hemnolini özü atasının seadəti üçün hər cür fədakarlığa hazırlıdır! – deyərək Onnoda-babu mehriban və incə təbəssümə qızına baxdı. Hemnolini utandığından qızararaq, başını aşağı saldı.

QIRX BİRİNCİ FƏSİL

Hemnolini ilə Onnoda-babu mühazirədən qayıdanda hələ gün batmamışdı.

Onnoda-babu çay içmek üçün eyleşəndə:

– Bəli, mən bu gün mühazirədən yaxşı həzz aldım, – deyərək susdu. O daha bir kəlmə də danışmayıb fikrə qərq oldu.

O hətta çaydan sonra Hemnolininin dərhal yerindən qalkaraq, yavaşça çıxıb öz otağına getdiyini də eșitmədi.

Bu gün yığıncaqda nitq söyleyen Nolinakxa nəzərə olduqca gənc və simaca gözəl görünürdü. Onun sıfətində yeniyetmələrə xas olan qırımlılıq var idi, eyni zamanda çox idraklı olduğu sırasından görünürdü.

Nolinakxanın mühazirəsi “İtkilərə” həsr edilmişdi. O deyirdi ki, insan heç nə itirməmişsə, itkinin ağırlığını hiss etməmişsə, demək, onun heç bir şeyi olmamışdır. O deyirdi ki, əldə edilmiş bir şeyin mənə və doyeri o zaman böyük ola bilər ki, biz ona məhrumiyyətlər nəticəsində nail olaq, zəhmətsiz əldə edilən şey mahiyyət etibarı ilə əhemmiliyətsiz olar. Dünyanın var-dövləti bizim gözümüzün qabağında bir heç olar. O, dövləti itirən şəxs isə bədbəxt olar. Lakin itkinin özündə bundan daha böyük dövlətin əldə edilməsi imkanları vardır.

Hərgah biz bir şeydən məhrum olduqda başımızı aşağı, əllərimizi yanımıza salıb müti olaraq desək ki, əlimizdən çıxan nemət dünyadan əl çəkmək neməti, qüssə və göz yaşlarının neməti idi; o zaman müvəqqəti şey əbədi olacaq, bizim üçün adı olan şey məbudumuz olacaq və ürəyimizin məbedində əbədi hifz olunub qalacaqdır.

Nolinakxanın nitqi qızı çox təsir etmişdi. Hemnolini damın üstündə hərəkətsiz oturmuşdu, göydə ulduzlar saymışdı. Bu gün ona elə gəldi ki, qəlibi doludur, göy və bütün kainat onun nəzərində yeni bir mənə kəsb etmişdir.

Mühazirədən qayıdarkən Cogendro Okxoya dedi:

— Sən nə qoribə adaxlı tapdın, daha sözüm yoxdur, Okxoy. Bu ki başdan-ayağa tərki-dünya imiş! Mən onun dediklərinin heç yarısını anlamadım.

— Xəsteliyə görə də dərman yazılmalıdır. Hemnolini Romeşin ağlına heyrandır. Bu tərki-dünya da ağıllıdır, yoxsa bizim kimiləri çəşdirə bilməzdi, o danışanda Hemin üzündəki ifadəni gördün?

— Əlbəttə! Nitqi bəyəndiyi aydınlaşdır, lakin o bu demək deyildir ki, sabah Hemnolinini natiqə nişanlamaq olar?

— Sən elə bilirsin ki, həmin mühazirəni sən və ya mən oxusaydıq Hemnolininin xoşuna gəlerdi? Məgər, Cogen, sən bilmirsən ki, tərki-dünyalar qadınların xoşuna gəlir? Hətta Kalidas¹ öz poemasında bir tərki-dünya üçün Umanın özünün guşənişin² olduğunu təsvir

¹ Kalidas (b.e. V əsri) – Hindistanın məşhur şairi və dramaturqu olmuşdur, sanskritcə yazmışdır. Onun əsas əsərləri “Xeber getirən bulud” poeması, “Sakuntala”, “Malyavika və Aqnimitra” dramaları və başqalarıdır.

² Burada Kalidasın “Kumara sambhava”, “Cəng allahının təvəlliidü” poemasına işarə olunur.

etmişdir. Onu bil ki, sən Hemnoliniyə hansı bir gənci töqdim etsən, Hemnolini onu mütleq Romeşlə müqayisə edəcəkdir. Belə bir müqayisədə Romeş qalib gələn çətin tapılar. Nolinakxa isə başqlarına bənzəməz. O, Nolinakxanı başqları ilə müqayisə etməyəcəkdir. Sən Hemnolini ilə hansı bir gənci tanış etsən, o, dərhal sənin niyyətini anlayacaq və bütün varlığı ilə müqavimət göstərəcəkdir. Amma bir bəhanə ilə sən Nolinakxanı buraya gətirən, Hemnolinidə heç bir şübhə oyanmayacaqdır. Sonra sadə hörmət asanlıqla dərin bir məhəbbətə keçə biləcəkdir.

— Hiyəl işlədəndə mən heç vaxt müvəffəqiyyət əldə edə bilmirəm, lap yaxşısı odur ki, açığını danışım: nə deyirsən de, sənin bu adaxlıın mənim ürəyimə heç yatırı!

— Cogen, gör nə deyirəm! Sən öz təkidinlə heç bir şey əldə edə bilməyəcəksən. Heç vaxt hər şey istənilən kimi düzəlmir. Hər halda nə etmek lazımdır ki, Romeş Hemnolininin qəlbindən çıxınsın? Sən özünə güvənərək, elə fikir eləmə ki, buna güclə nail ola bilərsən. Mənim məsləhətimə əməl etsən, bəlkə də məsələ öz-özünə həll olunub gedər.

— İş orasındadır ki, Nolinakxanın necə adam olduğunu mən anlamırıam. Qorxuram yağışdan çıxaq, yaqmura düşək, — deyə Cogendro şübhəsini bildirdi.

— Dostum, birinci səhvin günahkarı siz özünüz olubsunuz. Özü yixilan ağlamaz. İndi də özünüz öz kölgənidən qorxursunuz. Romeş baresində siz özünüz əvvəlindən uşaq kimi sadəlövh olubsunuz. Nolinakxaya geldikdə o aldatmaq nə olduğunu bilməz. Bilik sahəsində sastrdır¹. Bəlkə də ikinci Şanqaraçariyadır². Ədebiyyat aleminde Sarasvatinin özü XIX əsrin kişişi surətində yeniden tezahür etmişdir! Romeş birinci görüşümüzdə mənim xoşuma gəlmədi. Yüksek ideyalar daşıyanlardan mən öz ömrümədə çoxlarına təsadüf etmişəm! Amma mən danışa bilməzdəm, siz clə hesab edərdiniz ki, mənim kimi ləyaqətsiz adı adama ancaq bir şey qalır – böyük adamların paxılılığını çəkmək. Sonra siz başa düşdünüz ki, böyük adamlara uzaqdan hörmət etsən yaxşıdır, doğma bacınızı isə belə bir adama vermək heç də təhlükəsiz deyildir. Siz unutmayın ki, tikanı tikanla

¹ Elmin müxtəlisf sahələrinə dair qədim hind fəlsəfi əsərləri.

² Şanqaraçariya – b.e. VIII-IX əsrlərində Vedantanın fəlsəfi əsərlərini təfsit edən məşhur alım.

çixaralar. Bacını ona vermekdən başqa çarəniz qalmadıqda zarılda-
mağın heç bir mənası yoxdur.

— Mənə bax, Okxoy, isteyirsən min dəfə təkrar et, fərqi yoxdur, məni inandıra bilməzsən ki, Romeşin mahiyətini bizlərdən təkəs sən birinci olaraq dərk etmişsən. Həqiqətdə sənin ondan acığın gəldiyi üçün o nə etsəydi, sən ona xor baxardın. Mən bunu heç də sənin xariqülədə uzaqqörənliyin hesab edə bilməyəcəyəm. Məsələ belədir: hiylə işlətmək lazımlı gələn yerde özünə güvən, burada məndən sənə köməkçi çıxmaz. Ümumiyyətlə deyim ki, Nolinakxadan mənim xoşum gəlmir, vəssalam.

Cogendro ilə Okxoy Onnoda-babunun qonaq otağına girdikdə Hemnolininin o biri qapıdan çıxdığını gördülər. Okxoy anladı ki, Hemnolini onları hələ küçədə gelirkən pəncərədən görmüşdür. O gülümseyerek Onnoda-babunun yanında oturdu.

— Nolinakxa təmiz ürəkden deyirdi. Ona görə də dedikləri adamın lap ürəyinə yatır, — deyə Okxoy özü üçün çay süzdü. Onnoda-babu:

— Elədir, — dedi, — istedadlı adamdır.

— Ona ancaq istedadlı demək azdır, — deyə Okxoy vəcdlə davam etdi. — Onun kimi mömin adam çətin tapılar.

Cogendro söhbətin iştirakçısı olsa da, daha qatlaşa bilmədi:

— Sən mənə möminlikdən danışma. Allah bizi bu müqəddəslər-dən saxlasın!

Hələ dünən Nolinakxanın nəcabətindən danışarkən Cogendronun dili ağzına sığmındı. Nolinakxanın düşmənlərinə, ona böhtən atanlara söyüş yağıdırırdı.

Onnoda-babu təhəmməl edə bilməyib:

— Heç utanmırısan, Cogen, belə danışırsan? Mənə qalsa, ilk təsədüfdə gözümüzə yaxşı görünənlər həqiqətən yaxşıdırılar, — dedi. — Qoy bəzən mən səhv də edim. Lakin öz miskin düşüncəmin nüfuzunu saxlamaqdan ötrü xeyirxah bir adamdan şübhələnməyə qadir deyiləm! Nolinakxa-babu başqalarının sözlerini təkrar etmir. O yalnız mənəvi təcrübəsinə əsaslanırı, bunlar da mənə bir kəşf kimi görünür. Həqiqətin nə olduğunu riyakar haradan bilsin? Həqiqət dediyin bir qızıldır, onu sünə vasitələrlə əldə etmək olmaz! Mən şəxsən Nolinakxa-babuya təşəkkürümü izhar etmək istərdim.

— Mən yalnız onun səhhətindən qorxuram, — deyə Okxoy əlavə etdi.

— Necə? Məger o xəstədir?

— Yox, məsələ burasındadır ki, gecə-gündüz vaxtını şastrı öyrənməyə, dua və sənayə sərf edir. Qətiyyən özünün qeydine qalmır.

— Heç yaxşı deyil. Öz bədənimizi pozmağa bizim haqqımız yoxdur. Bədəni biz özümüz yaratmamışq. Mən onunla tanış olsaydım, heç şübhə ola bilməz ki, az vaxt içərisində onun qüvvəsini bərpa edərdim. Səhhəti qorumağın bir neçə en sade üsulları vardır: əvvələn...

Cogendro daha sabır edə bilmədi:

— Ata, nə üçün sən başını belə şeylərin üstündə sindirirsən! Mən bu gün Nolinakxanı gördükdə belə bir qərara gəldim ki, mehz mömin kimi yaşamaq insanın səhhəti üçün xeyirdir. Mən hətta bunu öz üzərimdə təcrübə etmək istərdim. Görüm nəticəsi nə olar!

— Yox, Cogen, Okxoyun dediyi tamamilə mümkündür. Nə qədər məşhur adamlar gönc çağlarında mehv olub gedir. Onlar öz səhhətərinə fikir verməyəndə vətənə zərər vururlar. Belə bir hala bu dəfə də imkan vermək olmaz. Cogen, Nolinakxa heç də sənin təsəvvür etdiyin kimi deyildir! O, namuslu adamdır! O özünü qorumağdır.

Okxoy Onnoda-babuya belə bir söz verdi:

— Mən onu sizin yanınızga gətirərəm, çox yaxşı olar ki, siz bunların hamısını onun özüne söyləyəsiniz. Mənim yadımdadır: imtahan vaxtı siz mənə hansı ağac köküünsə şiresini verdiniz. O şirə insani çox yaxşı qüvvətləndirir. Zehni əməklə yaşayanlar üçün bundan gözəl dərman ola bilmez! Siz Nolinakxa-babuya...

Okxoy sözünü qurtarmamış Cogendro kreslədan dik qalxdı:

— Yaxşı, Okxoy, mən gedim! Sən adamı lap dəli edə bilərsən! Bu lap ağ oldu! — deyə Cogendro cəld otaqdan çıxdı.

QIRX İKİNCİ FƏSİL

Qabaqlar, Onnoda-babu özünü yaxşı hiss edərkən müxtəlif Avropa və yerli dərmanları özü sınaqdan keçirirdi. Lakin indi həbələr onu daha maraqlandırmırı. İndi səhhəti pozulduğu halda o nəinki canından söhbət salır, hətta zəiflədiyini də gizlədirdi.

Bu gün o gözlənilmədən kresləda mürgüldə. Hemnolini pilləkəndə ayaq səsi eşidərək, dizinin üstündəki tikişi götürüb qapıya tərəf yönəldi ki, qardaşından ses salmamağı xahiş etsin. O, qapıya

gəldikdə Cogenin tək olmadığını gördü. Onunla bərabər Nolinakxbabu da gəlirdi. O biri otağa qaçmaq istərkən Cogendro onu səslədi.

— Hem, Nolinakxa-babu gəlmışdır. Səninlə tanış etmək isteyirəm.

Hemnolini dayandı. Nolinakxa ona yaxınlaşaraq başını qaldırmadan salamladı.

Bu müddətde yuxudan oyanmış Onnoda-babu onu çağırıldı:

— Hem!

Qız atasına yanaşaraq, Nolinakxa-babunun geldiğini quığına piçildədi.

Cogendro ilə Nolinakxa-babu qapıdan girər-girməz Onnoda-babu tələsik yerindən qalxaraq, onlara yaxınlaşdı.

Onnoda-babu:

— Sizi bu gün öz evimdə görmək mənim üçün böyük seadətdir, — dedi, sonra qızına təref döndü: — Hem, əzizim, hara gedirsen, bizimle otur. Nolinakxa-babu, bu mənim qızım Hemdir. Dünən onunla bərabər sizin mühazirənizi dinlədik və feyzyab olduq. Siz dediniz ki, o şey ki, həqiqətdə bizimdir, biz ondan heç bir zaman məhrum ola bilmərik. Biz yalnız bize aid olmayan şeyləri itirə bilmərik. Bu sözlərin həqiqətən dərin mənası var, eله deyilmi, Hem? “Bir şeyin tamamilə bize aid olub-olmadığı yalnız o vaxt teyin oluna bilsər. Bizim olmaqdə o şey elimizdən çıxa bilər”. Nolinakxa-babu, mənim sizdən bir xahişim var. Arabir bize söhbət etməyə gəlsəniz, bize böyük xidmet etmiş olarsınız. Demək olar ki, biz heç yere getmirik, ona görə də siz nə zaman bize gəlsəniz, məni və qızımı evdə taparsınız.

Nolinakxa Hernolininin karıxmış üzünə baxaraq, cavab verdi:

— Məclisdeki nitqimdə bir para ağıllı şeylər söylədiyim üçün məni ciddi adam hesab etməyin. Tələbələr mənim çıxışımı tekidlə xahiş etdilər. Məndən xahiş edəndə boyun qaçırmağı əsla bacarmıram. İndi isə mən əmin ola bilərəm ki, tələbələr məni ikinci dəfə çıxışa vadar etməyəcəklər. Tələbələr açıq deyirlər ki, nitqimiz dördde üç hissəsi onlar üçün məchul qaldı. Cogen-babu, siz də orada idiniz. Eله güman etməyin ki, sizin tez-tez saatə baxmağınız nəzerimdən qaçıbdır.

Cogendro cavab verdi:

— Əgər mən nəyisə başa düşməmişəmse, təqsirkar ağlının miskinliyidir, buna görə də bu barədə narahat olmayıñ.

Onnoda-babu dilləndi:

— Cogen, məlum yaşa dolanda hamısını anlamaq olar.

Nolinakxa dedi:

— Mənəcə, nə vaxt olursa olsun, ümumiyyətlə, hər şeyi anlamağa ehtiyac yoxdur.

Onnoda-babu gəncə müraciətlə dedi:

— Ancaq, Nolin-babu, sizə bəzi şeylər demək istərdim. Pərvəndigar sizin kimilərini müəyyen iş görmək üçün yer üzüne göndərəndə, onlar öz sehhətləri qeydində qalmalıdır. Əgər puldan məhrumsansa, bağışlamaqdən da mehrumsan deyənlərə xatırlatmaq lazımdır.

— Ne vaxt ki siz məni yaxşı, daha yaxından öyrənəcəksiniz, onda görəcəksiniz ki, mən dünyada heç bir şeye etinasız qalmıram, — deyə Nolinakxa cavab verdi. — Mən dünyaya bir dilençi kimi gelmişəm, heç bir şeyim yox idi. Böyük bir məşəqqətlə, bir çoxlarının xeyirxahlıqları nəticəsində bədənim bərkidi, zəkam isə inkişaf etdi. Mən bu və ya digər bir şeye etinasız olsam, özümə həddindən artıq güvenmiş olaram. İnsan özünün yarada bilmədiyi bir şeyi dağıtmaga, məhv etməyə haqlı deyildir.

— Sizin sözünüz tamamilə doğrudur. Siz dünən öz çıxışınızda buna bənzər bir şey söylədiniz.

Nehayət, Cogen dedi:

— Yaxşı, siz qalın, mən gedim, vacib işim var, gərek gedəm.

— Xahiş edirəm, Cogen-babu, məni bağışlayasınız. Sizi əmin edirəm ki, başqalarına əziyyət vermək mənim təbiətimə uyğun deyildir. Mən də gedirəm. Yolumuz müəyyən yerə qədər birdir, gedək, — deyə Nolinakxa getmək istədi.

— Yox, yox, siz mənə fikir verməyin, mən ümumiyyətlə bir yerdə çox otura bilmirəm.

Onnoda-babu müdaxilə edərək:

— Siz Cogenə fikir verməyin, Nolin-babu, — dedi. — Onu hər şey çox tez darıxdır. Onu bir yerdə saxlamaq çox çətindir.

Cogendro getdikdən sonra Onnoda-babu Nolinakxadan harada yaşadığını soruşdu. Nolinakxa güldü.

— Deyə bilmərəm ki, mənim müəyyən bir mənzilim vardır. Tanışım çoxdur. Hamısı da məni evinə dəvət edir. Mən də gah bunun, gah o birinin yanına köçürəm. Belə həyat mənim xoşuma gelir. Lakin bəzən tek qalmağa ehtiyac hiss edirəm. Buna görə də Cogen-babu sizin qonşuluğunuza menə mənzil tapıbdır. Bu məhəllə həqiqətən sakitlidir.

Nolinakxanın verdiyi məlumatdan Onnoda-babu çox məmənun oldu. Lakin diqqətli olsa idi, bu xəbəri eşidərken Hemnolininin üzündə emələ gələn dəyişikliyi, onun simasının əzabdan bir an çox pis hala düşdürünen müşahidə edə bilərdi. Axi qabaq burada Romeş yaşımişdi.

Bu arada çayın hazır olmasını bildirdilər. Hamı yemək otağına endi.

Onnoda-babu qızına müraciət etdi:

— Hem, əzizim, Nolin-babuya çay süz.

Nolinakxa dedi:

— Yox, Onnoda-babu, mən çay içməyecəyəm.

— Nə deyirsiniz, Nolin-babu, yaxşı, çay istəmirsinizsə, onda şirniyyat yeyin.

— Xahiş edirəm meni bağışlayın. Yeyə bilməyecəyəm.

— Sizin özünüz həkimsiniz. Günorta yeməyindən üç-dörd saat sonra çay içmek bəhanəsi ilə bir az isti su içməyin mədəyə çox mən-fəti olduğunu mənim sizə öyrətməyim qəbih olardı. Əlbəttə, siz çaya adət etməmişsinizsə, sizə bir az açıq çay verərik.

Nolinakxa müterəddid qalaraq, Hemnoliniyə baxdı. O, Hemnolininin üzünün ifadəsindən anladı ki, qızı elə gəlir ki, qız onun çay içmədiyinin səbəbini başa düşüb hərlənmişdir. Nolinakxa-babu qızın üzünə dik baxaraq, sözə başladı:

— Məsələ sizin düşündüyüñ kimi deyildir. Elə güman etməyin ki, sizin süfrəninin başında oturmaqdən mən ikrəhlanıram. Mən qabaqlar çay içməyi çox sevirdim, hətta indi də mənə çayın ətri xoş gəlir. Sizin çay içmənizə baxarkən mən həzz alıram. Lakin siz yəqin ki, mənim anamın dini ayın və qaydalara çox riayet etdiyini bilmərsiniz. Onun məndən başqa heç kəsi yoxdur. Mən də ona çox yaxın olmaq istədiyimə görə çay içmirəm. Siz çay içərkən aldığınız ləzzəti görərək, mən də həzz alıram, daha doğrusu, sizin qonaqpərvərliyinizden həzz alıram.

Söhbətin əvvəlində Nolinakxanın dedikləri Hemnolininin xoşuna gelmirdi. Ona elə gəlirdi ki, Nolinakxa öz “mənliyinin” üstünü açma-yaraq söz selinin arxasında gizlənmək isteyir. Hemnolini bilmirdi ki, ilk tanışlıqda Nolinakxa utancaqlığının öhdəsindən gələ bilmirdi. Ona görə də Nolin-babu çox vaxt sərt olurdu, halbuki belə bir xüsusiyyət onun təbiətinə heç də xas deyildi. Hətta Nolin-babu həq-

qətən fikirləşdiyini demək istədikdə, onun səsində qeyri-təbii bir ahəng eşidilirdi. O özü də bunu anlayırdı. Ona görə də, Cogendro davam edə bilməyib getmək istədikdə, o öz sözlerinə görə vicdan əzabı çəkib qaçmaq istədi.

Lakin Nolinakxa anasından söhbət açan kimi Hemnolini ona hörmətlə baxmağa başladı. Anasının adı çəkilərən dərin və saf məhəbbət gəncin üzünü işqlandırdıqda Hemnolini mütəəssir oldu. Hemnolini onun anası haqqında Nolinakxa ilə yenə danışmaq isteyir, lakin utanırırdı.

Onnoda-babu qonağın sözlerinə cavab olaraq dedi:

— Belə de! Mən bunu qabaqca bilsəydim, size qətiyyən çay teklif etməzdim. Lütfən məni bağışlayın.

Nolinakxa xəfifcə gülümsünüb, cavab verdi:

— Nə üçün çay içmədiyimə görə məni göstərdiyiniz lütfkarlıqdan məhrum edəsiniz!

Nolinakxa getdikdən sonra Hemnolini atası ilə qonaq otağına qalxdı. Qız Benqal məcmuəsindən atasına möqale oxumağa başladı. Lakin bir az sonra atasını yuxu apardı. Son zamanlar zəiflik əlaməti olan belə hallar tez-tez baş verirdi.

QIRX ÜÇÜNCÜ FƏSİL

Az bir müddət içerisinde Nolinakxa ilə Onnoda-babunun və onun qızının tanışlıqları həqiqi bir dostluğa çevrildi. Əvvəlcə Hemnolini belə bir fikir edirdi ki, Nolinakxa ilə yalnız mücərrəd xarakter daşıyan məsələlərdən danışmaq olar. O heç güman etmirdi ki, Nolinakxa ilə adı bir adam kimi həyatı mövzular etrafında da danışmaq olar. Bununla belə zarafat və şən söhbətlər zamanı o daima soyuq görünürdü.

Bir dəfə Nolinakxa Onnoda-babu və Hemnolini ilə söhbət edərkən Cogen otağına girib heyəcanla söza başladı:

— Bilirsənmi, ata, “Brahmo Samac” üzvləri indi bizi Nolinakxa-babunun şagirdi hesab edirlər. Bunun üstündə mən bu gün Poreslə dalaşmışam.

Onnoda-babu xəfifcə gülümsünüb, oğluna dedi:

— Mən bunda bizi təhqir edəcək bir şey görmürəm. Mən elə bir cəmiyyətin üzvü olsayıdım ki, orada hamı müəllimdir, bir nəfor də

olsa şagird yoxdur, onda utanardım. Orada öyrətmək istəyənlərin səs-kübü bir şey öyrənməyə imkan verməzdi.

Nolinakxa Onnoda-babunun sözünü təsdiq etdi:

– Mən də sizin sözünüzə şərik oluram, Onnoda-babu! Gəlin biz şagirdlər cəmiyyəti təşkil edərək, harada bılık qazanmaq imkani olduğunu axtaraq.

Cogendro hövsləsiz halda dedi:

– Kifayətdir. Burada gülməli bir şey yoxdur. Nolin-babu, heç kəs sizinle dost ve ya qohum olmaq istəməz, çünki heç kəs sizin şagirdiniz olduğuna görə söyülmək istəməz. Bu qondarma addan zarafatla yaxa qurtarmaq olmaz. Belə şeylərlə məşğul olmanızə son qoyun.

Nolinakxa soruşdu:

– İzah edin görək bununla nəyi nəzərdə tutursunuz?

– Mən eșitmışəm ki, siz iqlərin sisteminə riayət ederek, burnunuñdan nefəs alırsınız, gün çıxarkən oyaq olub ona tamaşa edırsınız, müxtəlif ayınları yerinə yetirmədən təma oturmursunuz və adətlərinizə görə də cəmiyyətdə deyildiyi kimi “qızımızdan çıxmırsınız”.

Hemnolini qardaşının hərəketindən utanaraq, başını aşağı salmışdı. Nolinakxa gülümseyirdi.

– Əlbəttə, qızını itirmek cəmiyyət içərisində cinayət hesab olunur. Lakin, məgər səhbət insan və ya qılincdan gedir, məgər insan tamamilə qındadır? Qılincın qında qalan hissəsinə gəldikdə isə, bu hissə qılıncların hamısında bir-birinin eynidir. Yalnız dəstələri ustannın arzu və məharətindən asılı olaraq bəzənmiş olur. Siz, nəhayət, bunu inkar edə bilməyecəksiniz ki, hər bir insan öz fərdi xüsusiyyətlərini göstərmək üçün insan cəmiyyəti qızından kənarda müəyyən yer və imkan qalmalıdır. Lakin mənim təəccübümə səbəb olan burasıdır ki, öz evimdə hamidan gizli, kimsəyə zərəri olmayan ayınları icra etdiyimi adamlar nece görür və müzakirə edirlər?

– Nolin-babu, məger siz bilmirsiniz ki, dünya tərəqqisinin yükünü öz çıyınlarına alanlar özgələrin evində nə olduğunu öyrənməyi müqəddəs vəzifələrdən biri hesab edirlər? Belə adamlar hətta çatmayan məlumatı öz uydurular ilə əvəz etmək qabiliyyətinə də malikdirlər. Bunsuz dünyadan təkamülü dayanmış olardı. Bundan əlavə, Nolin-babu, siz başqalarının mənimseyyə bilmədikləri bir işi gördükdə nə qədər gizlətsəniz də, yenə də üstü açılaçaqdır, halbuki adı məşğələlər kimsənin diqqətini qətiyyən cəlb etmir. Belə bir

misal götürək: sizin damın üstündə icra etdiyiniz məşğələləri Hem görmüş və bu barədə atasına söyləmişdir. Halbuki sizin tərbiyənizin qeydine qalmaq onun xəyalına belə gəlməz.

Hemnolini qəzəbləndi. Nə isə demək istəyirdi ki, Nolinakxa onu dayandırırdı:

– Siz qətiyyən utanmayın. Siz temiz hava udmaq üçün damın üstüne çıxarkən mənim səhər dualarımı gördükdə heç də günahkar olmursunuz. Gözünüz olduğuna görə siz utanmamalısınız, o gözdən hamımızda vardır.

Onnoda-babu dedi:

– Onu da əlavə etmək lazımdır ki, sizin məşğələlərinizden Hemnolini qətiyyən narazı qalmamışdır. Belə əksinə, sizin icra etdiyiniz ayinlərə hörmət bəsləyərək, məndən məlumat almaq istəyirdi.

– Mən bunu qətiyyən başa düşə bilmirəm! – deyə Cogendro heyecanla etiraz etdi. – Sadə həyat və onun adı davranış normaları məni qətiyyən narahat etmir. Digər tərəfdən bu və ya başqa ayınların icrasında da bir üstünlük görmürəm. Belə əksinə, gizli ayınların icrası ilə məşğul olanlar mənəvi müvəzəti itirərək, məhdud olurlar. Hər halda rica edirəm dediyim sözlərə görə məndən inciməyin. Mən adı bir insanam və yer üzündə en sadə mövqelərdən birini tuturam. Yüksəkde oturanıla rəsim çatmadığı üçün men onlara yalnız daş ata bilərəm. Mənim kimilərinin sayı-hesabı yoxdur. Ona görə də siz misilsiz bir yüksəkliyə qalxsanız mütləq bu daşlara hədəf olacaqsınız.

Nolinakxa:

– Daşlar da axı müxtəlif olur: bunlardan bəziləri sənə azacıq toxunur, bəziləri isə iz qoyur. Birisi barendə “deli olmuşdur, ya uşaqlığı yadına düşübdür” söyləşək, bu kimsənin xatirinə dəyməz. Lakin adamı möminlik göstərməkdə, zahidlikdə, mürəbbilik təmənnasında olmaqdə, başına mürid toplamaqdə ittihad etsələr, bunu gülmeklə, zarafatla yola vermek olmaz.

– Mən yene sizdən xahiş edirəm, məbadə mənə hirslenəsiniz. Öz damınızda nə istəyirsiniz edin, digər tərəfdən mən kiməm ki, bunu sizə qadağan edim? Mən yalnız onu demək istəyirəm ki, sizin hərəkətləriniz ümumin qəbul etdiyi dairədən kənara çıxmasa, söz-səhbət de kəsiler. Məncə, ümumin qəbul etdiyi qaydadən çıxmasan, daha rahat olarsan. Həmin qaydalardan birçə qədəm kənara qoyan kimi izdiham toplanacaqdır: ya sənə olmazın söyüşlər yağdırınsınlar, ya da

təzim etsinlər, bir deyilmə? Lakin bu izdihamın diqqət mərkəzində olmaq heç də yaxşı deyil!

— Özünüz özünüzə zidd çıxırsınız, — deyə Nolinakxa Cogendroya cavab verdi. — Siz damın üstündən məni güclə dartıb aşağıya, adiliyə endirmək isteyirsiniz. Bəs nə üçün indi siz özünüz bu adilikdən qaçırsınız?

— Bu günlüyə mənim üçün kifayətdir. Yeter, mən gedib bir az gezsəm yaxşıdır! — deyə Cogendro təslim oldu.

O getdikdən sonra Hemnolini başını aşağı salıb gözünü süfrənin saçاقlarına dikdi. Ona diqqətə baxan olsayıdı, kirpiklərində yaş qətərləri titradıyını görərdi.

Nolinakxa ilə səhbət etdikcə qız günbegün özünün mənəvi aləminin miskin olduğu qərarına gəlirdi. O indi Nolinakxanın yolu ilə getmək arzusunu hiss edirdi. Hemnolini böyük heyəcan keçirərək, nə öz daxili aləmində, nə də onu əhatə edənlərdə özünə istinadgah tapmadığı bir zamanda Nolinakxa onun qarşısında yeni bir aləm açdı. Son vaxtlar tərki-dünyalıq ideyası — ümumi ayinləri olduğu kimi icra etmək ideyası ona hakim kəsilmişdi. Ona elə gəlirdi ki, insanın zəkası üçün bunlar yeganə istinadgahıdır. Bundan əlavə kədər, dərd yalnız bir mənəvi hal kimi insanların qəlbində yaşaya bilməz; dərd bu və ya digər asketik hünərdə özünü göstərməyə can atır. İndiyədək Hemnolini camaatın məzəmmətindən çəkinərək, tərki-dünyalığa uymağa, bu sahəde fədakarlıq göstərməyə cəsarət etmirdi. O, kədərini qəlibinin dərinliklərində gizlədirdi. O, Nolinakxanın üsulunu qəbul edərək, ət yeməklərindən əl çəkdikdə, ciddi pəhrizə keçdikdə rahat oldu. Hemnolini yataq otağındakı xalçaları, həsirləri yiğisərdi, yatağına pərdə çəkdi, qalan şeylərin hamisini otaqdan çıxardı. Döşəməni her gün özü yuyur, podnosda azacıq çiçək saxlayırdı. Hemnolini çimdikdən sonra ağ sari geyinərek döşəmənin üstündə otururdu. Taybatay açılmış qapı və pəncərelərdən güneşin bol işığı otağa düşürdü. Günün, səmanın, küləyin təsiri altında Hemnolini özünü tamamilə təzelənmiş hesab edirdi. Onnoda-babu qızı ilə bu məsələdə şərik ola bilməzdi, lakin ayinlərin icrasının onu necə sakit etdiyini qızının simasından görəndə özünü xoşbəxt duyurdu. İndi Nolinakxa Onnoda-babugilə geldikdə üçü də döşəmənin üstündə əyleşərək səhbət edirdiler.

Cogendro dərhal üsyan etdi:

— Bu nə həngamədir? Siz bu evi məbədə döndərdiniz ki! Mənim kimi ası daha ayağını qoymağə yer də tapmaz.

Qabaqlar olsayıdı, Cogendronun belə hərəkəti Hemnolininin hid-dətinə səbəb ola bilerdi. Onnoda-babu oğlunun belə sözlərinə görə bezen indi də özündən çıxırdı. Lakin Hemnolini ilə Nolinakxa gəncə cavab olaraq sakit və mehriban bir tövrlə gülümsəyirdilər. Qız özünə etibarlı, sarsılmaz bir dayaq tapmışdı və buna görə də utanlığı bir zəiflik hesab edirdi. Hemnolini çox yaxşı bilirdi ki, camaat onun hərəkətini ebəs və mənasız hesab edərək, ona gülür, haqqında istehza ilə danışır. Lakin Nolinakxaya itaət və etiqad onu bütün dünyadan müdafiə edirdi, insanlar isə onu daha utandıra bilməzdilər.

Bir dəfə Hemnolini səhər yuyunduqdan sonra dua və sənəsini bitirərək, otağın pəncərəsi önünde sakit oturarkən Onnoda-babu ilə Nolinakxa onun otağına gəldi. Bu an Hemnolininin qəlibi qəribə bir sakitlik içərisində idi. O, əvvəlcə Nolinakxanın, sonra isə atasının qarşısında diz çökərək, pronam icra etdi. Onlara baş eyib tezim etdi. Nolinakxa özünü itirdi.

Onnoda-babu dedi:

— Son heç darixma, Nolin-babu, Hemnolini yalnız öz borcunu yerinə yetirir.

Nolinakxa heç vaxt onlara belə tez galməzdi. Ona görə Hemnolini ona təəccübə baxdı.

— Mən Benaresdən məktub almışam... Anam bərk xəstədir, — deyə Nolinakxa izah etdi. — Bu gün gecə qatar ilə evə qayıtməyi qərara aldım. Gündüz işim çox olacaq, ona görə də sizinlə vidalaşmağa geldim.

Onnoda-babu mütəəssir olaraq:

— Çarə nədir, Allah tezliklə ananıza şəfa versin, — dedi. — Son zamanlar bize böyük dayaq olduğunuza görə biz əbədi olaraq sizə minnətdarıq.

— Sizi inandırıram ki, mən sizdən daha çox feyyaz oldum. Siz mənim haqqımda, bir qonşuya olduğu kimi, böyük qeydkeşlik göstərdiniz. Bu hələ bir yana, sizin etiqadınızı dərinliyi üzərində uzun müddət düşündüyüm bir çox mühüm məsələlərin həllində qarşımıda yeni bir aləm açdı. Mən sizin yaşayışınızı müşahidə edirdim. Müşahidələrim təfəkkür və ayinlərimə yəqinlik və məqsədimin uyğunluğuna inam verdi. Yaxın adamların kömək və hüsn-tovəccöhü

neticesində nə qədər tez müvəffəqiyət əldə edilə biləcəyini artıq mən anladım.

— Ən təəccüblüsü budur ki, biz uzun müddət nəyinse, çox vacib bir şeyin çatmadığını hiss edirdik. Lakin size təsadüf edənə kimi biz bu müəmməmani aça bilmirdik. Sizə rast gəldikdə başa düşdük ki, çatmayan elə sizsiniz. Bunu da deyim ki, biz evdən bayır çıxmırıq. Adam arasında az oluruq. Yığıncaqlara da o qədər həvəskar deyilik. Mən yenə necə olsa arada bir çıxıram. Lakin Hemnolinini evdən çıxarmaq müşkül məsələdir. Sizinle görüşən zaman qeyri-adi bir hadisə baş verdi: Cogendrodan sizin nişq irad edəcəyinizi eşidən kimi mütəraddid qalmadan yığıncağa getdik. Sizi, Nolin-babu, inandırıram ki, belə bir hal heç təsadüf edilməmişdi! Buradan nəticə çıxara bilərsiniz ki, siz bizi lazım idiniz, yoxsa tanışlığımız mümkün olmazdı. Tale özü bizi size borclu çıxartdı.

Nolinakxa dedi:

— Mən istərdim siz də biləsiniz ki, mən öz şəxsi həyatım haqqında sizdən başqa kimseyə bir şey söyləməmişdim. Səmimiyyət haqqında ali təlim həqiqəti açmağı bacarmaqdan ibarətdir. Yalnız sizin sayənizdə mən səmimi olmaq kimi mühüm mənəvi tələbi yerinə yetirdim. Ona görə də heç bir zaman unutmayın ki, mənim də sizə ehtiyacım var idi.

Hemnolini heç bir söz demədi. O, səssiz-səmirsiz oturmuş, pəncərədən otağın döşəməsinə düşən günəş şüalarına gözünü dikmişdi. Nolinakxa ayağa qalxıb getmək istədikdə qız ona müraciət edərək dedi:

— Ananızın səhhəti haqqında bizə məlumat verin.

Nolinakxa yerindən qalxar-qalxmaz Hemnolini yenə ona ikiqat təzim etdi.

QIRX DÖRDÜNCÜ FƏSİL

Son zamanlar Okxoyu Onnoda-babunun evində görmək olmurdu. Lakin Nolinakxa Benaresə gedən gün Okxoy yenidən Cogendro ilə çay süfrəsinin başında hazır oldu. Okxoy öz aləmində belə qərara gəlmüşdi ki, Hemnolini onu gördükdə, Romeşti xatırlayıb-xatırlamadığını onun acıqlanma dərəcəsindən anlamaq mümkün olacaqdır. Lakin bu gün Okxoy Hemnolinini tamamilə sakit gördü. Onu gördükdə Hemnolininin üzündə heç bir dəyişiklik əmələ gəlmədi.

Qız xoş sıfətlə soruşdu:

— Nə əcəb uzun müddət görünmürsünüz?

Okxoy cavabında:

— Məgər mən hər gün görünməyə layiqəm? — dedi.

— Layiq olmayanlar qonaq getmək hüququndan məhrum olsayırlar, bizim çoxumuz tənha qalmağa məcbur olardıq, — deyə Hemnolini cavab verdi.

Cogen dedi:

— Okxoy şikəstənəfs olmaqla mükafat qazanmaq istədi. Hem isə ona üstün gələrək şikəstənəfsliyinin insanların hamısına mənsub olduğunu gösterdi. Mən bu baredə öz fikrimi demek istərdim. Bizim kimi adı insanlarla hər gün görüşmək olar. Lakin qeyri-adi adamlarla arabir görüşmək daha yaxşıdır, çünkü onları qəbul etmək çətindir. Ona görə də o sepkidə olanlar dağları, dərələri və meşələri gəzib-dolaşırlar. Qeyri-adi adamlar daim insanlar arasında yaşamağı intixab etseydilər, mənimlə Okxoy kimi sadə adamlar meşələrə, dağlara qəmağa məcbur olardılar.

Cogendronun kimə işaret etdiyini Hemnolini başa düşdü, lakin cavab vermədi. O, üç fincan çay süzüb, birini atasının, digərini Okxoyun, üçüncüsünü də Cogendronun qarşısına qoyma.

— Bəs sən özün çay içməyəcəksən, — deyə Cogendro soruşdu.

Hemnolini hiss etdi ki, qaba bir söz eşidəcəkdir, lakin yenə də sakit bir qətiyyətlə cavab verdi:

— Yox, mən içməyi tövbə etmişəm.

— Bəli, mən görüürəm ki, burada əsil tərk-i-dünyalıq başlanmışdır. Görünür çay yarpaqlarında mistik qüvvə azdır, axı belə qüvvə ancaq mirobalanda¹ olur. Bu nə bədbəxtlikdir, anlamıram. Hem, sən gel bu hərəkətlərinə son qoyma! Bir fincan çay içməklə pəhrizini pozsan, dünya qopmaz! Bu ailədə sərt məhdudiyyətlər çox davam etmir. Ona görə də özününkülərin yanında bu şışirtməyə ehtiyac yoxdur.

Cogendro bunu dedikdən sonra ayağa durdu, özü bir fincan çay süzüb Hemnolininin qarşısına qoyma. Qız əlini çaya vurmayıb dedi:

— Ata, sən nə üçün çay içirsən, amma heç bir şey yemirsən.

Onnoda-babu cavab verərkən təkcə əlli deyil, hətta səsi də titreyirdi:

¹ Mirobalan — Hindistanda bitən sütiçay ailesinə mənsub bir ağacın meyvəsidir. Mirobalan tənidlərlə zəngindir.

— Doğrusunu desəm, qızım, bu süfrənin başında bu gün menim boğazından heç ne keçmir. Mən Cogendronun hərəketlərinə uzun müddət sükütlə qatlaşmağa çalışıram. Mən çox yaxşı bilirom ki, səhhətimin vəziyyəti elədir ki, danışmağa başlasam, özümü saxlaya bilməyəcəm, ağızma gələni deyəcəyəm, sonra da peşmanlığını çekməyə mecbur olacağam.

— Sən əsəbileşmə, ata, — deyə Hemnolini atasının kreslosuna yanaşdı. — Dada məni çaya qonaq etmək isteyir, qoy etsin, zərəri yoxdur, bu məni zərrə qədər kədərləndirmir. Sən isə, ata, bir şey yeməlisən. Mən yaxşı bilirom ki, sən çay içerkən bir şey yemesən özünü pis hiss edirsən. — Hemnolini boşqabı atasına yaxınlaşdırıldı. Onnoda-babu könülsüz yeməyə başladı.

Hemnolini öz yerinə qayıdır, Cogendronun süzdüyü çayı içməyə hazırlaşarken, Okxoy dərhal yerindən qalxdı.

— Bağışlayın, icazə verərsinizmi mən bu fincanı götürürüm? Mən öz çayımı içib qurtarmışam.

Cogendro Hemnoliniyə yanaşüb fincanı onun əlindən aldı ve Onnoda-babuya müraciətlə dedi:

— Mən yaxşı horəket etmədim, ata, üzr isteyirəm.

Onnoda-babu heç nə demədi, lakin gözündən yaş damaları axmağa başladı.

Cogendro ile Okxoy səssiz-səmirsiz otaqdan çıxdılar. Onnoda-babu çayını içdikdən sonra ayağa durdu və Hemnolininin çiyninə söykənərək, zəif addımlarla yuxarı qalxdı.

Həmin gecə Onnoda-babunun bədənində şiddətli ağrılar başlandı. Çağırılan hekim onu müayinə etdikdən sonra qara ciyərinin xəstə olduğunu göstərdi. O dedi ki, xəstəlik hələ şiddətlənməmişdir, xəstə bir il və ya bir neçə ay qərbədə yaşasa, saf və təmiz hava onun səhhətinə bərpa edə biləcekdir. Həkim getdikdən sonra Onnoda-babu dedi:

— Qızım, bir neçə vaxta Benaresə gedək.

Hemnolininin də fikrindən belə bir səyahət keçmişdi. Nolinakxa getdikdən sonra qız hiss etdi ki, ayınları icra etməyə onu vadə edən həvəs artıq azalmışdır. Gündəlik ayınları ciddi və möhkəm yerinə yetirməsinə səbəb, görünür, Nolinakxanın burada olmasımış. Nolinakxanın üzü sarsılmaz inam və sakitlik ifadə edirdi. Bu isə Hemnolinini daima ruhlandırırırdı. Nolinakxa getdikdən sonra Hemnolinideki ruh yüksəkliliyini süstülük əvəz etdi. Buna görə də Hemnolini indi daha

böyük bir inadla onun göstərişlərinə əməl edirdi. Lakin müvazinət və sakitlik yerine onda ruh düşkünüyü emelə gelir, göz yaşlarını saxlaya bilmirdi. O, çay süfrəsi başında mehmannəvəz olmağa çalışırdı. Lakin ürəyində daim bir ağırlıq hiss edirdi. Keçmişin xatirələri gəlib yenidən iki qat artıq qüvvətlə gözünün önündə durur, tənha qalmış yurdsuz ürəyinin ağrısından hönkürüb ağlamaq istəyirdi. Ona görə də Onnoda-babu Benaresə getməyi ona təklif etdikdə qız dərhal:

— Ata, bu çox yaxşı olardı! — dedi.

Ertəsi gün Cogendro onların nə isə hazırlıq gördüklerini duyub, bunların nə demək olduğunu soruşdu:

— Biz qərbə gedirik, — deyə atası cavab verdi.

— Qərbə, yeni hara?

— Əvvəlcə səyahət edərik, sonra xoşumuza gələn yerdə məskən salarıq.

Benaresə getmək istədiklərini o, birdən-birə Cogendroya demək istəmədi.

— Heyif ki, sizinlə gedə bilməyəcəyəm. Baş müəllimlik yerinə orızo vermİŞəm, cavabını gözləyirəm, — deyə Cogendro təəssüf etdi.

QIRX BEŞİNCİ FƏSİL

Sübə tezdən Romeş Allahabaddan Hacipura qayıtdı. Yolda arabir adama rast gəldi. Yolun kənarlarında yüngül yarpaqlarla bezenmiş sanki qışın soyuğundan təngimis ağacılar hərəketsiz dayanmışdı. Şəhərin etrafına qatı duman yatmış, qu quşunun qabarıq tüklörinə bənzər qar kimi ağ perdə tek donub qalmışdı. Romeş isti paltosuna möhkəm bürünüb bu tənha yolla gedərkən, ürəyi quş ürəyi kimi çırpinirdi.

O, faytonu evin yanında saxlayaraq, yere sıçradı. Romeş elə düşünrüd ki, Kemalə təkerlərin səsini eşidib eyvana çıxmışdır. O, Allahabaddan qiymətli boyunbağı almışdı. İndi əlini paltosunun cibinə soxub boyunbağını çıxartdı, onu Kemalənin boynuna özü salmaq istəyirdi. O, eve yaxınlaşdqda gördü ki, Bişən səkidi dərin yuxuya getmiş, evin qapıları isə bağlıdır. Romeş ümidişzilik basdı.

O, evdə yatanları da oyatmaq məqsədi ilə bərkdən:

— Bişən, — deyə çağırıldı. Adamların belə gec oyanması Romeşə toxundu. Axı o özü bütün gecəni yata bilməmişdi.

İki-üç dəfə çığrdısa da Bişon oyanmadı. Romeş onu silkələməyə məcbur oldu.

— Xanım evdədirmi? — deyə Romeş gözlərini döyen nökerdən soruşdu.

Əvvəlcə Bişon deyiləni anlamadı, sonra birdən özüne gəldi:

— Bəli, bəli, evdədir, — deyib yenə yuxuya getdi.

Romeş itəleyen kimi qapılar taybatay açıldı. O içəri girib otaqların hamisini axtardı. Evdə heç kəs yox idi.

O, ucadan səslədi:

— Kəmalə!

Cavab eşidilmədi. Romeş bağın her yerini gəzdi, axtardı, nim ağacına gedib çatdı, mətbəxə girdi, təvleyə baxdı, lakin Kəmaləni heç yerdə tapmadı.

Gün çıxdı. Qarğalar qarıldamağa başladı; bir dəstə qız başlarında küpe gelib keçdi. Onlar evin yanındaki daş hovuzdan su götürməyə gedirdilər. Yolun o biri tərəfində komalarının həyetində dən üyüdüyüdə oxuyan qadınların səsi eşidildi.

Romeş evə qayıtdıqda Bişonu yenə derin yuxuya getmiş gördü. Əyilib onu var qüvvəsi ilə silkələməyə başladı. Yalnız indi o hiss etdi ki, nökerdən palma şərabının qoxusu gəlir.

Ardı kəsilməyən ve hiddətli silkələmələrdən sonra, nəhayət, Bişon özüne gəldi və çətinliklə ayağa qalxdı.

— Xanım haradadır? — deyə Romeş sualını tekrar etdi.

— Məgər evdə deyil? — deyə Bişon mırıldadı.

— Sen hansı evi deyirsən?

— Axı o dünən buraya gəlmışdı.

— Sonra o, bir yerə getməmişdi?

Bişon ağızını açıb, gözlərini döyməyə başladı.

Bu halda Umeş, eynində yeni dxotı, gözləri qızarmış, köynəyini yelləyərək gəldi. Romeş ona müraciət etdi.

— Umeş, ana haradadır?

— O, keçən gecədən buradadır, — deyə Umeş cavab verdi.

— Bəs sən harada idin?

— Dünən axşam o məni Sidhi-babugilə toya göndərdi.

Bu an faytonçu haqqının hələ verilmədiyini Romeşin yadına saldı.

Romeş həmin faytonla əminin evinə getdi. İçəri girdikdə evdə çaxnaşma olduğunu gördü. "Yoxsa Kəmalə xəstəlenmişdir?" — deyə

Romeş düşündü. Sonra xəber tutdu ki, dünən qas qaralandan sonra Ümi qəflətən çığıraraq aqlamağa başlamış, üzü göyərmiş, əl-ayağı soyumuşdur. Bu hadisə hamını təşvişə salmışdır. Ev bir-birinə deymiş, bütün gecə kimse yatağına uzanmamışdır.

Romeş belə güman etdi ki, Üminin xəstəlenməsi münasibəti ilə Kəmale buraya qayıtmışdır. O, Bipin müraciət etdi:

— Yəqin ki, qızın xəstəliyi Kəmaləni təşvişə salıb?

Bipin Kəmalənin gelib-gəlmədiyini yaxşı bilmirdi. Romeşin sualına qeyri-müəyyən cavab verdi:

— Əlbəttə, Kəmalə Ümini çox sevir. Bu aydın məsələdir. Lakin həkim deyir ki, qorxusu yoxdur.

Her halda bütün bu maneələrin neticesində sevincli həyecan və xülyalar onu tərk etdi. Ona elə gəlirdi ki, tale özü onların görünüşünə mane olur.

Bu halda Umeş evdən gəldi. Onun evin həremxanasına daxil olmağa ixtiyarı var idi, çünki Şoylocanın hüsn-rəğbətini qazanmışdı.

Uşağın otağa girdiyini gördükdə Ümini oyatmasın deyə, Şoyloca onunla qapının dalına keçdi.

— Xanım, ana haradadır? — deyə Umeş soruşdu.

Şoyloca təəccübəldi:

— Necə yəni haradadır? Dünən axı onunla sən evdə qalıbsan! Gecə mən bizim Loçminəni onun yanına göndərmək istədim. Ancaq uşaq xəstə olduğuna görə onu evdən buraxa bilmədim.

Umeşin dodaqlarından təbəssüm çəkildi:

— Mən ananı o evdə tapmadım, — dedi.

Şoyloca təşvişlə qışqırdı:

— Nə danışırsan! Bəs bu gecə sən harada idin?

— Ana evdə qalmağıma icazə vermedi. O, eve gələn kimi məni Sidhi-babugilə tamaşaşa göndərdi.

— Görürəm, çox sözəbaxansan! Bəs Bişon harada qalmışdı?

— Bişonun heç nədən xəbəri yoxdur, o dünən bərk içibdir.

— Tez qaç ev sahibini bura çağır.

Bipin içəri girən kimi Şoyloca özünü onun yanına atdı.

— Heç bilirsən nə bədbəxtlik üz verib?

Bipinin rəngi qaçıdı. O, həyecanla soruşdu:

— Yox, nə olub ki?

— Kəmələ dünən axşam öz evlərinə getdi. Amma bu gün onu orada tapmayıblar.

— Dünən axşam o buraya qayıtmadı?

— Yox, yox! Mon dünən Ümi xəstələnərkən onun dalınca adam göndərmək istədim. Amma kimsəni tapmadım. Romeş-babu gəlibdir? — deyə Şoyloca Bipindən soruşdu.

— Kəmaləni evdə tapmayıb, elə güman edibdir ki, buradadır, ona görə də bura gəlibdir.

— Bu saat Romeş-babu ilə onu axtarmağa get! Ümi yatıbdır. İndi onun hələ lap yaxşıdır.

Cavanlar Romeşin faytonunda evə qayıtdılar. Bir çox axtarış və sorğu-sualdan sonra onlar aşağıdakı məlumatı əldə etdilər: dünən axşam Kəmələ təkcə Qanqa tərəf getmişdir. Bişən onu müşayiət etmək istəmiş, lakin Kəmələ ona bir rüpi verib geri qaytarmışdır. O, bağçanın qapısında oturub keşik çəkərkən palma şərabı satan sənəkdə köpüklenmiş təzə şərabla onun qarşısında dayanmışdır. Sonra Bişən dünyada nə olub-olmadığını yaxşı bilmir. Bişən yalnız Kəmalənin Qanqa hansı cığırla getdiyini göstərə bildi.

Romeş, Bipin və Umeş hələ seher şəbnəmi ilə örtülmüş tarlaların arxası ilə uzanan cığırla Kəmaləni axtarmağa getdilər. Umeş balası uğurlanmış yırtıcı heyvan kimi ətrafa həyəcan və təşvişlə göz gəzdirirdi. Çayın qrağındakı qumluğa gəlib çatdıqda üçü də birdən dayandı. Burada kimsəni tapmadılar. Doğmaqdə olan güməşin şüaları altında bir sürü qu quşu parıldadı. Heç kəs yox idi.

— Ana, sən haradasan, ana?! — deyə Umeş ümidsiz bir səslə qışkırdı. Çayın o biri sahilindən eks-sədadən başqa heç bir şey eşidilmədi. Heç bir şey!

Umeş axtarmığı davam etdirərkən birdən uzaqda qumun üstündə ağ bir şey gördü. Çaparaq oraya qaçıqda suyun lap kənarında desmala sarılmış bir dəstə açar tapdı. “Əlindeki nədir?” — deyə Romeş onun yanına yürüdü və Kəmalənin aşarları olduğunu gördü. Aşarlar tapılan yer balaca qum yığınından ibarət idi. Təmiz qumun üstündə kiçik ayaqların dərin rəddi qalmışdı. Rəd suyun kənarında yox olurdu. Umeşin iti gözleri suyun dayaz yerində parıldayan bir şeyə sataşdı. O, dərhal onu qaldırdı. Hami balaca minalı qızıl sancağı gördü. Bu, Romeşin Kəmaləyə verdiyi bəxşış idi.

Redlərin hamısı gedib Qanqa çıxırdı. Umeş özünü saxlaya bilməyib “Ana, ay ana” — deyə qışqıraraq, özünü suya atdı. Onun atıldığı yer dayaz idi. Uşaq dəli kimi suda çapalayıb, suyun dibini dırnaqları ilə qaşıyırıldı. Çayın suyu büsbütün lillənmışdı.

Romeş quruyub qalmışdı.

Bipin qışkırdı:

— Sən nə qayırlısan, Umeş! Çix kənara!

Lakin Umeş başınadək suya bataraq dedi:

— Men buradan getmərəm, getmərəm buradan! Ana, sən məni atmazdin!

Bipin özünü itirdi. Lakin Umeş balıq kimi üzürdü. O, boğulmaq istəyirdi, lakin bata bilmirdi. Suda uzun müddət çırpinib çapaladı. Nəhayət, lap üzülüüb sahile yıxıldı və hönküre-hönküre qumun üstündə diyirlənməyə başladı.

Bipin əlini hərəkətsiz dayanmış Romeşin ciyinə qoyaraq:

— Romeş-babu, gedək, — dedi. — Burada qalmağın faydası yoxdur. Polisə xəbər vermək lazımdır ki, axtarışa başlasınlar.

Bu gün Şoylocanın evində nə yeyən oldu, nə də yatan. Evdə ağlaşma düşmüştü. Balıqçılar çayı gəzərək tor atmamış yer qoymadı. Polis axtarışa başladı. Stansiyadan inandırıcı xəbər alındı ki, bir nəfər də olsun təsvir olunan Kəmaləyə bənzər benqaliyalı qadın qatara oturmamışdır.

Elə o gün axşam Çokroborti evinə qayıtdı. Axır günlər Kəmalənin hərəkətləri haqqında müfəssəl məlumatı dinlədikdən sonra, onun daha heç bir şübhəsi qalmadı ki, Kəmələ özünü Qanqa atmışdır.

— Ona görə Ümi dünən gecə ağladı, narahat oldu. Cinləri uşağıın yanından qovmaq lazımdı, — deyə Loçminə söhbətə qarışdı.

Sanki Romeşin qəlb, bütün sinəsi daşə dönmüşdü. Onun gözlərində həttə yaş da görünmürdü. O düşüñürdü: “Kəmələ mənim yanımı Qanqdan gəldi və Huca bayramında Qanqa hədiyyə gətirilmiş saf bir çiçək kimi yenə onda yox oldu”.

Gün batandan sonra Romeş yenə çayın kənarına gəldi, açar desəsi düşən yerde dayanaraq, yenə qumun üstündəki redlərə baxdı. Sonra başmaqlarını çıxarıb dxotunu qaldırdı və suya girdi. Boyunbaşını qutusundan çıxarıb çayın ortasına tulladı.

Romeşin Hacipurdan nə vaxt getdiyini əminin evində heç kəs bilmədi.

QIRX ALTINCI FƏSİL

İndi Romeşə elə gəlirdi ki, onun üçün bu dünyada heç bir şey qalmamışdı: nə işi, nə də daimi yaşaya biləcek bir məskəni.

Demək olmazdı ki, o, Hemnolinini daha xatırlamırıldı. Lakin Romeş onun barəsindəki fikirləri özündən uzaqlaşdırmağa çalışırdı. O düşünürdü: "Qəfildən mənə endirilmiş müdhiş zərbə əbədi olaraq məni bu dünyadan ayırdı. İldirimim zədələdiyi ağaca çiçekli kollar arasında yer ola bilməz".

Romeş səyahət etməyə başladı. Lakin heç yerdə bir gündən artıq qalmırıldı. O, qayıqda üzərək Benares sahillerinin gözəlliklərini seyr edirdi. Dehlidə Qütb Minara qalxırdı, Aqradakı Tac Mahala ay işığında tamaşa edirdi, Amritsarda Qızıl məbədi ziyaret etməyə getdi. Oradan Racputanda Abu dağının zirvəsindəki məbədi ziyaret etməyə yola düşdü. Beləliklə, Romeşin nə ürəyi, nə də cismi rahatlığın nə olduğunu biliirdi.

İntehasız səyahətler, səfərlər gənci yordu. Romeşin qəlbine ev həsrəti doldu. Doğma evində keçmişdəki rahat həyat ve özünə məxsus ocaq qurmaq xülyası ilə bağlı xatirelər onu tərk etmirdi. O, avara gəzməkli kədərini söndürməye çalışarken, birdən fikrini dəyişdi. Üstündəki dağ götürülmüş kimi köksünü ötürərək, Kelkətəyə bilet alıb qatara oturdu.

Kelkətedə Romeş birdən-birə Qolutołdakı tanış dalana getmək qərarına gələ bilmədi, kim bilir orada onu nələr gözləyirdi! Orada ciddi təbəddülət ola bilecəyindən qorxurdu. Bir dəfə o, dalanın tiniñə qədər gəlib çatdı, lakin dərhal geri döndü. Ərtəsi gün axşam Romeş, nəhayət, özünə toxraq verərək, tanış evə yaxınlaşdı. O, evin pəncərələrinin və qapılarının qapalı olduğunu gördü. Ev sahiblərinden bir kəsin belə olduğuna heç bir işarə yox idi. Sukxonun evə keşik çəkdiyinə emin olaraq, onu səslədi və qapını döydü. Kimsə cavab vermədi.

Qonşuları Çondromohon öz evində oturub qalyan çekirdi. Romeşin görçək səsledi:

– Mən kimi görürəm? Doğrudanmı bu Romeşdir? Necəsiniz? Onnoda-babunun evində indi heç kəs yoxdur.

- Hara getdiklərini bilmirsiniz?
- Dürüst deyə bilmərəm. Ancaq onu bilirom ki, qərbə gediblər.
- Qərbə kim getmişdir?

– Onnoda-babu qızı ilə.

– O ikisindən başqa yanlarında ayrı bir adamın olub-olmadığını bilmirsinizmi? – deyə Romeş Çondromohondan soruşdu.

– Əlbettə, bilirəm! Mən onları yola düşəndə görmüşəm.

Romeş özünü saxlaya bilməyib dedi:

– Mənə birisi dedi ki, guya Nolin-babu adında birisi onlarla bərabər getmişdir.

– Sizə düz xəbər verməyiblər. Doğrudur, Nolin-babu bir müddət sizin mənzilinizdə yaşadı, lakin o, Onnoda-babu ilə qızı yola düşməzdən iki-üç gün qabaq Benaresə getmişdir.

Bu cavabdan sonra Romeş Çondromohondan Nolin-babu haqqında təfsilatı soruşağa başladı: onun əsil adı Nolinakxa Çottopadxay-yadır. Deyirlər ki, o, evvəllər Ranqurda həkimlik edirmiş, indi isə anası ilə Benaresdə yaşayır. Bir qədər sükutdan sonra Romeş Çondromohondan Cogenin harada olduğunu soruşdu.

Çondromohon dedi ki, Cogendro bir mülkədarın təsis etdiyi məktəbdə baş müəllim vəzifəsinə təyin olunmuş və Bişaypura getmişdir.

– Çoxdandır görünmürsünüz. Bu müddət içərisində haradayınız? – deyə indi də Çondromohon sual verməyə başladı.

Gizlətməyə daha ehtiyac qalmamışdı. O, Hacipurda işlədiyini dedi.

– İndi yenə ora qayıdacaqsınız?

– Yox. Mən orada az müddət yaşadım. İndi isə hara gedəcəyimi hələ qət etməmişəm.

Romeş yenicə getmişdi ki, Okxoy oraya gəlib çıxdı. Cogendro yola düşərkən Okxoydan xahiş etmişdi ki, evlərini, keşikçilərini arabir yoxlasın. Məlum olduğu kimi, Okxoy ona verilən tapşırıqlara heç vaxt laqeyd qalmazdı. Ona görə də Okxoy arabir galib Onnoda-babunun tutduğu iki keşikçidən birinin burada olub-olmadığını yoxlayırdı.

– İndiçə Romeş-babu burada idi, – deyə Çondromohon Okxoya xəbər verdi.

– Nə danışırsınız! Nə üçün gəlmişdi?

– Bilmirəm. O məndən Onnoda-babunu xəbər alırdı. Üzüne baxanda heç deməzsən ki, odur, yorulmuş, ezab olmuş adama oxşayır. O, nökrəi çağırmasaydı, mən heç onu tanımaddım.

– Harada yaşadığıni soruştunuzmu?

– İndiyədək Hacipurda yaşamışdır. İndi oradan köçüb, ancaq harada yaşayacağını qət etməmişdir.

Okxoy nə isə mızıdayıb, öz işləri ilə məşğul oldu.

Romeş evinə qayıdarkən yolda düşüñürdü: "Tale insanın başına nə qədər dəhşətli oyun aça bilər! Bir tərəfdən mənim Kəmaləyə təsadüf etməyim, digər tərəfdən də Hemnolininin Nolinaxaya rast gəlməsi – bunların hamısı bir roman deyil nədir? Romandır. Lakin çox pis yazılmış bir roman! Bele bir dolaşiq romanı yalnız tale kimi amansız bir ədib yaza bilər. Həyatda elə qeyri-adi hadisələrə təsadüf edilir ki, onu hətta cəsaretsiz yazıçı, hətta fantastik roman kimi də təsvir etməkdə aciz qalar".

Romeş belə güman edirdi ki, onun həyatını bürüyen və həlli mümkün olmayan müəmmaların torundan indi həmişəlik xilas ola biləcək və mürəkkəb romanın son fəslində tale ona qarşı amansız olmayıacaqdır.

Cogendro Bişaypurda yerli zəmindarın¹ iqamətgahının yaxınlığında birmərtəbəli kiçik bir evdə yaşayırıdı. Bir şəhər o, qəzet oxuyarkən naməlum adam ona bir məktub verdi. Məktubun üzərindəki imzani gördükdə Cogendro yerindəcə qurudu. O, məktubu açdı. Həqiqətən yazan Romeş idi. Romeş onu baqqal dükənində gözləyirdi və mühüm bir məsələ haqqında danışmaq isteyirdi.

Cogendro dərhal kreslədan qalxdı. Doğrudur o, bir dəfə Romeşi söyməyə məcbur olmuşdu. Lakin necə olsa Romeş onun uşaqlıq yoldaşı idi. Digər tərəfdən Cogendro qurbət yerdə cəmiyyətdən uzaq yaşıyır, darixirdi. O, Romeşi rədd edə bilməzdi. Bundan əlavə, Romeşi görmək onu sevindirməklə bərabər onda bir maraq da oydındı. Bunların hamısından başqa indi Hemnolini burada yox idi. İndi Romeşin gəlməsi heç bir təhlükəyə səbəb ola bilmezdi.

Cogendro kağızı getirənə qoşularaq, özü Romeşİ axtarmağa getdi. O, Romeşİ boş neft bidonunun üstündə oturan gördü. Dükənci məhz bəhmenlər üçün saxladığı tütün çubuğu Romeoşə təqdim etmişdi, lakin eynək taxmış cənabın tütün çəkmədiyini bildikdə onun şəhər kübarlarından olduğunu zənn etdi. Sonra tanış olmaq üçün onların heç biri söhbəti davam etdirmək təşəbbüsündə olmadı.

¹ Zəmindar – mülkədar

Cogendro ildırım sürəti ilə otağa cumdu. Romeşin əlindən tutub onu qalxmağa məcbur etdi.

– Qəribə adamsan! Sənə nə deyəsən! Həmişəki kimi cesaretsizsən. Birbaş yanına gəlmir, yarıyolda qovrulmuş düyü, cürbəcür şirə qoxusu verən baqqal dükənində ilişib qalır, – deyə Cogendro onu məzəmmət etməyə başladı.

Özünü itmiş Romeş yalnız gülümsəyirdi. Cogendro yol uzunu arasıkəsilmədən danışırıdı:

– Allahın sırrını bilmək olmaz! Pərvərdigar-aləm mənə qarşı mərhəmətli olduğu üçün məni əsasən şəhər adamı olaraq yaratmışdır. Doğrudanmı Allah ömrümün sonuna qədər bu dəhşətli kəndi mənə məzar intixab etmişdir?

– Nə üçün, heç pis yer deyil, – deyə Romeş etrafına göz gəzdirdi.

– Bununla nə demək isteyirsən?

– Buranın camaatı az...

– Ona görə də mən bütün varlığımla cəhd edərək buranı daha da vadiye döndərmək isteyirəm, deyirəm mən gedim, qoy bir adam da əskik olsun.

– Hər halda mənəvi istirahət...

– Xahiş edirəm, bu barədə danışmayaq! Bir müddət mən "mənəvi istirahətdən" tam mənası ilə boğulurdum, bu "istirahəti" pozmaqdan ötrü hər cür fürsətdən istifadə etməyə çalışırdım. Zəmindarın katibi ilə çəkişməyə başlamışıq. Zəmindar cənablarını xasiyyətimlə elə yaxşı tanış etmişəm ki, o daha mənə təsir etməyə can atmaz. O isteyirdi ki, mən onu ingilis qəzətlərində tərif edim. Mən onu başa saldım ki, mənim özüümün müstəqil, yəni heç bir təsir altına düşməyən eqidəm var. Hər halda menim burada olmağımı hələ qatlaşırlarsa, bu mənim ləyaqətimdən aslı deyildir. Buranın hakiminin məndən xoş gəlməsidir. İndi onun qorxusundan zəmindar mənə toxunmur. Qəzətdə hakimin başqa yera dəyişilməsini oxuyan gün mən başa düşəcəyəm ki, Bişaypurda mənim müəllimliyimin günüsi daha sənmüşdür. Hələlik vahid bir həmsöhbətim varsa, o da itim Pancdır. Bundan başqa heç kəsin mənə terəf çevrilən nəzərlərində bir rəğbet, ya xeyirxahlıq tapmaq olmaz.

Nehayət, onlar gəlib Cogendronun mənzilinə çatdılar. Romeş kresləda əyləşdi.

— Yox, yox! Dayan, — deyə Cogendro Romeşə müraciət etdi.
— Sənəde bir verdiş olduğunu bilirəm. Sən sehərlər yuyunursan. Get
çim, sən çimənə qədər mən çaydanı bir daha qaynadaram. Mehman-
pərəstliyi bəhanə edərək üçüncü dəfə çay içərəm.

Bələliklə, bütün gün yemekdə, söhbətdə, istirahətdə keçdi. Bütün
günün ərzində Cogendro Romeşə imkan vermədi ki, bura gəlməsinə
səbəb olan mühüm məsələdən söhbət açısın. Qaş qaraldıqdan və
axşam yemeyindən sonra onlar kreslolarını neft çıraqının işıqlandır-
diği stolun yanına çəkdilər. Evin yaxınlığında çəqqallar ulayırdılar.
Pəncərə qabağında gecənin qaranlığını cırçıramaların səsi doldur-
muşdu.

Nəhayət, Romeş sözə başladı:

— Cogen, bilirsən mən sənə nəyi nağıl etməyə gəlmisəm? Bir
dəfə sən mənə bir sual verdin, yadindadırı? O zaman sənin sualına
cavab vermək hələ tez idi. İndi onu söyləməyimə daha maneə qalma-
mışdır.

Romeş bunu deyərək bir neçə dəqiqə susdu, sonra bütün macəranı
əvvəlindən axıra qədər söylədi. Bəzən onun səsi titrəyir, kəsildi,
bəzən də bir neçə dəqiqə sükut edirdi. Cogendro bir kəlmə də olsun
demədən qulaq asırdı.

Macərəni dinləyib qurtardıqdan sonra Cogendro köksünü ağır
ötürdü, nəhayət dilləndi:

— O zaman sən bunu mənə söyləsəydin, mən buna inanmadım.

— Mənim indiki sübutlarım o zaman da vardi. Ona görə də xahiş
edirəm mənim o zaman evləndiyim kəndə, sonra da Kemalənin əmi-
sinin yanına gedək.

— Bir addım belə kənara qoymaram. Oturduğum kreslordan qalx-
madan sənin hər sözüne inanıram. Mən əvvəldən sənə hər şeydə
etimad etməyə öyrənmişəm. Bu qaydama yalnız birçə dəfə sadıq
qalmadığım üçün səndən üzr istəyirəm.

O bu sözləri deyərək ayağa qalxıb, Romeşin yanına gəldi. Romeş
də durdu. Uşaq çağlarından dost olanlar bir-birleri ilə qucaqlaşdılar.

Nəhayət, Romeş özünü ełə alaraq dilləndi:

— Tale məni ełə möhkəm tora salmışdı ki, tamamilə təslim olmaq-
dan başqa bir çarəm qalmamışdı. İndi daha o tordan qurtarmışam,
heç kəsdən gizlətməyə ehtiyac qalmamışdır. Nəhayət, sərbəst nəfəs
ala bildim. Mən indiyədək başa düşə bilməmişəm: Kemaləni özünü

oldurməyə nə vadər etmişdir? Mən bunu heç vaxt öyrənə bilmə-
yəcəyəm. Şübhəsiz olan bircə şey var: bizim həyatımızın dolaşış
dünyünü ölüm qırmasayı, axırda biz dəhşətli bir vəziyyətdə qala-
caqdıq. Yadıma düşəndə məni əsmə tutur. Əzabverici bu müəmmə
gözlənilmədən ölümün ağızından qopub çıxdı, eləcə də ölümün ağızına
girerek, yox olub getdi.

— Mən sənin yerinə olsaydım, Kemalənin həqiqətən ölməsinə
bu qədər inanmazdım. Nə olursa olsun, bu hadisədə sən qətiyyən
günahkar deyilsən. İndi mən sənə Nolinakxadan demek istərdim.

Cogendro Nolinakxanın üstünə düşdü.

— Mən belə adamları yaxşı başa düşmürəm, — deye o sözə başladı.

— Anlamadığım şeyi de sevmirəm. Mən bilirəm ki, bir çoxları başqa
əqidədədir: onları anlamadıqları şeylər cəlb edir. Ona görə də mən
Hemnolinidən qorxuram. Mən onun çay içməkdən, et və balıq
yeməkdən intina etməyini, istehzalara göz yaşları ilə deyil, mehriban
təbəssümlə cavab verdiyini gördükdə anladım ki, iş pisdir! Lakin
mən inanıram ki, sənin köməyinlə biz onu məhvədici nüfuzdan xilas
etməyə müvəffəq ola biləcəyik. Ona görə də ikilikdə abidlə döyüşə
hazır ol!

Romeş güldü:

— Yaxşı, məharətli hərbçi şöhrətinə malik olmasam da, döyüşə
hazırıam!

— Cox gözəl. Ancaq mənim qış tetilimə qədər gözlə.

— Cox gözləmeli olacaqıq. Nə üçün hələlik təklikdə mən qüvvəmi
sinamayım?

— Yox, yox, belə ola bilməz. Mən sizin toyunuza mane olmuşam,
öz əlimlə də bu işi düzəldərem. Sənə imkan vermərəm ki, məndən
qabaq gedib bu gözəl vəzifədən məni mehrum edəsen.

— Yenə necə olsa bu vaxt ərzində mən...

— Yox, bu barədə mən heç eşitmək istəmirəm. Bu on günü sən
mənim yanımıda qalacaqsan. Burada qabağıma çıxanla dalaşmışam.
İndi dəyişilmək üçün mənə dost lazımdır. Özün gördüyüün kimi vəziyyət
belə iken sənin xilasına ümid yoxdur! İndiyə qədər mən axşamlar
çəqqalların ulamasından başqa bir səs eşitmirdim. Elə bir hala gel-
mişəm ki, hətta sənin səsin mənə vinanın¹ sesindən daha xoş gelir.

¹ Vina – simli musiqi aləti

QIRX YEDDİNÇİ FƏSİL

Çondromohondan aldığı məlumat Okxoyu xeyli düşünməyə məcbur etdi.

“Bu nə deməkdir? Məlum olur ki, Romeş Hacipurda vəkillik edirmiş və bunu da tamamilə gizlədirmiş. Nə olmuşdur, göresən nə səbəbə görə orada işini buraxıb, yenidən belə bir cəsaretlə Qolutol küçəsinə gəlib çıxmışdır. Günlərin birində Onnoda-babunun ailəsinin Benaresdə olduğunu Romeş biləcək, şübhəsiz ki, ora getmək meylinde olacaqdır”.

Belə bir hal baş verməsin deyə Okxoy əvvəlcə Hacipura gedib Romeş haqqında məlumat toplamaq, sonra isə Onnoda-babu ilə görüşmək üçün Benaresə getmək qərarına gəldi.

Nəhayət, dekabr günlerinin birində Okxoy əlində sakvoyaj¹, Hacipura gəlib çıxdı. Ən evvel o, bazara getdi, orada qabağına çıxandan benqaliyalı vəkil Romeş-babunun harada yaşıdığını xəber almağa başladı. Benqaliyalı vəkil Romeş-babunu kimsənin tanımadığı aydın oldu. Okxoy məhkəməyə getdi, lakin o gün məhkəmə bağlı oldu. Benqaliyalı bir vəkilin arabaya oturduğunu gördükde Okxoy ona yanaşdı və soruşdu:

— Cənab, yaxınlarda Hacipura gəlmİŞ yeni vəkil benqaliyalı Romeş Çondro Coudxuri harada yaşayır?

— Romeş bu günə qədər Çokrobortinin evində yaşayırıldı. Yenə oradadırkı və ya bir yana getmişdir — bunu söyləmək çətindir. Onun arvadı yox olmuşdur, deyilənlərə görə boğulmuşdur, — deyə naməlum şəxs Okxoya cavab verdi.

Okxoy tələsik əminin evinə doğru getdi.

“Bu dəfə də Romeşin məharətli tədbirlərinin üstünü aça bildim, — deyə o, yolda düşünürdü. — Arvadı ölmüşdür. O indi daha vicdan əzabı çəkməyəcəkdir. Hemnoliniyə isbat etməyə çalışacaqdır ki, onun heç arvadı olmamışdır. Heç şübhə yoxdur ki, Romeş nə desə Hemnolini ruhunun indiki halında mütləq inanacaqdır”.

Okxoy, “özlərini əxlaq və xeyirxahlıq tərəfdarı göstərmək istəyənlər həqiqətdə təhlükəli olurlar” qərarına gələrək, öz-özünə hörmet hiss etdi.

¹ Yol çantası

Əminin evində Okxoy Romeş və Kəmalə haqqında sual verməyə başladı. Dərd əmiyə güc geldi, gözlərində yaş töküldü. Əmi dərdini söylədi:

— Romeşin yaxşı dostu olduğunuz üçün, təbii, Kəmaləni yaxşı tanıyırdınız. Sizi inandırıram ki, tamış olduğumuzdan bir neçə gün sonra mən Kəmalə ilə öz qızım arasında bir fərq qoymurdum. Güman edirdimmi ki, bizim Lakşmi məni tərk edəcək və onu az bir zaman içərisində sevən bir adamın ürəyinə yara vuracaqdır!

Okxoy zahirdə özünü elə göstərdi ki, çox mütəəssir olmuşdur. O dedi:

— Heç anlaya bilmirəm ki, belə bir hadisə nə üçün baş veribdir? Yəqin ki, Romeşin onunla rəftarı pis imiş.

Qoca dedi:

— Siz məndən inciməyin, mən hełə indiyə qədər sizin bu Romeşin başa düşməmişəm. Zahirən çox yapışqlı görünür, lakin ürəyindəkini anlamaq çətindir. Kəmalə kimi bir arvadı sevmədiyinə inanmaq olmaz! Kəmalə ləp Lakşmi idi ki, durmuşdu. O mənim qızımı öz bacısı qədər sevirdi, amma heç vaxt ərindən ona şikayət etməmişdi. Bəzən qızım Kəmalənin kədərlə, qəmli olduğunu hiss edirdi, lakin son günlərə qədər o, dərdini söylemədi. Belə bir hərəkətə cəsarət edərkən bu cavan gəlinin nə qədər çəkilməz əzablara qatlaşdığını fikrimə gətirdikdə ürəyim az qalır partlasın. Siz bunu heç təsəvvür də edə bilməzsiniz. Bədbəxtlik orasındadır ki, mən o zaman Allaha-badda olmuşam. Burada olsaydım, Kəmalə məni tərk etmək qərarına gələ bilməzdı.

O günün sabahı əmi ilə Okxoy Romeşin evinə və Qanqa getdilər. Evə qayıdan sonra Okxoy əmiyə müraciət etdi:

— Qulaq asın mənə, cənab. Mən sizin kimi heç bir şübhə etmədən belə bir qərara gələ bilmərəm ki, Kəmalə mütləq Qanqda boğulmuşdur.

Əmi soruşdu:

— Bəs siz nə düşünürsünüz?

— Mənə belə gelir ki, o, evdən qaçmışdır. Onu yaxşıca axtarmaq lazımdır.

— Siz düz deyirsiniz! Sözünüzdə inanılmayan bir cəhət yoxdur!

— deyə əmi ümid şölesindən dirçəldi.

— Buranın yaxınlığında, Benaresda bizim yaxın dostlarımız yaşayır. Çox güman ki, Kəmələ onlara pənah gətiribdir, gedib orada qalır.

Əminin ümidi qanadlandı:

— Romeş-babu onların haqqında bizə heç bir şey deməmişdi, mən bunu bilsəydim, məgər axtarmazdım?

— Elə isə gelin bərabər Benaresə gedək. Bu rayonun qərb hissəsini yeqin ki, siz yaxşı tanıyırsınız, siz Kəmaləni çox asanlıqla tapa bilərsiniz, — deyə Okxoy təklif etdi.

Əmi belə bir təklifi sevincə qəbul etdi. Okxoy çox yaxşı bilirdi ki, Hemnolini onun sözünə inanmayacaqdır. Ona görə də bir şahid sifeti ilə əmini Benaresə apardı.

QIRX SƏKKİZİNCİ FƏSİL

Onnoda-babu ilə Hemnolini Benaresə gəldikdən sonra şəhərin kənarında sakit bir guşədə yaşamağa başladılar.

Nolinakxanın anası Hemonkorinin sətəlcəmdən yatdığını bildilər. Arvad xəstə olduğu gündən öskürməyinə və titrəməsinə baxmayaq, Qanqa gedib yuyunur, havanın xarablığına etinə etmirmiş. Bunun nəticəsində sehhəti olduqca pisləşmişdi.

Hemnolininin bir neçə gün yorulmaq bilmədən xəstəyə qulluq etməsi sayəsində qadın xəstəliyin böhranını yaxşı keçirdi. Lakin Hemonkori hələ çox zəif idi. O özünü etiqadınca təmizliyə inadla riayət edərək, "Brahmo Samac" a mənsub olan Hemnolininin əlindən dərman və xörək alıb yeməyi özüne yaraşdırırmışdı. Xəstə olana kimi Hemonkori hər şeyi özü edirdi. İndi isə Nolinakxa öz əli ilə anasına yemək hazırlayıır, dərman verir və yeyərkən ona qulluq edirdi.

Oğlunun onun qeydinə qalmasını gördükdə kədərlə şikayətləndirdi:

— Kaş men ölüydim! Men ki sizi tengə gətirirəm, bilmirəm xəllaqi-aləm məni niyə öldürmür.

Hemonkori özüne qarşı tələbkar idi. O istərdi ki, ətrafında hər şey səliqəli olsun, insanın zövqünü oxşasın. Nolinakxadan anasının bu xasiyyətini eşitdiyi üçün Hemnolini evdə qayda-qanuna, təmizliyə çox diqqət verirdi. Hər dəfə Hemonkorinin yanına getməzdən əvvəl öz libasını nəzərdən keçirirdi. Onnoda-babu evlərinin həyatından hər gün çiçək dərib gətirir, Hemnolini isə onları xəstənin otağına düzürdü.

Nolinakxa qulluqçu tutmağı dəfələrlə anasına təklif etse də, anası inadla bu təklifi rədd edirdi, doğrudur, ağır işləri görmək üçün evdə nökər, qulluqçu çox idi. Lakin qulluqçuların şəxsən ona xidmət etməsinə heç bir vəchlə razı olmurdu.

Ona tərbiyə verən dayə öldükdən sonra Hemonkori hətta ağır xəstələnən zaman kənizlərə icazə vermirdi ki, onu yelpikləsinlər və ya xəstə bədənini ovuşdursunlar.

Hemonkori gözəl uşaqları və qəşəng sifətləri çox sevirdi. Hemonkori səhər yuyunmaqdən qayıdarkən yolda Şivanın¹ təsvirini homişə bezəyər, ona Qanqdan gətirdiyi suyu çilərdi. Bəzən Hemonkori yolda rastına çıxan və xoşuna gələn göyçək kəndli balasını və ya nəcib sifəti olan bərehmən qızını evinə gətirərdi. O, qəşəng qonşu balalarına oyun şəyləri, xırda pul və şirniyyat verməkə onların hamisiniñ məhəbbətini qazanmışdı. Hər dəfə uşaqlar onun yanına oynamamaq gəldikdə və onun evində şən səs-küy salanda o, böyük həzz alırdı. Hemonkorinin başqa bir zəif xüsusiyyəti də var idi. Bu və ya digər oyun şəyi gördükdə mütləq alacaqdı. Lakin Hemonkori bunları özü üçün almırırdı. O heç vaxt peşkəşin qədrini bilən və mərhəməti anlayınlara bir şey bağışlaşdıqda sevindiyi kimi sevinməzdi. Uşaq qohumları və tanışları post vasitəsi ilə onun göndərdikleri qəşəng bir oyun şəyi aldıqda göndərənin adı bəlli olmadığı üçün çox zaman təəccüb edirdiler. Hemonkorinin qara ağacdən qayrılmış bir sandığı var idi. O bu sandıqda bir çox faydasız, lakin qəşəng, bahalı oyun şəyləri və ipək libaslar saxlardı. Özü də çoxdan qət etmişdi ki, Nolinakxa evlənəndə bu şeylərin hamısı onun olacaqdır. Hemonkori gələcək gəlinini çox gözəl və cavan qız təsəvvür edirdi. Onun əqidəsinə təsəvvür etdiyi bu gəlinin qədəmi çox xoş olacaq, evi səadət nuru ilə işıqlanırdı. Hemonkori isə gəlininin libasının, bəzək-düzəyinin qeydinə qalacaqdır. Belə şirin xəyallarla o, bir neçə ili başa verdi.

Hemonkori tərki-dünya bir həyat keçirirdi. Bütün günü dua edir, yuyunur və başqa dini ayinləri icra edirdi. O, gündə bir dəfə yeyərdi. Bir qədər süd, bir az meyvə onun xörəyi idi. Dinin tələb etdiyi ayinləri yerinə yetirdikdə özünə qarşı tələbkar olmaqla bərabər, eyni zamanda oğlunun belə məhdud həyat keçirməsindən narazı qalırdı. Bəzən o deyirdi:

¹ Şiva — Hindistan panteonunun üç baş allahlarından biri — yaradan və sükübdən allahdır.

– Kişi özünü əbəs yere niyə incitsin?

Hemonkorinin nezerində kişiler böyük uşaqları təmsil edirdilər. O, yeməkə özlərini saxlaya bilməyen və təamın yaxşı və ya pisliyinin fərqinə varmayan kişilərin günahını və qüsürunu asanlıqla bağışlayırdı. O deyirdi:

– Onlar nə üçün özlərini məhdud etsinlər?

Əlbette, hamı dini qanunlara riayət etməlidir. Lakin Hemonkorinin eqidəsincə əxlaq qanunlarına riayət etmək kişilər üçün məcburi deyildir. Nolinakxa da başqa kişiler kimi az da olsa, yüngülxasiyyət və xudbin olsayıdı, arvad məmənun qalar və sevinərdi, yalnız Nolinakxa onu məbedgahda narahat etməsin və dini ayinləri icra edərkən ona yaxın durmasın.

Hemonkori xəstəlikdən qalxarkən anladı ki, Nolinakhanın müridi yalnız Hemnolinini deyil, hətta qoca Onnoda-babu da onun oğlunun sözlərinə müdrik bir hurunun¹ sözlerinə hörmət və məhəbbətlə qulaq asır. Bu, Hemonkorinin çox xoşuna gəldi.

Bir dəfə Hemonkori Hemnolinini yanına çağırıb güle-gülə dedi:

– Qızım, mənə belə gəlir ki, sən və sənin atan əbəs yere Nolinakhanı ruhlandırsınız. Onun ağılsız nitqlərinə necə qulaq asa bilirsınız? Bu yaşda gərək sən geyinib-kecinqəməyə fikir verəsən; deyib-gülesən, vaxtını şən keçirərek, aləmi yaradana dua etmək haqqında düşünməyəsən. Sən məndən soruşa bilərsən ki, bəs sən niyə belə etmirsən? Bunun özünün səbəbləri vardır. Mənim valideynim olduqca dindar idi. Uşaqlıqdan mən və mənim qardaşlarım, bacılarım ciddi dini tərbiyə almışıq. İndi bu verdişlərimizdən əl çəkseydik, bilmirəm nədən teselli ala bilerdik. Sən başqasən. Sənin necə tərbiyə aldığı mən bilirəm. Özünü həlak etməyin mənası nədir, qızım? Mənim eqidəmcə, hər kəs öz meylinə, öz tərbiyəsinə uyğun yaşa malıdır. Yox, yox... öz-özüne əzab vermək sənənənən heç yaraşmır. Kim bilir Nolinakxa hələ nə zaman əsil huru ola biləcəkdir. Son zamanlara qədər Nolinakxa özünü maraqlandıran şeylərlə məşğul olurdu, şastrdan bir söz də eşitmək istəmirdi. Bunların hamisini icra etməkdə meqsədi məni fərəhləndirmək idi. Lakin qorxuram axırda o, əsil sənniasi² olsun. Mən ona həmişə deyirəm: "Uşaqlıq çağından səni

nəyə öyrətmışlərse, ona da sadıq ol. Bununla sən günaha batmazsan, mənə də xoş gələr". Nolin mənə cavab olaraq gülür. Onun xasiyyəti belədir: hər nə desən sükütlə dinleyecək, ağzını da açmayacaqdır.

Bu səhbət axşam, hörmətli qadın Hemnolininin saçlarını darayağın olsmuşdu. Qızın saçlarını peysərində bir düyü kimi toplaması Hemonkorinin xoşuna gəlmirdi.

– Sən elə bilirsən ki, mənim yeni modalardan başım çıxmır, – deyə o, sözünə davam edirdi. – Amma mən o qədər saç daranışları bilirom ki, sənin onlardan heç xəberin də yoxdur. Bir vaxt mən yaxşı bir ingilis qadını ilə tanış idim. O mənə tikiş öyrətməyə gəlirdi. Müxtəlif saç daranışlarını mən ondan öyrənmişəm. Hər dəfə o gedəndən sonra mən yuyunar, libasımı dəyişirdim. Dinimizin tələbi belədir. Bilmirəm belə bir hərəketim pisdir, ya yaxşıdır, ancaq başqa təhrim yoxdur. Sizinlə belə rəstər etdiyim acığına gelməsin. Mənim ürəyimdə nə nifret var, nə də ikrəh. Adətimiz belədir. Ərimin ailəsi hindu dindarlığından üz əvvirdikdə mən iztirab çəkdim, amma şikayət etmədim. Mən onlara ancaq belə dedim: "Siz yaxşı fikirləşin, mən cahil qadınam, ancaq dinimdən əl çəkmərəm".

Bunu deyərək Hemonkori sarisinin ucu ilə gözünün yaşını sildi.

Hemnolininin uzun saçlarının hörvüyünü açmaq və yeni moda ilə daramaq Hemonkorinin xoşuna gəlirdi. Arabir özünün ən qiymətli qara ağacdan qayrılmış sandığından sevdiyi parlaq geyimləri çıxarıb, Hemnolinini geyindirdi. Görünürdü ki, o bundan həzz alır. Demək olar ki, hər gün Hemnolinini naxış işləməsini özü ilə götürirdi, Hemonkori isə müxtəlif üsullarla naxış işləmələrini ona öyrədirdi. Gecələri beləliklə keçirirdilər.

Hemonkori Benqaliya jurnallarını və hekayə kitablarını oxumağı sevirdi. Hemnolini öz kitab və jurnallarını ona gətirirdi. Kitab və ya məqalə oxuyarkən özünün ağıllı qeydləri və müləhizələri ilə Hemonkori Hemnolininin təəccübünə səbəb olurdu. İndiyə qədər Hemnolini belə bir eqidəde idi ki, ancaq ingilis təhsili alanların bilik dairesi geniş ola bilər. Lakin çox keçmədən Hemnolini Nolinakhanın anasının ayıq mühəkimələrini və gözüaçılığını, möminliyini görüb dərk etdi ki, arvad təəccübü və gözlənilməz xassələrə malik bir qadındır.

¹ Huru – ruhani, mürobbi, müəllim

² Sənniasi – tərk-i-dünya, dünyanın nemətlərindən imtina etmiş və özünü Allah adəmi sanan şəxs

QIRX DOQQUZUNCU FƏSİL

Bir müddətdən sonra Hemonkorinin titrəmə-qızdırması təkrar oldu, lakin bu dəfə qızdırma çox çəkmədi.

Səher tezdən Nolinakxa onun otağına girdi. O, anası ilə hörmətlə salamlasharaq, anasının qarşısında ikiqat əyildi və ayağına toxunub:

— Anacan, xəstə olduğuna görə bir müddət müəyyən qaydaya tabe olmasına: zəifləmiş bədən bu dəfə məhrumiyyətlərə qatlaşa bilməz, — dedi.

— Yaxşı işdir vallah! Mən xəstə kimi qaydaya tabe olacağam, sən də tərki-dünya kimi yaşayacaqsan! Nolin, belə bir hal çox davam edə bilməz. Mən tələb edirəm evlənəsən, — deyə anası uca səslə etiraz etdi.

Nolinakxa susurdu.

— Oğlum, yaxşı fikirləş, — Hemonkorı sözünə davam etdi. — Mən çox yaşamayacağam. Mən o vaxt rahat öle bilerəm ki, səni evlənmiş görəm. Bir vaxt var idi mən arzu edirdim ki, sən mənim evime lap cavan bir qız gətiresən. Mən özüm onun tərbiyəsinə, geyinməsinə fikir verib xoşbəxt olardım. Amma yataqda xəstə iken allahlar mənim gözlərimi açdı. Mənim bundan sonra nə qədər yaşayacağımı demək çox çətin olar. Uşağa bənzər arvadına tək yaşamaq sənin üçün çox ağır olar. Ona görə qızlar arasından öz yaşına münasib bir adaxlı tap, mən xəstə iken bu fikir mənə rahatlıq vermirdi. Mən çox yaxşı anlayıram ki, sənin qarşında bu mənim son borcumdur. Mən indi onun üçün yaşayıram ki, borcumu yerinə yetirim, yoxsa rahat ola bilmərəm.

Nolinakxa anasına sual verdi:

— Yaxşı, mən haradan elə qız tapım ki, mənə əre gəlməyə razı olsun?

— Sən bu barədə narahat olma. Mən özüm hər işi düzəldib sənə xəber verərom.

İndiyə qədər Hemonkorı Onnoda-babu ilə görüşməmişdi. Lakin bu gün Onnoda-babu axşam seyrindən sonra Nolinakxanın evinə gəldi. Hemonkorı oğluna əmr etdi ki, onu yanına çağırınsın.

— Sizin qızınız olduqca nəcib qızdır, — deyə o, sözə başlandı. — Mən onu ürəkdən sevitəm. Siz mənim oğlumu yaxşı tanıyırsınız. Onun çox gözəl xasiyyəti var, üstəlik yaxşı həkim sayılır. Qızınız üçün bundan yaxşı ər tapmayacaqsınız.

— Nə söz ola bilər! — deyə həyəcanlanmış Onnoda-babu cavab verdi. — Mən belə bir işə cəsarətle ümid edə bilməzdim. Mənim qızım ona əre getsə, mendən xoşbəxt adam ola bilməz, lakin o...

— Nolin buna etiraz etməz, — deyə Hemonkorı onun sözünü kəsdi. — O, indiki cavanlara bənzəməz və heç bir işdə mənim sözümdən çıxmır. Məncə, təkid etməyə də ehtiyac olmayıacaqdır. Qızınız kimi bir qızı istəməmək olarmı? Amma mən bu məsələni tez həll etmək istəyirəm. Çox yaşaya bilecəyimə ümidi də yoxdur.

Bu gecə Onnoda-babu evə olduqca şad gəldi. O, derhal qızını yanına çağırıldı:

— Qızım, — deyə sözə başladı. — Mənim sinnimin elə bir vaxtidir ki, sehhətim getdikcə xarablaşır. Sənin heyatın düzəlməyincə mən rahat ola bilməyəcəyəm. Hem, mən səninlə lap açıq danışacağam. Sənin anan yoxdur, xoşbəxt olmanın qeydində qalmaq mənim öhdəmə düşür.

Təşviş düşmüş Hemnolini atasının üzünə baxdı.

— Qızım, sənə nəsib olacaq izdivacın münasibəti ilə mən şadlığımu gizlədə bilmərem. Ancaq qorxuram buna bir şey mane olsun. Bu gün Nolinakxanın anası özü məni yanına çağırıb, oğlu^uun elçiliyini etdi.

Hemnolini qıpqrırmızı qızardı və səsi qırıla-qırıla dedi:

— Sən nə danışırsan, ata, yox, yox! Bu ola bilməz!

Nolinakxaya getmək Hemnolininin heç ağlına da gelməzdi. Atasının dilindən bunu eşitdikdə o, utandığından özünü itirdi.

Onnoda-babu təəccübələ soruşdu:

— Nə üçün ola bilməz?

— Nolinakxa-babu! Bu mümkin olan işdirmi?

Hemnolininin cavabı o qədər də inandırıcı deyildi, lakin onun cavabında müqavimet hiss olunurdu.

Qız dərhal özünü saxlaya bilməyib eyvana çıxdı.

Onnoda-babu mütəəssir oldu. O, qızının tərəfindən belə bir müqavimətə rast gələcəyini gözləmirdi. Onun belə bir təklifa şad olacağı ümidində idi.

Qəməgin olmuş və kefi pozulmuş qoca herəkətsiz gözlərini çıraqa zilləyərək, qadın təbiətinin nə qədər sırli olduğunu düşünürdü. O, Hemnolininin anasız olduğunu məhz indi daha dərindən hiss etdi.

Hemnolini gecənin qaranlığında eyvanda xeyli dayandı. Nehayət, o, atasına baxıb onun kədərli olduğunu gördükdə utandı. Teləsik otağı

girib, Onnoda-babunun kreslosunun arkasında dayandı və atasının başını mehbibancasına sığallayaraq dedi:

— Gedek, atacan, yemək çoxdan hazırlır, bəlkə də soyumuşdur.

Onnoda-babu yerindən cəld qalxıb, yemək otağına getdi, lakin heç bir şey yeyə bilmədi. O, ürekden sevinirdi ki, Hemnolini daha qəm-qüsse çekməyəcəkdir. Lakin qızın endirdiyi zərbə yenidən onun ümidiini qırdı. Onnoda-babu fikirləşəndə ki, “görünür Hem hələ də Romeşti unuda bilməmişdir” — kəderlə ah çəkdi.

Adəti üzrə axşam yeməyindən sonra Onnoda-babu yatmağa gedirdi. Lakin bu gün eyvanda toxunma kreslonun üstündə oyləşərək, bağın arxasından keçən izdihamsız qəsəbə küçəsinə gözünü dikib fikrə getdi.

Hemnolini gülümseyərək, nəvazişlə dedi:

— Ata, hava soyumuşdur. Get yat.

— Sən get yat, mən bir az oturmaq isteyirəm.

Hemnolini heç bir cavab vermədi, lakin onun yanında dayandı. Bir az fasılədən sonra o yənə atasına müraciət etdi:

— Ata, sənə soyuq dəyə bilər. Heç olmazsa qonaq otağına get.

Onnoda-babu yerindən qalxdı və səssiz-səmirsiz yataq otağına getdi.

Hemnolini borc naminə Romeşti ürəyindən çıxarmağa səy edərək on əzab çekmirdi. Doğrudur, buna nail olmaq üçün o, uzun müddət öz-özü ilə mübarizə aparmağa məcbur olmuşdu. Lakin xaricdən kiçik bir tekan onun köhnə yaralarının yenidən göynəməsi üçün kifayət idi. İndiya qədər Hemnolini gələcək həyatını tosovvür etməkdən aciz idi. Ona görə də özüne möhkəm istinadgah axtararaq, Nolinakxanı özüne mənəvi mürəbbi intixab etdi. O, Nolinakxanın təliminin ardıcıl müridi olmağa hazır idi. İndi Nolinakxa ilə evlenməyi ona təklif etdikdə Hemnolini köhnə məhəbbətini ürəyinin gizli dərinliklərindən çıxarmaq istədikdə hissini buxovlarının nə qədər möhkəm olduğunu hiss etdi. Bu buxovları qırmaq üçün balaca bir cəhd Hemnolininin ürəyinin əzabla, təşvişlə döyünməsinə səbəb oldu. Hemnolini köhnə məhəbbətino daha da bağlı olduğunu hiss etdi.

ƏLLİNÇİ FƏSİL

Həmin gecə Hemonkori oğlunu yanına çağırıldı.

— Mən sənə adaxlı tapdum və hər barədə danışüb şartlaşdım, — dedi.

Nolinakxa xəfifcə gülümşədi:

— Hətta danışüb şərtləşdin də?

Hemonkori az qala hırslandı:

— Nə üçün danışmaya idim? Mənim ömrümdən çox qalıbdırmı?

Mənə qulaq as. Mən Hemnoliniyə çox bağlanmışam. Belə bir qızı indi az rast gələrsən. Doğrudur, üzünүn rənginə gəldikdə...

Nolinakxa anasının sözünü kəsdi:

— Ana, rehm elə. Mən üzünүn rəngi haqqında heç düşünmemişəm. Ancaq mən onunla necə evlənəm? Ne təhər?

— Boş sözdür! Mən heç bir maneə görmürəm!

Anasına müyyəyen cavab verməkdə Nolinakxa çətinlik çəkirdi.

O, anasına izah etmək istəyirdi ki, Hemnolini onun mənəvi tələbəsidir. Gözlənilmedən izdivac təklif etdikdə qızı təhqir etmiş olar. Lakin Nolinakxa susurdu. Hemonkori sözünə davam etdirdi:

— Bu dəfə mən sənin etirazlarına qulaq asmayacağam. Mən daha qatlaşa bilmirəm ki, sən bu yaşında sənniasi olasan. Əlverişli bir gün gələndə bu məsələni qurtaracağam.

Nolinakxa bir qədər sükütdən sonra dedi:

— Ana, sənə bir əhvalat nağıllı edəcəyəm. Ancaq səndən xahiş edirəm ki, qabaqcadan həyəcanlanmayaşan. Bu əhvalat baş verdiyi vaxtdan az qala on ay keçibdir, indi həyəcanlanmağa dəyməz. Amma sənin xasiyyətinə bələdəm, bədbəxtlik çoxdan keçib qurtarmış olsada, qorxu hissi səni buraxmayacaqdır. Ona görə də mən bu söhbəti sənə açmaqdan çəkinirdim. Mənim bədbəxtlik ulduzumu rəhmlı etmək üçün hansı bir ayını icra edəcəksən et, amma əbəs yere ürəyinin yağını əritmə.

Hemonkori dərin həyəcan keçirməyə başladı:

— Nə bilim sen nə nağıllı edəcəksən, oğlum, lakin sənin belə müqəddiməndən sonra mən narahat olmaya bilmərem. Dünyada bu qədər yaşamağıma baxmayaraq, özümü ələ almağı bacarmağı öyrənməmişəm. Dünya qayğularından özümü nə qədər uzaqlaşdırmaq

istərdim! Ancaq bədbəxtliyi axtarmazlar, o özü gelib seni tapır. Söylədiyin yaxşı da olsa, pis də olsa, söyle, dinləyirəm.

Nolinakxa hekayəsini belə başlıdı:

— Fevrəlin axırı idi. Mən Ranqpurda bütün şeylərimi satıb, bağla evi kirayə verib Kəlkətəyə qayıdırıdım. Sanrıya çatdıqda ağlıma bir xülya gəldi, qatarı tərk edib, yolun qalan hissəsini su ilə getmək istədim. Sanrıda böyük bir qayıq tutub yola düşdüm. İki gün yol gedikdən sonra qayığımız qumlu bir sahile yanaşdı. Birdən gördüm ki, sahil boyu bizim Bxupen elində tüfəng gelir. O məni gören kimi yerində sıçrayıb bağırdı: "Ceyran özü ovçunu gəzir". Bxupen o yerlərdə hakim vezifəsində çalışırdı, öz mahalını gəzməyə çıxmışdı. Biz çoxdan görüşməmişdik. O məni heç buraxmaq istəmirdi. Ona görə də biz bərabər getdik.

Bir dəfə gecəni Dxobapukur adında bir kənddə qaldıq. Gecə biz gəzməyə getdik. Böyük bir tarlanın axırında hasarla ehətə olunmuş, qamışla örtülü evə təsadüf etdik. Biz o evə girdik. Evin sahibi həyatə bizim üçün iki toxunma stul çıxardı. Bu zaman eyvanda məktəblilər dərs keçirdilər. İbtidai məktəb müəllimi taxta stulun üstündə oturmuşdu. Şagirdlər isə onun qarşısında yerdə oturub ucadan dərslerini oxuyurdular.

Ev sahibinin adı Tarini Çatuco¹ idi. O mənim haqqında Bxupen-dən təfsilatlı soruşdu. Biz oradan qayıdan sonra Bxupen mənə dedi:

— Bəxtin gətirir, yəqin ki, evlənmək üçün sənə qız teklif edəcəklər.

— Bu necə işdir? — deyə mən təəccüb etdim.

O cavab verdi:

— Bu Tarini Çatuco sələmçidir, dünyada özü kimi başqa bir eclaf görə bilmezsin. Bu mahala yeni hakim gelən kimi Tarini Çatuco öz insan pərvərliyindən dəm vurmasa olmaz. Ona görə də öz evində məktəbin yerləşməsinə icazə vermişdir. Həqiqətdə isə onur yediridiyi müəllim yedyiinin əvəzində hər gün gecə saat ona qəder oturub onun faizlərini hesablayır. Müəllimin maaşı isə dövlət və məktəb fondundan verilir. Tarininin bacalarından birinin əri vofat etmişdir. Yaşamaq üçün yer tapmayan qadın qardaşının yanına gelmişdir. O, hamilemiş. Qız doğandan sonra hekimsiz və dərmansız qalaraq ölmüşdür.

¹ Çatuco - "Çottopadxayya" adının adı, loru dənisiq formasıdır.

Tarininin ikinci bacısı da dul qaldıqdan sonra Tarininin evində bütün təsərrüfat işlərini görmüş, beləliklə, onun qulluqçu tutmağa da ehtiyacı yox imiş. Tarininin həmin dul bacısı yetim uşağı saxlayırmış.

Qız belə balaca ikən xalası da vəfat etmişdir. Qız balaca çağlarından bir kölə kimi dayısı və onun arvadı üçün işləyir, onların söyüş və danlağına qatlaşmışdır. İndi qız böyüyüb yetkinləşmişdir. Yetim qızə er tapmaq isə çətin işdir. Hələ bundan başqa kimse onun ata və anasını tanımır. Qız atası ölümdən sonra dünyaya gəldiyi üçün kəndin qeybətqıran qadınları indiyə qədər iftiralar uydururlar. Tarini Çatucunun zəngin olduğunu bilməyən yoxdur. Ona görə də qızı qüsurlu adlandıraq Tarinidən mümkün qədər çox cehiz almaq isteyirlər. Hamının dediyinə görə qızın on yaşından tamam olmasından dörd il keçmişdir. Belə olan suretdə qızın yaşı on dördü haqlamışdır. Onun adı Kəmalədir. Hər cəhətdən Lakşmidir¹ ki, durubdur. Onun kimi gözəl qızı ömründə görməmişəm. Hansı bir cavan brahamənin yolu bura düşsə, Tarini Kəmaləni ona verməyə çalışır. Gənclərdən biri qızı almağa razılıq verdikdə isə, kənd camaati oğlunu yoldan eləyir. İzdīvacına mane olur. İndi də sənin növbən çatmışdır.

Ana, bilirsən, o zaman mənim əhvalim olduqca perişan idi. Heç düşünmedən, dedim ki, onu almağa razıyam. Hələ bu hadisədən çox qabaq hindu məzhəbinə qail olan genç bir qız almayı qət etmişdim. Bununla sənə mən bir hədiyyə təqdim edərək sevindirmək isteyirdim. Mən çox yaxşı bilirdim ki, bizim evə "Brahmo-Samac"dan yaşı bir qız gətirsem, heç birimiz xoşbəxt olmayıcağıq.

Bxupen lap çəş qaldı.

— Sən nə danışırsan? — deyə o, təəccüb etdi.

Lakin mən ona:

— Məni dile tutma! Bu mənim qəti qərarundur, — dedim.

— Sən ciddi deyirsən? — deyə Bxupen mendən bir daha soruşdu.

— Lap ciddi deyirəm, — deyə mən cavab verdim.

Ele o gecə Tarini Çatuco özü bizim yanımıza gəldi. Brəhmen tesbehini çevirərək dedi:

— Siz mənə kömək etməlisiniz. Qızə bir baxın. Beyənməsəniz, başqa məsələ. Lakin mənim paxillığımı çəkənlerin sözlerinə bax-mayın.

¹ Kəmale - Lakşminin ləqəbidir. Hind əsatirində xoşbəxtlik, dövlət və gözəllik ilahəsidir.

– Mənim qızı baxmağımı ehtiyac yoxdur. Toy gününü teyin edin, – deyə mən cavab verdim.

Tarini cavab verdi ki:

– Sabah yox, biri gün xoş gündür. Toy ederik.

Tarini onun üçün tələsirdi ki, toyu xərci az çıxsin. Hər halda toy oldu.

Hemonkori diksini bəkrar etdi:

– Toy oldu? Sən nə danışırsan, Nolin?!

– Beli, toy oldu. Mən arvadımla qayığa qayıtdım, axşam yola düşdük. O gün günəş səmada çox parlamadı. Gözlenilmədən isti qasırğa üstümüzü aldı. Mart ayında belə qasırğa nadir hadisədir. Bir an içərisində qasırğa qayığımızı bir qu tükü kimi qaldırıb aşındı.

– Allah, aman! – deyə Hemonkori səsləndi, sanki onun bədəninə minlərce tikan batmışdı.

Nolinakxa hekayəsinə davam edirdi:

– Bir qeder sonra huşum özümə gəldi, özümü suda çapalayan gördüm. Yaxında nə qayıq, nə də yol yoldaşlarım var idi. Mən polisə məlumat verdim, çox axtardılar. Lakin heç yerdə xəber çıxmadı.

Hemonkorinin bənizi ağardı. O, çətinliklə deyə bildi:

– Olan olub, keçən keçib. Bir də bu barədə mənə bir söz demə, yadına düşəndə ürəyim parçalanacaq.

– Sən evlənməyimi təkidlə tələb etməsəydin, mən yenə də bunun üstünü açmayıacaqdım.

Hemonkori soruşdu:

– Bu bədbəxtlikdən sonra sən daha evlənməyəcəksən?

– Xeyr, buna görə yox, ana! Birdən qız salamat qaldı, onda neçə olsun?

– Ağlın başındadır? O, sağ qalsayıdı, indi yerini bildirmişdi.

– O mənim barəmdə heç bir şey bilmir. Kemalə üçün mendən yad adam yoxdur. Mənə belə gəlir ki, o mənim üzümü de görməmişdir. Benaresə gəldikdən sonra mən ünvamı Tarini Çatucoya göndərdim. Lakin o mənə xəber verdi ki, onun Kemalə haqqında heç bir məlumatı yoxdur.

– Yaxşı, sonra?

Nolinakxa dedi:

– Mən bu qərara gəldim ki, bir il içərisində bir xəber çıxmasa, onu həlak olmuş hesab edəcəyəm.

Hemonkori heyvət etdi:

– Sən həmişə hər şeyi şiqıldırırsın. Nə üçün bir il gözləyirsən?

– Ana, ilin qurtarmağın bir şey qalmamışdır. İndi dekabrdır. Nikah üçün yanvar ayı xoş deyil. İki ay ondan sonra isə... vaxt da gəlib keçər.

– Yaxşı, sözümüz yoxdur. Amma bu müddət ərzində sən deyikli qalacaqsan. Mən hər barədə Hemnolinin atası ilə danışıb şərtləşmişəm.

– İnsan yalnız güman edə bilər. Biz ümidiımız elə bir varlığa bağلامalıyıq ki, bütün müvəffəqiyətlər yalnız ondan astıldır, – deyə Nolinakxa anasına cavab verdi.

– Qoy sən deyən olsun, oğlum, sənin hekayən yadına düşdükdə hələ də əsirəm.

– Mən də elə bundan qorxurdum, ana! İndi sən özünə belə tez gelməyəcəksən. Bir az ki həyecanlaşdırın, rahat ola bilmirsən. Ona görə də mən bunu söylemirdim.

– Yaxşı eləyirdin, mənim balam! Birisinin bədbəxtliyini eşitdimmi, sonra qorxu mənim canımdan çıxmır ki, çıxmır. Çox vaxt mənə məktub gələndə birdən-birə aça bilmirəm ki, bəlkə də orada pis xəber var. Sizin hamınızdan xahiş edirdim ki, mənə cansıxan hadisələrdən danışmayın. Görünür bu dünyani tərk etmək vaxtı gəlib çatıbdır. Tale bu qədər zərbələri mənə boş yerə vurmayı ki!

ƏLLİ BİRİNCİ FƏSİL

Kemalə Qanqın sahilinə çatdıqda soyuq qış günüsi tutqun üfiqün lap etəyinə enmişdi. Qaş qaralan zaman Kemalə ötüb gedən günüsi hörmətlə salamladı. O, Qanqın suyundan götürüb başına çıldı və təzim ayının icra etmək üçün suyun içine girdi: ovcuna su doldurub sonra tökdü və müqəddəs Qanqa çiçək tulladı. Qız sudan çıxaraq ona qarşı mərhəməti olanları xatırladı və yere eyilərək təzim etdi. Bu an hörmət etməli olduğu bir adamı da yadına saldı. Kemalə onun yanında olarken bir dəfə də olsun başını qaldırıb onun üzünə baxmamışdı. Yalnız bircə gece onunla bərabər olarken Kemalə utandığından heç başını da qaldırmamışdı. O həttə cəsarət edib adaxlışının ayaqlarına da baxmamışdı. Onların izdivac otaqlarında o adam başqa qızlarla

bir-iki kelmə danışdı. Lakin utancaqlığından Kəmalə onun o bir-iki kəlməsini də eşidə bilməmişdi. İndi burada çayın sahilində onun sesini xatırında canlandırmaq istədi. Lakin bacarmadı.

Bütün gecə davam edən toy mərasimi Kəmaləni o qədər yor-muşdu ki, harada və ne vaxt yuxulduğunu xatırına getirə bilmədi. Qız səhər tezden aylaraq gördü ki, qonşu arvad ucadan güle-güle onu oyatmaq isteyir, ciyinlərindən tutub silkələyir.

İndi, həyatının son anlarında heç bir şey ağasını onun yadına sala bilmirdi. Kəmalə onun nə üzünü, nə də səsini xatırlaya bilirdi – onun xatırında heç bir şey yox idi.

Adaxlısı libasının üstündən qırmızı qurşaq bağlamışdı. Kəmalə bilmirdi ki, Tarininin səyi nəticəsində adaxının geydiyi əlbəsə lap ucuzlarından idi. O heç əlbəseni də xatırında saxlaya bilməmişdi.

Romeşin yazdığı məktubu Kəmalə sarisinin ucunda gizlətmışdı. O, qumun üstündə oturaraq, məktubu çıxartdı, qaralmaqdə olan havada ərinə aid olan hissəni bir daha oxudu, lakin ərinin baresində lap az yazılmışdı. Məktubda deyildi ki, ərinin adı Nolinakxa Çottopadxay-yadır. Guya o, Ranqpurda həkim imiş. Romeş onu axtarıb tapa bilməmişdir. Yalnız bu qədər!

Kəmalə məktubu bir daha nəzərdən keçirdi, lakin Nolinakxa haqqında başqa bir söz yox idi. Nolinakxa! Bu ad onun ürəyini indiyədək hiss etmədiyi seadətin şirinliyi ilə doldurdu. Nolinakxa tanımadığı bir surət olaraq onun bütün varlığına hakim kəsildi.

Qızın gözlərindən leysan suyu kimi yaşı axdı. Kəmaleye elə geldi ki, göz yaşları onun ürəyini yumşaldıb, təselli tapmayan kədərini yuyub apardı. Məlum olmayan daxili bir səs Kəmaleye deyirdi:

– Qəlbin daha boş deyildir! Rədd olsun zülmət! Mən bilirəm ki, indi mən də həyata mənsubam!

Kəmalə özünü tamam unudaraq qışkırdı:

– Mən bir sadiq arvad kimi yaşamaliyam ki, onun ayağının altının tozunu alam! Xəllaqi-aləm mənim arzuma çatmağıma heç bir zaman mane olmayıacaqdır! Mən sağ qalsam, onu mütləq tapacağam. Allah-lar məni ona qismət etmək üçün hifz etmişlər.

O, dəsmalin arasından Romeşin evinin açarlarını dəstəsi ilə çıxarıb tulladı. Birdən onun yadına düşdü ki, sarisini düymələyən sancağı ona Romeş bağışlamışdır. Kəmalə tez sancağını qoparıb suya atdı.

Sonra Kəmalə qerbe doğru çevrilərək, yola düşdü. O hara getdi-yini və nə edəcəyini aydın təsəvvür etmirdi. Yalnız bunu bilirdi ki, bir dəqiqə belə dayanmamalı, yoluna davam etməlidir.

Toranlığın soyuq işığı getdikcə zəifləyərək, nəhayət lap söndü. Qaranlıqda ağ qumlu sahil zəif işarırdı, sanki təbiətin çəkdiyi gözəl tablonun bir hissəsini kimsə birdən silmişdi. Sinəsinə hərəkətsiz ulduzlar səpələnmiş qaranlıq, aysız gece çayın səssiz-səmirsiz sahili üzərində yavaş-yavaş, ağır-agır nəfəs alırdı.

Kəmalə insansız və intəhasız qaranlıqdan başqa qarşısında heç bir şey seçə bilmirdi. Lakin o çox yaxşı bilirdi ki, irəliyə getməlidir və qarşıda onu nə gözlədiyini fikirləşməyə taqəti olmasa da, durmadan getməlidir.

Kəmalə çayın sahili ilə getməyi qərara aldı, çünki onda kimsədən yolu soruşturmaq lazımlı gelməzdi. Həm də o, təhlükəyə məruz qalsa, müqəddəs Qanq onu bağırına basa bilər.

Hava şəffaf idi, gecənin qaranlığı Kəmaləni gizledir, lakin onun gözlərinə qara pərdə çəkmirdi, o, etrafı görürdü. Gece yaridan keçmişdi. Arpa tarlalarından çəqqalların uzun ulaşmaları eşidilməyə başladı.

Alçaq qumlu sahili təpələr evez edərkən Kəmalə çox yol getmişdi. Çayın sahilində kənd görünürdü. Kəmalə ürəyi döyüne-döyüne kənde yaxınlaşanda bütün kənd dərin yuxuya dalmışdı. Qorxudan titrəyərək kənddən çıxdı. Nəhayət o, təpənin zirvəsinə dırması. O yana yol yox idi.

Kəmalə taqətdən düşərək banan ağacının altına yığılıb, dərin yuxuya getdi.

Dan yeri sökülerkən Kəmalə gözünü açdı və gördü ki, qarşısında bir qarı dayanmışdır.

Qarı soruşdu:

– Sən kimsen? Ağacın altında niyə yatıbsan?

Kəmalə qorxub yerindən sıçradı. Sahilin yaxınlığında iki qayıq gördü. Qarı tez durmuşdu ki, yoldaşları oyanmamış çıma bilsin. O dedi:

– Sən benqalıyalıya oxşayırsan.

– Bəli, mən benqalıyalıyam, – deyə Kəmalə yavaşca cavab verdi.

– Sən haradan bura gəlib çıxmışan? – deyə qarı soruşdu.

– Mən Benaresə gedirəm. Yuxum gəlirdi, elə burada yatdım.

Qarı təəccüb qaldı:

— Qeribə işdir! Payı-piyada birbaşa Benaresə! Yaxşı, bizim qayı-ğımızda gedərsən? Mən bu saat çımbıq qayıdıräm.

Qarı çımdıkdən sonra Kəmalə ilə yaxından tanış oldu. Bu yaşı qadın Kəmaləyə ətraflı nağıl etdi ki, o və onun əri hacipurlu Şitxəşor-babunun qohumudurlar. Şitxəşor-babunun evində bu yaxnlarda dəb-dəbeli toyda iştirak etmişlər. Öz adı Nobinkali, ərinin adı Mukondolal Dottodur. Bir neçə ildir ki, onlar Benaresdə yaşayırlar. Onlar Hacı-purda çox qalmaq haqqında qohumlarının xahişlərinə emel ede bilməmişlər, çünki qohumlarının evində yeməli idilər, Nobinkalinin əri isə yemek işində çox tələbkardır. Ona görə də onlar qayıq kiraye edib evlərinə qayıtmaq üçün yola düşmüşlər. Onların getməkləri münasibeti ilə ev sahibi təessüfunu izhar etdikdə, Nobinkali demişdir: “Bilirsənmi, ezipizim, mənim ərimin səhhəti pisdir. O, uşaq çağlarından öyrənibdir ki, evdə inek olsun. İnəyin südündən yağ çalxansın, yağdan qxi, qxi də luçi bişirsinlər. İnəyə də hər şeyi vermək olmaz...” ve ilaxır...

Ərinin və özünün haqqında Kəmaləyə müfəssəl məlumat verdikdən sonra Nobinkali onu sorğu-suala çekməyə başladı:

— Adın nedir?

— Kəmalə.

— Qolunda metal bilerziklər olduğundan görürem ki, ərin var, eləmi?

— Toyumuzun sabahı o yox oldu, — deyə Kəmalə piçildədi.

— Dəsgaha bax! Sen ki lap cavansan. Yeqin ki, yaşın on beşdən artıq deyil? — Nobinkali Kəmaləni başdan-ayağadək diqqətlə süzdü.

— Yaşımın neçə olduğunu dürüst deyə bilmərəm. Ancaq, yeqin ki, bu yaxnlarda on beş yaşım tamam olacaq.

— Sən doğrudan brehmənsən?

— Bəli.

— Qohum-eqrəban harada yaşayır? — deyə Nobinkali soruşdu.

— Mən ərimin qohum-eqrəbasının evində heç yaşamamışam.

Atamın vətəni Bişukxalidir.

Nobinkali söze başladı:

— Sənin atan-anan...

— Mənim nə atam var, nə də anam, — deyə Kəmalə qarının sözünü yarımcıq qoydu.

— Ah, böyük Xari¹, bəs fikrin nədir?

— Benaresdə nəcib bir ailəyə qulluqçu gedirəm. Orada yeyib qalarəm. Xörək bişirməyi bacarıram.

Nobinkali əlinə müftə qulluqçu-aşpaz, özü də brahmən keçdiyinə şad oldusa da, fikrini qızı bildirməmək üçün dedi:

— Bize aşpaz lazımlı deyil. Brəhmən qulluqçu-nökərimiz çoxdur. Birini də tuta bilmərik. Həm də kim zəmanət verə bilər ki, sən mənim sahibimə yaxşı xörək bişire bilərsen. Brəhmən qulluqçuya ayda on dörd rupi vermək, ondan da başqa yaxşı yedirdib, geydirmək lazımdır. Ancaq sən brəhmən nəslindənən, özün də çətin vəziyyətə düşübən. Nə edək, bizdə qalarsan. Biz çoxlarını yedirib-içirdirik. Xeyli şeyi çölə tullayınp. Bir adamın da artması bizə təsir etməz. Sənə işləmək lazımlı gəlmeyəcək. İndi evimizdə bir mənəm, bir də ərim. Onların hamısı varlı yerə düşübələr. Birçə oğlumuz var, o da Şeradxoncda hakimdir. İki ay bundan əvvəl onun təyin olunmasını oxuyanda mən ərimə dedim: “Bizim Notonun ehtiyacı yoxdur. Nə üçün o ora getsin. Əlbəttə, hamiya hakim olmaq müyəssər deyil. Arma, axı yazıq uşaq uzağa niyə getsin”. Ərim mənim cavabımda dedi: “İş onda deyil. Sən arvad olduğun üçün heç nə başa düşmürsən. Mən onu maaş üçün qulluq etməyə vadar etmədim. Biz o qədər də kasib deyilik. Ancaq onun müəyyən işi olmasayı, kim bilir nə ilə məşğul olacaqdı. Axı o çox cavandır!..”

Səmt küləyi əsirdi. Kəmalə təzə tanışları ilə Benaresə tez gəlib çatdı.

Nobinkali ilə ərinin şəherin kənarında ikimərtəbeli evi və balaca bağçası var idi. Ayda on dörd rupi maaş alan nökərlərdən heç əser də yox idi. Doğrudur, orissallı bir bərahmən aşpaz idi. Kəmalə gəldikdən bir neçə gün sonra Nobinkali hirsilənib onu qovdu və bir rupi belə vermedi. Bu zaman ayda on dörd rupiye aşpaz tapmaq çətin olduğu üçün mətbəx işlerini tamamilə Kəmalənin boynuna qoydular.

Nobinkali tez-tez Kəmaləyə nəsihət verirdi:

— Qızım, onu bil ki, sənin kimi cavan qızlar üçün Benares təhlükəli yerdir. Heç vaxt evdən tək çıxmə. Mən Qanqın sahilinə çimməyə və ya Şivi təsvirinə səcdə etməyə gedəndə səni də özümlə apararam.

¹ Xari – Vişnu allahının laqəbidir.

Kəmalə əlindən çıxmışın deyə Nobinkali onu gözündən kənara qoymurdu. Hətta tay-tuşları benqalıyalı qızlarla danışmağına da icazə vermirdi.

Kəmalə bütün gün mətbəxdə əlləşirdi. Axşam olduqda Nobinkali öz dərixdirci və uzun-uzadı səhbətlərini başlar, deyərdi ki, oğrular-dan qorxaraq, Benaresə qiymətli daş-qasıını, qızıl-gümüş qab-qacağını və məxmərli-qumaşlı mebelini gətirməmişdir.

Nobinkali deyirdi:

– Mənim ərim xeyli vaxt mis qab-qacağa öyrəne bilmirdi. Əvvəl-lər o, hey deyinərdi: "Qoy qab-qacağın bir hissesini oğurlasınlar, biz təzəsini alarıq". Məsələ burasındadır ki, mən əbəs yere zərər çekməyi sevmərəm. Birtəhər ötüşərik... Sən elə fikir etmə, bizim böyük evimiz, bir ordu nökerimiz var. Biz axı onların hamısını buraya getirə bilməzdik ki? Ərim əl çəkmirdi ki, burada böyük ev tutaq, mən dedim ki, çətin olar, döze bilmərəm; bir az dincəlmək istəyirəm. Ev adamlı dolu olsa qayğı, heyəcan da çox olur...

Nobinkalinin belə səhbətləri qurtarmırdı.

ƏLLİ İKİNCİ FƏSİL

Nobinkalinin evində Kəmalənin həyatı yosun basmış dayaz gölməçədəki balığın həyatına bənzəyirdi. Kəmalə bu evdən qaça bilərdi. Lakin hara qaçayıdı? O mənhus gecədə dünyanan ona nə qəder dar və müdhiş göründüünü Kəmalə unutmamışdı. O, bir daha asanlıqla belə bir qərara gələ bilməzdı.

Demək olmaz ki, Nobinkali özünə görə qızı mehr salmamış, onunla ünsiyyət bağlamamışdı. Lakin bu mehr və ünsiyyətdə nə məhəbbət, nə de həssaslıq var idi. Həyatının çətin dəqiqələrində Nobinkali Kəməleyə kömək etmişdi, lakin Kəmalə ona minnətdar ola bilmirdi. Teserrüfat işləri ilə məşğul olmaq Kəmalə üçün Nobinkalinin səhbətinə qulaq asmaqdan min dəfə yaxşı idi.

Bir dəfə səhər Nobinkali Kəmaleni çağırıb ona dedi:

– Bilirsən nə var, əzizim, bu gün sahib özünü pis hiss edir. Həmisi-şəki düyü əvəzinə ona qoğal bişir. Lakin qxını çox işlətmə. Sənin yaxşı aşpaz olduğunu bilirəm. Amma başa düşmürem ki, bu qədər ərinmiş yağı hara gedə bilər. Bu cəhətdən orissallı brəhmən səndən

çox yaxşı idi. Əlbəttə, o da xörəyi yağda bişirirdi, ancaq onun bişirdiyi xörəklərdə yağıñ temi o qədər bilinmirdi.

Kəmalə belə iradlara cavab vermirdi, elə bil heç eşitmirdi, dərhal işinə başlayırdı. Bu gün də sabəbsiz təhqiri üzəyində bir ağrı kimi hiss edərək, tərəvəzi təmizləməyə başladı. O, dünyanın dərdləri və nəsibi olmuş iztirablar barəsində düşünürdü. Birdən ev sahibəsinin sözlerini eşidib şəksəndi:

– Tulsi, tez qaç şəhərə, həkim Nolinakxanı çağır. De ki, kişinin hali çox pisdir.

"Həkim Nolinakxa!" Günəşin şüası Kəmalənin gözləri önünde qəflətən toxunulan qızıl vina telləri kimi titrəməyə başladı.

Kəmalə tərəvəzi kənara atıb, mətbəxin qapısına yanaşdı. Tulsi ev sahibəsinə təzim edib mətbəxə girdikdə, Kəmalə ona müraciət etdi:

- Hərə gedirsən, Tulsi?
- Həkim Nolinakxanı çağırmağa.
- O kimdir?
- Burada on yaxşı həkimdir.
- Harada yaşayır?
- Şəhərdə. Bir mil o yanda.

Kəmalə ağaların süfrəsindən az-çox nə saxlaya bilseydi daim qulluqqulara bölüşdürürdi, çünki ev sahibəsi heç vaxt onlara doyunca yemək verməzdi. Sahibenin pis söyüsləri onu bu hərəkətlərində çəkindirə bilmirdi. Digər tərəfdən ağalar yeyib qurtarmadan qulluqquların yeməyə ixtiyarı yox idi. Çox vaxt bu və ya başqa qulluqçu Kəməleyə yemek üçün müraciət etdikdə Kəmalə heç vaxt boş yola salmazdı. Ona görə də qısa müddət içərisində Kəmalə qulluqquların məhəbbətini qazanmışdı.

Yuxarıdan ev sahibinin səsi eşidildi:

– Sən orada kimlə məsləhətleşirsen! Sən elə bilirsən ki, mən gör-mürəm! Sən başını mətbəxə soxmadan şəhərin yolunu tapa bilmir-sən? Şey-şuy əbəs yera itmir ki! Xanım, sən də unutma ki, avaranın birisi idin, yoldan tapıb yazığım gəldi, evimdə sığınacaq verdim. Görürsen, sənin minnətdarlığın budur!

Nobinkali daim nökerlərindən şübhələnirdi. Ona elə gəlirdi ki, hamısı onun malını oğurlamağa çalışır. Heç bir dəlil və sübutu olma-dan nökerlərin hamısını əgrı hesab edirdi. Nobinkali inanırdı ki, hətta qatı qaranlığa bir topa palçıq atsa, bir hissəsi hədəfə dəyəcəkdir.

Nökerlər onun sayıqlığını və onu aldatmaq mümkün olmadığını bilməlidirlər. Bu dəfə Nobinkalının söyüşləri Kəmaleyə təsir etmədi. O, avtomat kimi işləyirdi. Fikrinin harada cövlən etdiyi isə bəlli deyildi. O, aşağıda mətbəxin qapısında dayanaraq, Tulsinin qayıtmagını gözləyirdi. Nəhayət, Tarsi qayıtdı. Lakin o, tək idi...

Kəmale soruşdu:

— Bəs həkim gəlmədi, Tarsi?

— Yox, gəlmədi.

— Nə üçün?

— Onun anası xəstədir.

— Anası xəstədir, — deyə Kəmale tekrar etdi. — Yaxşı, bəs evlərində heç kəs yoxdur?

— Yox, həkim evli deyil.

— Evli olmadığını nədən bilirsən?

— Nökerlərindən eşitmışım ki, arvadı yoxdur.

— Bəlkə arvadı ölübdür?

— Bəlkə də. Ancaq onun nökeri Brocun dediyinə görə Nolinakxa Ranqpurda həkimlik edəndə, orada da arvadı yox imiş.

Yuxarıdan sahibənin qışqırığı eşidildi:

— Tarsi!

Kəmale dərhal qaçıb mətbəxə girdi, Tarsi isə yuxarıya qaçıdı.

Nolinakxa!.. Ranqpurda həkimlik etmişdir!.. Kəmale daha şübhələnmirdi.

Tarsi aşağıya düşdükde Kəmale yene ona müraciət etdi:

— Mənə bax, mənim bir qohumum var, onun da adı həkimin adının eynidir. Mənə de görüm o, doğrudan bəhməndir?

— Bəli, bəhmən olmasına bəhməndir. Onun familiyası Çatucudur.

Tarsi sahibənin qəzəblənməsindən qorxaraq, qızla səhbəti davam etdirmədən tez mətbəxdən çıxdı. Kəmale isə Nobinkalının yanına getdi:

— Mən işlərimi görüb qurtarmışam. İndi də Doşoşomedhəhata cimməyə gedirəm, — dedi.

Nobinkali:

— Sən çox qəribə qızsan! — dedi. — Sahib xəstədir. Məlum deyil, bəlkə ona bir şey lazımlı. Sənsiz biz nə edərik?

— Mənim qohumlarımın birinin Benaresdə olduğundan xəbər tutmuşam, onu görməliyəm, — deyə Kəmale israr etdi.

— Sənin belə əməllərinin axırı pis olacaq! — deyə Nobinkali səsini ucaltdı. — Mən usaq deyiləm, hər şeyi başa düşürəm. Burada qohumun olduğunu sənə kim xəbər verdi? Yəqin ki, Tarsi. Mən oğlanı daha saxlayası deyiləm. Xanımcıgaz, sən bunu yaxşı yadında saxla: nə qədər ki, mənim evimdəsan, sən cimməyə tək gedə bilməyəcəksən və qohumunu axtarmayacaqsan.

Dalandara əmr verildi ki, Tulsini dərhal qovsun və evə bir daha gəlməsinə yol verməsin. Qalan nökerlərə əmr verildi ki, Kəmale ilə heç bir əlaqələri olmasın.

Kəmale Nolinakhanın sağ olmasını bilənə qədər sahibənin sözündən çıxmaga cəsarət etmirdi. Lakin indi o, Nobinkalının sözünə baxa bilməzdi. Onun əri bu şəhərdə yaşayırı. O, yad bir evdə qalmağa dözə bilmir, əvvəlki kimi həvəslə işləyə bilmirdi. Sahibə isə getdikcə Kəmalədən daha narazı qalırı. Belə olanda Nobinkali dedi:

— Xanım, səni xəbərdar edirəm, sənin əməllərin xoşuma galmır. Ürəyinə iblis girib, nədir? Sən özün yemirsən, o sənin işindir, amma bizi ac saxlamağına yol verə bilmərəm. Bu gün sən bişirdiyin xörəyi adam ağzına da ala bilmir.

— Men sizin evdə daha işləyə bilmərəm! — deyə Kəmale cavab verdi. — Mən daha qala bilmərəm! Buraxın məni!

Nobinkali qasırğa kimi onun üstünə cumdu:

— Doğru deyirlər ki, yaxşılığa yaxşılıqla cavab verən yoxdur! Mənim də buna yazığım gəldi, evimdə yer verdim! Çoxdan bəri bize qulluq edən aşpaz bəhməni qovdum! Heç bunun doğrudan da bəhmən olub-olmadığını da yoxlamadım. Amma bu xanım görün nə deyir: "Məni buraxın". Sən qaçmaq istəsən, men polise xəber verəcəyəm! Oğlum hakimdir! Onun əmri ilə neçə adam asıblar! Mənimlə zarafat eləmə! Qodumun haqqında eşitmişsən? O, sahibinin üzünə durdu, cəzasını da aldı. Hələ bu günə kimi qazamatda oturur! Sən bizi aldada bilməzsən.

Sahibənin sözləri yalan deyildi. Doğrudan da sahib və arvadı Qoduşa şər atmışdır ki, guya o, saat oğurlamışdır. Nəticədə Qodunu həbsxanaya salmışdır.

Kəmale düşdürü vəziyyətdən çıkış yolu tapa bilmirdi. Bundan da böyük bəla olardımı ki, həyatının xoşbəxt günləri bu qədər yaxın

olduğu halda əli-qolu bağlı qalsın. Onun həyatı kölə həyatından çətin idi. Çiyninə ağır iş yüklenmişdi, vəziyyəti getdikcə çətinləşirdi. Gecə yarıya az qalmış işlərini qurtarır, soyuqdan özsinü qorumaq üçün isti şala bürünərək, bağa qaçırdı. Divara söykənib gözlərini şəhərə gedən yola zilləyirdi. Onun gənc ürəyi ərinə sidq ilə xidmət etmək, məhbətini ona izhar etmək həsrəti ilə dolu idi. Onun fikri gecənin qaranlığına qərq olmuş sakit yollardan öterək, həsrətini çəkdiyi evin etrafında dolanırdı. Kəmələ donub daşa dönmüş kimi uzun müddət burada dayanır, nəhayət şəhərə tərəf səcdə edərək, öz otağına qayıdırı.

Lakin belə bir kiçik azadlıqdan, xırdaca səadətdən o tez məhrum oldu. Bir dəfə Kəmələ gecə keçəndə işini qurtardıqdan sonra Nobinkali onu yanına çağırıldı. Nökər Kəmaləni heç yerdə tapa bilmədiyini görüb xəbər verdi.

— Olmaya qəcmiştir? — deyə Nobinkali təşvişə düşdü. Özü elində çıraq otaqları axtarmağa başladı. Kəmaləni tapmadıqda ərinin yanına keçdi. Sahibi gözünü yarı yumub hoqqa çəkirdi. O, ərinə xəbər verdi:

— Mənə bax, deyəsen brehmen qız qəcmiştir!

Mukundo-babunu hətta belə bir xəbər də müvazinətindən çıxara bilməzdi. O əsnəyərək dedi:

— Axı mən sənə demişdim ki, ona etibar etmək olmaz. Evdən bir şey itməmişdir ki?

— Yox, təkcə ona verdiyim şal yoxdur. Bəlkə yenə çatmayan bir şey var, bilmirem.

Əri laqeyd halda dedi:

— Polise xəbər vermək lazımdır.

Nökərlərdən birini polis dalınca göndərdilər. Bu zaman Kəməle qayıdırı gördü ki, Nobinkali onun şeylərini yoxlayaraq, evi alt-üst etmişdir.

Nobinkali Kəmaləni görən kimi çığırmağa başladı:

— Bu nə hoqqadır, çıxdırsan! Sən harada idin?

— İşimi qurtarıb bağa getmişdim, — deyə Kəmələ cavab verdi.

Nobinkali söyüşə başladı. Ağzına gələni deyirdi. Onun səsinə nökərlər tökülib göldilər. Hamı mətbəxin qapısına yiğisdi.

Nobinkalinin söyüsləri, təhqirləri heç vaxt Kəmaləni ağlatmadı. İndi də o, dolu kimi yağıdırılan söyüsləri dinləyərək sakit dayanmışdı.

Nobinkalinin çirkablı söz seli qurtarar-qurtarmaz Kəmələ dedi:

— Siz məndən narazısınız! Buraxın gedim!

— Buraxaram, sən də baxarsan!.. Elə güman etmə ki, sənim kimi nankorun, ifritənin birini yedirib geyindirəcəyəm. Ancaq səni buraxmazdan qabaq mən kim olduğumu sənə göstərərəm, sən də baxarsan!

Bu davadan sonra Kəmələ daha bağa getməyə cəsarət etmirdi. O, otağının qapısını bağlayaraq, xülyalarla özüne təsəlli verirdi: "Bu qədər əzablardan sonra yaradanın mənə rəhmi gəlməlidir axı!"

Bir dəfə Mukundo-babu iki nökəri ilə şəhərə gəzməyə getmişdi. O, gedəndən sonra küçə qapısının sürməsini salaraq bağlamışdır. Qaş qaralan zaman qapının dalından tanınmayan bir səs eşidildi:

— Mukundo-babu evdədir?

Nobinkali ət-ayağa düşdü:

— Həkim Nolinakxadır! Budxiya! Budxiya!

Nobinkali nökəri çağırıldı, lakin Budxiya hara isə yox olmuşdu. Arvad Kəməleyə əmr etdi:

— Tez ol, get qapımı aç! Doktora de ki, sahib gəzməyə gedib. O bu saat qayıdacaq. Qoy gözləsin, getməsin.

Kəmələ çıraqı götürüb aşağı endi. Onun ayaqları əsir, ürəyi döyünləndi, əlləri soyumuşdu. Kəmələ qorxurdu ki, həyecandan Nolinakxaya yaxşı baxa bilməsin.

Qız sürməni kənara itəleyib, qapının dalma çekildi:

— Sahib evdədir? — deyə Nolinakxa sualını tekrar etdi.

— Xeyr, buyurun! — deyə Kəmələ çətinliklə cavab verə bildi.

Nolinakxa qonaq otağına keçdi. Bu an Budxiya haradansa gelib çıxdı və sahibənin sözlərini Nolinakxaya dedi:

— Sahib gəzməyə getmişdir. Bu dəqiqli gələr, bir az gözləyin.

Həyecandan Kəmalənin sinəsi ağır-agır qalxıb-enirdi. O, qaranlıq eyvana çıxdı ki, oradan Nolinakxanı yaxşı görə bilsin. Qız həyecandan boğulur, ayaq üstə zorla dura bilirdi. O, yere çökdü ki, bəlkə şiddətlə döyünen ürəyi bir az toxtasın.

Mənəvi iztirabdan və gecənin soyuğundan Kəmalənin bədəni tir-tir esirdi.

Çıraqın zəif işığı Nolinakxanın üzünə düşmüdü. O, fikrə gedərək oturmuşdu. Kəmələ gözlərini ondan çəkmirdi. Göz yaşları axıb yanaqlarını isladırdı. O, göz yaşlarını tələsik silerək, alovsaçan gözlərini Nolinakxadan çəkmirdi. Sanki əbədi olaraq onun surətini zehnине nəqş etmək istəyirdi. Kəmələ çıraqın titrək işığında Nolinakxa-

nın fikrili üzüno, enli alnına baxaraq, quruyub qalmışdı. Onu əhatə edenləri qətiyyət hiss etmirdi. Bu an Kəmalə üçün bu sıfətdən başqa bütün kainatda heç bir şey yox idi. Bütün ələm Nolinakxanın simasında təcəssüm edirdi.

Kəmalənin belə bir vəziyyətdə, duyğularına qapılaraq şüursuz bir halda nə qədər qaldığı bəlli deyil. Fikrini topladıqda birdən Nolinakxanı kreslədən qalxan və Mukundo-babu ilə danışan gördü.

Kəmalə onların hər ikisinin eyvana çıxacağından və onu orada görecəklərindən qorxaraq, aşağı düşüb mətbəxə girdi. Mətbəxin qapısı Nolinakxanın küçəyə doğru keçəcəyi həyətə açıldı. Kəmalə ürəyi sıxi-la-sıxi-la onu gözləyirdi.

“Mənim kimi yaziq bir qız belə bir adamın arvadı ola biləmi? Onun ağıllı, nurani və gözəl üzündə bir ülviyət var! Mənim sahibim, hökmədarım, mən ebəs yerə bu əzabları çəkməmişəm!” – deyə Kəmalə dua edirdi.

Pilləkəndən ayaq sesləri eşidilməyə başladı. Kəmalə qaranlıq qapının önündə dayandı. Birinci olaraq Budxiya əlində çıraq keçdi, ondan sonra Nolinakxa göründü.

Kəmalə fikrən Nolinakxaya müraciət etdi:

“Ah, mənim sahibim, sənin sadiq xidmətçin özgənin evində qulluqçu olmağa məcburdur. Sən onun yanından keçdin, tanımadın”.

Mukundo-babu axşam yeməyi üçün arvadının otağına getdiğdən sonra qız xəlvətce qonaq otağına keçdi. O, bir az bundan əvvəl Nolinakxanın oturduğu kreslo önündə diz çökdü, səcdə edərək, döşəməni hörmətlə öpdü. Kəmalənin ürəyi qəm və qüssənin ağırlığı altında sıxiıldı. Nolinakxaya məhəbbət və sədaqətini ifadə etmək üçün onun başqa çarəsi yox idi.

O günün sabahı Kəmalə eşitdi ki, səhhətini bərpa etməkdən ötrü Mukundo-babuya həkim məsləhət görmüşdür ki, ab-havasını dəyişmək üçün Benaresdən çox uzaq olan və qərbdə yerləşən bir kurorta getsin. Evdə hazırlıq işləri başlandı.

Kəmalə Nobinkalinin yanına gedərək:

- Mən Benaresdən gedə bilmərəm, – dedi.
- Bir buna baxın, biz gedə bilərik, bu yox! Haradan belə sən mömin oldun?
- Nə deyirsiniz deyin, ancaq mən burada qalacağam.

– Yaxşı, görək sən burada necə qalacaqsan!
– Mən xahiş edirəm məni buradan tərpətməyin, – deyə Kəmale yalvarmağa başladı.

– Sən nə qorxulu adamsan! Yola düşməyin vaxtıdır! Sən də özünü naza qoyubsan! Biz bu tələsikdə sənin yerinə adam tuta bilmərik. Sən getmeyəndə sənin işini kim görəcək?

Qızın yalvar-yaxarışları nəticəsiz qaldı. O, otağın qapısını örterək, hönkür-hönkür ağlamağa, Allaha yalvarmağa başladı.

ƏLLİ ÜÇUNCÜ FƏSİL

Nolinakxaya əre getməsi barəsində qızı ilə danışdıqdan sonra Onnoda-babunun ağrıları yenidən başladı. Gecə sehərə kimi əzab çəkdi, lakin sehər ağrıları dayandı.

Onnoda-babu öz otağında oturub, qış günəşinin zərif şüaları ilə qızınırdı. Yaxında Hemnolini çay hazırlayırdı.

Onnoda-babu çəkdiyi əzablar nəticəsində xeyli üzülmüş, rəngi qaçmışdı. Gözlərinin dövrəsini qara basmışdı. Bir gecanın içerisinde nezərə qocalmış gəldi. Hemnolini atasının vəziyyətini gördükde ürəyinə sanki xəncər sancıldığını hiss etdi. O, Nolinakxaya əre getmək istəmədiyini atasına söylədiyi üçün əzab çəkirdi. Ona elə gəlirdi ki, atasının cismanı əzabları mənəvi iztirabdan töremişdir.

“Onun rahat olması üçün ne etməliyəm?” – deyə Hemnolini düşünür, lakin heç bir qərara gəle bilmirdi.

Oxkoxla Çokroborti eminin gözlənilmədən buraya gəlib çıxmaları Hemnolininin düşüncəlerini yarımcıq qoydu. Qız getmək istəyirdi, lakin Oxkox:

– Getməyin, bu şəxs hacipurlu Çokrobortidir. Qərb vilayətlərində bunu yaxşı tanıyırlar. Sizinlə vacib işi var, – deyə onu saxladı.

Bağda yarıncımuş köşk vardı. Oxkox əmi ilə onun pillələrində eyleşdi.

– Mene söylədilər ki, Romeş-babu sizin yaxın dostunuzdur, – deyə əmi sözə başladı. – Mənim buraya gəlməkdə məqsədim onun arvadının taleyini öyrənməkdir. Dedim, bəlkə siz onun yerini bilirsiniz.

Onnoda-babu təccübündən bir söz belə söyleməyə qadir olmadı.

— Romeş-babunun arvadı? — deyə nəhayət Onnoda-babu dilləndi.
Hemnolini başını aşağı saldı.

— Qorxuram ki, siz məni təbiyəsiz adam sanasınız, — deyə əmi sözünü davam etdirdi. — Təhəmməl edin, məni axıra qədər dinləyin. Siz yəqinlik hasil edəcəksiniz ki, mən bura özgələrin sözünü gəzdirmək, qeybetini etmək üçün gəlməmişəm. Mən Romeş-babu və onun arvadı ilə gəmidə Puca bayramında tanış olmuşam. Onlar qərbə gedirdilər. Yəqin siz onu da bilirsınız ki, Kəmaləni birçə dəfə gören ömrü boyu unuda bilməz. Mən indi qocayam. Çox dərd-ələm görmüşəm. Üreyim bərkimişdir. Lakin mən indiyə qədər onu — Lakşmini unuda bilmirəm. — Qocanın gözləri yaşardı, o yənə sözünü davam etdirdi. — Bəli, Romeş-babu haraya getdiyini özü de bilmirdi. Lakin iki günlük görüşümüzdə Kəmale mənə mehr saldı və Romeşbabunu Hacipurda sakın olmağa razı etdi. Orada Kəmale mənim qızım Şoyla ilə çox dostlaşdı. Sonra nelər olduğunu siza söyleməyə məndə taqət yoxdur. Mən hələ indi də anlaya bilmirəm. Nə oldu ki, Kəmale birdən bizi tərk edərək əzab çəkməyimizə bails oldu. O gedəndən Şoylanın göz yaşları qurumur.

Qoca özünü saxlaya bilməyib hönkürdü.
Onnoda-babu dərin həyəcan keçirirdi.

— Bəs ona nə oldu? Hara getdi? — deyə Onnoda-babu sual verdi.
— Okxoy-babu, — deyə əmi yol yoldaşına müraciət etdi. — Təfsilatı siz bilirsınız, bunlara söyleyin. Mən özüm nağıl etməyə başlasam, qorxuram dərdin ağırlığından bağrım çatlaşın!

Okxoy hadisəni başdan-başa olduğu kimi nağıl etdi, özündən heç bir şey artırmadı. Lakin Okxoyun izahatından elə çıxırdı ki, Romeşə heç bir vəchle nəcib demək olmaz.

Onnoda-babu çatınlıkla cavab verdi:
— Bu barede bizə heç bir şey belli deyildir. Kəlkətədən gedəndən sonra Romeş bizə bir dənə də olsa məktub yazmadı.
— Biz onun Kəmaləni aldığından da xəber tutmamışq, — deyə Okxoy əlavə etdi. — Kəmalənin Romeşin arvadı olduğunu, cənab Çokroborti, siz yəqin bilirsinizmi? Bəlkə, o, Romeşin bacısı və ya qohumudur?

— Nə danışırsınız, Okxoy-babu? — deyə əmi təəccüb etdi. — Nəcə yəni arvadı deyil? Kəmale kimi sadıq və yaxşı arvada təsadüf etmək çox çətin olar!

— Təəccüb ediləsi şeydir. Qadın nə qədər yaxşı olsa, onunla bir o qədər də pis rəftar edirlər. Mənə belə gəlir ki, nəcib adamlar daim əzab çəkirler, — deyə Okxoy köksünü ötürdü.

— Doğrudan da, bu fəlakətdir! Lakin indi nə edəcəksən, olan olmuş, keçən keçmişdir. İndi qəm çəkməyin mənası nədir? — deyə Onnoda-babu seyrəkləşmiş saçlarını tumarlamağa başladı.

Okxoy yenə dilləndi:

— Mənim bu barede şübhəm var. Bəlkə də o, qərq olmamış, evi tərk edərək qaçmışdır? Çokroborti cənablarını Benaresə gətirmekdən məqsədim Kəmaləni axtarmaqdır. Görünür siz de bu barede bir şey bilmirsiniz. Biz burada bir neçə gün qalıb, Kəmaləni axtarmaq niyatindəyik. Bəlkə də xəber tuta bildik.

Onnoda-babu soruşdu:

— Romeş indi haradadır?

— O bizimlə görüşmədən Hacipurdan getmişdir, — deyə əmi cavab verdi.

— Mən özüm onu görməmişəm. Deyirlər ki, o, Kelkətəyə getmişdir. Gerek ki, o, Alipurda işleyəcəkdir. İnsanın kədəri uzun sürmür, xüsusən Romeş kimi gənclərin dərdi çox çəkməz. Cənab Çokroborti, gedək, Kəmaləni şəhərdə axtaraq.

Onnoda-babu soruşdu:

— Okxoy, sən bize bir də geləcəksənmi?

— Bilmirəm. Siz təsəvvür edə bilməzsiz üreyim necə ağrıyır. Nə qədər Benaresdəyəm, Kəmaləni axtaracağam. Bu nəcib qız ümidi dini itirib dərde qatlaşmayaraq, evdən qaçmağa məcbur olmuşdur! Bir düşünün, o indi nə kimi təhlükələrə məruz qalır! Əlbəttə, Romeşbabu üçün farqı yoxdur, lakin mən sakit, laqeyd qala bilmərəm.

Bu sözlərdən sonra Okxoy və əmi Onnoda-babunun evini tərk etdilər.

Kədərlenmiş Onnoda-babu qızının üzünə diqqətlə baxırdı. Hemnolini çox yaxşı bilirdi ki, atası onun üçün teşvişə düşmüştür. O, iradəsini çatınlıkla toplayıb sakitleşdi.

— Ata, bu gün özünü hekimə göstərməlisən, — deyə Hemnolini atasına müraciət etdi. — Hər bir cəfəng şey sənin səhhətinə təsir edir. Sən özünü müalicə et.

Onnoda-babu azacıq toxdadı. Hemnolini Romeşin haqqında eşidiklərinə baxmayaraq, atasının səhhətini düşünürdü. Onun ürəyini

əzən bir daş sanki birdən-birə yox oldu. Başqa bir vaxt o, xəstəliyindən danışmaq istəməzdə, lakin bu gün dedi:

— Doğru deyirsən, özümü həkimə göstərməliyəm. Nece bilirsən, Nolinakxannı dahnca adam göndərəkmi?

Nolinakxanın adı çəkildikdə qız təşvişə düşdü. İndi atasının yanında o həmişəki kimi Nolinakxa ilə sərbəst danışa bilməyəcəkdi. Buna baxmayaraq Hemnolini:

— Yaxşı, mən çağırtdıram, — dedi.

Onnoda-babu Hemnolininin müteəssir olmadığını gördükdə cesarətlə:

— Hem, Romeş əhvalatı... — deyə sözə başladı.

Hemnolini atasına sözünü qurtarmağına imkan vermedi.

— Ata, hava istileşdi... Gedek... Gedek otağa, — dedi ve atasının etirazına yol verməyərək, onun qoluna girib otağa apardı. Onnoda-babunu kresloya eyleşdirib, ayaqlarını örtdü və əlinə qəzet verdi, sonra gözlüyü qabından çıxarıb burnuna taxdı və dedi:

— Ata, sən oxumaqda ol, mən bu saat gəlirəm.

Onnoda-babu itaetkar bir uşaq kimi Hemnolininin sözünə baxmaq istədi, lakin qızının halını düşünərək, fikrini toplaya bilmədi. Nəhayət, o, qəzeti kənara qoyub, Hemi axtarmağa getdi. Onun otağına yanaşdıqda, həle tez olduğuna baxmayaraq, qapısını bağlı gördü.

Onnoda-babu səsini çıxarmadan eyvanın o başından bu başına var-gəl etməyə başladı. O bir qədər gözlədikdən sonra yenə Hemnolininin otağına getdi. Bu dəfə də qapı bağlı idi. Onnoda-babu narahat oldu, yenə eyvana qayıdaraq, ağır-agır kresloya oturdu və əsəbi halda saçlarını oynatmağa başladı.

Bir az sonra Nolinakxa gəldi. Onnoda-babuya baxıldıdan sonra müalice təyin etdi və içəri girən Hemnoliniyə müraciətə:

— Söyləyin, atanızı narahat edən bir şey varmı?

Hemnolini müsbət cavab verdi.

Nolinakxa məslehet gördü:

— Ona tam menasında mənəvi istirahət lazımdır. Mənim anam da eyni vəziyyətdədir. Kiçik, əhəmiyyətsiz bir şey görürsən ki, onun halını pərişan etdi. Buna da çox qüvvə sərf olunur. Dünən kiçik bir şey üçün bütün gecəni yata bilmədi. Mən hər vəchlə çalışıram ki, o həyəcanlanmasın, lakin həyat elə qurulubdur ki, bu hər vaxt mümkün olmur.

Hemnolini dedi:

— Siz bu gün kefsiz kimi görünürsünüz.

— Yox, mən özümü çox yaxşı hiss edirəm. Mən heç bir zaman xəstələnmirəm. Lakin dünən gec yatdım. Bəlkə ona görə pis görünürəm.

— Ananızın yanında daim bir qadın olsa və ona baxsa, yaxşı olar. Siz təksiniz, işiniz həddən aşib, təbii, ananiza lazımlı olduğu kimi baxa bilmirsınız.

Hemnolini sixılımadan sərbəst söhbət edirdi. Onun bu son sözlerində, əlbəttə, yersiz bir şey yox idi. Lakin birdən o fikirleşdi ki, Nolinakxa onun sözlərini bir eyham kimi düşünə biler. O, utandıqdan qızardı.

Nolinakxa Hemnolininin çəşdiğini gördükdə ixtiyarsız olaraq, anası ilə söhbətini xatırladı.

Qız tələsik izah etdi:

— Ananızın yanında həmişə bir qulluqçu arvad olsaydı, yaxşı olardı.

Nolinakxa cavabında:

— Mən dəfələrlə anamı dilə tutmuşam, ancaq heç cür razı edə bilməmişəm. O, əqidəsinə görə təmizliyə çox fikir verir, vəsəsdir. Buna görə də qulluqçuya etibar etmir. Xasiyyəti belədir: ona könüllü xidmet edən olmasa, heç kəsi yaxına qoymaz.

Hemnolini buna heç bir cavab verə bilmədi. Bir azdan sonra o yenə söhbəti tezəldədi:

— Men sizin nəsihətlərinizə eməl etmək isteyirəm, lakin manələrlə üz-üzə gəldikdə geri çəkilirəm. Qorxuram heç vaxt qəlbən rahat və möhkəm ola bilməyəm. Söyləyin, həyatın mənə endirdiyi zərbələr məni həmişəmi belə müvəzinətdən çıxaracaqdır?

Hemnolininin səsində hiss edilən qəm və kədər Nolinakxanın fikrə getməsinə səbəb oldu.

— Darıxmayıñ, — Nolinakxa dedi. — Unutmayın ki, həyat yolunda meydana çıxan manələr insanın mənəvi mətanətini sınaqdan keçirmək üçündür.

— Siz sabah bizə gələ bilərsinizmi? — deyə Hemnolini soruşdu.

— Sizin köməyiniz, təsiriniz mənə qüvvət verir.

Nolinakxanın üzündə, onun səsində nə qədər sarsılmaz mənəvi qüvvə vardı? Hemnolini ona baxarkən təselli tapır və ilham alırı. Nolinakxa getdikdən sonra Hemnolini bir qədər sakit ola bildi.

O, yataq otağına yapışq olan eyvanda duraraq, qış günəşinin şüalarına qərq olmuş dünyani seyr edirdi. Günəşli günün parıltısı içində onun qarşısında əmək və istirahət, qüdrət və sülhə dolu kainat öz intəhəsiz genişliyi ilə açılırdı, sonra arzuların coşqunluğu ilə təmkinlik, pəhrizkarlıq, özünü saxlamaq iqtidarı bir-biri ilə necə üzvi surətdə birləşir. Qız tamamile üzülmüş qəlbi ilə dünyanın əzəmetini hiss edirdi. Günəşin işığı, səmanın sonsuz maviliyi Hemnolininin ürəyində yaşamaq ehtirası və dünyaya minnətdarlıq hissi oyatdı.

O, Nolinakxanın anasını düşünürdü. Qadının ötən gecə nə üçün yatmadığının səbəbini qız duyurdu. Nolinakxaya əre getmək haqqında təklifin ilk sarsıntı və qorxusu, nehayət, keçib getmişdi. Hemnolininin qəlbində onunla hərarətlə bağlılıq və ona qarşı minnətdarlıq getdikcə artırdı, lakin bu bağlılıqda nə iztirab, nə də həqiqi məhəbbətə xas olan coşqunluq yox idi. Öz daxili ələminə dalmış cavan oğlana, elbəttə, qadın məhəbbəti lazım deyil, lakin hamının insan qayğısına ehtiyacı olduğu kimi, onun da buna ehtiyacı var idi. Yaxşı, bəs onun qeydine kim qalacaqdı? Anası qoca və zəifdir! Nolinakxanın heyati isə başqları üçün xeyirsiz deyildir! Ona xidmet etmək, insanların qarşısında borcunu yerinə yetirmək deməkdir!

Bu gün Romeşin haqqında eşitdikləri onun sevən qəlbi üçün ağır bir sınaq idi. Ona vurulan ağır zərbəyə qatlaşmaq üçün Hemnolini bütün qüvvəlerini toplamağa məcbur oldu. İndi Romeş üçün iztirab çəkmək ona həqarət görünürdü. Hemnolini onu nə ittiham etmək, nə da töhmetləndirmek istəyirdi. Yer daima hərlənməsini davam etdirmekdədir. O hərlənərkən milyonlarca insanlar da yaxşı və ya pis eməllərini davam etdirirlər. Hemnolini kimsəni ittiham etmək niyyətində deyildi. O, Romeş haqqında fikirləşmək belə istəmirdi. Bəzən o, mehv olmuş Kəmaləni xatırlayırdı, onu dəhşət götürürdü. Hemnolini özüne sual verirdi: onunla özünü öldüren bedbəxt Kəmalə arasında nə kimi rabitə vardır? Həya, qezəb və mərhəmət kimi hissələr onun ürəyini sıxırı. Hemnolini əllerini sıxaraq, duaya başlayırdı.

— Sən ey xəllaqi-aləm, nə üçün men iztirab çekirem? Mənim günahım nədir? Sən ey rəhmli Allah, məni bu məhəbbətin cəngindən xilas et! Mən sənin yaratdığı bu dünyada sakit yaşamaq istəyirəm. Mənə başqa bir şey lazım deyil!

Onnoda-babu səbir edə bilmirdi. O, bir an əvvəl Romeşlə Kəmale haqqında eşitdiklərinə Hemnolininin necə münasibət bəslədiyini

bilmək istəyirdi, lakin soruşmağa cəsareti çatmırıldı. Hemnolini eyvanda oturmuşdu, el işi ilə məşğul idi. Onnoda-babu bir neçə dəfə qızının yanına gəldi, lakin onun fikirli üzünə baxdıqda bir şey soruşa bilmədi.

Yalnız axşamüstü Hemnolini atası ilə yanaşı oturaraq, ona südlə dərman içirərək, Onnoda-babu cəsaretini toplaya bildi.

— Bu çırğıtı buradan götür, xahiş edirəm, — deyə o, Hemnoliniyə müraciət etdi.

Otağa qaranlıq çökdükdə Onnoda-babu söhbətə başladı:

— Görünür bizə gələn o qoca yaxşı adamdır...

Hemnolini cavab vermədi. Onnoda-babu başqa bir müqəddimə tapa bilmədikdə əsil metləbə keçdi:

— Romeşin hərəkətine mən təəccüb edirəm. Onun barəsində söz-söhbət çox idi, indiyə qədər mən heç birinə inanmirdim. Lakin...

Hemnolini kədərlə:

— Ata, bu söhbətdən vaz keçək, — deyə atasının sözünü kəsdi.

— Əzizim, mən bu barədə danışmaq istəmirem! Lakin özün də bir fikir ver. İstər-istəməz bizim bütün şadlığımız və bədbəxtliyimiz bu adamlı əlaqədardır. Ona görə də onun hərəkətlərinə laqeyd qala bilmərik.

— Yox, yox! — deyə Hemnolini tələsik cavab verdi. — Nə üçün biz səadətimizi bu və ya digəri ilə bağlamalıyıq? Ata, mən lap sakitəm. Sən mənim haqqımda narahat olduğda mən vicdan əzabı çekirəm.

— Əzizim, — deyə Onnoda-babu sözüne davam etdi. — Mən qoca-yam. Sən öz həyatını qurmayıncə mən rahat ola bilməyəcəyəm. Mən sənin tərki-dünya olmağını istəmirem.

Hemnolini dillənmədi. Onnoda-babu onu dile tutmağa başladı:

— Sən məni başa düş, elbəttə, ağır bir sarsıntı keçirmisən, ancaq necə olsa, həyatın sənə verdiyi nemətleri rədd etməməlisən. İndi sən öz kədərinə qapanaraq, səni həyatda məhz nəyin xoşbəxt edəcəyini və fayda verəcəyini təsəvvür etmirsən. Mən isə həmişə sənin xoşbəxt olmağını düşünürəm. Mən biliyəm ki, səni nə rahat və xoşbəxt edə biler. Sən mənim məsləhətimə etinasız qalma.

Hemnolininin gözünden yaş axdı.

— Ata, sən elə demə. Mən sənin məsləhətini rədd etmirəm və sənin dediyinə əmək edərəm. Ancaq ürəyimi şübhələrdən təmizləyənə qədər mənə vaxt ver ki, sən deyənə hazırlaşım.

Onnoda-babu qaralıqda qızının yaşı üzüne toxundu ve saçlarını tumarladı. Onnoda-babu o gecə qızına daha bir kəlmə də demədi.

Ertəsi gün səhər Onnoda-babu bağda, ağaç dibində qızı ilə çay içarkən Okxoy geldi. Okxoy Onnoda-babunun gözlerindəki səssiz sualtı oxuyub, çayla dolu fincanı qabağına çekerek oturdu və dedi:

– Heç bir xəbər tutə bilmədik, onun və Kəmalənin bir sıra şeyləri hələ indi də Çokroborti cənablarındadır. O, bunları hara göndərsin? Özü də məettəl qalmışdır. Romeş-babu sizin ünvanınızı öyrəndikdə mütləq bura gelecekdir. Buraya geldikdə siz ona...

Gözləmədiyi bir halda Onnoda-babu qəzəbə onun sözünü kesdi:

– Okxoy, sən heç şey anlamırsan, Romeş axı bizi nə üçün gəlsin? Mən nə üçün onun şeylərinin qeydinə qalmalıyam?

Okxoy özünü doğrultmaq istədi:

– Çox ola biler ki, Romeş-babu bu saat öz hərəkətlərinə peşman olmuşdur. Köhnə dostlar məgər onun qeydinə qalmamalıdır. Onu belə bir gündə tərk etmək olarmı?

– Okxoy, – deyə Onnoda-babu cavab verdi, – sənin hey ondan danışmağın bizim xoşumuza gəlmir. Gəlsənə, Romeş barəsində bizim yanımızda bir daha danışmayasan?

Hemnolini söhbətə müdaxilə etdi:

– Ata, heç də həyecanlanma, sənə zərerdir. Okxoy-babu nə istəsə, onu da deyə biler. Yaxşı, burada qəbih bir şey yoxdur axı!

– Yox, yox, məni bağışlayın, – deyə Okxoy-babu üzr istədi. – Mən yaxşı başa düşməmişəm.

ƏLLİ DÖRDÜNCÜ FƏSİL

Mukundo-babu bütün ailesi ilə Benaresdən Miruta getmeye hazırlaşırı. Şeylər qablanmış, sabahı gün yola çıxacaqlılar. Kəmalə hələ ümidi idi ki, onların getməsinə bəlkə də bir hadisə mane ola bilər və ya həkim Nolinakxa öz xəstəsinə bir daha baş çəkməyə gelər. Lakin bunların heç biri olmadı.

Nobinkali qarşıqliqda Kəmalənin qaçmasından qorxurdu. Ona görə də onu yanından bir addım kənara qoymurdu. Şeylərin qablaşdırılmış tamamilə qızın öhdəsinə buraxmışdılar. O, çərəsizlikdən son gecə ağır xəstələnməyin həsrətini çekirdi. O zaman Nobinkali

xəstə qulluqçunu özü ilə aparmaz, bəlkə də bu məşhur həkimi onun yanına çağırar. O, gözlerini qapadı və həkimin ayağının altından hörmətə torpaq götürərək, öldüyünü təsəvvür etməyə başladı.

Son gecə Kəmalə Nobinkalinin otağında yatdı, ertəsi gün isə Nobinkalinin arabasında vağzala getdi. Mukundo-babu ikinci klasda gedirdi, Nobinkali ilə Kəmalə isə qadınlar kuplesinde idilər.

Nəhayət, qatar yola düdü. Parovozun səsi Kəmalənin ürəyini qudurmuş filin dəhşətli dişləri qəzəble sarmaşığı dartaraq yırtdığı kimi parçalayırdı. Vəqonun pəncərəsindən görünüb ötən şeylərə Kəmalə acgözlülükle və həsrətlə baxırdı.

– Yelpik qutusu haradadır? – deyən Nobinkalinin səsi eşidildi. Kəmalə dinmədən qutunu ona verdi. Nobinkali hirsli dedi:

– Men bilirdim axı! Betələ əhəng qoymağı yadından çıxarıbsan. Mən sənilə nə edim, lap çəşib qalmışam! Özüm fikir verməsəm, her şey korlanır. Sənin ürəyinə iblis giribdir, nədir? Sən qəsdən məni hirsəndirirsən. Bu gün tərəvəzə duz tökməmisən, sabah südaşı, baxarsan, torpaq dadar. Son ele bilirsən ki, sənin oyunuñunu biz başa düşmürük? Dayan bir Miruta çataq, mən səni yerində oturdaram!

Qatar körpüdən keçərən Kəmalə başını pəncərədən çıxartdı ki, Qanqın sahilində uzanmış Benaresə son dəfə baxsın. O, Nolinakxanın evinin harada olduğunu bilmirdi. Lakin qatar sürətlə ötüb keçərən, Kəmalənin gözünü çarpan sahil boyu küçələr, evlər, iş qülləli məbədlərin hamısı Kəmaləyə Nolinakxanı xatırladır, ona hədsiz dərəcədə yaxın və əziz görünürdü.

Sahibənin səsi eşidildi:

– Nədir pəncərədən sallanıbsan? Sən ki quş deyilsən: qanadsız uça bilməzsən!

Benares gözdən itəndən sonra Kəmalə yerinə qayıtdı və dinməz-söyləməz gözlerini fəzaya zillədi.

Qatar Moqolsoraya gəlib çatdı. Kəmalə sanki yuxuda gedirdi. O nə vağzalın səs-küyünü, nə də adamların vurnuxmasını hiss edirdi. O elə bu cür, heç bir şey duymadan, sanki yuxuda bir qatardan düşüb o biri qatara oturdu.

Qatarın yola düşməsinə az qalmışdı. Birdən yaxşı tanıdığı bir səs eşitdikdə Kəmalə səksəndi.

– Ana! – deyə onu səslədilər.

Kəmalə döndü, platformaya baxıb Umeşti gördü. Sevincdən onun üzü güldü:

– Umeş, sənsən?

Umeş kuponin qapısını açdı. Kəmalə o dəqiqə platformaya atıldı. Umeş isə hörmətlə onun ayaqlarına əyilib salam verdi. Umeş gülürdü. Elə bu an konduktor kuponin qapısını örtdü.

– Kəmalə, sən nə qayırırsan? – deyə Nobinkali kupedə özündən çıxaraq çıçırdı. – Qatar gedir, tez ol, otur!

Lakin Kəmalə heç nə eşitmirdi. Fit verildi, parovoz ağır nəfəs alaraq, hərəkət etdi.

Kəmalə soruşdu:

– Haradan gelirsən, Umeş?

– Hacıpurdan.

– Hami salamatdırımı? Əmi necədir? – deyə Kəmalə sual ardınca sual verməyə başladı.

– Yaxşıdır. Özünü yaxşı hiss edir.

– Mənim didim nə qayırır?

– Sənin üçün ağlamaqdan kor olubdur, ana!

Kəmalənin gözləri yaşıla doldu.

– Ümi necədir? O öz xalasını hələ yadından çıxarmayıb ki?

– Sənin bağışladığın qolbaqları taxmamış heç süd də içmir, – deyə Umeş cavab verdi. – Elə ki qolbağı qoluna taxırlar, əllerini oynadı-oynada çıçırlı: “Xalam getdi”. Anası ona baxaraq, gözünün yaşını tökürl.

Kəmalə yənə sual verməyə başladı:

– Sən haradan gəlib bura çıxdın?

– Hacıpurda yaşamaqdan dairədim, axırda oradan çıxbı gəldim.

– Bəs indi fikrin nədir? Hara getmək istəyirsən?

– Ana, səninle gedəcəyəm.

– Axi mənim birçə paysam da yoxdur.

– Məndə pul var, – deyə Umeş onu arxayın etdi.

Kəmalə təəccübəldi:

– Səndə pul haradandır?

– O vaxt mənə verdiyin beş rupini xərcləməmişəm. – Umeş pulu düyündən çıxarıb, Kəmaləyə göstərdi.

– Onda gedək. Benaresə getməliyik. De görüm, iki bilet ala bilərsənmi?

Umeş:

– Alaram, – deyib getdi və bir dəqiqədən sonra biletləri getirdi.

Qatar yola düşməyə hazır idi. Umeş Kəmaləni qadın kuplesinə oturdub, qonşu şöbədə özünə yer düzəltdi.

Onlar Benaresdə qatardan düşərkən Kəmalə soruşdu:

– Bəs indi hara gedək?

– Sen narahat olma, ana, mən yaxşı yer bilirəm.

Kəmalə təəccübədə soruşdu:

– Yaxşı yer? Sən buranı nə tanıyırsan?

– Mən burada hər yeri tanıyıram. İndi hara apardığımı özün görəcəksən.

Umeş bu sözleri söyləyərək, Kəmaləni faytona əyləşdirdi, özü də sürücünün yanında oturdu. Nehayət, fayton dayandı. Umeş yerə sıçrayıb qışkırdı:

– Ana, mənzilə çatdıq!

Düşdükde Kəmalə Umeşin dalınca getdi.

Eve girerkən Umeş ucadan soruşdu:

– Baba evdedir?

Qonşu otaqdan səs eşidildi:

– Yoxta Umeşdir? Sən haradan gəldin?

Bu anda Çokroborti eminin özü qapının ağızına çıxdı. Umeşin üzünü sən təbəssüm bürüdü. Kəmalə mat qalaraq, eminin qarşısında diz çökdü və pronam icra etdi. Çokroborti bir kelmə də olsun danışa bilmədi. Nehayət, Kəmalənin çənəsini qaldırıb, onun çəşqin üzünü baxaraq dedi:

– Sən bizim yanımıza qayıdıbsan, qızım! Gedək, gedək yuxarıya.

– Əmi qışkırdı: – Şoyloca, Şoyloca! Bax, gör kim gəlib?

Şoyloca pilləkenlə tələsik eyvana endi. Kəmalə öz didisini salamlayaraq, ona baş eydi. Şoyloca coşqunluqla onu bağrına basıb alımdan öpməyə başladı. Göz yaşı gənc qadının üzünü islatdı.

– Özizim, heç bilirsən sənin qüssəni necə çekirdik!

– Bu barədə danışmaq lazım deyil, – deyə Çokroborti qızının sözünü kəsdi. – Yemək getirən yaxşı olardı.

Bu anda Ümi əllerini ireli uzadıb “xala, xala” qışqıraraq qaçaqaça gəldi.

Kəmalə onu qucaqlayıb öpə-öpə bağrına basdı.

Şoyloca Kəmalənin kirli paltarına baxdıqca göz yaşını saxlaya bilmirdi. O, Kəmaləni çekib apardı, yaxşıca çımdırdı və özünün yaxşı

paltarını onun aynınə geydi. Kəmalə geyinərkən Şoyloca ona müraciət etdi.

— Görünür keçən gecə pis yatıbsan. Gözlərin ləp çuxura düşüb. Bu saat get yat. Mən də yeməyə bir şey hazırlayım.

— Yox, didi, indi mən də səninlə mətbəxə gedəcəyəm, — deyə Kəmalə xahiş etdi.

Şoyloca razı oldu, rəfiqələr bir yerde getdilər.

Burada əlavə etmək lazımdır ki, Okxoyun məsləhətinə görə Çokroborti Benaresə gedərkən, Şoyloca atasına demişdi:

— Ata, mən də səninlə getmək istəyirəm.

— Bipinə indi məzuniyyət vermezlər axı!

— Nə edək, mən tək gedərəm. Anam burada olacaq. Ondan müğayyat olar.

İndiyədək Şoyloca bir dəfə də olsun ərindən ayrılmamışdı.

Əmi razılıq verdi. Onlar Benaresə getdilər. Platformada Umeşti gördüler. O da bu qatardan düşmüdü. Çokroborti qızı ilə təəccüb qalıb, ondan haraya getdiyini soruştular. Məlum oldu ki, Umeş də eyni məqsəd üçün buraya gəlmişdir. Çokroborti ilə Şoyloca Umeşin Hacipurda lazım olduğunu, həm də gözlənmədən yox olmasının sahibini nigaran qoya bilməcəyini düşünərək, onun qayıtması üçün təkid etdilər.

Sonra nə olduğunu oxucumuz bilir. Umeş Kəmələsiz Hacipurda qala bilməmişdi. Günərin birində o, sahibesinin ona verdiyi pulu götürüb bazara getdi. Qanqın o biri sahilinə keçərək vağzala gəldi, orada da Kəmaləni gördü. Hemin gün Çokrobortinin arvadı haqsız olaraq uşağı məzəmmət etmişdi.

ƏLLİ BEŞİNCİ FƏSİL

Kəmalə tapılandan bir gün sonra Okxoy təzedən Çokrobortinin evinə gəldi. Əmi qərara aldı ki, Kəmalənin tapıldığını Okxoya söyləməsin. O, Okxoyun Romeşlə arası olmadığını başa düşmüdü.

Evini nə üçün tərk etməsini və bütün bu müddət ərzində harada qaldığını kimsə Kəməledən soruşturdu. Elə bil neçə gün bundan qabaq Kəmalə də onlarla bərabər Benaresə gəlmişdi. Yalnız Üminin dayəsi Loqxmoniya qızı məzəmmət etməyə hazırlaşırkı ki, əmi dərhal onu kənara çekib, fikrindən vaz keçməsini əmr etdi.

Gecə Şoyloca Kəmalə ilə bir yerde yatdı. Şoyloca onu yanına çəkərək qucaqladı, saçlarını tumarlamağa başladı və bir söz demədən dərdini söyleməyi tələb etdi.

Kəmalə soruşdu:

— Didi, mən getdikdən sonra siz nə fikir etdiniz? Yəqin ki, məni söydünüz, eləmi?

— Məgər biz heç bir şey başa düşmürük? — deyə Şoyloca cavab verdi. — Biz bu qərara gəldik ki, sən belə işi başqa çəren qalmadığı üçün tutubsan. Sənə bu əzabları verdiyi üçün biz ancaq Allahu töhmətləndiririk. Nə üçün Allah heç bir cinayətin sahibi olmayanlara belə cəzalar verir?

— Mən sənə söyleyəcəklərimi eşitməyə hazırlısanmı?

— Əlbəttə, bacım! — deyə Şoyloca cavab verdi. Onun səsində Kəmaləyə hədsiz məhəbbət hiss olunurdu.

— Mən özüm də başa düşə bilmirəm, nə üçün bütün əhvalatı sənə qabaqcadan söyleməmişəm, — deyə Kəmalə sözə başladı. — O vaxt mən heç bir şey düşünə bilmirdim. Bir hadisə ildirim kimi məni vurdu. Mən həttə sizin üzünüze baxmağa utanırdım. Mənim ne atam, nə anam var. Didi, sən mənim həm anam, həm də bacım oldun. Ona görə də indiya qədər kimsəyə deyə bilmədiyimi sənə söyleyəcəyəm.

Kəmalə yattığı yerde danişa bilmirdi. O durub yatağın üstündə oturdu. Şoyloca onun qarşısında əyləşdi. Toydan sonra başına gələn macəranı Kəmalə bütün təfsilatı ilə ona söyledi.

Işter toyu qədər, iştirə də toy gecəsi Kəmalənin bir dəfə də olsa adaxlışının üzünə baxmadığını eşitcək, Şoyloca təəccübə:

— Mən güman etməzdim ki, sən bu qədər axmaq qızsan! — dedi.

— Mən ərə gedəndə səndən də kiçik idim. Mən qətiyyən utanırdım və hər dəfə fürsətdən istifadə edirdim ki, adaxlışının üzünü yaxşı görə bilim.

— Bu utanmaq deyildi, didi. Hami belə fikirdə idi ki, mən qartıyb qız qalmışam. Birdən toy mərasimi! Rəfiqələrim məne gülüşdülər. Mən bir dəfə də dönüb ona tərəf baxmadım. Qorxurdum desinlər ki, ərə getdiyim üçün çox şadam. Ürəyimin dərinliyində onunla maraqlanmağı özüme həqarət bilirdim. İndi isə əzabını çəkirem.

Kəmalə bir qədər sükutdan sonra yənə sözə başladı:

— Toydan sonra biz Qanqda felakətə uğradığımızı sən indi bilirsən, necə xilas olduğumuzu da bilirsən. Mən bunu sənə nağıl ederken

hələ bilmirdim ki, məni xilas edən və evinə düşdürüm bu adam mənim ərim deyilmiş.

Şoyloca yerindən sıçrayıb, Kəmaləni bərk bağına basdı.

– Yaxşı bacı, indi mən məsələni yaxşı başa düşdüm. Nə qədər böyük bədbəxtlik!

– Dəhşətdir, bacım! Xellaqi-aləm məni fəlakətdən ona görə qurtarmışdır ki, yenidən ezab çəkim.

– Bəs Romeş-babu da heç bir şey başa düşməmişdi?

– Bir dəfə Kəlkətədə o mənə Suşila deyə müraciət etdiğdə, mən ona dedim ki, mənim adım Kemalə olduğu halda nə üçün bu evdə məni Suşila adlandırıllar. İndi mən anlayıram ki, o zaman Romeş-babu yeqin ki, səhvini başa düşmüdü. Mən onunla keçirdiyim günləri yadına saldıqda utandığımdan bədənim gizildəyir.

Kemalə sükut etdi. Lakin yavaş-yavaş Şoyloca onun tərcüməyi-halının bütün təfsilatını öyrəndi. Sonra dedi:

– Bacı, sənin taleyin dəhşətdir, faciədir! Lakin mən ixtiyarsız olaraq düşünürəm ki, nə yaxşı Romeş-babunun əlinə düşmüşəm. O, comərd adamdır. Nə deyirsən de, mənim ona yazığım gelir. Ancaq indi çalış ki, yuxulayasan, Kemalə. Çox geddir, göz yaşlarından, yuxusuzluqdan sən ləp qaralıbsan. Nə edəcəyimizi sabah düşünerik.

Ertəsi gün Şoyloca Kemalədən Romeşin məktubunu alaraq, atasını öz otağına çağırı və bunu atasına təqdim etdi. Çokroborti eynəyi taxıl diqqətlə oxudu, sonra eynəyi çıxarıb, qızına müraciət etdi:

– Yaxşı... Bəs indi nə edək?

– Ata, Ümiyə soyuq dəyibdir, öskürür. Həkim Nolinakxanı çağır-mayaqmı? Benaresdə onun və anasının haqqında o qədər danışırlar ki, o məni maraqlandırır. Mən onu bir kərə də olsa görməmişəm.

Həkim geldi. Şoyloca onun üzünü tez görməye tələsirdi.

– Tez ol gedək, Kemalə, – deyə Şoyloca onu tələsirdi.

Nobinkalının evində Kemalə Nolinakxanı görmək hər şeyi unutmuşdu. Burada isə utandığından yerindən tərəfənməyə də özünü məcbur edə bilmirdi.

– Qulaq as, ay bədbəxt, mən səni qandırmağa çalışmayacağam, – deyə Şoyloca hırslandı. – Mənim buna vaxtim yoxdur. Üminin xəstəliyi də bir bəhanədir. Həkim burada çox dayana bilməyecək. Səni başa salana kimi həkim gedər, onu görə bilmərəm.

Şoyloca Kemaləni Nolinakxa olan otağın qapısına dərtib apardı.

Nolinakxa Ümiyə baxıb dərman yazdı və getdi.

Həkim getdikdən sonra Şoyloca Kəmaleyə dedi:

– Bax, Kemalə, sənin çəkdiyin bütün müsibətlərdən sonra nəhayət, Allah sənin üzünə güldü. Sən bir az sebir elə, sonra hər şey öz yerini tutacaq. Hələlik biz Nolinakxamı tez-tez Üminin yanına çağıracaqıq. Sən fürsətdən istifadə edib onu görə bilərsən.

Bir neçə gündən sonra Nolinakxa evdə olmayan zaman əmi onlara gəldi.

Nöker hekimin evdə olmadığını dedikdə əmi dedi:

– Xanım ki evdədir, get söylə ki, bir qoca bəhəmən onu görmək isteyir.

Yuxarıdan Hemonkori onu dəvət etdi. Əmi hörmətli qadınla salamlılaşdıqdan sonra sözə başladı:

– Ay ana, siz öz möminliyinizle bütün Benaresde məşhursunuz. Məndə sizə olan hörmətimi ifadə etmək üçün gəldim. Mənim başqa məqsədim yoxdur. Nəvəm xəstələnmişdir, sizin oğlunuzu çağırmağa gəlmişdim. Dedilər evdə yoxdur. Mən də sizi görmədən getmək istəmədim.

– Nolin bu saat qayıdacaq, bir az gözləyin, – deyə Hemonkori təklif etdi, – geddir, əmr edim sizə yemək versinlər.

– Hiss edirəm ki, qonaq etmədən məni buraxmayacaqsınız, – deyə əmi cavab verdi. – Camaat deyir ki, guya mən iştaha ilə yeyirəm. Məni tanıyanlar bu zəif cəhətimə əhəmiyyət vermirlər.

Hemonkori əmini memnuniyyetlə qonaq edirdi.

– Sabah mənim yanımı nahara gəlin, – deyə Hemonkori əmini dəvət etdi. – Bu gün siz yaxşı qonaq edə bilmədim, çünkü sizin gələcəyinizi gözləmirdim.

Əmi zarafat edirdi.

– Evdə dadlı təam bişirəndə bu qoca bəhəməni unutmayın. Onu da deyim ki, mən sizin evə yaxın oluram. İstəyirsiniz sizin nökeri özümlə aparıb evimizi göstərim.

İndi əmi Hemonkorinin evinə tez-tez gəlirdi. Çox keçmədən əmi onun evində öz adamı kimi tanındı.

Bir dəfə qoca yenə Hemonkorinin yanına gəldikdə, arvad oğlunu yanına çağırıb dedi:

– Nolin, sən Çokroborti cənablarından müalicə pulu alma.

– O, anası xahiş etmədən onun xahişinə emal etməyə hazırlıdır, – deyə əmi güldü. – Sizin oğlunuz olduqca alicənabdır: birinci dəfədir füqəranı tanır.

Bir neçə gün idi ki, əmi qızı ilə nə haqdasa piçıldışırdı. Nəhayət, bir dəfə səher o, Kəmaleyə dedi:

– Bu gün biz səninlə Doşasomədh Qxata çimməyə gedəcəyik.

Kəmalə Şoylocadan soruşdu:

– Didi, sən də gedəcəksən?

– Yox, ezipim, Üminin bu gün kefi yoxdur.

Çimməkdən sonra əmi Kəmaləni ayrı bir yolla apardı.

Bir qədər getdiğdən sonra onlar bir qoca arvad gördülər. Qadın sənəyini Qanqdan doldurub, yavaş-yavaş gedirdi.

– Əzizim, bu qadınla tanış ol, – deyə əmi qızı müraciət etdi.

– Bu bizim həkimin anasıdır.

Kəmalə belə bir şey gözləmədiyi üçün diksindi. O, böyük bir hörmətlə qadının ayağına düşdü.

Hemonkorı Kəmalənin üzündəki rübəndi qaldıranda heyrətdə qaldı:

– Bu qız kimdir? Nə gözeldir! Lap Lakşmi ilahəsinin özüdür.

– Qızın utandığından qızarmış üzünə tamaşa edib soruşdu: – Adın nədir, qızım?

Kəmalə istədi adını desin, lakin əmi onu qabaqladı:

– Onun adı Xaridasıdır. Bu mənim əmim oğlunun qızıdır. Yetimdir, bizimlə yaşayır.

– Cənab Çokroborti, bizə təşrif aparmazsınızmı? – deyə Hemonkorı təklif etdi. – Ele buradan bizə gedək.

Hemonkorinin evində əmi kresloya əyləşdi, Kəmalə isə onun yanında yerde oturdu.

– Mənim əmim nəvəsi çox bədbəxtdir, – deyə əmi sözə başladı.

– Toyun sabahı günü onun səri sənniasi olmaq istəyərək, qızı tərk etmişdir. O gündən qız onu daha görməmişdir. Onun yeganə məqsədi ömrünü allahlara dua etməyə həsr etmək və Benaresdə sakın olmaqdır. Lakin mən burada yaşamırıam. Mənim qulluğum var. Ailəmi dolandırmaq üçün işləmeliyəm. Qızımla bərabər burada yaşamağa mənim imkanım yoxdur. Siz onu öz evinizdə saxlamağa razı olsayıdınız, məni çətinlikdən qurtarardınız. O sizə qız əvəzi olar. Hərgəh sizə mane olsa, hər zaman mənim yanımı – Hacipura göndəre

bilərsiniz. Lakin mən əminəm ki, iki gündən sonra siz onun bir dürt danesi olduğunu özünüz etiraf edəcəksiniz və bir dəqiqəliyə belə ondan ayrılməq istəmeyəcəksiniz.

– Ebibi yoxdur, mən raziyam, saxlaram, – deyə Hemonkorı cavab verdi, çünkü əminin təklifi onun ürəyindən idi. – Belə bir qızı evimdə saxlamağa şad olaram. Evimdə tərbiyə vermək üçün dəfələrlə küçədən yad bir qızı gətirib saxlamaq istəmişəm. Lakin onlar mənə öyrəşə bilməyiblər. İndi Xaridası mənə qismət oldu. Siz qızdan tamamilə xatircəm ola bilərsiniz. Siz yəqin ki, bir çoxlarından mənim oğlum Nolinakxa haqqında eşitmış olarsınız. O, çox yaxşı oğuldur. Ondan savayı mənim heç kəsim yoxdur.

Əmi onun sözlerini təsdiq etdi:

– Nolinakxa-babunu hamı tanırı. Mən də şadam ki, o sizin yanınızdadır. Eşitmışəm ki, arvadı boğulandan sonra, demək olar ki, bir zahid kimi yaşıyır.

– Olan olub, keçən keçib. O hadisəni heç yada salmasanız yaxşıdır. Yadına düşəndə bədənim gizildəyir.

– Siz razısınızsa, mən Xaridasını sizin yanınızda qoyaram, icazə verin mürəxxəs olum. Bəzən mən ona deyəcəyəm. Xaridasının böyük bacısı var. O sizinlə tanış olmağa gələcəkdir.

Əmi gedəndən sonra Hemonkorı Kəmaləni yanına çağırıdı:

– Yanıma gəl, ezipim, gəl sənə bir yaxşı baxım. Sən lap uşaqsan ki! Belə bir gözəli atmaq olarmı? Dünyada daşqəlbli insanlar da varmış, ilahi! Taleye yalvarıram o geri dönsüm. Xəllaqi-aləm gözəlliyi sənə ondan ötrü verməmişdir ki, məhv olub getsin.

Qoca qadın Kəmalənin çənesini qaldırıb öpdü. O soruşdu:

– Bu evdə sənin tay-tuşun yoxdur. Mənimlə tek qalanda dərin-mayacaqsan ki?

– Xeyr, – deyə Kəmalə iri və məsum gözlerini qaldırıb Hemonkoriyə baxdı.

– Heç bilmirəm bütün gün səni nə ilə əyləndiririm, – deyə Hemonkorı sözünə davam etdi.

– Mən sizin işlərinizi görərəm.

– Nə deyirsen, balaca şeytan! Mənim işlərimi görəcək! Dünyada mənim birçə oğlum var, o da sənniasi kimi yaşıyır. Heç olmazsa bir dəfə deyəydi: “Ana, mənə filan şey lazımdır... mən, bax bu yeməyi xoşlayıram”, ya da ki, “mən bunu sevirəm”. Bilirsenmi nə qədər

razi qalardım, onun bir sözünü iki eləməzdim. Amma o, bircə dəfə de bunu etməyib. O, qazandığı puldan özünə heç nə saxlamır və kasıblara əl tutduğunu da hamidan gizlədir. Əzizim, sən bütün günü mənimlə olacaqsan. Qabaqcadan sənə demək istəyirəm ki, oğlumu tərifləməyim səni usandıracaqdır. Lakin nə etməli, məcbur olub buna öyrənəcəksən, — deyə Hemonkori sözünü qurtardı.

Kəmalənin ürəyi sevincdən döyünməyə başladı. Gözlərini aşağı dikdi ki, həyəcanını bildirməsin.

— Sənə nə cür məşgələ tapım? — deyə Hemonkori düşünməyə başladı. — Tikmək bacarırsan?

— O qədər də yox, ana.

— Çox yaxşı, mən sənə öytədərəm. Oxumaq necə, bacarırsan?

— Bacarıram.

— Çox gözəl. Mən eynəksiz heç nə görmürəm.

— Mən bişirmək də bacarıram, — deyə Kəmalə elavə etdi.

— Sənin üzünü — Durqanın üzünü görənlər dərhal zənn edərlər ki, sən bişirmək bacarırsan. Son zamanlara qədər mən özümə də, Noline də xörək hazırlayırdım. Mən xəstələnəndən bəri o, özgələrin elindən xörək qəbul etməsin deyə, öz xörəyini özü bişirir. İndi sənin razılığından istifadə edərek, onun aşpazlığına son qoyaram. Mən bərk xəstələnsəm, mənim üçün də gərək bişirəsən, etiraz etmərəm. Lakin sadə şeylər olsun. Qızım, gedək sənə mətbəxi, həm də anbarı göstərim, — deyə Hemonkori Kəmaləni dəvət etdi.

Hemonkori Kəmaləni kiçik təsərrüfatı ilə tanış etməyə apardı. Onlar mətbəxə çatdıqda Kəmalə belə bir qərara gəldi ki, nahar bişirmək üçün icazə istəmeyin lap məqamıdır. Qızın xahişini eşitdikdə Hemonkori gülümseyərək:

— Ev sahibəsinin səltənəti mətbəkdir, anbardır, — dedi. — Həyatında bir çox şeylərdən imtina etməyə məcbur oldum. Mənə yalnız bu qalmışdır. Çox əcəb. Bu gün sən xörək hazırla. Yavaş-yavaş bütün təsərrüfatı sənə tapşırıb vaxtrimı pərvəndigar-aləmə — dua və sənayə həsr edərəm. Lakin ev işlerində birdən-birə tamamilə çekilmək olmaz. Mətbəx ev işlərində başlıca yer tutur.

Hemonkori Kəmaleyə nə bişirməyi və necə bişirməyi tapşırıqdan sonra özünün ibadət otağına çəkildi. Beləliklə, Hemonkorinin evində Kəmalənin həyatı onun aşpazlıq qabiliyyətinin sinanmasından başladı.

Qız özünəməxsus səliqə ilə işe başladı. Sarisinin ucunu belinə bağladı, saçlarını peysərına toplayıb sancaqla bərkitti.

Nolinakxa eve qayıtdıqdan sonra adəti üzrə anasını yoxlamağa getdi. O daim anasından nigaran olurdu. Bu gün də Nolinakxa eve geldikdə mətbəxdən səs eşitdi və burnuna bışmekdə olan xörəyin ətri dəydi. Anasının mətbəxdə olduğunu zənn edərək, mətbəxə doğru yönəldi.

Kəmalə onun ayaqlarının sesini eşitdikdə cəld döndü. Qızın gözleri Nolinakxanın gözlerinə sataşdı. Gözlənilmədən görüşdüyü üçün qaşıq onun əlindən düşdü. Kəmalə sarisini cəld başına çəkməyə çalışdı. Özünü itirdiyi üçün sarisini belinə doladığını unutmuşdu. Nehayət o, birteher üzünü örtməyə müvəffəq oldu. Nolinakxa isə heyret edərək, mətbəxdən çıxdı. Qız yərə düşən qaşığı qaldırdı. Onun əlləri titrəyirdi.

Hemonkori dua-sənasını qurtardıqdan sonra mətbəxə geldikdə naharı hazır gördü. Kəmalə bütün evi yuyub təmizləmişdi. Hər yan parıldayırdı. Nə yaniq bir odun parçası, nə də tərəvez qalıqlarından bir əsər qalmışdı. Razi qalmış Hemonkori dilləndi:

— Sən, mənim əzizim, əsil bəhmənsən!

Naharda Nolinakxa anası ilə qarşı-qarşıya oturmuşdu. Kəmalə qapının dalında gizlənərək, onların danışqlarından bir kəlməni də belə buraxmamağa çalışırdı. O, qorxudan tərpənmirdi. Naharı bəyənib-bəyənməyəcəklərini gözləyirdi.

— Nolin, bugünkü yemək xoşuna galırmı? — deyə anası Nolinakxaya sual verdi.

Nolinakxa yeməkdə heç vaxt tələbkar olmamışdı. Anası qabaqlarda ona belə bir sual verməzdi. İndi o, anasının səsində xüsusi bir maraq hiss etdi.

Hemonkori bilmirdi ki, Nolinakxa cavan bir qızın mətbəxdə olduğunu evə gələn kimi görmüşdü. Anasının səhhəti pozulan gündən o dəfələrlə bir qadın aşpaz tutmağı tövsiyə edirdi. Ona görə də mətbəxə tezə bir adam gəldiyindən mənən idи. Əlbəttə o, bişirilmiş teamların keyfiyyətindən heç də baş çıxarmırdı. Buna baxmayaraq, böyük ruh yüksəkliyi ilə:

— Qeribə teamdir, ana! — dedi.

Nolinakxanın bu qızığın tərifi qapının dalında da eşidildi. Kəmalə daha orada dayana bilməyib, əllərini ağır-ağır qalxıb-enən sinəsinə sixaraq, qonşu otağa qaçıdı.

Nolinakxa nahardan sonra, adəti üzrə kabinetinə, təklikdə özünə düşünməyə getdi.

Axşam Hemonkori Kəmaləni yanına çağırıb, onun saçlarını daramağa başladı. Qızın saç ayrımını zəncəf ilə boyayaraq, başını gah o tərəfə, gah da bu tərəfə çevirə-çevirə qızı tamaşa etməyə başladı.

“Ah, belə bir gəlinim olsayıd!” Hemonkori düşünür və ah çəkirdi.

Bu gecə qoca qadının titrətmə-qızdırması yenə tutdu. Nolinakxa çox qorxur, böyük həyəcan keçirirdi. O, anasına dedi:

— Ana, sən bir müddət Benaresdən çıxmışsan, sən burada yaxşı ola bilməyəcəksen.

— Yox, bala, — deyə Hemonkori cavab verdi, — Benaresdən çıxmığım ömrümü bir neçə günlüyə uzatsa da, mən buradan çıxmayağam. — O, Kəmaleyə müraciət etdi: — Sən, əzizim, hələ qapının dalında dayanıb durubsan? Get, get yat. Bütün gecəni oyaq qalmaq olmaz ki. Xəstəliyim uzun sürəcək, mənə qulluq etməyə çox vaxt sərf edəcəksen. Gecələr oyaq qalsan, sənin öz halın necə olar? Nolin, sən də get öz otağına.

Nolinakxa getdikdən sonra Kəmale Hemonkorinin yatağının üstündə oturaraq, onun ayaqlarını ovuşturmağa başladı.

— Yeqin doğuluşlarının¹ birində sən mənim anam olubsan. Yoxsa sən bir belə mənim qeydime qalmazdin. Bilirsən, kənar adamların qeydime qalmaqlarına icazə verməmək adətim olmuşdur. Lakin sənin əlin badenimə deyəndə rahat oluram. Təccübülüdür, qəribədir. Mənə belə gəlir ki, səni çoxdan tanıyıram. Ona görə də yad hesab etmirəm. İndi get yat və heç bir şeydən nigaran qalma. Nolin qonşu otaqdadır. Mən xəstə olanda o kimseyə icazə vermir ki, mənə qulluq etsin, hər nə lazımsa özü edir. Mən min dəfə onunla dava etmişəm, nə fayda, onu yola gətirmək mümkün olmur! Nolinin çox qəribə bir xasiyyəti var: o, gecə sahərə kimi oyaq qalır. Lakin yuxusuzluq ona qətiyyən təsir etmir. Görünür onun halını heç nə dəyişdirə bilməz. Mən isə bambaşqayam. Qızım, bəlkə də ürekde sən mənə gülür və deyirsin ki, mən yene də oğlumdan söhbət açdım, daha qurtarası deyiləm. Lakin ananın var-yoxu bir oğlu olduqda o, başqa şeydən belə həyəcantla danışmağı bacarmaz. Onu da deyim ki, hamının mənim oğlum kimi oğlu ola bilmez! Doğrusunu desəm, bəzən mənə elə gəlir ki, Nolin mənə atılıq əlaqəsi bəsləyir. Bilmirəm onun bu qədər mərhə-

mətinin xəcalətindən mən necə çıxım! Mən yenə Nolindən danışdım! Yox, yox, belə olmaz, bu günlük kifayetdir... Sən get... Sən mənim yanında qalsan, yuxu məni aparmaz. Qocalann adəti belədir. Yanlarında adam olsa, sözlərini saxlaya bilməyib, çənələrini boş qoyacaqlar.

Sabahı gün ev işlərinin hamısını Kəmale öz öhdəsinə götürdü.

Nolinakxa şərqi çıxan eyvanın bir hissəsini kəsərək, onu mərmerlə bezəmiş və ondan kabinet kimi bir şey emələ gətirmişdir. Beləliklə, Nolinakxa günün ikinci yarısını kabinetinə çəkilir, adətən düşüncələrə dalırı.

Nolinakxa səhər çımdıkdən sonra kabinetinə qayıdır buranı tanımadı. Otaq tərtəmiz süpürülüb qaydaya salınmışdı. Ətirli şeylər yandırmaq üçün tunc manqal sürtülüb təmizlənmişdi, qızıl kimi parlayırdı. Taxçaların tozu silinmişdi, kitablar və risalələr səliqə ilə düzülmüşdü. Açıq qapıdan içəriye düşən səhər günəşinin altında parıldayan, səliqə ilə təmizlənmiş otağın görkəmi Nolinakhanın qəlbini şadlıq və fərəhli doldurdu.

Səhər tezdən Kəmale Qanq çayının sahilinə getdi və Hemonkorinin yatağının yanına müqəddəs su ilə dolu bir sənək getirib qoydu.

Hemonkori Kəmalənin yenicə yuyulmuş üzünü görərək:

— Sən Qanqa tek gedibson! Mən oyamb fikir edirdim ki, çimməyə səni kimlə göndərim. Axi özüm xəstəyəm. Sən lap gəncən, özün də təkcə gedirsin...

— Ana, əmimin nökerlərindən biri məndən ötrü darıxmışdı. Dünən axşam məni görməyə gelmişdi. Mən də onu götürüb çaya getdim, — deyə Kəmale arvadın sözünü yarımcıq qoysu.

— Görünür xalan sondən nigaran qalır. Çox yaxşı, qoy bu nöker bizdə qalsın. Təsərrüfat işlərində sənə kömək edər. O hanı? Çağır içəri gəlsin.

Kəmale Umeşi Hemonkorinin yanına gətirdi. İçəri girən kimi Umeş ikiqat əylərək, qadına salam verdi. Hemonkori soruşdu:

— Adın nədir?

Heç bir səbəb olmadan Umeşin üzünə təbəssüm yayıldı.

— Umeş, — deyə oğlan cavab verdi.

Hemonkori də gülümsədi.

— Belə qəşəng dxotini sənə kim bağışlayıb?

Umeş Kəmaləni göstərdi:

¹ Hinduların dini eqidesinə görə insan öləndən sonra ruhu başqa bir şəkildə yaşayır.

– Anam bağışlayıb.

– Mən elə biliydim ki, Umeşə onu qayınanası hədiyyə verib, – deyə Hemonkorı qızı baxaraq zarafat etdi.

Bələliklə, Umeş Hemonkorinin xoşuna gəlib, onun evində qaldı.

Umeşin köməyi ile Kəmalə bütün gündüz işlərini görüb qurtardı və Nolinakxanın otağına getdi. Otağı silib süpürdü, yorğan-döşeyini günə sərdi. Kündə həkimin kirli paltarları tökülib qalmışdı. Kəmalə onları yudu, qurutdu, ütuledi və asqıdan asdı. Otaqdakı şeyləri, təmiz olduqlarına baxmayaraq, bir neçə dəfə cinda ilə silib yerinə düzdü. Çarpayıının baş tərəfinə qoyulmuş paltar şəkafını açdıqda onu boş gördü. Yalnız aşağı gözündə bir cüt taxta səndəl qoyulmuşdu. Kəmalə onları götürüb üzünə dayadı, sonra bir uşaq kimi bağırna basdı. Sarisinin ucu ilə tozunu sildi.

Gündüz Kəmalə Hemonkorinin yanında oturaraq, onun xəstə ayaqlarını ovuşturarkən Hemnolini əlində bir dəstə gül içəri girib, qadına ikiqat təzim etdi.

– Hem, bura gəl, eyləş! – deyə Hemonkorı döşeyindən azacıq qalxaraq, ona yer göstərdi. – Onnoda-babu özünü necə hiss edir?

– O dünən xəstə olduğu üçün sizə gələ bilməmişdi, lakin bu gün əhvalı yaxşıdır, – deyə Hemnolini cavab verdi.

Hemonkorı Kəmaləni göstərərək:

– Bir buna bax, əzizim? Mən hələ körpə ikən anam vəfat etmişdi. Lakin bu qızın simasında o yenidən yanımı gəlməmişdir. Mən buna dünən küçədə rast gəldim. Anamın adı Xaribxabani idi. İndi isə onu Xaridası adlandırırlar. Hem, sən allah belə bir gözələ təsadüf etmişənmi?

Kəmalə utandığından başını aşağı saldı, lakin sonra yavaş-yavaş özünü ələ aldı. Hemnolini qoca arvada müraciət etdi:

– Özünüzü necə hiss edirsınız?

– Bilirsən, sənimin ele vaxtıdır ki, bu barədə soruştmasan daha yaxşıdır. Bu gün sağam, yenə qənimətdir. Mənim vaxtı aldatmağım uzun sürmeyecekdir. Hər halda qeydimə qaldığın məni sevindirir. Mən səninle çoxdan danışmaq istəyirəm, lakin fürsət tapa bilməmişdim. Dünən qızdırmanın tüğyanında belə bir fikrə gəldim ki, daha texirə salmaq olmaz. Mən lap cavan ikən mənimlə ərə getmək söhbətinə açanda utandığımdan alışib-yanırdım, lakin indinin qızları bize bənzəməzler. Siz təhsil görmüşsünüz, tamamilə müstəqilsiniz, sizinlə

açıq danışmaq olar. Odur ki, mən də səninlə açıq, fikrimi gizlətmədən danışmaq istəyirəm. Sənin də məndən utanmağının yeri yoxdur. Əzizim, atan mənimlə etdiyi söhbət haqda sənə bir şey demişdirmi?

Hemnolini başını aşağı saldı.

– Bəli, demişdir.

– Demək, sən razı deyilsən? – deyə Hemonkorı sözüne davam etdi. – Sən razı olsaydın, o çoxdan mənim yanımı gəlmişdi. Yəqin sənin Noline ərə getmək istəmədiyinin səbəbi onun zahid kimi yaşamasıdır. O mənim oğlum olsa da, mən ədalətli olmağa çalışacağam. Kenardan baxan elə bilir ki, o, dərin hissiyyata yabançıdır, lakin sizin hamınız səhv edirsiniz. Mən Nolini yaxşı tanıyıram, onun bütün həyatına bələdəm. Ona görə də mənə inanmaq olar. Nolin elə dərin, elə güclü sevə bilər ki, hətta özündən qorxaraq hissini boğur. Səni inandırıram ki, onun tərki-dünyalıq qabığını sindiran olsa, ürəyinə yol tapar və görər ki, Nolinin ürəyi zəriflik və məhəbbətlə doludur. Hem, əzizim, sən balaca deyilsən. Təhsil almış böyük bir qızsan. Sənin özün mənim Nolinimin təliminə uymuşsan. Mən səni onun arvadı yerində görsəm, rahat ölərəm. Yəqin bilirəm ki, mən öləndən sonra o evlənməyəcəkdir. Onun halının necə olacağını düşünməkdən qorxuram. Hər şey tar-mar olacaq. Əzizim, mən bilirəm ki, sən Noline hörmət bəsləyirsin, bəs nə üçün onu rədd edirsən?

– Ana, siz məni oğlunuza layiq görsəniz, etiraz etməyəcəyəm, – deyə Hemnolini müsbət cavab verərək, gözlərini yerə zilledi.

Hemonkorı Hemnolinini yanına çekib alınından öpdü. Onlar bu məsələ haqqında daha bir söz də danışmadılar.

– Xaridası, bu çiçəklər... – deyə Hemonkorı əmr vermək istədi, lakin dönbə baxdıqda gördü ki, Xaridası otaqda yoxdur.

Hemnolini Hemonkorı ilə söhbətdən sonra utanırdı, arvad da yorulmuşdu. Hem tez çıxbıq getmək qərarına gəldi.

– Ana, mən bu gün tez getməliyəm. Atam özünü çox pis hiss edir, – deyə Hemnolini vidalaşmağa başladı.

Hemonkorı elini qızın başına çəkdi:

– Əzizim, tez-tez gəl.

Hemnolini getdi. Hemonkorı Nolinakxanın dalınca adam göndərdi.

– Nolin, mən daha gözləmək niyyətində deyiləm, – dedi.

Nolinakxa soruşdu:

– Na olmuşdur?

— Mən indiçə Hemlə danışdım. O razıdır. Mən sənin bəhanelerinə daha qulaq asmaq istəmirməm. Sən mənim sehhətimin vəziyyətini çox yaxşı bilirsən. Siz nişanlanmayınca mən rahat ola bilməyəcəyəm. Keçən gece bunu fikirləşərək sabaha qədər gözümü yummamışam.

— Yaxşı, ana, həyəcanlanma, rahat yat. Sən nə desən, o da olacaqdır.

Nolinakxa getdikdən sonra Hemonkorı Xaridasını çağırıldı. Qız qonşu otaqdan çıxaraq, arvada yanaşdı. Qaş qaralmışdı. Ala-qaralıqda Kəmalənin üzünü yaxşı görmək mümkün deyildi.

— Çiçekləri suya qoy, otaqları güllərlə bəzə, — deyə Hemonkorı gül dəstəsini qızə uzadı. Özü üçün yalnız birçə qızılıgül saxladı.

Kəmale çiçeklərdən bir vaza Nolinakxanın kabinetində yazı stolunun üstünə, o birini də yataq otağına qoydu. Sonra Kəmalə şəfəi açdı, qalan çiçekləri onun səndelinin üstünə qoyub, göz yaşları töke-töke döşəmənin üstünə düşdü. Bütün dünyada onun səndəllərindən başqa heç bir şeyi yox idi. İndi onlara da səcdə etmək hüququ əlin-dən çıxırdı.

Bu an birisi otağa girdi. Kəmalə yerindən sıçradı. Şəfin qapısını tələsik örtdü və dönüb baxdı. Nolinakxa onun qarşısında dayanmışdı. Qaçmaq daha gec idi. Qız utandığından alışib yanaraq, çökəmkədə olan gecənin qaralığına qovuşmaq isteyirdi.

Kəmaləni öz yataq otağında görən Nolinakxa dərhal çıxdı, qız da qonşu otağa qaçıdı. Nolinakxa yataq otağına qayıtdı. Bu qəribə qız onun şafında nə axtarırmış? Nə üçün onu görçək şəfin qapısını tələsik örtdü. Nolinakxa bərk maraqlanıb şəfəi açdı və səndəllərini təzə çiçeklərə bəzənmiş gördü. O, şəfəi sakitcə örtüb pəncərəyə yanaşdı. Nolinakxa göye baxanda axşamın qaralığı qış güneşinin son şölələrini uddu.

ƏLLİ ALTINCI FƏSİL

Hemnolini Nolinakxaya ərə getməyə razılıq verdikdən sonra özünü inandırmağa çalışırdı ki, bu izdivac onun üçün böyük bir xoşbəxtlik olacaqdır.

O, min dəfə fikrində təkrar edirdi: "Köhnə düyünlər artıq qırılmışdır. Mənim hayatımın səmasını qaralıqlaşdırın dəhşətli buludlar rədd olub getmişdir. Mən artıq sərbəstəm! Mən keçmişimlə əbədi

olaraq vidalaşmışam!" — Bunların hamisini o, inadla öz-özünə təlqin edirdi.

Nəhayət, Hemnolini dünya arzularını atmağın sevincini hiss etdi. Yaxın bir adamın meyitinin dəfn tonqalı sönür, onun tüstüsü kəslərkən insan müvəqqəti olaraq bütün həyat qaydalarından azad olur, hatta ona bir oyuncaq, bir az əvvəlki arzuları isə mənasız görünür. Hemnolini də özünü belə hiss etdi. O, uzun süren iztirablardan sonra dinclikdən, rahatlıqdan həzz alırdı.

Qız həmin gecə evlərinə qayıtdıqdan sonra düşünürdü: "Anam sağ olsayıdı, mən azad olmağım münasibəti ilə onu sevindirərdim. Lakin mən bunu atama neçə nağıl edim?"

Onnoda-babu halının pis olmasından şikayət edərək tez yatmışdı. Hemnolini öz otağına getdi. Gecə o, gündəlik dəftərini açıb xeyli eyleşdi.

Hemnolini yazdı: "Mən dünya ilə vidalaşram. Mən dünya üçün artıq ölmüşəm. Mən inanmirdim ki, dünyani yaradan mənim ayaqlarından köhne buxovu açacaq və mənim ruhuma yeni həyat bexş edəcəkdir. Mən bu gün min dəfə tezim edərək, onun ayağına düşdüm. İndi qətiyyətə borcumu yerinə yetirmək yoluna qədəm qoyuram. Taleyin mənə verdiyi səadətə mən layiq deyiləm. Pərvərdigara, bu səadəti ömrümün axırına kimi saxlamaq üçün mənə qüvvət ver! Mən əminəm ki, öz miskin taleyimi taleyi ilə bağlayacağım bu adam mənim həyatımı mənalı və xoşbəxt edəcəkdir. Allahdan bircə arzum var ki, mən özüm onun günlərini səadətlə bəzəyə biləm".

Hemnolini gündəlik dəftərçesini örterək, qaralıq bağçaya çıxdı. Sakit uluzlu gecə idi. Qız bağın çünqilla örtülmüş yollarında uzun müddət gəzdi. İntehasız səma onun göz yaşları ilə yuyulmuş qəlbini bir sakitlik aşılıyordı.

Ertəsi gün Onnoda-babu Hemnolini ilə Nolinakxanın evinə hazırlaşırken, onların qarşısında fayton dayandı. Həkimin nökerlerindən biri sürücünün yanından yerə atıldı və xanımının gəldiğini Onnoda-babuya xəber verdi. Onnoda-babu qonağı qarşılıqlaşa tələsdi. Hemonkorı faytondan düşərkən kişi qapıya çıxdı.

— Bu gün biza böyük xoşbəxtlik üz vermişdir! — deyə Onnoda-babu qonağı salamladı.

— Qızınıza xeyir-dua verməyə goldim, — deyə Hemonkorı içəri keçdi.

Onnoda-babu Hemonkorini qonaq otağına apardı. Qayğıkeşliklə divana eyleşdirib dedi:

– Öyləşin, xahiş edirəm, bu saat Hemi çağırım gəlsin.

Hemnolini qonaq getməyə hazırlaşaraq geyinirdi. Lakin Hemonkorinin gəldiyini eşidib, tələsik qonaq otağına çıxıb onunla görüşdü.

– Ömrün uzun və xoşbəxt olsun! Əlini mənə uzat, əzizim, – deyə Hemonkorı üstündə mokor¹ nəhəngin təsviri olan iki ağır qızıl bilerziyi qızın qollarına taxdı.

Zinqildayan bilarzikler qızın nazik qollarından sərbəst asıldı. Hemnolini bəxşixe minnətdar olduğunu izhar edərək, ona baş əydi. Hemonkorı qızın üzünü iki əline alıb alnından öpdü. Qadının mehribanlığının və xeyir-duasının təsiri altında Hemnolininin qəlbində şadlıq hissi oyandı.

– Əziz quda, – deyə Hemonkorı Onnoda-babuya müraciət etdi, – sabah siz qızınızla evimizə dəvet edirəm.

Ertəsi gün Onnoda-babu ilə Hemnolini adəti üzre bağda oturub çay içirdi. Onnoda-babunun xəstəlikdən yorulmuş ve rəngi qaçmış üzü bir gecənin içərisində çəhrayılaşmış, sanki xoşbəxtlikdən cavanlaşmışdı. O, arabir qızının sakit simasına baxırdı, ona elə gəlirdi ki, qızın üzünün mesumluğu anasının simasını xatırladır. Son zamanlardakı göz yaşları qızın gözlərində işaran sevinc parıltısını yalnız yumşalda bilmədi.

Bu gün Onnoda-babunun fikri ondan ibarət idi ki, qonaqlığa vaxtında getsinlər, necə olursa olsun gecikməsinlər. Qızı tez-tez: "Hələ vaxt çoxdur" – deyə atasını inandırmağa çalışırdı. Doğrudan da hələ seher saat sekkiz idi.

– Yox, yox... hazırlanmaq çox vaxt istəyir, – deyə Onnoda-babu etiraz etdi. – Gecikməkdənə tez getmək yaxşıdır.

Bu ar bağın qapısında çamadanlarla dolu fayton dayandı. Hemnolini dərhal:

– Dada gəldi! – deyə onun yanına qaçırdı.

Cogendro gülümseyə-gülümseyə faytondan düşdü, bacısı ilə görüşüb soruşdu:

– Salam, Hem, necəsen?

¹ Mokor – esatir heyvanıdır, onun başı və ayaqları dağkeçisi, bedəni isə balıq şəklindədir. Bu təsvir hind esatırında məhəbbət ilahəsi Kamedevanı təcəssüm etdirir.

Hemnolini soruşdu:

– Səninlə gələn kimdir?

Cogendro güldü.

– Atama təzə il münasibəti ilə hediyədir.

Faytonun pilləsində Romeş göründü. Hemnolini onu görən kimi dönüb qaçırdı.

Cogendro onu səslədi:

– Hem, qaçma! Qulaq as mənə!

Lakin o, qardaşının çağırışına qulaq asmir, qara basmış kimi, süretlə qaçırdı.

Romeş bir neçə saniyə özünü itirmiş kimi qaldı. O nə edəcəyini bilmirdi. Qızın dalınca qaçın, ya faytona qayıtsın?

– Romeş, ireli gəl, atam burada, bağdadır, – deyə Cogendro dostuna müraciət etdi və onun əlindən yapışaraq, atasının yanına çəkib apardı.

Onnoda-babu hələ uzaqdan Romeşini tanımırdı. Onun gəlməsi qocanın kefini pozdu.

"Bu da bir manə!" – deyə qoca əlini başına çekerək, fikirləşirdi.

Romeş baş əydi. Onnoda-babu əli ilə oturmağa işarə etdi və dönüb oğluna dedi:

– Sən vaxtında gəldin, Cogen. Mən sənə telegram vurmağa hazırlaşırdım.

Cogendro soruşdu:

– Nə münasibəti ilə?

– Yaxın günlərdə Hemnolini ilə Nolinakhanın toyu olacaqdır. Dünən anası Heme xeyir-dua verdi.

– Ata, necə oldu ki, siz düşünmədən Hemnolininin izdivacına belə tələsik razı oldunuz? Siz mənimlə məsləhətləşə bilmezdiniz?

– Sənin nə istədiyini anlamaq çətindir, – deyə Onnoda-babu cavab verdi. – Mən hələ Nolinakxanı tanımadan əvvəl sen Hemnolininin Nolinakxa ilə evlenmesinə ürəkdən çalışırdın.

– Çox da bir zaman belə olmuşdur. İndi onu da yada salmağın mənası nə imiş! İndi bu toyun baş tutmasına mane olmaq gec deyildir. Əvvəlcə mən sənə bir çox şeyləri izah etməliyəm. Əvvəl mənim sözlərimi dinlə, sonra özün məsləhət bildiyini edərsən.

– Yaxşı, ona sonra vaxt taparıq. İndi mənim vaxtim yoxdur, getmək lazımdır.

– Hara?

– Nolinakhanın anası bizim hər ikimizi qonaq çağırmışdır. Siz burada nahar edərsiniz. Cogen, sən də...

Cogendro onun sözünü kəsdi:

– Yox, yox! Bizim qeydimizə qalma. Mən Romeşlə mehmanxanada, xülasə bir yerdə nahar edərik. Güman edirəm axşama qayıdır gələrsiniz, deyilmi? Biz axşamüstü sizin yanınıza qayıdırıq.

Onnoda-babu hətta ədəb xatırınə belə özünü vadar edə bilmirdi ki, Romeşlə danışın. O hətta Romeşin üzünə belə baxa bilmədi. Romeş də bir kelmə danışmadı. Getmək vaxtı geldikdə o, Onnoda-babuya dinmez-söyləməz təzim etdi.

ƏLLİ YEDDİNCİ FƏSİL

– Mən sabah Hemnolini və onun atasını nahara dəvət etmişəm, – deyə Hemonkori hələ bir gün qabaq Kəmaləni xəbərdar etmişdi.

– Yaxşı fikirləş, nə bişirsen yaxşı olar? Qaymatanı elə yola salmaq lazımdır, qızının bızdə ac qalmayacağına əmin olsun. Fikrin nədir, əzizim? Sənin yaxşı aşpaz olduğunu bilirəm. Qonaqların yanında məni xəcalət etməzsən. Heç yadına gəlmir ki, oğlum nə yeyəcəyini deyə və xörək haqqında fikrini bildirə. Amma dünən sənin xörəyini tərifləmək üçün söz tapmırı. Nə üçün bu gün yorğun görünürsən?

Kəmalə kəderli üzündə təbəssümə bənzər bir ifadə ilə cavab verdi:

– Yox, mən salamatam, ana!

Hemonkori şübhə ilə başını yelletdi:

– Mənə belə gelir ki, səni kədərləndirən bir hadisə var. Bu adı bir şeydir. Sən heç də narahat olma. Mənə bir yad adam kimi baxma. Mən səni doğma qızım sayıram. Sənin kədərinə səbəb nedir? Nə üçün mendən gizlədirsin? Bəlkə qohumlarını gedib görmək istəyirsən?

– Yox, ana! – deyə Kəmalə həyəcanlandı. – Size xidmet etmekdən başqa heç bir arzum yoxdur.

Lakin Hemonkori onun sözlərini sanki eşitməmişdi.

– Beleliklə, bir neçə gün gedib əmingildə qonaq qalarsan, – deyə o davam edirdi. – Sonra arzu etsən, yenə yanına qayıdarsan.

Bu təklif Kəmaləni təşvişə saldı.

– Ana, sizinlə bir yerdə olduqda mənə bütün dünyada heç kim lazımdır! Sizin yanınızda günahkaramsa, cəzamı verin. Lakin bir günlüğe də olsa özünüzdən kənara göndərmeyin.

Hemonkori qızın yanağını oxşadı:

– Ona görə sənə, birinci doğuluşunda mənim anam olmuşsan, deyirəm, yoxsa ilk görüşümüzdə bir-birimizə bunca mehr salmazdım. İndi qızım, get, bu gün tez yat. Bütün gün ərzində bir dəqiqlik də olsa oturmayıbsan.

Kəmalə öz yataq otağına gəldikdə qapını bağladı, çırığı söndürdü və qaranlıqda yere oturub, uzun müddət fikrə getdi, vəziyyətini düşündü: “Taleyin səhvi nəticəsində mən əlimi ondan tamamilə üzməli oldum. İndi ondan kənarda olmaliyam. Artıq hər şeydən əlimi üzməye hazırlaşmalıyam. Arabir ona xidmət etməyə imkan tapsam, bütün qüvvəmi ona sərf etmək mənim borcumdur. Xəllaqı-əlem mene kömək edər, bu borcu gülərzlə yerinə yetirərəm. Mən olduqca bedbəxtəm. Nəsibim olan kiçik xidməti gülərzlə ifa etməsəm, hər şeyi itirərəm”.

Kəmalə öz vəziyyətini ətraflı düşündü, qəlbində müəyyən bir qərara gəldi: “Sabahdan mənim ürəyimdə dərđə, kədərə yer qalmayaçaqdır, kədər izləri üzümdən çökilməlidir. Nəsibim olmayan xülyalar üçün ağlamayıb, ömrüm üzünü kəniz olacağam. Mən daha heç bir şey istəmirəm, heç bir şey!”

Kəmalə yatağına uzandı, uzun müddət o böyründən bu böyrünə çevrildi, yuxuya gedə bilmədi. Gecə bir neçə dəfə ayıldı. O hər dəfə eyni sözləri piçildiyirdi:

– Mən daha heç bir şey istəmirəm, heç bir şey!..

Qız səhərə yaxın ayılıb yenə bütün qətiyyətini toplayaraq, əllərini sıxıdı və yenidən təkrar etdi:

– Ölən günümə qədər mən həmişə sənə qulluqçu olacağam. Mən daha heç bir şey istəmirəm, heç bir şey!

Kəmalə təlesik yuyundu, geyindi və Nolinakhanın kabinetinə girdi. Sarisinin ətəyi ilə şeylərin tozunu silib, həsirləri döşədi və Qanqa çimmiyə qaçıdı. Hemonkori, nehayət, Nolinakhanın təkrar-təkrar xahişinə əməl edərək, gün çıxan vaxt yuyunmaqdən əl çəkmişdi. İndi sübhün soyuğunda Kəmaləni çaya Umeş müşayiət edirdi.

Kəmalə çimib qayıtdıqdan sonra gülərzlə Hemonkorinin yanına gəldi. Qoca arvad yalnız indi Qanqa getməyə hazırlaşırıdı.

Hemonkori Kemaləyə müraciət etdi:

– Nə üçün belə tezdən çaya qaçıbsan? Məni gözləyeydin, bərabər gedəydik.

– Bu gün işim çoxdur. Dünən gətirilən tərəvəzləri hazırlamalıyam. Umeşi bazara göndərib çatmayan şeyləri aldmalıyam, – deyə Kemalə üzr istədi.

– Sən düz fikirləşibsen, əzizim. Qayınata gələnə kimi hər şey hazır olar.

Bu an Nolinakxa otağa girdi. Kemalə çarqatı yaş saçları üstüne örtüb, dərhal otaqdan çıxdı.

Nolinakxa dedi:

– Ana! Deyəsən cimməyə getmək isteyirsən? Bir neçə gün özünü saxlasaydın yaxşı olardı.

– Sən həkim olduğunu unut, Nolin. Qanqda cimməkdən vaz keçməklə insanlar ölməz olmurlar, – deyə Hemonkori etiraz etdi.

– Deyəsən getməyə hazırlaşırsan? Bu gün evə tez qayıt...

– Nə üçün, ana?

– Mən unutmuşam ve sənə xəbərdarlıq etməmişəm ki, bu gün Onnoda-babu sənə xeyir-dua verməyə gələcəkdir.

Nolinakxa təəcüb etdi:

– Xeyir-dua verməyə? Belə bir təntənə nəyə lazımdır? Mən ki onu hər gün görürəm.

– Mən dünən Hemnoliniyə iki qolbaq bağışlayıb xeyir-dua vermişəm. Nə üçün Onnoda-babu eyni mərasimi icra etməsin? Xüliasə, yubanma, onlar nahar üçün burada olacaqlar, – deyə Hemonkori oğluna tapşırıdı.

Söhbətləri bununla qurtardı. Hemonkori cimməyə getdi. Nolinakxa isə başını aşağı salıb fikirli-fikirli şəhərə yola düşdü.

ƏLLİ SƏKKİZİNCİ FƏSİL

Romeşini görən kimi Hemnolini qaçıb öz yataq otağına girdi, qapını möhkəm örtüb yatağına uzandı. Həyecanı keçdiğinden sonra o öz-özünə utanmağa başladı: “Nə üçün özümü itirmədən Romeş-babunu qarşılaya bilmedim? İradəmdən asılı olmayaraq özümü belə biabırçı aparmağa məni mecbur edən nədir? Görünür mən öz-özümə inana bilmərim. Yox, müterəddid qalmağıma yol verə bilmərem!”

Hemnolini qətiyyətlə ayağa qalxdı, qapını açaraq otaqdan çıxdı.

“Bu dəfə daha qaçmaram! Mən özümü elə aparmalıyam”, – deyə Hemnolini Romeşlə bir daha görüşmək məqsədi ilə bağa doğru gedərək, öz-özünü dile tuturdu.

Sonra o, birdən nəyi isə xatırlayıb, tələsik yataq otağına qayıtdı və Nolinakxanın anası bağışlaşlığı bilerzikləri qutudan götürüb qoluna taxdı. Beləliklə, Hem silahlanaraq, təşəxxüsle başını dik tutub bağa çıxdı.

Onnoda-babu qızına rast gələrək soruşdu:

– Hara belə, Hem?

– Bəs Romeş-babu ilə didim haradadırlar?

– Getdilər.

Hemnolini özünü ələ almağını sınamağa daha ehtiyac olmadığını bildikdə yüngüllük hiss etdi.

– Bu saat... – deyə Onnoda-babu sözə başladı.

Qızı onun sözünü kəsdi:

– Bəli, bəli, ata... Bir anda hazır olacağam, cimməyim çox çəkməyəcəkdir. Fayton dalınca adam gönder.

Hemonkori ilə görüşə belə ruh yüksəkliyi ilə tələsmək gözənləməyən və Hemnolininin təbiətinə heç də xas olmayan hadisə idi. Lakin onun səsindəki süni sevinc Onnoda-babunu aldıda bilməzdi. O, qızından yene də daha böyük bir qorxu ilə nigaran olmağa başladı.

Hemnolini tələsik cimib atasının yanına gəldi.

– Fayton hələ gəlməyib?

– Hələ yox.

Hemnolini faytonun gəlməsinə müntəzir olaraq bağa getdi və xiyabanlarda gəzmeye başladı. Onnoda-babu eyvanda oturaraq, əsəbi halda saçlarını tumarlayırdı.

On birin yarısında Onnoda-babu qızı ilə Nolinakxanın evində hazır oldular. Həkim özü hələ gəlməmişdi. Hemonkori qonaqlarla tek məşgul oldu. O, Onnoda-babuya onun sehhəti və işləri haqqında sual verir, ara-sıra dönüb Hemnoliniyə də nezər salırdı. Nə üçün qızın üzündə şadlıq əsəri görünmür? Ona nəsib olan bu səadətdən gərek onun üzü günəş doğurken olan al şəfəq kimi parlaya idi. Lakin Hemnolininin gözlərinde şənlik deyil, kədər süzülürdü. Bu, Hemonkorinin xoşuna gəlmədi. Onun ürəyini ağırdı. O düşünürdü: “Nolinakxaya hansı bir qız əre getməyə hazırlaşsaydı, özünü olduqca şən və xoşbəxt hesab edərdi. Bu isə özünü elmlı sanaraq təşəxxüslenir və belə güman

edir ki, Nolinakxa üçün göydöndüşmə bir şeydir... Yoxsa onun fikirli və etinasız olduğunu nə ilə izah etmək olar? Bunların hamısının günahı mənim özümdür. Qoca çağlarında səbrim tükənmişdir. Arzumu yerine yetirmək iştərkən tələsdim. Xasiyyətini öyrənmədən kamala yetmiş bir qızı oğluma almaq istədim. Amma mənim gözləmeye də vaxtim yoxdur axı. Mən bu dünyaya aid olan işlərimi tez görüb qurtarmalı və bu dünyada oraya – o dünyaya çağırılmağı gözləmeliyəm”.

Söhbət zamanı Hemonkorinin başında qaynaşan bu fikirlər ona mane olur, Onnoda-babu ilə danışmağa imkan vermirdi.

– Mənə belə gəlir ki, toy üçün tələsmək lazımlı deyil. Bizim uşaqlarımız kifayət qədər yetkindirlər. Hər şeyi özləri həll edə bilərlər. Onları tələsdirməyə ehtiyac yoxdur. Hemin bu məsələyə necə baxdığını bilmirəm. Lakin Noline gəldikdə o hələ bu məsələni lazımi qədər düşünməmişdir.

Onun dedikləri əsas cübarı ilə Hemnoliniye aid idi, çünki toy münasibəti ilə Hemnolinidə bir sevinc müşahidə olunmurdu. Hemonkoru istəmirdi ki, qız və atası Nolinakxanın qarşidakı toya görə çox şad olduğunu düşünsünler.

Qonaq getməzdən qabaq Hemnolini şad görünmək üçün var qüvvəsini toplamışdı. Lakin tamamilə eksinə oldu. O, bir dəqiqliş şən göründüsə də, dərhal üzündə dərin bir kədər təzahür etdi. Hemonkorinin evinə gəldikdən sonra o, qəlbində şübhə oyandığını hiss etdi. Ona elə gəldi ki, qədəm qoyacaqı həyat yolu çətin, maneelerlə dolu və intəhasız olacaqdır.

Böyükər bir-birinə lütfkarlıq göstərərkən Hemnolini öz qüvvəsinə inanmamağına üstün gəlməyə çalışırdı, bu isə onun qəlbini ağrıdır, ona müdhiş əzablar verirdi. Hemonkoru toyu təxirə salmağı təklif etdikdə, dərhal qızın qəlbində bir-birinə zidd olan iki hiss mübarizəyə başladı. Bir tərəfdən ona elə gəldi ki, nikah nə qədər tez oxunarsa, o, cansıxıcı terəddüldərden və şübhələrdən bir o qədər tez yaxasını qurtarar. Madam ki, belədir, qoy nikah mümkün qədər tez oxunub qurtarsın. Digər tərəfdən, Hem toyun məlum olmayan bir vaxta qədər təxirə salındığını eşitdikdə bilaixtiyar yüngüllük hiss etdi.

Qızın belə bir təklifin nə kimi təsir etdiyini duymaq üçün Hemonkoru gözünü ondan çəkmirdi. Qızın üzündə rahatlıq ifadəsini gördükdə, qoca arvad özündə ona qarşı bir hiddət hiss etdi. “Mən öz Nolinimi çox ucuz qiymətləndirmişəm!” – deyə Hemonkoru düşündü və oğlunun gecikməsindən memnun qaldı.

Hemonkorı Hemnoliniyə nəzər salaraq dedi:

– Bu Noline bax də! Çox yaxşı bilir ki, bu gün siz gələceksiniz, amma gelib çıxmır. Halbuki işini bu gün bir az tez qurtara bilerdi. Amma mən bir balaca xəstələnsəm, maddi cəhətdən zərər çekməsinə baxmayıb işini atacaq, yanına gələcəkdir.

Hemonkorı naharın hazır olmasını yoxlamaq bəhanesi ilə qonaqları tək qoyub çıxdı. O, Hemnolinini Kəmalənin yanında qoyaraq, təklikdə qoca ilə danışmaq isteyirdi.

Mətbəxə gəldikdə Hemonkorı naharın hazır və vama qoyulduğunu gördü. Kəmale dərin fikrə qərq olmuşdu. Hemonkorı gözlənmədən geldikdə qız səksəndi və özünü itirərək, yerində sıçrayıb ayaq üstə dayandı.

– Xaridası, başın nə yaman xörəyə qarışib?

– Hər şey hazırlırdır, ana, – deyə Kəmale cavab verdi.

– Ele isə nə üçün burada tək oturubsan? Onnoda-babu qocadır, ondan utanmağa dəyməz. Onunla bərabər Hem də gəlmışdır. Onu otağına çağır, söhbətə tut. Nə üçün yaziq mənim kimi qocanın yanında dairxsın?

Hemonkorı Hemnolinidən acığı gəldiyi üçün Kəmaləyə qarşı ikiqat artıq mehribanlıq gösterirdi.

Kəmale qorxaraq soruşdu:

– Mən onunla nə danışa bilərəm? O, oxumuş bir qızdır, amma mən heç nə bilmirəm.

– Böyük iş imiş! Sen başqa qızlardan heç də az bilmirsən. Qoy Hemnolini öz biliyi ilə təşəxxüslənsin, senin kimi cazibəli qız az tapılar. Hansı qızı götürsən, kitab oxumağı öyrənib alım ola bilər, lakin sənin kimi gözel ola bilməz. Gedək, Xaridası! Ancaq geyimin münasib deyil, gel seni bəzəndirim.

Hemonkorı tekebbürtü Hemnolinini eskiltmek arzusunda idi. O isteyirdi ki, Hemnolininin gözəlliyyi bu sadə qızın gözəlliyyi qarşısında sönüklərənən. Kəmalənin etirazlarına əhəmiyyət verməyərək, qoca qadın böyük bir səliqə ilə onun əyninə açıq yaşıł sarı geydirib, moda üzrə saçlarını daradı. Sonra Kəmaləni o təraf-bu tərəfə çevirib, öz səliqəsindən razı qalaraq, qızın alnından öpdü:

– Sən elə gözəlsən ki, racənin belə qadını olmağa layiqsen! – dedi.

Kəmale dilləndi:

– Ana, axı onlar otaqda tək qalıblar, onsuz da qonaqları çox gözləməyə məcbur etmişik!

– Qoy gözləsinlər. Səni geyindirmədən biz buradan çıxası deyilik. Nəhayət, qız tamamilə hazır oldu.

– Bax, belə! İndi gel gedək, əzizim! Gedək. Bax əsas məsələ burasındadır ki, sən gerek özünü itirməyəsən, utanmağı bir yana qoyasan, – deyə Hemonkorı qızı öyrədirdi. – Kollecədə oxumuş gözəllər sənin yanında sönük görünəcəklər! Onların yanında başını da dik tuta bilərsən.

Hemonkorı galmek istəmeyən Kəmaləni Onnoda-babu ilə qızının oturduğu qonaq otağına gətirdi. Nolinakxa da qayıtmışdı, qonaqlarla söhbət edirdi. Kəmale çıxıb getmək istədi, lakin Hemonkorı onu saxladı:

– Utanma, əzizim, burada kənar adam yoxdur.

Qoca qadın Kəmalənin gözəlliyi və libası ilə fəxr edirdi. O, Kəmalənin görünüşü ilə hamını heyratdə qoymaq istəyirdi. Oğlunu bəyənmədiyi üçün ana iftixarını təhqir etmiş olan Hemnolinini hətta Nolinakhanın da yanında xar etməye çalışırdı. Doğrudan da Kəmalənin gözəlliyi hamını heyran etdi. Hemnolini ilk dəfə Kəmaləni görəndə o sadə geyinmişdi, utanır və hətta göze görünməməye çalışırdı. Digər tərəfdən ilk görüşlərində qızı diqqətə baxmağa Hemnolininin vaxtı da olmamışdı. Lakin bu gün Hemnolini qızın gözəlliyyinə valeh olmuşdu. O, ayağa qalxdı və çəşib qalmış qızı öz yanında oturtdu.

Hemonkorı şadlanırdı. İndi o əmin idi ki, burada oturanların hamısı Kəmalənin lətfətini, allahların uğurlu bir hadisəsi olduğunu təsdiq edəcəkdir.

– Get öz otağına, orada Hemle söhbət elə. Süfrəni mən özüm açaram, – deyə Hemonkorı Kəmaleyə təklif etdi.

Kəmale heyəcanlandı. O tezliklə Nolinakhanın arvadı kimi bu eve gəlerək onun sahibesi olacaq Hemnolininin ona neçə münasibət bəslədiyini bilmək istəyirdi. Kəmale onun münasibətinə laqeyd qala bilməzdi. Hüquq nöqtəyi-nəzərindən bu evdə yalnız özünün sahibə ola biləcəyini Kəmalə heç bir vəchlə etiraf etmək istəmirdi. O öz ürəyində qısqanchığın hətta kölgəsinə belə yer vermirdi. Kəmalə özü üçün heç bir şey tələb etmirdi.

– Ana sənin haqqında təfsilatı mənə söyləmişdir, – deyə Hemnolini mehribancasına sözə başlıdı. – Mənim sənə yazığım gəlir. İndi sən mənə öz bacın kimi baxmalısan. Bacın varmı?

Hemnolininin səsində sezilən mehribanlıqdan və dostluqdan ruhlanmış Kəmale:

– Doğma bacım yoxdur, yalnız əmiqizim var, – deyə cavab verdi. Hemnolini:

– Mənim de bacım yoxdur, – dedi. – Mən lap körpə iken anam vəfat etmişdir. Dəfələrlə şad və ya qəməgin hallarında, yanımıda bir bacım olaydı, deyə həsrət çəkmişəm. Uşaq çağlarımdan bütün çətinliklərə dinməz-söyləməz qatlaşmışam. Dərdə, qəmə susa-susa dözmək mənim adətim olubdur. İndi mən ürəyimi hamiya açmağı tövbə etmişəm, yadırğamışam. Ona görə də hamı məni təşəxxüslü sayır. Lakin, əzizim, sən mənim haqqımda elə düşünmə! Mənim qəlbim sükuta, demək olar ki, adət etmişdir.

Kəmalənin utanmasına bununla son qoyulmuş oldu. Kəmale soruşdu:

– Sən məni sevəcəksən, didi? Axı sən hələ bilmirsən mən nə qədər axmağam.

Hemnolini gülməsədi:

– Sən məni yaxından tanıldıqda görəcəksen ki, mən də çox axmağam. Kitablardan az-çox əxz etdiyimden başqa heç bir şey bilmirəm. Sizin evinizə köçəndən sonra məni tək qoyma, xahiş edirəm. Təsərrüfat işlərinin öhdəmə düşəcəyini fikirədikdə məni dəhşət götürür.

– Sən bunların hamısını mənim öhdəmə burax! – deyə Kəmale, sadəlövh bir uşaq kimi hevəslə ucadan xahiş etdi. – Uşaq vaxtından təsərrüfat işləri boynuma yükləndiyi üçün bu məni qorxutmur. İki bacı kimi bu işlərlə bərabər məşğul olarıq. Sən onun xoşbəxtliyinin qeydinə qalarsan, mən də hər ikinizin.

– Cox gözəl, əzizim. Sən öz ərini, deyəsən, heç yaxşı görə bilməyibsən, onun sıfəti, siması heç yadında qalmayıb?

Kəmale doğru cavab verməkdən çəkinərək dedi:

– O vaxt mənim ağlıma da gəlmədi ki, onu xatırlamaq arzusunda olacağam, didi. Əmimin evində sakın olduğda onun qızı Şoyloca ilə dostlaşdırıb, onun öz ərini sədaqət və səmimiyyətlə sevdiyini gördüm. Ancaq o zaman borcumu dərk etdim. Bunu sənə izah etmek çətindir... Bilərsən, ərimi görmədiyimə baxmayaraq, onu sevməyi öyrendim. Aləmi yaradan mərhəmətini məndən əsirgəmədi. İndi mənim qəlbimdə ərimin aydın siması yaşayır. Qoy o mənim ərim olmasın, lakin indi o daima mənimlidir.

Kəmalənin ərinə fədakar məhəbbətini ifadə edən sözləri Hemnolininin qelbində ona qarşı bir mehribanlıq hissi oyadı.

Hemnolini bir qədər sükut etdikdən sonra:

— Mən səni anlayıram, — dedi. — Sənin hiss etdiyin elə həqiqi vüsala çatmaqdır. Tamahkarlıqla əlde edilən uzun sürməz.

Hemnolininin dediklərinin mənasını Kəmalə anladımı — bunu təyin etmek çətindir, o, Hemnoliniyə bir qədər sükutla baxdıqdan sonra dilləndi:

— Mən qəmlı olmayı özümə qadağan etmişəm. Ona görə də xoşbəxtəm. Məne layiq olanı almışam.

Hemnolini Kəmalənin hər iki əlini öz əllerinə aldı.

— Mənim müreibim deyir: “Əldə edilənlə itirilən bir-birine qovuşarsa, bu həqiqi nailiyyətdir”. Doğrusunu desək, bacım, dünyadan el çəkməyi sənin kimi bacara bilsəydim, mən həqiqətən özümü xoşbəxt hesab edərdim.

Belə bir etiraf Kəmaləni bir qədər təəccübəldirdi. Soruşdu:

— Sən ne üçün belə danışırsan, didi? Sən çox şeylərə layıqsən. Sənin heç bir zaman heç bir şeyə ehtiyacın olmayıacaqdır.

— Ah, mənim ancaq haqqım olan qismətimə düşsəydi, mən çox şad olardım! — deyə Hemnolini coşqun bir həsrətle dilləndi. — Haqqımdan artıga nail olmaq mənim üçün böyük dərd, çox böyük bir məsuliyyətdir. Əlbəttə, mənim sözlərim sənə qəribə galır, özüm də özümə təəccüb edirəm. Belə də belə fikirləri dünyani yaradan mənim ürəyimə salıbdır. Bu gün mən ürəyimdə böyük bir ağırlıq hiss edirdim. Səninlə danışdıqdan sonra ürəyim bir az yüngülləşdi: mən indi özümü daha möhkəm və iradəli hiss edirəm. Söhbəti də elə buna görə uzatdım. Sən məni necə dəyişdin, bacım!

ƏLLİ DOQQUZUNCU FƏSİL

Eve qayıtdıqdan sonra Hemnolini qonaq otağında, stolun üstündə onun ünvanına göndərilmiş qalın bir məktub gördü. Xəttinə baxdıqda məktubun Romeş tərəfindən yazıldığını dərhəl təyin etdi. Ürəyi döyüne-döyüne zərfi götürüb, öz otağına getdi. Otağın qapısını bağlayıb oxumağa başladı.

Romeş məktubunda Kəmalə ilə elaqəsinin bütün təfsilatını yazmışdı. Məktubun sonunda o deyirdi:

“Heyatumızın Allah tərəfindən bağlanılmış möhkəm düyünlərini hadisələr qırıb dağıtdı. İndi sən ürəyini başqasına vermişsən. Mən səni ittiham etmirəm, lakin sən də məni günahkar hesab etmə. Bir

gün də olsa Kəmalə mənim həqiqi arvadım olmamışdır. Lakin heç bir şeyi səndən gizlətməyərək, olduğu kimi söyləmək mənim borcumdur: gündən-günə o məni daha çox, daha şiddetlə cəlb edirdi! Mənim ona qarşı hissim keçmişmi, ya yox — mən hələ indi də təyin edə bilmirəm. Sən məni atmasaydın, sənin məhəbbətinlə tesəlli tapa bilərdim. Yalnız bu ümidiəz iztirablardan üzülmüş qəlbimlə mən bu gün sənin yanına gəldim. Lakin məndən qaçıdığını gördükdə sənin mənə nifretinin nə qədər böyük olduğunu duydum. Başqası ilə izdivaca razılıq verdiyini eşitdikdə isə qəlbimdə köhnə şübhələrim yenidən oyandı. Kəmaləni unuda bilmədiyimi yəqin etdim! Bu belədirmi, ya yox — hər halda məndən başqa kimse əzab çəkməməlidir. Bəs mən ne üçün əzab çəkməliyəm? Mənim üçün böyük mənası olan iki gözəl qızı mən heç bir zaman unuda bilmərəm. Həyatım boyu mən onları böyük bir məhəbbətlə və minnətdarlıqla xatırlayacağam. Bu gün səhər bir anlıq görüşümüz məni dərindən həyecanlandırdı. Eve qayıdan kimi özümü dünyada en bədbəxt adam hesab etdim. Lakin indi mən belə düşünə bilmərəm.

Arxayın və sən bir ürəklə səninlə vidalaşır, məni bağışlamağımı ürəkdən xahiş edirəm. Sizin ikinizin alicənəblüyü nəticəsində xəllaqı-aləmin mərhemətindən bu ayrılıq saatında ürəyimdə dərd, kədər hiss etmirəm. Xoşbəxt ol, çox xoşbəxt ol! Mənə nifret etmə, çünki nifret etməyə sənin heç bir əsasın yoxdur”.

Hemnolini məktubu oxuduqdan sonra atasının yanına getdi. Onnoda-babu kresloda oturub kitab oxuyurdu. O, qızının üzünü görüb təşvişle soruşdu:

— Sən salamatsanmı?

— Salamatam, — deyə Hemnolini qısaca cavab verdi. — Mən Romeş-babudan məktub almışam, oxu, sonra mene qaytar.

Hem məktubu atasına verib otaqdan çıxdı. Onnoda-babu eyneyini gözünə taxıb, Romeşin məktubunu bir neçə dəfə oxudu. O, məktubu nöker vasitesi ilə qızına göndərərək, fikrə getdi. Nehayət, belə bir nəticəyə geldi: “Allahdandır, belə yaxşıdır. Nolinakxa bir adaxlı olaraq Romeşdən daha yaxşıdır. Yaxşı ki, Romeş özü buradan getmək qərarına gəlmışdır”.

Nolinakhanın gelmesi Onnoda-babunun fikirlərini yarımcıq qoydu. Onların ayrılmalarından bir neçə saat belə keçməmişdi. Ona görə də Nolinakhanın buraya gelmesi Onnoda-babunun təəccübünə səbəb oldu.

“Görünür Nolinakxa Hemə bərk vurulmuşdur” – fikri ile Onnoda-babu gülümşədi.

Onnoda-babu cavanların görüşüne imkan yaratmaq üçün bir bəhanə ilə getmək istəyərək, Nolinakxa dedi:

– Sizin bildiyiniz kimi, Onnoda-babu qızınızla mənim izdivacım olmamalıdır. Lakin mən əvvəlcə sizinle danışmaq istərdim.

– Cox gözəl, eşidirəm, – deyə Onnoda-babu cavab verdi.

– Sizə bir şey bəlli deyil: mən bir dəfə evli olmuşam.

– Mən bunu bilirəm, lakin...

– Bu mənim üçün təzə xəbərdir! Elə isə siz güman edirsiniz ki, mənim arvadım ölmüşdür... Lakin bunu qəti demək olmaz. Şəxsən mən əminəm ki, o sağdır.

– Allahdan istərdim ki, elə də olsun! Hem, Hem! – deyə Onnoda-babu qızını çağırırdı.

Hemnolini otağa gələrək soruşturdu:

– Ata, nə olubdur?

– Romeşin sənə yazdığı məktubun bir yerində...

– Nolinakxa-babu məktubun hamisini oxumağlıdır, – deyə Hemnolini məktubu ona verib otaqdan çıxdı.

Nolinakxa məktubu oxuduqdan sonra heç bir söz belə deyə bilmədi.

– Belə acı təsadüflər çox nadir hallarda baş verir, – deyə Onnoda-babu sükütu pozdu. – Əlbəttə, məktub sizin ürəyinizi ağrıldı. Lakin biz bunu sizdən gizlətsəydi, virdansızlıq etmiş olardıq.

Nolinakxa yenə susurdu. Bir az sonra o vidalaşıb getdi. O, Onnoda-babunun evini tərk edərkən şimal tərəfdəki eyvanda Hemnolinini gördü. Qız ürəyində böyük bir kədər olduğuna baxmayaraq, sakit və vüqarla durmuşdu! Bu an onun nə fikirləşdiyini anlamaq asan deyildi. Nolinakxa ona kömək etməyə ehtiyac olub-olmadığını soruşmaq istədi. Lakin cəsaret etmədi. Yəqin Hemnolini belə bir suala heç cavab da verə bilməzdi.

Nolinakxa fikirləşirdi:

“O nə təselli verə bilər? Bezən insanlar arasında yenilmez engel-lər meydana çıxır. İnsan qəlbə ne qeder kimssizdir!”

Faytona doğru gedərkən Nolinakxa qesden Hemnolininin dayanlığı eyvanın yanından keçdi. Qızın onu çağıracağına ümid edirdi. Lakin o, eyvana yaxınlaşdıqda qız artıq orada deyildi.

“Başqasının qəlbini bilmək çətin işdir! İnsanların əlaqəsi çox mürəkkəbdir!” – deyə faytona əyləşərək dərdli-dərdli ah çekdi.

Nolinakxa yenicə getmişdi ki, Cogendro gəldi. Onnoda-babu soruşturdu:

– Cogendro, sən təksən?

– Qəribədir, sən kimi gözləyirsən? – deyə oğlu suala sualla cavab verdi.

– Nece yəni kimi, bəs Romeş?

– Öz qiymətini bilən adam üçün sənin ona bir dəfə göstərdiyin etinəsizliq kifayətdir. Belə bir qəbuldan sonra birçə çarə qalır: Benaresdə özünü Rang'a ataraq ruhunu fani cisimdən azad edəsan! Mən onu daha görmədim. Yalnız stolumun üstündən bir parça kağız tapdım: “Getməli oldum. Sənin Romeşin”. Mən belə poeziyanı heç vaxt başa düşməmişdim. Ona görə də buradan çıxıb getməliyəm. Mənim baş müəllim vəzifəndə hər şey aydınlaşdır, müəyyəndir. Onda dumanın kölgəsi də yoxdur.

– Hər halda Hemnolininin taleyini düşünmək, bir tədbir görmək lazımdır, ya yox! – Onnoda-babu ona təsir etmek istədi.

– Yene! – deyə Cogendro hiddətlənərək, atasının sözünü kəsdi.

– Mən hər ne teklif etdimse, siz rədd etdiniz. Bu oyun daha məni darixdırı. Xahiş edirəm, manı təzədən bu oyuna celb etməyəsiniz. Anlamadığım şeylərə qətiyyən qatlaşa bilmerəm. Hemin qəribə xasiyyəti var. Bir dəqiqənin içində o qədər deyişir ki, onu anlamaq heç cür mümkün olmur. Bu məni lap çasdırır. Mən sabah sehər qatarı ilə yola düşürəm. Yolda Banqipura da dəyəcəyəm.

Onnoda-babu süküt edərək əlini saçlarına çəkirdi. Dünya onun üçün həlli mümkün olmayan müəmmalarla dolu idi.

ALTMİŞİNÇİ FƏSİL

Şoyloca atası ilə Benaresdən gedərkən Kemalə ilə vidalaşmağa gəldi. Gənc qadın Kemalə ilə yan otağa keçdi. Orada uzun müddət nə barədə isə həyəcanla piçıldışdır. Eyni zamanda Çokroborti Hemmon-kori ilə söhbət edirdi.

Çokroborti:

– Mənim məzuniyyətim qurtardı, – deyirdi. – Mən sabah Haci-pura gedirəm. Xaridasidən narazı olsanız...

— Cənab Çokroborti, siz yenə köhnə sözlərinizi təkrar edirsiniz, — deyə Hemonkori ona aman vermədi. — Siz doğrudan da elə fikir edirsiniz? Yoxsa qızınızı elimden almaq üçün bəhanə axtarırsınız? — Mən bəxşisi geri alanlardan deyiləm. Ancaq size əziyyət verirsə...

— Siz nə üçün əsil məqsədinizi gizlətməyə çalışırsınız? Özünüz çox yaxşı bilirsiniz ki, Xaridası kimi gözəl qız məni heç vaxt usandırıa bilməz. Lakin...

Çokroborti onun sözünü yarımcıq qoysdu ve:

— Yaxşı, yaxşı, bu barədə daha danışmayaq, — dedi. — Mən qəsdən bu barədə səhbət aćıdm ki, siz mənim Xaridasımı bir daha tərifləmeyəsiniz. Məni nigaran edən başqa şeydir. Nolinakxa Xaridasını evinə soxulmuş bir cinni-bəşər saymır ki? Mənim qızım izzət-nəfsindən keçən qızlardan deyil. Onun sizdə yaşamasından narazı olduğunu Nolinakxa-babu azacıq hiss etdirdə, Xaridası buna təhəmmül edə bilməyəcək.

— Ola bilməz! — deyə Hemonkori cavab verdi. — Xari elə qızlardan deyil ki, mənim Nolinakxam narazı olsun! Yox! Əsla! O belə bir xasiyyətin sahibi deyildir.

— Çox yaxşı. Lakin mən Xaridasını həyatından da çox sevirməm, — deyə əmi sözüne davam edirdi. — Xaridasıya gəldikde mən arzuma hədd qoya bilmərəm. O, Nolinakxa-babuya mane olmur, deməklə mən heç də kifayətlənə bilmərəm. Nolinakxa-babu onun sizin evinizdə qalmasını hiss etməsə, etinət qalsa, bunun özü də mənə dərd olar. Nolin-babunun Xaridasını yaxın bir adam saydığınıə əmin olmasam, rahat ola bilməyəcəyem. Xaridası müqəvvə deyil, canlı bir insandır. Nolinakxa-babu onu görməməyə çalışıa...

Hemonkori Çokrobortinin sözünü kesərək dedi:

— Cənab Çokroborti, doğrudan da siz elə edirsiniz ki, mənim Nolinim Xaridasıya qohumluq hissi bəsləyə bilməz? Əlimdə müəyyən sübut hełə olmasa da, hər halda mənə elə gəlir ki, Nolin Xaridasının həyatını mənim yanında mümkün qədər şən, xoşbəxt etmək üçün fikirləşməyə, tedbir tökməyə başlamışdır. Çox ola bilər ki, o bəzi tedbirler də görmüşdür.

— Mən indi rahat ola bilərəm. Lakin evinizi terk etməkdən qabaq mən Nolinakxanın özü ilə də danışmaq isterdim. Dünyada tək-tək kişi tapılar ki, qadının qeydine qalsın. Nolinakxaya göylər özü belə bir xasiyyəti vermişdir. Mən çalışacağam ki, o lüzumsuz ehtiyatı

nəzərdə tutaraq, Xaridasıya xor baxmasın, bəlkə bir qohum kimi onun qeydine qalsın, — deyə Çokroborti sözünü qurtardı.

Çokrobortinin onun oğluna etdiyi etibar Hemonkorinin üreyində oldu və qocaya cavab olaraq:

— Siz narazı olmayısanız deyə, mən Xaridasını Nolinakxadan kənardə saxlayırdım, — dedi. — Mən öz oğlumu çox yaxşı tanıyıram. Ondan nigaran olmayı.

Çokroborti dedi:

— Sizinlə açıq danışacağam. Eşitdiyimə görə Nolinakxa-babu yaxın zamanda evlənmək niyyətindədir. Deyirlər ki, qız o qədər də gənc deyildir və qəbul olunmuş qaydadən artıq təhsil almışdır. Mən düşünürəm ki, bəlkə Xaridası...

Hemonkori onun sözünü kesdi:

— Başa düşürem! Lakin narahat olmayın, toy baş tutmayacaqdır. — Yoxsa nikah pozulmuşdur?

— Pozulmalı bir şey yox idi. Nolin heç vaxt bu nikahla maraqlanmamışdır. Bunu mən təkid edirdim. Lakin insanı zorla xoşbəxt etmək olmaz. Dünyanı yaradan hər şeyi çox yaxşı bilir. Bəzi əlamətlərdən məlum olur ki, mən Nolini evli görmədən ölücəyəm.

— Yox, yox siz elə deməyin! — deyə Çokroborti etiraz etdi. — Bəs biz neyə lazımiq? Elçinin haqqı olan qonaqlıq və hədiyyələrdən mən imtina edə bilmərəm.

— Allah ağızından eşitsin, cənab Çokroborti, — deyə Hemonkori ah çəkdi. — Nolinim bu yaşa çataraq aile sahibi olmadığının səbəbkəri mənəm. Bu mənə çox əzab verir. Ona görə də Nolini adaxlandırməq istədikdə tələsmişəm və məsələni etraflı düşünmədən işə başlamışam. Gördüyüünüz kimi təşəbbüsüm də müvəffəqiyyətsiz oldu. İndi bu məsələ ilə siz meşğul olun. Mənim daha ömrüm çatmaz.

— Mən bu sözləri eşitmək belə istəmirəm! — deyə əmi etiraz etdi.

— Siz hələ çox yaşayacaqsınız, gelecek gəlininizi öz gözünüzlə görecəksiniz. Mən bilərəm sizə necə gəlin lazımdır: çox da cavan olmasın, lakin sizə hörmət bəsləsin və hər şeyde sizin itaətinizde olsun. İndi etirazınız yoxdursa, Xaridasının yanına gedib özünü necə idarə etmək lazım geldiyi haqda ona bir neçə nəsihət verim. Sizin yanınızda isə Şoylocanı göndərim. Sizi görendən bəri daha dili ağzına sığmır.

— Yox, hamınız bir yerde səhbət etseydiniz daha yaxşı olardı. Mənim bəzi işlərim var.

— Sizin “işiniz” olması mənim xeyrimədir, — deyə Çokroborti güldü. — Heç şübhə etmirəm ki, çox çekməz ki, “işlerinizle” tanış olarıq. Boynunuza alın ki, siz oğlunuza gəlin tapacaq xoşbext brəhməni qonaq etməyə tədarük görməyə gedirsiniz.

Çokroborti iki siğə bacılar oturduğu otağa girdikdə gördü ki, Kəmalənin gözlərində yaş damları işarir. O dinməz-söyləməz qızı ilə oturdu və sualedici nezərini qızının üzünə zillədi. Şoyloca atasına müraciət etdi:

— Ata, mən Kəməleyə deyirəm ki, Nolinakxa-babuya həqiqəti söyləməyin məqamı gelmişdir. Sənin dəli qızın Xaridası razı olmur. Mənimle dava edir.

— Yox, didi, — deyə Kəmalə etiraz etdi, — xahiş edirəm bu barədə danışma, bu mümkün iş deyildir!

Şoyloca hiddətləndi:

— Səfəhsən! Sən ağızına su alıb oturacaqsan, Nolinakxa-babu da Hemnolini ilə evlənəcəkdir. Toy günündən başın o qədər bələlər çekmişdir ki, ölməmişsən yaxşıdır! Niye axı sən hey qəm yeyib, qüssə çəkəsen?

Kəmalə yalvardı:

— Mənim barəmdə heç kəsə bir şey demə, didi! Mən hər şeyə dözərəm. Lakin rüsvayçılığa yox. Nəyim varsa onunla da kifayətlənə bilərəm. Mən heç de bədbəxt deyiləm. Sən əhvalatı açıb ona söyləsən, mən bu evdə necə qala bilərəm? Mən burada necə yaşaram?

Şoyloca etiraz etməyə söz tapmadı. Lakin susa-susa Nolinakxa ilə Hemnolininin evlənmələrinin şahidi olmayı təsəvvür edə bilmirdi.

— Hələ bu toyun baş tutması şübhə altındadır, — deyə Çokroborti səhbətə qarışdı.

Şoyloca təəccüb etdi:

— Nə danışırsan, ata? Nolinakxanın anası Hemnoliniyə xeyir-dua vermişdir axı!

— Allahın köməyi ilə xeyir-dua qüvvəsini itirmişdir. Əzizim Kəmalə, qorxu və şübhələri bir tərəfə qoy. Həqiqət sənin tərəfin-dədir.

Kəmalə əminin nə demək istədiyini anlaya bilmir, gözlərini bərəldib ona baxırdı. Çokroborti izah etdi:

— Adaxlılıq artıq pozulmuşdur. Nolinakxa bu işə razı deyildir, anasının qəlbini isə Allah rehm salmışdır.

— Ata, fəlakətdən qurtardıq, — deyə Şoyloca sevincə qışkırdı. — Dünən onların adaxlanmalarını eşitdikdən sonra bütün gecəni yata bilmədim. Yaxşı, bəs nə vaxtadək Kəmalə öz ailəsində yad kimi yaşayacaqdır? Bəs nə zaman məsələ aydın olacaqdır?

Çokroborti:

— Teləsməyə lüzum yoxdur, — dedi. — Hər şeyin öz vaxtı var.

— Mən vəziyyətimdən razıyam. Bundan yaxşı güzəran ola bilməz. Mən indi, doğrudan da, xoşbəxtəm. Mənə yaxşılıq etməyə çalışarkən pis nəticə eldə edə bilərsiniz, əmi! Ayağınızda düşüb yalvarıram: heç kəsə mənim haqqımda bir şey deməyin. Məni bu yalnız guşədə buraxın, mənim varlığı unudun. Mən onsuz da xoşbəxtəm.

Onun gözlərində yaş göründü.

— Mən başa düşmürəm, əzizim, ağlamaq nə üçün? — deyə Çokroborti təşvişə düşdü. — Sənin nə demək istədiyini mən çox yaxşı anladım. Biz sənin rahatlığını pozmayacaqıq. Tale özü yavaş-yavaş hər şeyi öz vaxtında yerinə yetirəcəkdir. Sənin işini xarab etmək ağILDAN xaric bir hərəkət olar. Qorxma! Mən qocayam, hər şeyin öz məqamını bilirom.

Bu an həmişəki kimi üzündə təbəssüm olan Umeş içəri girdi.

— Nə istəyirsən? — deyə əmi soruşdu.

— Romeş-babu gəlib aşağıda həkimi görmək isteyir.

Kəmalənin rəngi qaçırdı. Çokroborti cəld qalxıb dedi:

— Əzizim, qorxma, mən hər şeyi qaydasına salaram.

O, aşağı enib Romeşin qoluna girdi.

— Gedək, Romeş-babu, gəzə-gəzə səhbət edək.

Romeş heyretlə soruşdu:

— Siz bura haradan gəlib çıxmışınız?

— Səbəbkər sizsiniz, — deyə əmi cavab verdi. — Sizinlə görüşməyimə məmnunam. Gedək, mənim sizə söyləyəcək sözüm var.

Əmi Romeş kükçəyə çıxardı. Onlar Nolinakxanın evindən uzaqlaşdıqlıda:

— Romeş-babu, bura nə üçün gəlibsiniz? — deyə Çokroborti soruşdu. Romeş dedi:

— Mən həkim Nolinakxa ilə danışmaq istəyirdim. Kəmalə haqqında təfsilatı ona söyləməyi vacib bilirəm. Bezen mənə elə gelir ki, o sağdır.

— Belə fərz edək ki, həqiqətən Kəmalə sağlamış və Nolinakxa ilə görüşmüştür. Kəmalənin sərgüzəştini sizdən eşitmək, necə bilirsiniz,

Nolinakxanın xoşuna gələrmi? Onun anası qocadır, o, tefsilatı öyrənəcə
güman etmirəm ki, Kəmalenin günü xoş keçsin.

— Cəmiyyətin bu işə necə baxacağını bilmirəm, lakin hakim Nolinakxa Kəmalenin heç bir günahı olmadığı bilməlidir. Hərgələ Kəmale doğrudan da ölmüşdürsə, Nolinakxa onun xatirinə böyük hörmət bəsləməlidir.

— İndiki cavanları mən anlaya bilmirəm! — deyə Çokroborti şikayətləndi. — Kəmale ölmüşdürsə, onu ərinin yadına salmağın menası nə imiş? Halbuki Nolinakxa yalnız birçə gecə onun əri olmuşdur!.. Budur, mən bu evdə yaşayıram. Sabah mənim yanımı gəlin, mən əhvalatı sizə nağıl edim. Lakin mənimlə görüşənə qədər Nolinakxanın yanına getməyəcəyinə söz verin.

— Yaxşı, — deyə Romeş razı oldu.

Romeşlə vidalaşdıqdan sonra əmi Nolinakxanın evinə qayıtdı. Çokroborti Kəmaləyə tapşırıldı:

— Əzizim, sabah sən mənim evimdə olmalıdır. Mən istəyirəm ki, Romeş-babuya əhvalatı özün nağıl edəsən.

Kəmale başını aşağı saldı.

Çokroborti sözüne davam etdi:

— Mənəcə, başqa çarə yoxdur. Keçmiş adamlara nisbətən indiki zəmanenin uşaqları vezifə haqqında başqa cür fikirləşirlər. Qorxunu bir tərəfə qoy, əzizim, sənin hüququnu indi özündən başqa heç kəs müdafiə edə bilməz. Bu işdə bizim sənə heç bir köməyimiz dəyə bilməz.

Qızın başı daha da aşağı sallandı:

— Biz sənə yol açdıq. Xırda-xuruş maneələri sən cəsarətlə süpürüb tullaya bilərsən.

Ayaq səsi eşidildi. Kəmale başını qaldırdıqda qarşısında Nolinakxanın durduğunu gördü. Onların gözleri bir-birine sataşdı. Əvvəller Nolinakxa hər dəfə tez gözünü ondan çekir, kənara baxırdı, lakin bu gün elə etmedi. O, Kəmaləyə bir ləhzə baxsa da, hər halda yad kimi baxmadı. Şoylocanı gördükdə Nolinakxa getmək istədi. Lakin Çokroborti onu saxladı.

— Getmeyin, Nolinakxa-babu, — dedi. — Biz sizə yaxın bir adam kimi baxrıq. Bu mənim qızım Şoylocadır. Siz onun qızını müalicə etmişsiniz.

Şoyloca Nolinakxaya təzim etdi.

— Qızınızın səhhəti necədir? — deyə Nolinakxa təzimə cavab verərək soruşdu.

Şoyloca cavab verdi:

— Tamamilə sağlamışdır.

— Siz heç bir zaman məclisinizdə kamiyab olmağa imkan vermirsiniz. Madam ki, bu gün gəlmişsiniz, bir qədər bizimlə əyləşin, — deyə Çokroborti Nolinakxaya yer göstərdi.

Həkim əyləşərkən Kəmale otaqdan çıxdı. Nolinakxanın ani məhrəban baxışı onun qəlbini fərəhə doldurdu. Kəmale hissəyyatını teklikdə yoxlamaq üçün öz otağına getdi.

Hemonkori otağa girərək:

— Cənab Çokroborti, mən sizi narahat edəcəyəm, — deyə qonağa müraciət etdi.

— Siz bizi tərk edib getdiyiniz andan indiyə qədər həmin bu “narəhat etmenizin” intizarını çekerek gözüm qapıda qalmışdır, — deyə Çokroborti güldü.

Yeməkdən sonra hamı qonaq otağına qayıtdıqda əmi dedi:

— Bir qədər əyləşin, mən bu saat gəlirəm.

Bir dəqiqə sonra Çokroborti Kəmalenin elindən yapışaraq yene otağa gəldi. Şoyloca onların ardınca daxil oldu.

Çokroborti həkimə müraciət etdi:

— Nolinakxa-babu, siz bizim Xaridasıyə bir yad adam kimi baxmamalısınız. Mən bu bədbəxt qızı sizin evinizdə qoyaraq, sizə və ananıza ümidi bağlayıram. Sizə xidmət etmək hüququndan başqa ona heç bir şey lazım deyil. Cox tez bir zamanda qənaət hasil edəcəksiniz ki, o, qəsdən, bili-bile heç bir pis hərəkət edə bilməz.

Kəmala qızarılıq gözlerini yerə dikdi.

— Cənab Çokroborti, xatircəm ola bilərsiniz, — deyə Hemonkori cavab verdi, — Xaridası bizim qızımız olmuşdur. Ona nə iş tapşırmaq lazımdı. Gəldiyini hələ indiyə kimi biz düşünməmişik. Bir zaman bu evdə yalnız mən özüm hakim idim. Indi mənim heç bir əhəmiyyətim qalmamışdır. Ev qulluqçuları məni daha bu evin sahibəsi hesab etmirlər. Bəzən mən fikirləşirəm ki, necə oldu ki, mənim ixtiyarım əlimdən çıxdı. Açırlar daima məndə olardı. Lakin Xaridası nə etdi, açırlar əlimdən çıxdı! Siz bu dəcəl üçün daha nə arzu edə bilərsiniz. Lakin siz onu bizim əlimizdən almaq istəsəniz, bu, dünyada ən böyük qarətkarlıq olar.

— Men ona sizin evinizi tərk etməyi təklif etsem de, onun yerindən tərpenməyəcəyinə emin ola bilərsiniz. Siz de onu özünüzə ram etmeye müvəffəq olmuşsunuz ki, sizdən savayı dünyada başqa adamların yaşadığını təsəvvür etmir. Uzun müddət ərzində bu qız bədbəxt olmuşdur, nəhayət, sizin evinizdə rahatlıq tapa bilmışdır. Allah evinizi abad etsin, sizin də mərhəmətinizi onun üstündən əskik etməsin. Vidalasarkən mənim son xeyir-duam ancaq budur.

Çokrobortinin gözleri yaşardı. Bu söhbət davam ederken Nolinakxa bir kəlmə də olsun danışmadı. Qonaqlar getdikdən sonra o, yavaş-yavaş öz otağına qayıdı.

Qürub etməkdə olan günəşin gelinin çohresinə bənzər qırımızı işığı Nolinakxanın yataq otağına nur saçmışdı. Qan kimi qızarmış işiq şölələri sanki onun bədəninin hər hissəsinə nüfuz edib üreyini alovlaşdırırırdı.

Hələ səher onun dostlarından biri ona bir səbət qızılıgül göndermişdi. Hemonkorı Kəmaləyə tapşırı ki, gülləri otaqlara düzstün. Kəmalə gullərdən bir dəstə Nolinakxanın otağına qoymuşdu. Gülün etri otağı doldurmuşdu. Pencərədə alovlanıb yanın qürub, gullərin etri və səssizlik – bunların hamısı Nolinakxada bir heyəcan oyatmışdı. O, uzun müddət hər şeydən el çəkmiş və elm aləminə qərq olmuşdu. İndi ona elə gəlirdi ki, lap bu yaxınlarda indiyədək tanımadiği çoxsimli bir çalğı alethinin səsi gelir. Gözə görünməz rəqqasələr oynayır və onların topuqlarındakı bilərziklərin zərif cingiltiləri göylərdə səslenir.

Nolinakxa pencerədən çekildi. Onun gözü çarpayının baş tərəfində qoyulmuş çiçək dəstəsinə sataşdı. Nolinakxaya elə gəldi ki, çiçəklər kiminse iki gözü kimi ona baxaraq, sessiz-səmirsiz onun qəlbinə müraciət edir.

Nolinakxa gullərdən birini götürdü. Bu hələ açılmamış al-qırımızı, etir saçan bir qonça idi. O, elini gülə vurduqda cavab olaraq sanki insan barmaqlarının öz barmağına toxunduğuunu hiss etdi. Bütün bədəni titrədi. O, zərif etirli gülü dodaqlarına, gözlərinə sürtdü...

Qürub edən günəşin son şəfəqləri qaralmaqdə olan göydə getdikcə sönürdü. Otaqdan çıxarken Nolinakxa yatağına yanaşaraq örtüyü qaldırdı və qonça gülü balıncın üstüne qoydu. Qapiya tərəf yönəldikdə çarpayının o biri tərefində dösemənin üstündə üzünü sarisinin ucu ilə örtmiş bir adam gördü. Bu, Kəmalə idi! Qız utan-

diğindən özünə yer tapa bilmirdi. O, gülləri taxçaya qoypub Nolinakxanın yerini şaldıqdan sonra otağı tərk etmək isterken həkimin ayaqlarının səsini eşitdi və cəld qaçıb çarpayının o biri tərefinə sığındı. İndi o nə qaça, nə də gizlənə bilərdi.

Qızı utandırmamasın deye Nolinakxa tələsik otaqdan çıxmaq istədi. Lakin qapıya çatarken birdən dayandı.

Sonra yavaşça Kəmaləyə yaxınlaşaraq dedi:

— Qalx, məndən utanma.

ALTMİŞ BİRİNCİ FƏSİL

Sabahı günü səhər Kəmalə Çokrobortinin evinə gəldi. Şoyloca ilə tək qaldıqda rəfiqəsini bağrına basdı. Şoyloca onun çənesindən tutaraq soruşdu:

— Bu gün belə şən və xoşbəxt olmağının səbəbi nədir, bacım?

— Özüm də bilmirəm, didi, — deye Kəmalə cavab verdi. — Lakin indi mənə elə gəlir ki, mənim bütün müsibətlərim qurtarmışdır.

— Bəs nə üçün susursan? — deye Şoyloca dilləndi. — Biz axşama qədər bərabər olduq. Məndən sonra nə hadisə baş verə bilərdi?

— Heç bir şey. Lakin mən elə hiss edirəm ki, o daha mənimdir. Xudavəndi-aləmin artıq mənə rəhmi gəlməşdir.

— Qoy elə olsun. Ancaq məndən heç bir şey gizlətmə.

— Men sendən heç bir şey gizlətmirəm, didi. Özüm də bilmirəm sənə daha nə deyim? Gecə keçdi, səher oyanarkən mənə elə gəldi ki, həyat nəzərimdə yeni bir mənə alıbdır. Mən elə xoşbəxt idim ki, iş də mənə yüngül görünürdü. Mənə bundan artıq heç bir şey lazımlı deyil. Bircə şeydən qorxuram ki, seadətimi elimdən alalar. İnana da bilmirəm ki, bundan sonra ömrümün hər günü bugünkü kimi işqli olacaq.

— Əzizim, men də inanıram ki, tale səni daha aldatmayacaq. Səni seadət gözləyir. Sən onu əzablılar bahasına qazanıbsan.

— Yox, yox! Ele demə, didi. Əzablarıimin əvəzi mənə çatdı. Öz taleyimdən razıyam. Bundan artıq mənə heç bir şey lazımlı deyil.

Bu an Çokroborti gəldi. O, Kəmaləyə dedi:

— Əzizim, sən Romeş-babunun hüzuruna gəlməlisən.

Bundan qabaq Romeşlə əminin arasında söhbət olmuşdu. Əmi Romeşə demnişdi:

– Sizinlə Kəmalənin əlaqənizin nədən ibarət olduğu mənə bəlli-dir. Mən sənə yeni həyat başlamağı məsləhət görürem. Onunla əla-qədar olan xatirələrin hamisini unut. Sən hələ indiyə qədər qızı bəslədiyin hissən yaxanı qurtara bilməmişsənse, Allahın lütf-inayətinə təpsir. Lakin özün heç bir təşəbbüsə el atma.

– Mən Nolinakxaya təfsilati söyləmədən Kəmaləni unuda bilmə-yəcəyem, – deyə Romeş etiraz etdi. – Bilmirəm bu müsibətlə macə-ranı bir daha xatırlamağa lüzum varmı, ya yox, lakin ona təfsilati söyləmədən rahat ola bilmərəm.

– Yaxşı, azacıq dayan, mən indicə gəlirəm.

Romeş pəncərəyə yaxınlaşdı, küçədəki izdihama dalğın-dalğın baxmağa başladı. O, arxasında ayaq səsini eşidərkən döndü və yere qədər səcdə etmiş qızı gördü. Qız qalxdıqda: “Kəmalə!” – deyə qış-qıraraq, qızın yanına yürüdü.

Kəmalə yerindən tərəfənməyərək heykəl kimi dayanmışdı. Kəmalənin arxasında daxil olan əmi dedi:

– Xellaqi-ələmin mərhəmətindən Kəmalənin bütün bədbəxtlikləri arxada qaldı. Dərd-ələmin ardınca xoşbəxtlik gəldi, Kəmalə təhlükədə ikən siz imdadına çatdırınız, lakin onu da demək lazımdır ki, başınız hədsiz bələlər çəkdi. Uzun müddət onun həyatı sizin həyatınızla bağlı olmuşdur. Ona görə də vidalaşmamış Kəmalə sizdən ayrıla bilmez. O sizdən xeyir-dua almağa gəlməşdir.

Romeş susurdu. Nəhayət o, çətinliklə dedi:

– Xoşbəxt ol, Kəmalə. Məndən asılı olmayan günahımdan keç!

Qız divara söykənib qurumuşdu. Bir kəlmə də olsun söyləmeye taqəti yox idi.

Bir qədər fasilədən sonra Romeş soruşdu:

– Söyle, bəlkə sənə köməyim lazımdır? Sənin haqqında həqiqəti bir adama söyləmek lazımdır mı?

Kəmalə əllərini sinəsində çaprazlayaraq dedi:

– Xahiş edirəm mənim haqqımda heç kəsə bir söz demeyin.

– Uzun müddət mən bunu hamidan gizlətdim... Hətta bədbəxtliyə məruz qalarkən belə sükut etdim. Yalnız sənə zərəri toxunma-yacağına əmin olduqdan sonra taleyimi bir ailəyə açıb danışdım.

Mən indi de inanıram ki, bunun sənə zərəri deyil, xeyri olacaqdır. Yəqin ki, əmi Onnoda-babu və onun qızı haqqında eșitmişdir...

Çokroborti onun sözünü yarımcıq qoyaraq:

– Əlbəttə, mən Hemnolini ilə tanışam! Deməli, onlar əhvalatdan xəbərdardırlar? – deyə soruşdu.

– Bəli, bəli, – Romeş cavab verdi. – Onlara əlavə bir şey lazımsa mən hazırlam. Şəxsən mənə heç bir şey lazım deyil. Mən çox vaxt itirdim, çox şeydən də məhrum oldum. İndi mən asude olmamışam. Etmediyim nə qalmışsa onu da icra edib, azad olmaq istərdim.

Əmi mehribanlıqla onun əlini sıxıdı və gənci rahat etmək üçün:

– Yox, Romeş-babu, – dedi. – Sizdən umulası daha bir şey yoxdur. Onsuz da fədakarlığınız böyük olmuşdur, çox əzab çəkibsiniz, indi serbestsiniz, sizə xoşbəxtlik arzu edirəm.

Romeş:

– Mən gedirəm, – deyə qızı baxdı.

Qız sükütlə yere qədər səcdə etdi.

Romeş sanki röyada Çokrobortinin evindən çıxdı. O düşünürdü: “Çox yaxşı oldu ki, mən Kəmaləni gördüm, mən onun sağ olmasına bilməsəydim, bu macəranın sonu yaxşı olmayıacaqdı. Yalnız indiyə qədər onu Hacipurdan qaçmağa nə vadar etdiyini heç anlaya bilməzdəm. Aydındır ki, mən daha artıgam. Nə etməli, arxaya baxmadan yeni həyat başlamalıyam”.

ALTMİŞ İKİNCİ FƏSİL

Kəmalə evə qayıtdıqda Hemnolini ilə Onnoda-babunun Hemon-korinin yanında olduğunu bildi. Hemonkori onu görçək:

– Bu da Xaridası, əzizim rəfiqəni də götür öz otağına keç. Mən də Onnoda-babuya çay verərəm, – dedi.

Qızlar otağa keçən kimi Hemnolini dərhal Xaridasını qucaqla-yaraq:

– Kəmalə! – dedi.

Kəmalə qətiyyən təəccüb etmedi, yalnız soruşdu:

– Menim adımın Kəmalə olduğunu sən haradan bildin?

– Sənin başına gələnləri mən birisi söylədi. Sebəbini izah etmək çətindir. Lakin mən dərhal qət etdim ki, Kəmalə sənsən.

Kəmalə dedi:

– Bacı, men istəmirdim ki, adımın Kəmalə olduğunu başqa bir adam da bilsin. Bu ad daha mənə bir lənet olmuşdur.

– Sən ancaq bu adın köməyi ilə hüququnu bərpa edə bilərsən.

Kəmalə başını yırğaladı:

– Bu mənə lazımlı deyil. Mənim heç bir hüququm yoxdur. Heç bir şeyi də bərpa etmək niyyətində deyiləm.

– Nə üçün sən həqiqəti ərindən gizlədirsin? Nə üçün taleyini ona etibar etməyəsən? Ondan heç bir şeyi gizlətməməlisən.

Kəmalənin siması deydi. O, cavab axtarış tapa bilməyən adam kimi acizənə bir nəzərlə Hemnoliniye baxırdı. Sonra ağır-agır həsirin üstüne oturaraq dedi:

– Allah şahiddir ki, mən heç bir cinayət etməmişəm, bəs niyə həya mənə bu qədər əzab verir? Nəyə görə tale məni bəla cəzalandırır? Mən ona qətiyyən bir xəyanət etməmişəm, ancaq mən hər şeyi ona necə deyim?

Hemnolini ona etiraz etdi:

– Ərinə açıb nağıl etsən, cəza deyil, rahatlıq tapacaqsan. Həqiqəti ondan gizlətdikcə yalanın cəngindən qurtara bilməyəcəksən. Yalanın zəncirini cəsarətlə qırsan, Allah sənə rəhm edər.

– Her şeyi itirərəm fikri ilə danışmağa mənim cəsarətim çatmır. Lakin sənin nə demək istədiyini mən anlayıram. Gələcəyim necə olsa da, mən həqiqəti gizlətməməliyəm. O mənim haqqında hər şeyi bileyəkdir.

Kəmalə əllerini var qüvvəsi ilə sıxıdı.

Hemnolini mehbəncasına soruşdu:

– Bəlkə sən isteyirsən ki, sənin əvəzине bunu ona başqası desin?

Qız qətiyyətənə başını yırğaladı:

– Yox, yox! O, ehvalatı başqa bir adamdan eşitməməlidir. Kim olduğumu mən özüm ona deməliyəm. Mən bunu bacararam.

– Bu ləp yaxşı olar, – deyə Hemnolini razılaşdı. – Bilmirəm səninle bir daha görüşə biləcəyikmi? Mən geldim sənə xəber verim ki, biz buradan gedirik.

– Hara?

– Kəlkətəyə. Daha vaxtını almaq istəmirəm. Səhər sənin işin çox olacaq. Bacını unutma!

Kəmalə Hemnolininin əlindən yapışaraq:

– Mənə məktub yazacaqsanmı? – deyə xahiş etdi.

– Əlbəttə, yazaram.

– Məktublarında mənə məsləhət ver, yol göstər. Görüm mən nə etməliyəm, necə dolanmaliyam? Mən bilirom, sənin məktubların mənə qüvvət verəcək.

Hemnolini gülməsədi və:

– Bu barədə narahat olma, – dedi. – Məndən də yaxşı məsləhətçin olacaqdır.

Bu gün Kəmalənin Hemnoliniye yazığı gəldi. Qızın sakit üzünə qüssə çökmüşdü. Ona baxanda Kəmalənin ağlamağı galardı. Lakin Hemnolinidə nə isə bir vüqar var idi. Kəmalə ona başqa bir sual verməyə cəsarət edə bilmirdi. O bu gün Hemnoliniye öz sərrini açsa da, Hemnolini çox təmkinli davranırdı. O, Kəmalənin yanından hədsiz bir kederlə, öz taleyindən əl çəkmiş kimi çıxdı. Sanki qəlbini əbedi bir toranlı bürümüşdü.

Kəmalə bütün günü iş görərkən Hemnolininin səsini eşidir, onun mehbəban, sakit gözleri qızın karşısından çəkilmirdi. Kəmalə onun haqqında Nolinakxa ilə nikahının pozulmasından başqa heç bir şey bilmirdi.

Səhər tezdən Hemnolini öz bağlarından topladığı bir dəstə gülü Kəmaləyə təqdim etdi. Kəmalə çimməkdən sonra oturub gülleri hörməyə başladı. Hemonkori də gəlib onun yanında eyleşdi.

O ağır-agır nəfəs alaraq:

– Mənim qəşəng qızım, – dedi, – bu gün Hemnolini menimlə vidalaşış getdikdə qəlbimdən nələr keçdiyini söyləməkdən acizəm. Hər halda o çox nəcib qızdır. Mən indi düşünürəm ki, o mənim gəlinim olsayıdı, mən nə qədər xoşbəxt olardım... Mənim oğlumu anlamaq çətin işdir. Öz qərarından nə üçün imtina etdiyi yalnız özünə bellidir. Hemonkori nikahın pozulmasına özü səbəb olduğunu etraf etmək istəmirdi.

Qapının dalından ayaq səsi gəldiyini eşidərək soruşdu:

– Sensən, Nolin?

Kəmalə tələsik çiçək hörüyüünü sarısının ucuna yiğdi, çarqatı başına çəkdi.

Nolinakxa içəri girdi. Hemonkori soruşdu:

– İndicə bu saat Hemnolini atası ilə bizdən getdi. Sən onlara rast gəlmədin?

— Beli, men onları yola saldım, — deyə Nolinakxa cavab verdi.
— Əzizim, sən nə fikirleşirsən fikirləş, ancaq Hemnolini kimi qızlara az rast gəlmək olar.

Hemonkorı bu sözləri elə bir ifadə ilə dedi ki, guya Nolinakxa buna daim etiraz edirmiş.

Oğlu yalnız gülümsədi.

— Sən hełə gülürsən!.. Men çalışıb Hemnolinini razı etdim. Bununla kifayatlənməyərek, hətta ona xeyir-dua da verdim. Amma sən müqavimət göstərib işi tamam pozdu. İndi peşman olmayıbsanmı?

Nolinakxa təşvişle Kəmalənin üzünə baxdı. Qızın sevən gözleri ona zillənmişdi. Nolinakxa ona baxdıqda qız gözlerini yere dikdi.

— Ana, sən elə bilirsən ki, sənin oğlunun həsrətini çəkən yoxdur? Mənim kimi qaradınməz və biçimsiz adamı sevən çətin tapılar.

Nolinakxa bu sözləri söylərkən Kəmalə yenə başını qaldırıb ona baxdı. Onun gözleri Nolinakxanın gülən və ona baxan gözlerinə sataşdı. Qız yenə düşündü ki, indi onun yeganə nicat yolu qaçıb getməkdədir.

Hemonkorı şikayətləndi:

— Yaxşısı budur öz otağına gedəsən. Ağzına nə geldi danışırsan, Nolin. Açığımı tutdurursan.

Kəmalə tək qaldıqda Hemnolininin çiçəklərindən böyük bir höruk hördü. Sonra yenə zənbile qoyub çiçəklərə su çılayerak, Nolinakxanın kabinetinə apardı. Bu çiçəklər Hemnolininin ayrılıq hədiyyəsi olduğunu düşündükde gözləri yaşırdı.

Kəmalə otağına qayıtdıqda Nolinakxanın bu baxışının nə demək olduğunu düşünməyə başladı. Görəsən o, Kəmalə haqqında nə düşüñür? Kəmaləyə elə gəldi ki, Nolinakxa onun ən gizli fikrini duymuşdur. Qabaqlar o, Nolinakxanı görə bilmədiyi zaman bundan yaxşı idi. İndi Kəmalə tez-tez çətin vəziyyətə düşürdü. Nolinakxadan vəziyyəti gizlətdiyi üçün cəzasını çəkirdi.

“Yeqin ki, Nolinakxa indi deyir: “Görəsən anam bu Xaridasını haradan tapdı? Men bunun kimi sırtıq qıza rast gəlməmişəm”. O mənim haqqımda belə fikir edirsə dəhşətdir”, — deyə Kəmalə düşünüb və əzab çəkirdi.

Bu gecə Kəmalə yatağına uzanarkən qəti qərara gəldi ki, nəyin bahasına olursa olsun həqiqəti açıb Nolinakxaya deyəcək. Qoy sonra nə olur olsun.

Dan yeri sökülerkən Kəmalə çimməyə getdi. O hər gün Qanqdan bir sənek çay suyu getirir və işə başlamazdan əvvəl Nolinakxanın kabinetini yuyur, qaydaya salırı. Bu gün adəti üzrə çimmekdən qayıdarkən Nolinakxanın kabinetinə girdi. Lakin otağın sahibini orada gördü. Qabaqlar Nolinakxa belə tezden kabinetinə gəlməzdi. Otağı səliqəyə salmasına yol vermədikləri üçün Kəmalə müteəssir olaraq yavaşça geri qayıdı. Lakin bir neçə addım getdikdən sonra birdən dayandı və fikirləşməyə başladı. Sonra ahestə addımlarla gəlib kabinetin astanasında dayandı. Bir kölgə kimi qapının önündə nə qədər dayandığını özü hiss etmedi. Gözlənilmədən Nolinakxanı otaqdan çıxan gördü. O, qızın qarşısında dayandı. Kəmalə dərhal diz çökdü və başını Nolinakxanın ayaqlarının üstünə qoydu. Onun uzun və yaş saçları Nolinakxanın ayaqlarının üzərinə səpələndi. Sonra qız ayağa qalxaraq, bir heykəl kimi Nolinakxanın qarşısında hərəketsiz donub qaldı. Hətta başından yaylığının düşdüyüni də hiss etmədi. Nolinakxanın ona diqqətə baxdığını belə duymadı. Onun bütün təşvişi bir anda yox oldu. Sanki ilham şəfəqi onu öz nuruna qərq etmişdi. Qətiyətli ve titrəməz bir səslə:

— Men Kəmaləyəm, — dedi.

Lakin öz səsi Kəmaləyə elə təsir etdi ki, elə bil dağlar yerində qopub yere yuvarlandı. Onun bütün qətiyyəti birdən-birə yox oldu. Qızın bütün bədəni titrədi. O, başını aşağı saldı. Bir addım belə irəliləmək üçün taqəti qalmadı. Durduğu yerdə dayanıb qalmaq isə çox çətin idi, çox əzablı idi. “Men Kəmaləyəm” deyərək yere sərilməsinə iradəsi ancaq çatmışdı. O, utandığından nə edəcəyini bilməyərək, yalnız Nolinakxanın mərhemətinə ümidi bəsləyirdi.

Nolinakxa yavaşça Kəmalənin əllərini öz əline aldı:

— Biliyəm, sən mənim Kəmaləməsen. Gel gedək.

Nolinakxa Kəmaləni öz kabinetinə gətirdi və qızın hördüyü çiçəkləri onun öz boynuna salıb:

— Yaradana şükür edək, — dedi.

Onlar hər ikisi yanaşı diz çökerek mərmər kimi ağ döşəməyə səcdə edərək, seher günəşinin şüaları pəncərədən otağa dolub onları yere əyilmiş başlarına nur saçdı.

Ayağa qalxarkən Kəmalə yenidən Nolinakxanın ayaqlarına düşdü və hiss etdi ki, həya artıq qəlbini parçalamır. Onun ruhunu oxşayan böyük, hədsiz bir sakitlik səxavəti seher günəşinin saf işığı ilə

birləşdi. Onun ürəyini böyük bir məhəbbət doldurdu. Kəmaləyə elə gəlirdi ki, onun səadətinin ilq şüalarından bütün dünya parlayır, nur saçır.

Göz yaşları qızı boğurdu. Birdən onun yanaqlarından yaş axmağa başladı. Kəmale özünü saxlaya bilmir, ağlayırıdı. Lakin bugünkü göz yaşları sevinc yaşları idi. Onlar Kəmalənin həyatını zülmətə salmış əlam buludlarını özləri ile aparırdı.

Nolinakxa daha bir söz də demədi. Yalnız qızın alınma tökülmüş nəm saçlarını mehbibancasına dala atıb, otaqdan çıxdı.

Məhəbbətini ifade etmək arzusu Kəmaləni hələ tərk etməmişdi. Kəmale ürəyini dolduran coşqun hissi ifade etməyə tölsir və özünü saxlaya bilmirdi. Qız Nolinakxanın yataq otağına gedərək, çiçək hörükleri ilə Nolinakxanın səndəllərini sarıdı, yanağını onlara dayadı, sonra səndəlləri ehtiyatla yerinə qoydu.

Bu gün Kəmalə elə həvəslə işleyirdi ki, sanki dünyani yaradanın özünə xidmet edirmiş. Ona elə gəlirdi ki, gözünə görünməz qanadlar onu qaldırıb səmalara aparır.

— Sənə nə olub, Xaridası? — deyə Hemonkorı təəccüb qaldı. — Sen evi elə səyle yuyub təmizləyirsən ki, elə bil onu bir günün içərisində təzə evə çevirmək isteyirsən.

Axşam Kəmalə həmişəki kimi əl tikişi ilə məşğul olmadı. Öz otağına çəkildi. Nolinakxa əlində bir dəstə zanbaq onun otağına geldikdə Kəmaləni döşəmədə oturmuş gördü.

— Kəmalə, bu çiçəkləri suya qoy. Elə et ki, solmasınlar. Bu axşam anamın yanına gedib xeyir-dua almalıyıq.

Kəmalə gözlərini yerə zillədi.

— Sən axı mənim başıma gələnlərin hamısını hələ bilmirsən...

— Sənin nağıl etməyinə ehtiyac yoxdur. Mən hamısını bilirom.

Kəmalə üzünü əlləri ilə örtdü.

— Bəs anan... — deyə Kəmalə nə isə demək istədi, lakin sözünü davam etdirə bilməyerək susdu.

Nolinakxa onun əllerini üzündən çekdi.

— Anam həyatında bir çox günahları bağışlamışdır, heç bir şübhə yoxdur ki, sənin etmədiyin bir günahı da bağışlar.

MÜNDƏRİCAT

Ön söz	4
--------------	---

FƏLAKƏT

Birinci fəsil	17
İkinci fəsil	19
Üçüncü fəsil	22
Dördüncü fəsil	24
Beşinci fəsil	25
Altıncı fəsil	26
Yedinci fəsil	29
Səkkizinci fəsil	33
Doqquzuncu fəsil	34
Onuncu fəsil	37
On birinci fəsil	41
On ikinci fəsil	45
On üçüncü fəsil	48
On dördüncü fəsil	54
On beşinci fəsil	57
On altıncı fəsil	60
On yeddinci fəsil	62
On səkkizinci fəsil	67
On doqquzuncu fəsil	71
İyirminci fəsil	76
İyirmi birinci fəsil	82
İyirmi ikinci fəsil	85
İyirmi üçüncü fəsil	89
İyirmi dördüncü fəsil	93
İyirmi beşinci fəsil	97
İyirmi altıncı fəsil	102
İyirmi yeddinci fəsil	105
İyirmi səkkizinci fəsil	114
İyirmi doqquzuncu fəsil	119
Otuzuncu fəsil	124
Otuz birinci fəsil	127

Otuz ikinci fəsil	132
Otuz üçüncü fəsil	138
Otuz dördüncü fəsil	140
Otuz beşinci fəsil	143
Otuz altinci fəsil	145
Otuz yeddinci fəsil	149
Otuz sekizinci fəsil	154
Otuz doqquzuncu fəsil	164
Qırxinci fəsil	169
Qırx birinci fəsil	171
Qırx ikinci fəsil	175
Qırx üçüncü fəsil	179
Qırx dördüncü fəsil	184
Qırx beşinci fəsil	187
Qırx altinci fəsil	192
Qırx yeddinci fəsil	198
Qırx sekizinci fəsil	200
Qırx doqquzuncu fəsil	204
Əllinci fəsil	207
Əlli birinci fəsil	211
Əlli ikinci fəsil	216
Əlli üçüncü fəsil	223
Əlli dördüncü fəsil	230
Əlli beşinci fəsil	234
Əlli altinci fəsil	246
Əlli yeddinci fəsil	250
Əlli sekizinci fəsil	252
Əlli doqquzuncu fəsil	258
Altmışinci fəsil	261
Altmış birinci fəsil	269
Altmiş ikinci fəsil	271

Buraxılışa məsul: *Əziz Güləliyev*
 Texniki redaktor: *Rövşən Ağayev*
 Tərtibatçı-ressam: *Nərgiz Əliyeva*
 Kompyuter səhifəleyicisi: *Aslan Almasov*
 Korrektorlar: *Pərinaz Musaqızı*
Fəridə Səmədova

Yığılmağa verilmiştir 11.08.2006. Çapa imzalanmıştır 15.09.2006.

Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 17,5. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 170.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.

Bakı, Aşıq Ələsgər küçəsi, 17.